

ALEKSANDR NIKOLAYEVİÇ RADİŞŞEV

PETERBURQDAN
MOSKVAYA
SƏYAHƏT

“AVRASIYA PRESS”
BAKİ-2006

*Bu kitab "A.Radişşev. Peterburqdan Moskvaya səyahət"
(Bakı, Azərnəşr, 1952) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edən və
ön sözün müəllifi:

Hüseyin Şərifov

891.73-dc22

AZE

A.N.Radişşev. Peterburqdan Moskvaya səyahət. Bakı, "Avrasiya press",
2006, 184 səh.

Rus burjua inqilabi fikrinin banilöründen olan A.Radişşev özündən sonra
böyük bir epoxaya təsir etmişdir. Ziddiyətli rus mənəvi-siyasi mühitinin
doğurduğu ictimai və sosial bələalar onun məşhur "Peterburqdan Moskvaya
səyahət" əsərində öz geniş ekşini tapmışdır. Rus tarixi keçmişini öyrənmək
baxımından əsər bu gün də öz aktuallığını saxlayır.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN10 9952-421-35-2
ISBN13 978-9952-421-35-4

© "AVRASIYA PRESS", 2006

ÖN SÖZ

Görkəmli inqilabçı, filosof ve yaziçi Aleksandr Nikolayeviç Radişhev 1749-cu ildə avqustun 31-də Kuznetsk qozasının (indiki Penza vilayətinin) Verxnyeye Ablyazovo kəndində varlı bir dvoryan ailəsində anadan olmuşdur.

Radişhev 14 yaşında iken, Peterburqda imtiyazlı bir tədris müəssisəsi olan paj korpusuna qəbul olunur. Bu məktəbdə dvoryan uşaqları sarayda xidmət üçün hazırlanırdılar. Radişhev bu korpusda cəmi dörd il qaldı.

Gənc dvoryanlar paj korpusunda "həqiqi xeyirxahlıq" və "pis emallarə qarşı nifrət" ruhunda tərbiye edilməli idilər. Göstəriş belə idi ki, pajlarla "tevazökar və mülayim" rəftar olunsun.

Aydın məsələdir ki, bu xoş tərbiye ideyası da bütün saray heyati kimi saxta və riyakar idi. Əslində korpusda kobud adət və qaydalar hökm sürmekdə idi. Buradakı tərbiye üsulları ancaq deyənək və şallaqla köteklemə üsulu idi.

Belə bir mühitdə tərbiyə almağa moruz qalan Radişevin nə kimi həyecanlar keçirmiş olduğunu anlamaq heç də çotin deyildir. Belə bir veziyət, söz yox ki, gənc Radişevin mənəvi inkişafına yardım edə bilməzdi.

Pajlar korpusunda oxuyaraq sarayda xidmət etməyin gənc Radişhev üçün başqa bir faydası oldu. O burada, bu qaranlıq və kədərli həyat şəraitində Çelişşev, Rubanovski və xüsusilə, Aleksey Kutuzovla yaxınlaşıb, dostluq etməyə başladı. Radişhevle Kutuzov bir otaqda yaşıyirdi; lakin onları bir-birinə yaxınlaşdırıb dostlaşdırıran təkcə bu zahiri və təsadüfi şərait olmamışdır: onların ikisi de edəbiyyatı sevirdi. Onlar gələcəkdə Leypsiqdə təhsillərini davam etdirib vətənə qayıtdıqdan sonra bu dostluğu Radişhev Kutuzova məktubunda belə xatırlayacaqdı: "Yadindadırımı biz doğma yurdumuzu yenə də görmeye nə qədər telesirdik, yadindadırımı Rusiya ilə Kurlyandiyani ayıran serhədi görünkən biz nə qədər sevinmişdik. Vəcdə gəlməyə laqeyd qalaraq, burada inansızlıq və ya bozən axmaqlıqdan başqa bir şey görməyən adam üçün mən kağızı korlamaq istəmirəm; lakin həyecanın nə olduğunu başa düşən bir adam bizdə belə bir hissin mövcud olduğunu və o zaman vətənimiz uğrunda canımızı da fədə etməyə hazır olduğumuzu inkar etsə mən deyərəm ki, belə bir adam insan qəlbini tanıya bilməmişdir. Etiraf edirəm, ezziz dostum, son də bunu etiraf edərsən ki, vətənə qayıtdıqdan sonra əvvəlki ateşin hissələrən az əsər qalmışdır".

1775-ci ildə 26 yaşlı Radişhev, öz universitet yoldaşının yaxın qohumu Anna Vasil'yevna Rubanovskaya ilə evləndi. İki il sonra xidmət etməyə başladı; ticarət və sənaye işlərinə baxan kommers-kollegiyaya daxil oldu. Rusyanın iqtisadiyyat məsələləri Radişhevin çox maraqlandırırdı. Kommers-kollegiyanın prezidenti qraf A.R. Vorontsov idi. Vorontsov liberal aristokratlardan idi; Pot-yomkin hökumətindən razı deyildi. O da öz dövrünün çox mədəni, təhsilli nümayəndəsi, elm və ədəbiyyatla yaxından maraqlanan bir adam idi. O, Radişhevin namusu, işgürə, son dərəcə mədəni və çox istedadlı bir adam olduğunu görüb onunla həmisiqlik dəst oldu.

Radişhev 1780-ci ildən Peterburq gömrükxanası müdirinin müavini təyin edilir; gömrükxananın müdürü isə işçü gücү çatmayan qoca bir adam idi; çox keçmədən, Radişhev müdürüyyətin bütün işlərini idarə etməyə başlayır, nəhayət, 1790-cı ildə o, gömrükxana müdürü vezifəsinə rəsmi surətdə təyin edilir.

Dövlət idarələrindəki qulluq işləri Radişevi bir o qədər de maraqlandırırdı. O öz vətəninə başqa bir yolla, daha çatın və daha təhlükeli, lakin daha şərefli bir yolla xidmət etmək isteyirdi. O, azadlıq müğənnisi olmaq isteyirdi.

Həmin illər Radişevdə neinkin təkcə yazılılıq maraqlı artır, o, cinsi zamananda bir mütefəkkir və inqilabçı kimi də inkişaf edirdi. O, şüurlu olaraq əməli ictimai fəaliyyətə can atır və gördürü ki, bunsuz onun başqa sahələrdəki fəaliyyəti istədiyi nəticəni verməyəcəkdir. O, adəbiyyat nümayəndələri ilə tanış olur, qabaqcıl satirik jurnallar olan "Trutən" və "Jivopisets" jurnallarının naşırı N.I.Novikov ilə yaxın əlaqəyə girir. O, Novikovun təşkil etdiyi "Kitabların çapına səy edən cəmiyyət" in işlərində tərcüməçi sıfətələ fəal iştirak etməyə başlayır.

1773-cü ildə cəmiyyət Radişevin tərcümə etdiyi "Yunan tarixi haqqında fikirlər" adlı əsəri çap edir; bu, tarixçi və publisist Mablinin əsəri idi; Mabli özü nüñün bir sıra əsərlərinde emlak bərabərliyi fikrini töbliq edirdi.

Radişhev öz tərcüməsinə bir neçə qeyd əlavə etmişdi; bu qeydlərdən birisi xüsusile mənalı və cüretli bir qeyddir. Radişhev burada Mablinin "despotizm" istihaləm "mütəqiqiyətçilik" deyə tərcümə edərək belə yazır: "Mütəqiqiyətçilik insanın varlığı üçün em menfur bir şeydir. Biz öz üzərimizdə bir adama neinkin hədsiz hakimiyyət ixtiyarı verə bilmerik, hətta ümumun iradəsini ifadə edən qanun da özünün tohlukesizliyini müdafiə etməkden ötrü cinayətkarları cezalandırmaqdən başqa heç bir hüquqa malik deyil. Əgər biz qanunların həkimiyəti altında yaşayınqsa, bu onun üçün deyil ki, biz onlara kor-korane əməl etməliyik, onun üçündür ki, biz ondan xeyir görürük. Əgər biz öz hüquqlarımızın və təbii ixtiyarlarımızın bir hissəsini qanuna həsr edirikən, bu onun üçündür ki, həkimiyət bizim mənafeyimizi müdafiə etsin. Biz bu xüsusda cəmiyyətlə qeyri-rəsmi bir müqavilə bağlayırıq. Bu müqavilə pozularsa biz

də öz boynumuza düşən vezifədən azad oluruq. Qanun hökmdara cinayətkarları cezalandırmaq ixtiyarı verdiyi kimi, hökmdarın ədalətsizliyi de onun hakimi olan xalqa hökmdarı cezalandırmaq üçün bir o qədər, hətta daha artıq ixtiyar verir".

Bu qeydin ehəmiyyəti çox böyükdür. Radişev sonralar yazmış olduğu məşhur "Azadlıq" odasında hemin fikri daha da inkişaf etdirmişdir.

Sonralar Radişev özünün "Peterburqdan Moskvaya seyahət" adlı əsərində II Yekaterinanın bütün riyakar, mənhus və zahiri görünüşü dəbdəbəli siyasetin iç üzünü açıb göstərdi, momləket daxilində əhalinin nələr çekdiyini, çar məmurlarının azgınlığını, xalqın hüquqsuzluğunu, əhalilə arasındakı miskinlik və səfiliyi tamamilə açıb ifşa etdi.

Radişev öz ezzid dostu Aleksey Kutuzova həsr etdiyi "Seyahət" in mütəqəddiməsində bu əsərin yaranması sebeplerini belə izah edir: "Mən etrafıma nəzər saldım, boşarıyyətin çekdiyi əzab və iztirab qəlbimi yaraladı. Mən öz daxili aləmimə fikir verdim və gördüm ki, insanların felaketinə sebəb insandır, həm də çox vaxt yalnız ondan ki, insan öz mühitindəki şeylərə açıq gözlə baxmir. Mən öz-özüme dedim: məgər təbiet öz övladına qarşı o qədər saxavətsiz olmuşdur ki, həqiqəti günahsız və mesum halda yolunu azmiş övladından əbedi olaraq gizlətmışdır? Məgər bu qorxunc analıq bizi felaket içərisində yaşamaq və səadətdən binesib olmaq üçün mümkünü dünyaya getirmişdir?" Daha sonra deyir: "Hədsiz dərəcədə sevindim. Mən hiss etdim ki, her bir kəs özü kimi insanların xoşbəxtliyi üçün çalışa bilər. Sənin oxuyacağın hemin əsəri yazağına məni sövq edən bu düşününca idi". Radişev yalnız oxucunum bədii hissələrinə təsir göstərmək, onda qəzəb və hiddət oyatmaqla kifayətlenmək istəmir. Radişev isbat edir ki, təhkimçilik üsulu xalq təsərrüfatı nöqtəyinənəzərində əlverişli deyil, belə bir üsul xalqın istehsal etdiyi maddi nemətlərin miqdarını azaldır. Radişev "Peterburqdan Moskvaya seyahət" əsərini oçerkər şəklində yazmışdır. Əsər iyirmi beş fəsildən ibarətdir. Müəllif bu fəsillərin hor birinə müəyyən bir poçt stansiyasının adını vermişdir.

O, öz əsərini ele yazmağa çalışmışdır ki, onu hamı oxuyub başa düşsün, əsər hamı üçün aydın olsun. Müəllifin təəssüratı, onun düşüncə və fikirləri, hayat üzərindəki müşahidələri, insanları təsvir üsulu, bir sıra ciddi siyasi məsələlərin ümumiləşdirilməsi – bütün bunlar əsəri canlandırır, ondakı həyatı həqiqətləri oxucuya qabarıq bir şəkilde təqdim edir.

Həlo öz "Seyahət" inə yenice başlayan müəllif arabacının "qəmlı mahnısını" dinleyirkən deyir: "Rus xalq mahnılara beled olanlar etiraf edərlər ki, bu mahnilarda nə isə ürok acısını andıran bir şey vardır. Demək olar ki, belə mahnılara hamisi həzin və yumşaq ahənglə oxunur. Xalqın musiqiyə belə meyli üzərində üsuli-idarəni qurmayı bacarmaq gərəkdir". Arabacının qəmlı

və həzin nəğməsi sanki bütün "Seyahət" üçün musiqili bir giriş olub, ləp əvvəldən əsərə müəyyən bir əhval-ruhiyyə verir.

Radişev "Seyahət" də xalqa qarşı məhəbbətini açıq göstərmişdir. Oxucunun gözleri qarşısında yüksək və nəcib keyfiyyətlərə, möhkəm iradəyə malik bir çox surətlər canlanır. Bu surətlər xalqın nümayəndələridir. Onlarda sağlam ruh, sağlam da məneviyyat vardır. "Lübani" fəslində olduqca maraqlı və oxucunun hüsün-rəğbətini qazanan insan sureti verilmişdir.

"...Kibitkadan düşüb piyada getdim... Yoldan bir neçə addım kenarda yer şumlayan bir kendli gördüm. Mən şənbə günü yola çıxmışdım. Bu gün isə bazar günüdür... Rəncərə yaxınlaşaraq, – allah qüvvət versin, – dedim... Rəncər, – sağ ol, ağa, – deye cavab verdi.

– Məgər bütün həftədə işləməyə vaxtın çatışır ki, bazar günlərini də işləyirsən, özü də belə isti bir gündə?

– Ay ağa, həftə altı gündür, biz isə həftədə altı gün biyara gedirik; hava yaxşı olanda da axşamlar məşədəki otu ağanın həyətinə daşıyırıq...

– ...Ailen böyükdürmü?

– Üç oğlum var, üç də qızım. İlkinin on yaşı hələ tamam olmayışdır.

– Əger sənin boş olduğun tekce bazar günüdürse, bəs sən ailənin çörəyini necə çatdırırsan?

– Təkcə bazar günü deyil, gecələr də bizim səroncamızdadır. Tənbəllik etməsek acıdan ölmərik...

– Sən öz ağan üçündəmi belə işləyirsən?

– Yox, ay ağa, bu cür işləmək günah olar. Onun tarlasında bir adam üçün əlli işleyir, mənim yeddi baş ailəm üçünse tokco mən işleyirəm... Ağaya işləyəndə uzanıb ölsen də "sağ ol" deməzər..."

"Cudovo" fəsilindəki Sisterbek əhvalatında da Radişev sədə adamlardakı fədakarlığı, insanşəvərlik hissələrini, cosarət və qorxmazlığı, başəri duyğulara yad olub, mərhəmət və vicdan nə olduğunu bilməyən kobud və simasız dövlət məmurlarının vohşiliklərinə qarşı qoyur.

Radişev poçt komasında öz köhnə dostu Ç... ilə (Çelişçevlə) təsadüfen görüşür. Çelişçev bir əhvalat danışır: gecə vaxtı on iki avarlı bir qayıqla Kronştadt'dan Sestroretskə getməli olur. Birdən dənizdə firtına qalxır. Sahildən bir verst yarım kənarda qayıq daşlarının arasına düşüb çıxa bilmir. Matrosların başçısı böyük bir çətinliklə özünü sahilə yetirir, xeyli vaxtdan sonra iki böyük balıqçı qayığı təpib, təhlükədə olanları folakətdən xilas edir.

Matrosların başçısı nə üçün gecikdiyini qayıqdakılara izah edir: mən, en ovvol, qaçaraq, yerli komanda reisinin yanına gelib, yardım istedim. Reis yatmışdı, serjant isə onu oyatınağa cürat etməyərək məni itələyib qapıdan bayır saldı. Mən onu inandıra bilmədim ki, iyirmi nəfər adam ölüm töhlükəsi

altındadır. Belə vəhşi hərəkətdən hiddətlənen Ç... sahile çıxar-çıxmaz komanda reisiinin yanına gedərək ondan nə üçün belə namussuzluq və vəhşilik etdiyi haqqında izahat toləb edir.

Komanda reisi isə son dərəcə laqeyd və sakit bir halda tütün çəkə-çəkə cavab verir:

– Bu barədə mənə bir az bundan əvvəl dedilər, onda isə mən yatırdım
– İnsanlar boğulur və səndən kömək istəyirkən bəzə bərk yatırsansa, tapşırıydın senin başına çəkic vurub oyadayırlar.

– Bu monim vəzifəm deyil”.

Radişevin “Seyahət”indəki dövlət məmurlarının simalarını, onların pas bağlamış daxili aləmlərini ifşa edən təkcə bu hadisələr deyildir. Böyük vezife sahibləri də dövlətin xəzinesi hesabına öz şəxsi ehtiyaclarını təmin edir: böyük bir idare reisi çox sevdiyi istridiya yeməyə ehtiyac duyaraq, Peterburqa “vacib məlumat göndərmək” behanəsilə xüsusi bir kuryerin ezam edilməsi haqqında sərəncam verir, onun üçün vəsiqə yazılır, yol xərci verilir; hez üstəlik də “eiddi tapşırığı” elə yerinə yetirdiyi üçün kuryerin rütbəsini artırırlar.

Radişev daha böyük və daha ali mövqə tutan məmurların, hətta padşahların, kralların da həyətizliyini ifşa edir.

Müəllif dəbdebo, cah-celal və zinət içerisinde yaşayan şöhrətpərest bir padşahı təsvir edir (Spasskaya Polest). Seyyah yuxu görür; görür ki, o, şahdır, onun ətrafına dövlət adamları toplanmışdır, onların nezərləri şaha zillenmişdir, hamısı da ondan qorxular; onu tərifləyir, müdrik adlandırır və memlekət qarşısındaki xidmetlərini misilsiz xidmetlər kimi qołəmə verirlər. Padşah bu torif və mədhlərdən xoşlanır. Ona yaltaqlıq edib özlərini sədəqətlə göstəren, əslində isə şoxsi menfətlərini güdüb xalqın dorisini soyan rüşvətxor və riyakar dövlət başçılarına ənam və hədiyyələr paylayır. Lakin şah sonralar görür ki, onun soxavət əli yalnız zəngin, yaltaq, cani və xain adamlar üçün açılıbmış, o, ənam və hədiyyələri ancaq ləyaqəti olmayan adamlara paylayırmış.

Müəllif bu fəsildəki təsvirləri ilə II Yekaterinanın həqiqi simasını, çariça sarayının bütün mənfur daxili aləmini açıb göstərmişdir.

İnsanların oxlaqını pozub, onları doğru yoldan sapdırıran saray həyatının no olduğunu yaxşı bilən Radişev, II Yekaterina sarayının yaratdığı şəraitin zəherli mühitində gəncləri çəkindirməyə çalışır. Radişev öz əsərində gənclərin təbiyəsinə dair bir sira çox mühüm məsələlərdən bəhs edir. O, sadəliyi, möhkəmliyi, yüksək bəşəri duyğuları, nəcib hissələri, comərdliyi tərennüm edir (“Krcsitsi” fəsildə ata və oğulların vidalaşması sehnəsi).

Radişevin “Peterburqdan Moskvaya seyahət”ının başlangıcındakı epigrafda deyilir: “Əjdaha yoğundur, davakardır, zorbadır, yüzağızlıdır və hürəyondır”.

Əjdaha mütləqiyət və təhkimçilik üsuludur ki, xalqın qanını zəli kimi sorub yoğunlaşır; davakar və zorbadır – çünki xalqın üçdə iki hissəsinə hakim kəsilmişdir; insanlarla istədiyi kimi rəftar edir, onları əsəret altına alır, hüquqdan məhrum edir, zoraklığa dayanmış əsuli-idareyo arxalanınan dvoryanlara şerait yaradır ki, kəndliləri kölə vəziyyətinə salıb istədikleri kimi istismar etsinlər.

Radişev öz əsərində xalqı bu bələya qarşı mübarizəyə çağırır və zülmkarlara xəbərdarlıq edir ki, sizdən intiqam alınacağı vaxt uzaq deyildir, xalqın səbir kasası artıq dolmuşdur. O, ədalətsizlik göstərən zülmkarlara müraciət edərək deyir: “...Heç bilirsizmi ki, biz necə məhv olacaqıq, biz ne qədər böyük təhlükə içərisindəyik... Öz sürətli yolunda manəyə rast gelən sel, inqavimət artdıqca daha da güclənir. Bir dəfə səddi uçursa, artıq heç bir şey onun qabağında dayana bilməyəcəkdir. Qandaldı saxlaşdıqımız qardaşlarımızın da vəziyyəti beledir. Fürsət gözləyirler... Qəddarlıq və vəhşilik etdiyimiz üçün nəsibimiz ölüm və dəhşət olacaqdır. Onları əsaretdən qurtarmaq işində biz ne qədər ləng və inadlı olmuşuqsa onların intiqamı da bir o qədər amansız və sürətli olacaqdır”.

“Vişni voloçok” fəsildə müəllif, kəndliləri rehmsiz suretdə istismar edən qəddar bir mülkədərə müraciət edir:

“Vəhş! Sən vətəndaş adını daşımağa layiq deyilsən. İldə bir neçə min pud artıq taxıl götürənlər, dərin şirimplər açmalı öküze forq qoyulmursa bu neçə min pud taxılın dövlətə nə faydası var?.. Bu qaniçənin var-dövleti onun deyil! Bu var-dövlet talan edilmiş servetidir və onun sahibi qanunla ciddi surətdə cəzalandırılmalıdır... Bu ictimai cinayətkarı... cəzalandırın. Onun ekinçilik alətlərini dağıdın; onun dərz tayalarını, taxıllarını yandırın, külənən tarlalarınasovurun, çünki onun zülmkarlığı bu tarlalarda baş vermişdir, siz onu ictimai bir oğru, canavar kimi nümayiş etdirin ki, onu görənlər neinki nifret etsinlər, həm də ondan uzaq qaçınlar ki, onun bədə eməlləri başqalarına sirayət etmosın”.

Rus inqilabçı və demokratı Radişev öz siyasi programı ilə çox uzaqlara nəzər salmış və geniş məsələləri ehət etmişdir.

Radişev öz əsərində padşahları da özündən bədgüman, lovğa və cibarsız adlandırır. II Yekaterina əseri oxuyub məzmunu ilə tanış olurken kitabın sehifələrinin körənlərində bir sira qəzəbli qeydlər yazılmışdır: “81-ci sehifə töhmət, söyüş və cinayətkar izahatla doludur”, “o məsələlər ki, hazırda Fransanı dağıdır, burada da qaldırılmışdır”, “119-cu və sonrakı sehifelerde müəllif öz niyyətlərini izah edir, yonı hazırlı əsul-idarenin nöqsanlarını və eyiblərini göstərir”, “137-ci sehifədən Fransa zəheri tökülür”, “239-252-ci sehifələr... kəndliləri mülkədarlara qarşı, qoşunları reislərə qarşı üsyana çağırır”, “mülkədarları dile tutur ki, kəndliləri azad etsinlər, buna kimse qulaq asmaz”,

"yazıcı şahlara ve hakimiyyətə sataşmaq üçün hor torofda bir bəhanə axtarır", "yazıcı padşahları sevmir və onları hörmətdən salmaq üçün böyük cürət göstərir", "kəndlilər üşyanma bel bağlayır".

Yekaterina bu üşyankar kitabın müəllifi haqqında öz katibinə demişdi: "O, Puqaçovdan da pis üşyançıdır".

Derhal axtarış başlanır. Cox keçmədən müəllif tapılır. Yekaterina bu işin yoxlanmasını Stepan Şeşkovskiyə tapşırmışdı; o, gizli cəllad və casus idi; bila-vasitə Yekaterinanın serəncamında olan bu adamın adı hamını dehşətə gotirirdi. Radişev başının üstünü alan tehlükədən xəber tutar-tutmaz özündə saxladı; nüsxələrin hamisini yandıra bilməşdi. İyunun 30-da Radişevi həbs etdirildi.

1790-ci il iyulun ortalarında Radişevin işi Peterburq cinayat işleri məhkəməsinə verildi. Mühakimənin özü boş bir rəsmiyyətçilikdən, Yekaterinanın gizli göstərişi ilə oynanılan mezhekeçilikdən başqa bir şey deyildi.

Iyulun 24-de məhkəmə Radişeve edam cozası hökmünü çıxardı. Iyulun 26-da qərar təsdiq üçün senata verildi, senatorlar bu qərarı avqustun 8-de təsdiq etdirildi. Avqustun 19-da, məhkəmenin bu qərarı haqqında senatın məlumatı dövlət şurasına verildi (Yekaterina belə istəyirdi), dövlət şurası da qərarı təsdiq etdi. Radişev bir ay 11 gün edam cəzasını gözləməli oldu. Sentyabrın 4-de edamı Sibirə sürgünə əvəz etmək haqqında Yekaterinanın fərmanı imzalandı. Radişevə bu "mərhəmət" guya İsvəç ilə elverişli müqavilə bağlanması müənasibətə göstərilmişdi.

Radişevin ayaqlarına qandal vurub yeddi min kilometr uzaqlıqda olan İlimsko apardılar. Onu sürgün edənlərin ümidi bu idi ki, Radişev bu uzaq yolun əzablarına davam gətirə bilməyiib ölçəkdir. A.R.Vorontsov özünün nüfuz və dövlət idarələrindəki geniş əlaqəsindən istifadə edərək Radişevin vəziyyətini yüngülləşdire bildi. Qraf Vorontsovun vəsaiti üzrə Novgoroda Radişevin qanalları çıxarıldı. Vorontsov Tver qubernatoruna gönderdiyi məktubda yazdı ki, Radişev "başına gələn fəlakətdən hələ xeyli əvvəl neinki mənim tanışım idi, hətta mən onu sevirdim..."

Vorontsov bir də xahiş etdi ki, Radişevlə mülayim roftar olunsun və onu emin etsinlər ki, Sibirdə də onu unutmayacaq və onun uşaqlarının qayğısına qalacaqlar. Vorontsov Nijni Novgorod, Perm və İrkutsk qubernatorlarına da bu cür məktublar göndərmişdi. Bu zamandan etibarən Vorontsovun Radişev haqqında daimi dostluq qayğısı başlayır.

Radişev on beş aydan artıq yol gedəndən sonra 1792-ci il yanvarın 3-de İlimsko gəlib çatdı.

İlimskə cəmi beş yüz nəfər əhali yaşayırı. Radişevin dediyinə görə orada heç bir iş aparılmırdı: İlimskə no bir başmaqcı, nə dərzi, nə do dülger vardi.

Radişev burada bir sıra başqa işlərlə məşğul olmasına baxmayaraq, yene də öz ədəbi fealiyyətini davam etdirirdi.

1796-cı ilda Yekaterinanın ölüm xəberi İlimskə də gəlib çatdı.

Anasından sonra taxta çıxan I Pavel, Yekaterina dövründə edilən her bir şeyin oksinə çıxır və anasının işlərini tersinə çevirməkdən xoşlanırdı. Beləliklə, Radişevin İlimskədən buraxılıb Rusyanın Avropa hissəsinə köçməsinə icazə verildi. Lakin I Pavelin icazəsə Radişev heç bir tərəfə getmədən kənddə, polis nəzareti altında yaşaya bilerdi.

Radişev İlimskədə öz doğma kəndinə köçdü. O, burada da çalışır, düşünür və mütləkə edirdi.

1801-ci ildə yeni padşah I Aleksandr Radişevi (ycno də Vorontsovun köməyi ilə) tamamilə azad etdi. I Aleksandr boş vadlər verərək xalqı aldatmışdı ki, dövlət işlərində bir sra islahat aparacaqdır. Vorontsov Qanunlar tərtibi komisiyonuna Radişevi də cəlb etmişdi.

Radişev bu komisiyonda da işə böyük ehtirasla girişir. O tekçə bir sıra "reyler" yazımaqla kifayətlənməyib, qanunlar haqqında bir çox qeydlər yazmış və layihə tərtib etmişdi, Radişev öz layihələrində Rusiyada islahat işləri aparmaq məsələsini əlbette "Peterburqdan Moskvaya soyahət" əsərində olduğu kimi geniş miqyasda qoya bilməzdı. O, kəndlilərin azad edilməsi məsələsini də cürətlə irəli sürə bilmirdi. O ancaq Aleksandrin vəd etdiyi konstitusiya islahatını nozordə tuturdu. Radişevin bu cüzi və mülayim layihələrini də dözlüməz hesab edərək, bunların heç birini qəbul etmədilər. Radişevə qarşı yeno də şübhəli münasibət başlandı. Bir rəvayətə görə, Radişev komisiyonda çalışarken onun bu işdəki rəisi qraf Zavadovski Radişevə müraciət etmişdir: "Eh, Aleksandr Nikolayeviç! Sen yene də əvvəlki kimi boş danışqlarla məşğulsan... Yoxsa Sibir sənə bir şey öyrətmədi?"

Qrafın sözlərində qorxunc işaretə vardi.

Lakin Radişevin üşyankar ruhu, azad qəlbi, sağlam düşüncəsi və yenilmez iradəsi buna döza bilməzdi. Radişev mübarizə üçün yaranmışdı. O, həyatın məziyyətini mübarizədə görürdü, bunun üçün də bütün varlığı ilə azad fikir, azad duyğu və azad həyat uğrunda mübarizəni davam etdirərək son nəfesində belə yüksək boşarı idealə sadiq qaldı. Radişev çar üsul-idarəsinin törətdiyi vəziyyətə qarşı üşyan edərək, 1802-ci il sentyabrın 11-də zehər içib özünü öldürdü.

...Cox-cox sonralar Puşkin dekabrist yazıçı Aleksandr Bestujevo yazdığı məktubda təsəssüflə qeyd etdi ki, o, rus ədəbiyyatı haqqındaki xülasəli məqələsində Radişevin adını çəkməmişdir: "Rus ədəbiyyatı haqqında yazılan məqələde Radişevi necə yaddan çıxarmaq olar?" Radişevin surəti Puşkinin bütün ömrü boyu düşündürmiş və həyecanlaşdırılmışdır.

Xalq həyatına dərindən vəqif olan Puşkinin sənətkarlıqla təsvir etmiş olduğu Qoryuxın kədinin kederli və acınacaqlı mənzərəsi bir çox cəhətdən "Səyahət" in sehnələrini xatırladır.

O, öz şeirlərində birində yene də Radişevi xatırlayır və

Radişevin ardınca azadlığı göylərə
Qaldıraraq, şəfqəti mədh etdiyimçin hər an,
Nəgmələrimə yeni səslər tapdıgım üçün
Xalq məni istoyacak, sevəcək uzun zaman

- deməklə təsdiq edir.

Hüseyn Şərifov

PETERBURQDAN
MOSKVAYA
SƏYAHƏT



*"Əjdaha yoğundur, davakardır, nəhəngdir,
yüzağızlıdır və hürayəndir."*
“Tilemaxida”, II cild, XVIII kitab, 514-cü ayot

A. M. K.

LÜTFKAR DOSTUMA

Ağlim ve qəlbim hər nə yaratmaq istəsə də qoy sənə iħaf edilmiş olsun, ey mənim dərdlerimin şərki. Fikirlərimiz bir çox cəhətdən müxtəlif olsa da, qəlbimiz bəidir, buna görə də sən mənim dostumsan.

Men etrafıma nəzər saldım, bəşəriyyətin çəkdiyi əzab və iztirab qəlbimi yaraladı. Mən öz daxili aləmimə fikir verdim və gördüm ki, insanın felakətine səbəb insandır, həm də çox vaxt, yalnız ondandır ki, insan öz mühitindəki şeylərə açıq gözle baxır. Mən öz-özümə dedim: məgər təbiət öz övladına qarşı o qədər səxavətsiz olmuşdur ki, həqiqəti günahsız və məsul halda yoluunu azmış övladından əbədi olaraq gizlətmüşdür? Məgər bu qorxunc analıq bizi fəlakət içerisinde yaşamaq və seadətdən binesib olmaq üçün müdünyaya gətirmişdir? Bu düşüncədən varlığım sarsıldı və qəlbim bunu özündən kənar etdi. Mən insan üçün təsəlli verəni onun özündə tapdım. “Təbiəti hiss edən gözümüzdən pərdəni götürsəydlər, mən xoşbəxt olardım”. Təbiətin bu səsi varlığıma xeyli təsir etdi. Həssashlıq və rəhmdilik məni düber etdiyi məyusluqdan xilas oldum. Yanılmağıma müqavimət göstərmək üçün özümde böyük qüvvət olduğunu hiss etdim. Hədsiz dərəcədə sevindim. Mən hiss edirdim ki, hər bir kəs özü kimi insanların xoşbəxtliyi üçün çalışa bilər. Sənin oxuyacağın həmin əşəri yazmağa məni sövq edən bu düşüncə idi. Lakin mən öz-özümə deyirdim: mənim bu niyyətimi təsvib edəcək, gözel məqsəd xatirine fikirlərimin müvəffəqiyyətsiz təsvirini pisleməyəcək, öz qardaş və yoldaşlarının felakətine mənim kimi ürəyi yanarı, bu təşəbbüsündə məni ruhlandıracaq bir adam tapmış olsaydım, – öhdəmə götürmiş olduğum bu zəhmətimin böyük nəticələri olmazdım? Nə üçün, nə üçün mən uzaqlarda bir adam axtarım? Əziz dostum! Sən mənim qəlbimə yaxınsan. Qoy sənin adın mənim bu təşəbbüsümün yolunu işıqlandırsın.

Dostlarımıla axşam yeməyi yedikdən sonra, mən kibitkada¹ uzandım. Arabacı öz adəti üzrə var gücü ilə atları sürdü, bir neçə dəqiqə keçməmiş mən artıq şəhərin kənarında idim. Həyatımızın bütün dəqiqələrində bizi lazımlarla az müddət üçün də ayrılmış çətinidir. Ayrılmaq çətinidir: lakin gülümsemədən ayrıla bilən adam xoşbəxtidir; sevgi və ya dostluq hissələri ona təsəlli verir. Sən, əlvida deyirken ağlayırsan: lakin qayıdağınızı xatırlasın, bu təsəvvür zamanı sənin göz yaşlarının güneş şüaları altındaki şəh quruyan kimi quruyar. Bir təsəlli verənə ümid bağlayaraq hənküren xoşbəxtidir; bəzən geləcək ümidi ilə yaşayan xoşbəxtidir; xəyalla yaşayan xoşbəxtidir. Onun varlığı daha artıq mənə kəsb edir, şadlığı artır, kədərdən tutqunlaşan siması açılır, xəyal güzgüsündə sevinc elamətləri canlanır.

Mən kibitkada uzanmışam. Poçt arabası zinqrovunun səsi qulaqlarımı dəng elədi, nəhayət, mərhemətli Morfeyin² gəlməsinə səbəb oldu. Ayrılıq kədəri, öldürücü bir hal kimi məni izləyirdi; bu ağır və tənha vəziyyətdə mən düşüncələrə daldım. Mən özümü güneşin istisnində yanıb, bütün teravət və yaşıllığını itirmiş geniş bir vadidə gördüm; burada serinləmək üçün bir bulaq yox idi, istinin şiddətini azaldacaq ağaç kölgəsi də yox idi. Təkəm, təbiətin qoynunda mən təkidiňa kimi tənha qalmışam! Diksinih ayıldım.

— Ay bədbəxt, hardasan? — deyə fəryad etdim. — Bəs səni cəzb edən şəylər necə oldu? Sənin həyatını xoş keçirən şəylər necə oldu? Məgər ləzzətini gördüğüm şadlıq yuxu və xəyal imiş? — Xoşbəxtliyimdən kibitka yoldakı çuxura toxunub məni yuxudan oyatdı. Kibitkam dayandı. Başımı qaldırdım, gördüm ki, boş bir yerde üçmərtəbəli bir ev vardır.

- Bu nədir? — deyə arabacıdan soruştum.
- Poçta həyətidir.
- Bəs biz haradayıq?
- Sofiyada, — deyərək, arabacı atları açmağa başladı.

Hər tərəf süküt içərisindədir. Dərin düşüncəyə dalmış olduğum üçün kibitkamın atlarının çıxdan açıldıqına fikir verməmişdim. Məni getirən arabacı məni düşüncələrimdən ayırdı. — Ağa can, araq pulu! — Belə bir rüsum, qanunsuz olsa da bunu hamı məmənuniyyətlə verir ki, buyuruq üzrə getməsin. 20 qəpik mənə çox fayda verdi. Poçta arabaasilə sefərə çıxanlar yaxşı bilirlər ki, yol kağızı elə bir mühafizə sənədidir ki, bunsuz, bəlkə generalın pul kisəsindən başqa, heç bir pul kisəsi davam gətirə bilməz. Bəzən adam qorunmaq üçün xalça gəzdiyi kimi mən də kisəmi cibimdən çıxarıraq onunla gəzirdim.

Poçt komissarını axtarıb, onu xorultu ilə yatmış gördüm; astaca onu ciyinindən tərpətdim.

— Bu zəhlətökən kimdir? Gecə vaxtı şəhərdən çıxməq nə qaydar? At yoxdur; hələ çox tezdir; zəhmət çəkib çayxanaya get, ya çay iç, ya da yat. — Bu sözləri deyib, cənab komissar divara tərəf çevrilərək daha bərk xoruldamağa başladı. Nə etməli? Mən yenə də komissar ciyinindən silkələdim. — Bu nə hərəkətdir, mən dedim ki, at yoxdur, — deyərək, yorğanı başına çəkib, cənab komissar üzünü məndən döndərdi. Mən belə fikir etdim. Əger atların hamısı yoldadırsa, mən komissarın yuxusuna mane olmağa haqlı deyiləm. Yox, əger atlar tövlədədirse... Mən cənab komissarın doğru deyib-demədiyini öyrənmək istədim. Həyətə çıxıb tövləni axtarıb tapdım və orada iyirmiye qədər at olduğunu gördüm; sözün düzünü desək, ariqlıqdan atların sümükleri görünürdüsə də, məni o biri stansiyaya aparıb çıxara bilərdiler. Mən tövlədən yenə də komissarın yanına qayıtdım; onu daha bərk silkələdim. Mənə elə gəlirdi ki, komissarın yalannı tutduğum üçün onu silkələməyə ixtiyarım vardı. Komissar tələsik yerindən qalxdı və gözünü ovuşturmadamış soruştı: — Gələn kimdir? Hə... lakin özünə gelərək məni gördü və dedi: — Qoçaq, görünür sən keçmiş arabacılarla bu cür rəftar etməyə alışmışsan. Onları ağacla döyürdülər; ancaq indi əvvəlki vaxtlar deyildir. — Cənab komissar qəzəblə yatağına girdi. Mən onu da, yalanı tutulan keçmiş arabacılar kimi kötəkləmək isteyirdim; lakin mənim səxavətim — məni şəhərdən gətiren arabacıya araq pulu verməyim, Sofiya arabacılarını, mənim üçün daha tez at qoşmağa vadar etdi və mən komissarın kürəyini qızışdırmaq fikrinə düşdürüüm zaman həyət-də zinqrov səsi eşidildi. Mən yaxşı vətəndaş olaraq qaldım. Beləliklə,

¹ Kibitka – üstüörtülü araba

² Morfey – qədim yunanlıarda yuxu allahı

iyirmi dənə mis qəpik dinc bir adamı istintaqdan, uşaqlarımı qeyzini yeyə bilməmək timsalından xilas etdi, mən də anladım ki, düşüncə səbirsizliyin quludur.

Atlar məni çaparaq aparır; mənim arabacıım, adəti üzrə, qəmli mahni oxumağa başladı. Rus xalq mahnısı səsinə bələd olanlar, etiraf edərlər ki, bu mahnilarda nə isə ürək acısını andıran bir şey vardır. Demək olar ki, belə mahniların hamısı həzin və yumşaq sədəli olur. Xalqın müsiqiye belə meyli üzərində üsul-idarəni qurmağı bacarmaq gərəkdir. Bu mahnilarda xalqımızın ürək çırpıntılarını tapa bilərsən. Rusa bir nəzər yetir; onun fikirli olduğunu görərsən. Qəm-qüssəsini dağıtmaq istədikdə və ya, özü dediyi kimi, kef çəkmək fikrinə düşdükdə meyxanaya gedəcəkdir. O, kef çəkərkən coşur, ığidlik göstərir, deyinir. Bir şey onun ürəyince olmasa, dərhal mübahisəyə və ya savaşa atılır. Başını aşağı dikib meyxanaya gedən və oradan şapalaq yeyərək pörtüb çıxmış burlak¹ Rusiya tarixində bu vaxta qəder də müəmmələ qalan bir çox işləri həll edə bilər.

Arabaçım mahni oxuyur. Gecə yarısından üç saat keçmişdi. Bundan qabaq zinqrovun səsi məni yatırıldığı kimi, indi də onun mahnisi mənə yuxu gətirirdi. Ah, ey təbiət, insanların doğulduğu ilk gündən etibarən sən onu kədərle əhatə etmiş, onu bütün ömrü boyu qorxu, qəm və qüssənin sərt dağları ilə sürükləyərək, şadlıq üçün ona yuxu bəxş etmişən. Yatdırın, hər şey qurtardı.

Səadətdən binəsib olan adam üçün ayılmaq dözülməz bir haldır. Ah, ölüm onun üçün nə qədər xoşdur. Ölüm qəm-qüssəyə son qoyur-mu? Ey rəhim allah, öz fəlakətli həyatını mərdliklə başa vurana mərhəmət nəzəri ilə baxmayacaqsanmı? Sən bütün nemət və səadət mənbəyisən; bu qurban sənə veriliir. Bir bədən lərzəyə düşdükdə onu bərkidib möhkəmləndirən ancaq sənsən. Bu, öz övladını səsləyən atanın səsidir. Mənə sən həyat vermişsən, sənə də onu qaytarıram, yer üzündə artıq onun faydası qalmamışdır.

TOSNA

Peterburqdən yola düşərkən mən təsəvvür edirdim ki, yol ən yaxşı yoldur. Bu yol ilə padşahdan sonra gedənlərin hamısı yolu yaxşı hesab edirdi. Həqiqətdə də yol yaxşı idi, ancaq bu yaxşılıq uzun sürmədi. Yola tökülmüş torpaq quraqlıq vaxtı onu hamar saxlayırdı, yayın ortasında isə yağışdan elə palçıq əmələ gəlmışdı ki, yoldan keçmək mümkün deyildi... Yolun pisliyindən narahat olduğuma görə mən kibitkadan çıxıb istirahət etmək üçün poçt otağına girdim. İçəri girdikdə otaqda bir nəfər müsəfir gördüm; o, qabaq tərəfdəki bucağa qoyulmuş uzun kəndlə stolunun dalında oturub kağızları gözdən keçirir və poçt komissarından xahiş edirdi ki, ona tezliklə at verilməyi əmr etsin. – O kiindir? – deyə soruşdum. Məlum oldu ki, bu adam köhnə adətli çar məmərudur, qarşısında gözden keçirdiyi bir çox cırıq-cindir kağızkuuzu Peterburqa gedir. Mən dərhal onunla səhbətə başladım; aramızda belə bir səhbət keçdi:

– Mərhəmətli cənab! Sizin bu bəndəyi həqir, rütbe sənədləri arxivində qeydçi işləyirdi, vəzifəmdən öz şəxsi mənşətim üçün istifadə edə bilməsem. Mən əlimdən geldiyi qədər çalışaraq, Rusiyadakı bir sıra nəsillərə aid aydın dəlillərlə təsdiq edilmiş şəcərə toplamışam. Mən onların neçə yüz illər ərzində knyaz və ya nəcib nəsle mənsub oldularını isbat edəcəyəm. Mən əsl-nəsəbi Monomaxdan və ya Ryurikin özündə başlayan çox adamin knyazlıq etibarını bərpa edəcəyəm.

– Mərhəmətli cənab! – Deyə o öz kağızlarını göstərərək, sözünü davam etdi. – Bütün Velikorus dvoryanları gerek mənim əməyimi satın alıb, bu kağızlara hər hansı bir malın qiymətindən də artıq pul verəydi. Lakin ağa, cənab və ya zat-alı, rütbenizi bilmirəm, müsaidənizlə sizə deməliyəm ki, onlara nə lazımlı olduğunu özləri də bilmirlər. Sizə məlumdur ki, rəhməlik mömin çar Fyodor Alekseyeviç rütbəyə görə yer tutmağı ləğv etməklə nə qədər dvoryanı narazı saldı. Bu, olduqca sərt qanun, bir çox namuslu knyaz və çar nəslini Novgorod dvoryanları səviyyəsinə endirdi. Lakin yenə də mömin imperator Böyük Pyotr öz rütbe cədvəli ilə onları tamamilə nəzərdən saldı. Hami üçün hərb və mülki xidmət yolu ilə dvoryanlıq ləqəbini və qədim dvoryanlığı qazanmaq üçün yol açdı, onları necə deyərlər, ayaq altında tapdaladı. Hazırda padşahlıq edən mərhəmətli anamız dvoryanlıq haqqında fərman-hümayunla ovvəlkı fərمانları təsdiq etmişdir; bu qanun bizim bütün

¹ Burlak – gəmi yedəkçisi

möhtərəm adamlarımızı az qala təşvişə salmışdı, zira qədim nəsillər dvoryanlıq dəftərlərində hamidən aşağıda yazılmışlar. Lakin belə bir şayiə vardır ki, tezliklə əlavə bir fərman verilecekdir; bu fərmanla 200 və 300 illik müddət üçün öz dvoryanlıq əsl-nəsəbini isbat edə bilənlərə markiz və ya başqa bir ad-sən verilecek və onlar başqa nəsillərə nisbətən bəzi üstünlüklərə malik olacaqlar. Bu səbəbə görə də, mərhəmetli cənab, mənim bu eməyim bütün qədim nəcib cəmiyyəti son dərəcə xoşhal edəcəkdir; lakin hər kəsin öz düşməni var.

Moskvada mən cavan ağalara məxsus bir məclisə düşdüm, öz əməyimin nəticəsini onlara təklif etdim ki, bəlkə onların mərhəmeti ilə heç olmazsa bu işə sərf etdiyim kağız və mürəkkəbin xərcini çıxarım, lakin xoşallığ əvəzinə istehzaya məruz qaldım və qüssəmdən bu paytaxt şəhəri tərk edib Peterə yollanmaq qərarına geldim ki, orada, məlum olduğu üzrə, mədəniyyət daha artıqdır. – Bunu deyərək o mənə iki qat təzim etdi və özünü düzəldərək böyük bir ehtiramla qarşısında dayandı. Mən onun fikrini anladım, kisəmden pul çıxardım və onu verərək məsləhət gördüm ki, Peterburqa gəldikdə o, öz kağız-kuğazını şey sarımaq üçün çərçilərə satsın; zira uydurma markizlik bir çoxlarının başını gicəlləndirə bilər, bu da Rusiyada artıq yox edilmiş bir beləni – qədim nəsil ilə lovğalanmağın yenidən əmələ gəlməsinə səbəb olar.

LÜBANI

Mənim qışdamı, yoxsa yaydamı sefər etdiyimin mənəcə sizin üçün əhəmiyyəti yoxdur. Ola biler ki, qışda da sefər etmişəm, yayda da. Cox zaman elə olur ki, seyyahlar xizəklə yola düşüb; araba ilə qayıdırılar. – Yayda. – Balaca tırılar döşənmiş yol qabırğalarını əzmişdi; mən kibitkadan düşüb piyada yol getdim. Kibitkada uzanan zaman mən dünyanın intehasız olması haqqında düşüñürdüm. Ruhən yerdən ayrılrıken, mənə elə gelirdi ki, kibitkanın silkələnməsinə dözmək mənim üçün daha asan idi. Lakin mənəvi məşqlər diqqətimizi cismimizden hemişə yayındırmır; mən də qabırğalarımı salamat saxlamaq üçün piyada yola düşdüm. Yoldan bir neçə addım kənardə yer şumlayan bir kəndlə gördüm. Hava isti idi. Mən saatə baxdım. Birə qırx dəqiqə işləmişdi. Mən şənbə günü evdən çıxmışam. Bu gün bazar günüdür. Yer şumlayan kəndlə, ondan tövü almayan mülkədarın kəndlisi idi.

Kəndlə böyük bir diqqətlə yer süründü. Tarla yəqin ki, ağanının deyildi. Xış böyük mehərətlə çevirirdi. Mən rəncberə yaxınlaşaraq:

– Allah qüvvət versin, – dedim, o, dayanmadı, başlamış olduğu şırımı qurtarmaq üzrə idi. Mən, – allah qüvvət versin, – deyə təkrar etdim.

Rəncber xış dəmirinin torpağını silkəleyərək, onu yeni bir şırıma keçirə-keçirə:

– Sağ ol, ağa, – deyə cavab verdi.

– Bazar günü yer şumlamağından görünür ki, sən raskolniksen¹.

– Yox ağa, üzümə düz xaç çekirəm – deyərək, o, mənə üç barmağını göstərdi. – Allah kerimdir. O, qüvvəti və ailəsi olan adama acıdan ölməyi haram etmişdir.

– Məgər bütün həftədə işləməyə vaxtin çatışır ki, bazar günlərini də işleyirsən, özü də günün belə istisində,

– Ay ağa, həftə altı gündür, biz isə həftədə altı gün biyara gedirik; hava yaxşı olanda da axşam çağları meşədəki otu ağanın həyətinə daşıyıraq; arvadlar, qızlar isə bazar günlərində göbələk və meyvə yiğmaq üçün meşəyə gedirlər. Allah eləsin ki, – üzüne xaç çekir, – bu gün axşam yağış yağışın. Ağa can, sənin də kəndlilərin varsa, onlar da allaha yalvarıb yağış istəyirlər.

– Yox, ezipim, mənim kəndləm yoxdur və heç kəs də bunun üçün mənə bəddua etmir. Ailen böykdürmü?

– Üç oğlum var, üç də qızım. İlkinin on yaşı hələ tamam olmayışdır.

– Əger sənin boş olduğun təkcə bazar günlərsə, bəs sən ailənin çörəyini necə çatdırırsan?

– Təkcə bazar günləri deyil, gecələr də bizim sərəncamımızdadır. Əger tənbəllik etməsən acıdan olməzsən. Görürsənmi, atın biri dincəlir; bu yorulan kimi, o birisini qoşacağam, işim də faydalı olacaq.

– Sən öz ağan üçündəmi belə işləyirsən?

– Yox, ay ağa, bu cür işləmək günah olar. Onun tarlasında bir adam üçün əlli işləyir, mənim yeddi baş ailəm üçün isə təkcə men işləyirəm. Sən özün, allaha şükür, hesabdan başı çıxan adamsan. Ağa üçün işləyəndə uzanıb ölsən də “sağ ol” deməzler. Ağa nəşər vergisini də

¹ Raskol – XVII əsirin ortalarında Rusiyada dini hərəkat. Raskolnik, bu dini hərəkətin tərafdarına deyilir.

vermir; nə qoyundan, nə kətandan, nə toyuq, nə də yağıdan keçir. Hələ bu çox yaxşıdır ki, ağa kəndlilən bəhrə alır, özünүn də sərkəri yoxdur. Doğrudur, bəzən mərhemətlı ağalar da adambaşına aži üç manat alırlar; yenə də biyardan bu yaxşıdır. İndi hələ bir xəbər də var ki, kəndləri, adına nə deyirlər heç bilmirəm, hə, icarəyə verirlər. Biz isə buna əlli-ayaqlı satılmaq deyirik. Lüt icarədar kəndlilərin dərisini soyur; ən yaxşı vaxtrımızı da əlimizdən alır. Qışda nə çarvadarlıq buraxır, nə də şəhərə gedib işləməyə; elə gərək onun özü üçün işləyəsən, nə var, nə var o, senin üçün nəfər vergisi verir. Öz kəndlilərini başqasına işləməyə vermək lap şeytan işidir. Pis sərkardan şikayət etmək olar, icarədardan kimə şikayət edoeksən?

— Yox, ezzizim, sən səhv edirsən, adamları incitmək qanunla qadağandır.

— İncitməkmi? Doğrudur; lakin cənab, sən istəməzdin ki, mənim yermə olasan.

Rəncber bu sözləri deyib ikinci atı qoşdu və yeni şirini şumlamağa başlayaraq xudahafızlaşdı.

Bu əkinçinin söhbəti məndə bir çox fikir oyadı. Kəndlilərin bərabər vəziyyətdə olmaması təsevvürümde ilk dəfə olaraq canlandı. Mən dövlət kəndlilərlə mülködar kəndlilərini müqayisə etdim. Bunların ikisi de kənddə yaşayır; lakin bunların bir qismi məlum məqdarda vergi verir, o biri qismi ise ağasının kefi istəyən qədər verməlidir. Bəziləri məhkəmə qarşısında bərabər hüquqa malikdirlər; bəziləri isə, cinayət işlərindən başqa qanunda ölü hökmündədirler. — Cəmiyyətin üzvü, onu müdafiə edən hökumətə ancaq, cəmiyyət qaydalarını pozduğu, xəbislik etdiyi zaman yada düşür! Bu fikir bütün qanımı coşdurdu.

— Sən ey daşürəkli mülkədar, özünü gözle, senin hər bir kəndlinin almında sənə qarşı qəzəb görürrəm.

Bu düşüncələr içində qəflətən öz nökərimə diqqət verdim; nökər kibitkada, mənim qarşımıda oturub o tərəf-bu tərəfə yırgalanırdı. Birdən bədənim qızışdı, qanım cuşa geldi, mən qızarıb pörtdüm. Daxilən elə utandıdım ki, az qala ağlayacaqdım.

Mən öz-özümə, sən öz tarlasında öz kəndlisini taqətdən salan mütekebbir ağaya qarşı qəzəblənirsən, — dedim. — Bəs sənin özün də belə və bəlkə bundan da pis iş görmüsənmi? Sənin biçarə Petruşkanın günahı nedir ki, sen fəlakətlərimizin təsəllisi, tebiotın böyük neməti

olan yuxunu da bu bədbəxtə haram edirsən? O, maaş alır, toxdur, əyni-başı sazdır, mən onu heç bir zaman şallaq və ya dəyənekə kötek-ləmirəm. (Amina nə mülayim adamsan!) Özün de elə güman edirsən ki, verdiyin bir tike çörək və bir parça mahud, özün kimi bir varlıqla fırıfırı ilə rəftar edən kimi rəftar etməyə sənə haqq verir, elə bircə onunla lovgalanırsan ki, onu çox da tez-tez kötəkləmirsən? Qüdrətin ilk fərمانlarında hər kesin qəlbində nə yazılıdığını bilirsənmi? Mən kimi vursam, o da məni vura bilər. Petruşka sərəxən olub sən vaxtında geyindire bilmədiyi gün yadındadırı? Ona vurdugun şilləni yadına sal. Eh, kaş o zaman sərəxən da olsa, ağlı başına gəlib o da sənə belə cavab verəydi:

— Bəs onun ixtiyarını kim sənə vermişdir,

— Qanun.

— Qanun? Bu müqəddəs adı hələ ləkəleyirsən də?

— Zavallı!.. — Gözlərimden yaş axdı; poçt yabiləri bu düşüncələr içərisində məni getirib o biri stansiyaya çatdırıldı.

ÇUDOVO

Mən poçt otağına girər-girməz küçədə poçt zinqrovlarının səsini eştidim; bir neçə dəqiqədən sonra dostum Ç... otağa daxil oldu. Mən yola çıxarken o, Peterburqda idi və bu tezliklə sefərə çıxməq fikrində deyildi. Mənim dostum kimi sərt xasiyyətli bir adamı Peterburqdan getməyə nə isə xüsusi bir hadisə vadər etmiş olmalıdır, o mənə belə bir əhvalat danışdı:

— Sən yola çıxmaga hazır iken mən Peterhofa getdim. Burada mən bayram günlərini bacardığım qədər şən, gurultulu və kef ilə keçirdim. Lakin seyahətimin faydalı olması üçün Kronştadt və Sisterbeke də getmək qərarına gəldim, çünkü mənə deyirdilər ki, son zamanlar oralarda çox böyük dəyişiklik əmələ gəlmışdır. Mən iki gün Kronştadtda böyük məmənuniyyətlə qaldım, bir çox əcnəbi gəmilərə, Kronştadt qalasının daş hasarına və süroṭə ucalan tikililərə doyunca tamaşa etdim. Kronştadtın yeni planı ilə maraqlanaraq tikilməsi nezerdə tutulan binaların gözəlliyini məmənuniyyətlə seyr etdim; xülasə, orada olduğumun ikinci gününü xoş və şən keçirdim. Sakit və işıqlı bir gecə idi, sanki havaya saçılmış ətir insanda duyulması, təsvir edilməsindən daha xoş

olan incə hissələr oyadırdı. Mən təbiətin bu gözəl nemətindən faydalanaq arzusilə ömrümüzdə heç olmazsa bir dəfə də günəşin tülü kimi gözəl mənzərəyə tamaşa etmək istədim; dənizin sakit üfüqündə belə mənzərəni mən hələ indiyə qədər seyr etməmişdim. Mən 12 avarlı bir dəniz qayığı tutub S...-yə yollandım.

Təqribən dörd verstlik mesafəni biz sağ-salamat getdik. Avarların səsi özünün yeknəseq ahəngi ilə məni mürgületdi; yuxulu gözlerim avarların ucundan tökülen damcılardın ani parıltısını belə çox çətinliklə seçirdi. Şairanə xəyal məni artıq Pafos və Amafontun gözəl çəmənlərinə çəkib aparmışdı. Qeflətən uzaqdan qalxan küləyin kəskin viyiltili yuxumu qəçirdi, yuxulu gözlerim qalız buludlara sataşdı, onların bütün ağırlığı elə bil ki, başımıza tökülmək üçün üzərimizə hərəket edir və qorxulu bir mənzərə yaradırdı. Suyun güzgü kimi hamar səthi dalğalanmağa başlamışdı, dalğaların səsi sakitliyi pozmaqdır id. Bu mənzərə də meni sevindirirdi; təbiətin əzəmetli hallarına tamaşa edirdim; lovgalıq olmasın, başqalarını dəhşətə gətirən şey, məni oyləndirirdi. Bəzən, Vernet kimi, "Ah, nə qəşəngdir" – deyirdim. Lakin külək getdikcə şiddətlənir, sahilə yaxınlaşmaq arzusunu artırırı. Qalız qara buludlar havanı qaraltmışdı. Dalğaların qüvvəti hücumu sükanın istiqamətini pozur, şiddətli külək bizi gah su təpelerinə qaldırır, gah da ləpələrin qayalı çuxurlarına endirərək avar çəkenlərin iraliyə doğru hərəkətlərinə mane olurdu. İxtiyarsız olaraq küləyin istiqamətində hərəkət edib, naməlum tərəfə getməli olduq. Belə bir vəziyyətdə sahil-dən də qorxımağa başladıq; sağ-salamat gedərkən bizi təsəlli verə biləcək şey indi bizdə məyusluq törədirdi. Bu saatda elə gəlirdi ki, təbiət bizi paxılıq edir, biz də ona qarşı qəzəbənirdik ki, təbiət öz dəhşətli əzəmetini azaltmayıb, ildırım işığında parıldayaraq şaqquştu və gurultudan qulağımızı batırırdı. Lakin insanı son nəfəsinədək tərk etmeyən ümid bizi qüvvət verirdi, biz də, mümkin qədər, bir-birimizə ürek-direk verirdik.

Dalğalar bizi istədiyi tərəfə apardığı bir halda qayığımız qeflətən dayandı. Biz hamımız birlikdə əlləşib çalışdıqsa da, qayığı dayandığı yerdən tərpədə bilmədik. Biz öz qayığımızı sayadan çıxarmağa çalışdığınız zaman küləyin demək olar ki, tamamilə dayandığını heç hiss etməmişdik. Göyün mavi rəngi, onu bürümüş qara buludlardan yavaş-yavaş təmizlənirdi. Lakin şəfəqin sökülməsi bizi sevindirmek əvəzinə, fəlakətli vəziyyətimizi qayıqçı etdi ki, özünü sahile çatdırmağa can atan yoldaşının köməyinə getsin və birinci qayıqçı bu işdə müvəffəqiyyətsizliyə uğrayarsa, özü sahile çıxmağa çəhəşin. Biz gözlerimizi gah birinə,

gımız sayada deyil, iki böyük qayanın arasında qalmışdır və heç bir qüvvə onu oradan çəkib sağ-salamat çıxara bilməzdı.

Bizim vəziyyətimizi təsəvvürə getirə bilərmişən, dostum; mən nə demiş olsam da, hissərimi lazımi qədər ifadə edə bilməyəcəyəm. Əgər mən qəlbimin bütün tellerindəki hissələri lazımi qədər təsvir edə bilseydim də səndə mənim qəlbimi çulğayan heyəcanlara bənzər dəruni hissələr oyatmaq üçün bu da kifayət etməzdi. Qayığımız körfəzi dövrəleyen və S...-yə qədər uzanan daşlar arasında qalmışdı.

Biz sahildən bir verst yarımla uzaqda idik. Gəminizə hər tərəfdən su dolmağa başlamışdı; biz tamamilə batmaq təhlükəsi qarşısında idik. Son dəqiqələrdə dünyadan ol çəkdiyimiz və qarşida əbədiyyət açıldığı bir zamanda insanlar arasında sünə surətdə yaradılmış dərəcə fikirləri silinib aradan qalxır. Belə bir zamanda insan sadəcə bir insan olur: biz də axırımızın çatdığını görüb, kimin nəci olduğunu unutmuşduq və xilas olmaq xəyalilə hər kəs gəminin suyunu bacardığı qədər boşaldırı. Lakin bunun nə faydası ola bilərdi. Biz hamımız köməkləşərək nə qədər su boşaldırsa, gözümüzü açıb-yumunca gəmiyə yenə ondan çox su dolurdu. Nə uzaqdan, nə də yaxından keçən bir gəminin gözümüzə dəyməməsi qəlbimizi didib parçalayırdı. Nəzerimizə dəyib, sevincimizə səbəb olan gəmi olmuş olsayıdı da bizim günümüze düşmək istəməyib bizdən uzaqlaşsaydı qəm-qüssəmizi daha da artırırdı.

Nəhayət, dənizin tehlükeli hadisələrinə başqalarından daha artıq alışmış, Adalar dənizində keçən Türk müharibəsində baş vermiş müxtəlif dəniz vuruşmalarında ölümə, bəlkə də, ixtiyarsız olaraq soyuqqanlıqla baxmış qayıqçımız bizi xilas etməklə özü də xilas etməq, ya da bərəcətli məhv olmaq qərarına gəldi, çünki biz bir yerde dayansaq məhv olmalı idik. Qayıqçımız qayıqdan çıxdı, daşdan-daşa atlanaraq, sahile tərəf getməyə başladı; biz isə ona ürək-dən dua edirdik. Əvvəlcə o çox ürəkli gedir, daşdan-daşa atlanaraq su dayaz olan yerlərdən addımlayıb, dərin yerlərdən üzüb keçirdi. Biz gözümüzü ondan çəkmirdik. Nahayət gördük ki, o, getdikcə yorulur, zira o, daşlardan daha yavaş atılır, tez-tez dayanır və daşların üstündə oturub dincəldirdi. Bizə elə gəlirdi ki, o, bəzən düşünməyə başlayır və öz yoluna davam etməkdə tərəddüd edir. Bu vəziyyət onun yoldaşlarından birini vadə etdi ki, özünü sahile çatdırmağa can atan yoldaşının köməyinə getsin və birinci qayıqçı bu işdə müvəffəqiyyətsizliyə uğrayarsa, özü sahile çıxmağa çəhəşin. Biz gözlerimizi gah birinə,

gah da o birinə zilləyirdik; onların hər ikisinin sağ-salamat qalması üçün ürəkdən dua edirdik. Nəhayət, dənizin girdabından möcüzə olaraq öz addımları ilə keçməkdə özlərini Musaya bənzədənlərin sonuncusu daşın üzərində hərəkətsiz dayandı, birincini isə biz tamamilə gözden itirdik.

Dəhşətin, bu ana qədər, necə deyərlər, yatırılmış olduğu dəruni həyəcanlar, ümidi kəsildikcə yenə də təzahür etməyə başladı. Eyni zaman da qayığa su getdikcə daha çox dolurdu, suyu boşaltmaq üçün çəkdiyimiz zəhmət bizi yorub tamamilə taqətdən salırdı. Tündməcaz və səbatsız adam saçlarını yolur, barmaqlarını çeyneyir, seyrə çıxdığı saata lenet edirdi. Qorxaq və bəlkə də əzici əsarətin ağırlığını uzun müddət hiss etmiş olan başqa birisi də üzü üstə düşdüyü skamyaya üzərinə göz yaşları tökürdü. Öz evini, balalarını və arvadını xatırlayan bir başqası daş kimi donub qalmış və özünü deyil, ailəsinin felakətini düşünürdü, çünki onlar ancaq bunun əməyi ilə dolanırdılar.

Mənim qəlbimin nə həyəcanlar keçirdiyini özün gərək başa düşəsən, dostum, zira sən məni çox yaxşı tanıyırsan. Sənə bircə onu deyə bilərəm ki, mən allaha çox səyle yalvarırdım. Nəhayət, hamımız ümidsiz bir vəziyyətdə qaldıq, çünki qayığımıza yarıya qədər su dolmuşdu, biz hamımız dizə qədər su içərisində idik. Biz bir neçə dəfə qayıqdan çıxıb daşların üstü ilə addımlayaraq sahilə tərəf getmək fikrına düşürdük, lakin yoldaşlarımızın birisinin bir neçə saat daşın üstündə oturub qalması və o birisinin gözden itmesi noticosində, əslində bəlkə bir o qədər də təhlükeli olmayan bu iş bize təhlükəli görünürdü. Bu cür kədərləri düşüncələr içərisində ikən qarşidakı sahilin yaxınlığında, bizdən nə qədər uzaqda olduğunu deyə bilmərəm, suda sanki hərəkət edən iki qara nöqtə gördük. Nəzərimizə çarpan bu qaramıl şey hərəkət etdikcə sanki yavaş-yavaş böyüyürdü; nəhayət, məyusluğumuz ümidiñən yüz qat artıq olduğu bir zamanda, birbaşa bizə tərəf yaxınlaşan iki dənə kiçik gəmi aydın görünməyə başladı.

Əsla işıq keçməyən qaranlıq bir binanın qapısı birdən açılırken gündüzün işığı, zülməti süretilə yarib etrafə şərəf saçaraq bütün binanı işıqlandırdığı kimi, gəmiləri görərkən bizi xilas etmək üçün gələn ümid şüası da bizim qəlbimizi işıqlandırırdı. Məyusluğumuz sevincə, kədərimiz təcəccübə çevrildi. Bu sevincə və şadlıq hərəketləri bizi xilas olmazdan əvvəl felakətə düber edə bilərdi. Bizim aramızdakı ictimai vəziyyət fərqi təhlükə zamanı tamamile unudulmuşdu, lakin qəlbimizi çulğayan yaşamaq ümidi bu fikirlərin təzədən oyanmasına səbəb oldu.

Həmin düşüncələr bu dofe hamı üçün faydalı oldu. Mən, bize zərər verə biləcək hədsiz sevinc təzahürlerinin qarşısını aldım.

Cox keçməmişdi ki, bize yaxınlaşan iki dənə böyük balıqçı qayığını, qayıqlar golib yanımıza çatdıqda isə onlardan birində xilaskarımızı gördük; o, daşların üstü ilə sahilə qəder gedib, bizi aşkar ölüm-dən qurtarmaq üçün bu qayıqları axtarış tapmışdı. Biz azacıq da olsa lengiməyərək qayığımızdan çıxıb köməyimizə gəlmış qayıqlarla sahilə tərəf hərəkət etdik və daşın üstündə təqrİben yeddi saat qalmış yol-daşımızı götürməyi də unutmadıq; yarım saat keçməmiş, daşların arasında qalmış qayığımız yüngülləşərək suyun üstüne qalxıb böyübü üstə yatdı. Sevinc və fərəh içərisində sahilə geldiyimiz zaman bizi xilas etmiş olan yol yoldaşımız Pavel bize belə bir ehvalat danişdi:

— Mən sizi təhlükə içerisinde qoyub daşların üstü ilə tələsik sahilə tərəf getdim. Sizi xilas etmək arzusu mənə qeyri-təbii bir qüvvə verdi; lakin sahilə təqrİben yüz sajen qalmış mən gücdən düşdüm, sizi və öz həyatımı xilas etmək ümidiñə kesilməyə başladı. Lakin daşın üstündə yarım saat uzanıb dincəldikdən sonra, yenidən qüvvətə gəlib qalxdım, artıq dincəlmediən, sahilə qədər, necə deyərlər, süründüm. Burada men göy otun üstündə uzandım, on dəqiqə dincəldikdən sonra, qalxıb sahil boyu var qüvvəmle S...-ə doğru yürüdüm. Taqətdən düşmüştüm, lakin sizi yadına salıb lazımi yere qədər yürüdüm. Sanki göyərəsizin mətanotınızı, mənim isə səbatımı sinayırdı, çünki mən sizi xilas etmək üçün nə sahildə, nə də S...-nin özündə bir gəmi tapmadım. Demək olar ki, ümidiñə kesilmişdi, men elə düşünürdüm ki, oranın reisindən başqa kimse mənə kömək edə bilməyəcəkdir. Mən onun yaşadığı eve tərəf yürüdüm. Saat yeddiyiə işləmişdi. Qabaq otaqda sahil komandasının serjantına rast gəldim. Nə üçün gəldiyimi və sizin vəziyyətinizi ona qısaqca danışdım, xahiş etdim ki, hələ də yatmaqdə olan Q...-ni yuxudan oyatsın. Serjant mənə dedi: "Yox, əzizim, mən buna cürət edə bilmərəm". "Necə, yəni cürət edə bilməzsən? İyirmi nəfər adam boğulmaqdə olduğu halda, son onları xilas edə biləcək adamı yuxudan oyada bilməzsən? Yox, avaranın biri avara, sən yalan deyirsən, mən özülmə gedirem..."

Q.-nın serjantı ciyinimden kobudcasına tutub məni qapıdan bayırı itələdi. Mən, acığumdan partlamaq dərəcəsinə gəlmışdım. Lakin sizin təhlükəli vəziyyətiniz məni tohqır edilməyimdən və daşqəlblı roislə ona tabe serjantın hərəketlərindən daha artıq düşündürdüyü üçün, məni itələyib bayırı salındığım lənətə gelmiş evdən təqrİben iki verst

məsafədə olan qarovalxanaya tərəf yüyürdüm. Mən bilirdim ki, qarovalxanada yaşayan soldatların qayığı vardır; onlar bu qayıqlarla körfəzə çıxbı iri daşlar toplayır, küçələrə döşəmək üçün satıldırlar; ümidiim boşça çıxmadi. Həmin iki kiçik qayığı tapdım, indi mən hədsiz dərəcədə sevinirəm ki, sizin hamınız xilas oldunuz. Siz boğulsayıdnız, mən də sizin dalınızca özümü suya atacaqdım. Pavel bu sözləri dedikcə göz yaşları axırdı. Bu halda biz sahilə çatdıq. Qayıqdan çıxaraq mən diz üstə çöküb əllərimi göye qaldırdım.

— Sen ey qadir ata, — deyə səsləndim. — Biz sənin mərhəmətinlə salamat qaldıq; sən bizi imtahana çəkdi, sən bitən yaxşıdır. Bu, dostum, mən hiss etdiklərimin zəif bir təsviridir. Son saatın dəhşəti mənim qəlbimi parçalayırdı, məhv olacağım dəqiqliklər gözümün önündə dururdu. Mənim axırıım necə olacaqdır? Bilmirəm! Dəhşətli bir qaranlıq. İndi hiss edirəm; son saat çatdı; mən öldüm; hərəkət, həyat, duygu, fikir, — hər bir şey bir anda yox olur. Təsəvvür et ki, dostum, ölüm sənin başının üstünü almışdır; bu zaman öz damarlarında sıxlıtu duymazsanı, həyatının vaxtsız üzüldüyünü hiss etməzsənmi? Ah, dostum! Deyəsen mən metləbdən uzaq düşdüm.

Duamı qurtardım, ürəyim qəzəblə doldu. Mən öz-özümə deyirdim:

— Bizim əsimizdə, Avropada, paytaxtin qulağının dibində, böyük padşahımızın gözü önünde belə bir vəhşilik edilməsi mümkün olan şeydirmi! — Mən bəngaləli subabın zindanına salılmış ingilisleri¹ xatırladım.

¹ Ingilislər, rüşvotxorluğa görə edam cəzasına məhkum edilmiş ve Kelketəye onların yanına gəlmİŞ bəngaləli bir memuru öz himayəsi altına alıllar. Haqlı olaraq qozoblonun subab qoşun toplayaraq şəhəre hücum edib şəhəri alır. Ingilis həbi əsirlərini dar zindana saldırır, onların hamısı bu zindanda yarım günün ərzində qırılır. Ancaq iyimmi dəcə adam salamat qalır. Bu biçarətlər, gözotçiyəçəkli pul vəd edirler ki, onların vəziyyətini hökmədərə bildirsint. Onların nale və faryadları onların dərdində şərlik olaraq xalqa çatırı, lakin heç kəs bunu hökmədərə bildirmək istəmirdi. Ölməkdə olan ingilislərə cavab verirdilər ki, o (hökmədar) yatıbdır; Bəngalədə bir nəfər də adam düşünmək istomirdi ki, yüz əlli nəfər bədbəxtin həyatını xilas etmek üçün zülmkarın yuxusuna bir anlığa haram qatsın.

Axi zülmkar nə deməkdir. Yaxud, daha doğrusu, zülma və əsarətə alışmış xalq nə deməkdir? Onu (xalqı) iki qat olmağa məcbur edən ixlaskarlıqmı və ya qorxumudur? Qorxudursa, o zaman zülmkar insan, ya gecə vaxtı və ya gündüz saatlarında ibadət edib yalvardığı allahlardan da dəhşətlidir. Əgor ixlaskarlıqdırsa, o zaman insanın bədbəxtliklərinə bəis olanlara qarşı hörmət göstərməye insani töşviq etmek mümkündür; belə möcüz ancaq mövhumatdan doğa bilər. Nəyə çox təccüb edəsən, yuxuda olan nüvvabın vəhşiliyinəm, yoxsa onu oyatmağa cürət etmeyənən rezilliyyinəm? — Renal. Hindlər tarixi. II cild.

Mən derindən ah çəkdim. Çox keçmədən biz S...-ə çatdıq. Mən güman edirdim ki, rəis yuxudan ayıldıqdan sonra, serjantımı cəzalandırıar və suda fəlakətə uğramışlara heç olmazsa təskinlik verər. Bu ümidiə mən birbaşa onun evinə getdim. Lakin ona tabe olan adamın hərəkəti məni elə acıqlandırmışdı ki, mən öz sözərimi saxlaya bilmədim. Onu görən kimi dedim: "Möhtərəm cənab! Size məlumdurmu ki, bir neçə saat bundan əvvəl iyirmi nəfər adam suda məhv olmaq təhlükəsi qarısında idi və sizdən kömək tələb edirdilər?" O, tütin çəkə-çəkə hədsiz bir soyuqqanlıqla mənə cavab verdi: "Bu xüsusda mənə bir az bundan qabaq dedilər, o zaman isə mən yatrıldım". Bu sözü eşitcək, qəzəbimdən bütün bedənim titrədi: "İnsanlar boğulur və səndən kömək istədiyi halda sən belə bərk yatırsansa, tapşırıydın sənin başına çökicələ vurub oyadıdilar". Tap görüm, dostum, o mənə nə cavab verdi? Mən elə düşündüm ki, eşitdiklərim məni sərsəm edəcəkdir. O mənə dedi: "Bu mənim vəzifəm deyildir".

səbirim tükəndi: "Rəzil insan, bəs adamları öldürmək sənin vəzifəndirmi; hələ rütbə nişanları taxırsan, başqalarına da rəislik edirsən.." Sözümüz qurtara bilmədim, onun sifatınə tüpürüb çıxdım. Açığımdan saçlarını yolurdum.

Özüm üçün deyil, bütün bəşəriyyət naminə bu vəhişi rəisdən qisas almaqdan ötrü yüz cür üsul fikrimdən keçdi. Lakin ağlımı başıma topladım, bir çox misalları yadıma salaraq yəqin etdim ki, mənim qisasım faydasız olacaq, özümü isə ya qudurmuş, yaxud yaman bir adam adlanıracıqlar; sakit oldum.

Bu zaman mənim adamlarım keşisin evinə getdilər; keşis bizi böyük şadlıqla qarşılıdı, isti yer verdi, yedirtdi, biz də dincəldik. Biz keşisin mehmənnəvəzliyindən və qonaqpərvəstiliyindən istifadə edərək, bir gün onun evində qaldıq. Ərtəsi gün böyük bir qayıq sağ-salamat Oranienbaum'a gəlib çıxdıq.

Mən Peterburqda bu əhvalatı hamiya danışdım. Hami mənim düşdüyüm təhlükəyə kədərlənir, hamı da rəisin daşqəlbiliyini pisləyirdi, lakin heç kəs bu əhvalatı ona xatırlatmaq istəmirdi. Biz suda boğulsayıdıq, o, bizim qatilimiz olacaqdı. Birisi mənə: "Sizi xilas etmek onun vəzifəsinə aid edilməmişdi" dedi. İndi mən şəherlə ebedi olaraq vidalaşıram. Belə pələnglər yuvasına mən daha bir də ayaq basmaram. Onların yeganə şadlığı bir-birini didişdirməkdir. Acizə canı çıxanadək ezab vermək, hakimiyyət başında duranlara isə yaltaqlıq edib, qulluq

göstərmək onlar üçün səadətdir. Hələ sən də isteyirdin ki, mən şəhərə köçüm.

Müsahibim səndelindən qalxaraq:

— Yox, dostum, — dedi, — mən elə yerə gedəcəyəm ki, insanlar oraya getmir, orada insanın ne olduğunu bilmirlər, orada insan adında bir şey yoxdur. Bağışla, — deyərək kibitkaya minib sürətlə uzaqlaşdı.

SPASSKAYA POLEST

Mən dostumun arxasında atları elə sürətlə çapırtdım ki, o hələ pocta düşərgəsində ikən özümü ona yetirdim. Onu Peterburqa qayıtməq üçün dilə tutmağa çalışırken ona isbat etmek isteyirdim ki, qırma dənəsi dənizə düşərkən suyun səthini bulandıra bilmədiyi kimi, cəmiyyətdəki xırda və xüsusi münasibətlər də ona təsir edə bilməz. Lakin o, mənə qəti olaraq dedi:

— Əgər mən, kiçik bir qırma kimi, dənizin dibinə cummuş olsaydım, yəqin ki, Fin körfəzində təlatüm olmayıacaqdı, ancaq mən suitləriyo yaşamağa gedəcəydim. — O, mənimlə qəzəblə görüşdü, öz kibitkasına minib tələsik getdi.

Atlar qoşulmuşdu; mən ayağımı qaldırıb kibitkaya minmək isteyirkən birdən yağış yağımağa başladı. — Nə böyük işdir? — deyə düşündüm; üstümü həsirlə örterəm, yağış məni islatmaz.

Elə bu fikir başımda oyanar-oyanmaz sanki məni gölməçəyə saldılar. Götürmədən icaze almadan buludları yardı, yağış şiddətlə yağımağa başladı. Hava ilə bacarmaq olmaz; “Asta gedən çox gedər” məseline əməl cdərək, kibitkadan çıxbıq qaçaraq birinci komaya soxuldum. Ev sahibi yatınağa hazırlaşırkı, koma da qaranlıq idi. Lakin mən qaranlığa baxmayaraq üst-başımı qurutmağa icazo istədim. Yaş paltarları çıxardım, qurularını başımın altına qoyub taxtın üstündə tezə yuxuladım. Lakin yatağum quş tükündən olmadığını görə uzun müddət nazlanmağa imkan vermədi. Yuxudan ayıldım və piçilti eşitdim. Bir-biri ilə söhbət eden iki səs eşidilirdi. Qadın səsi:

— Hə, kişi, de danış görüm, — deyirdi.

— Qulaq as, arvad. Biri var idı, biri yox idı...

— Doğrudan da əsl nağıla oxşayır; heç nağıla da inanımaq olar? — deyə arvad yuxulu-yuxulu əsnəyorok, yavaşca soruşdu. — Polkan,

Bova və ya quldur Soloveyin həqiqətdə olduğuna mən heç inanrammı?

— Sənin ki, boynuna döyən yoxdur, isteyirsən inan, isteyirsən inanma. Lakin burası doğrudur ki, qədim zamanlarda qüvvəli adamlara hörmət edirmişlər, pəhləvanlar öz güclərindən pis iş üçün istifadə edərdilər. Məsələn, Polkan belə idi. Quldur Solovey haqqında, anacığım, Rusyanın qədim əsərlərini tefsir edənlərin kitablarını oxu. Onlar deyirlər ki, ona gözəl natiq olduğuna görə Solovey (Bülbül) deyilmişlər. Sözümüz kəsmə axı. Deməli, biri var imiş, biri yox imiş, harada isə bir padşah canışını yaşayırımsı. Cavanlığında yad ölkələri gəzib dolaşmış, o, istridiyə yeməyə alışmış və onu çox sevəmiş. Ne qədər ki, pulu az idi, o öz iştahasının qabağını alır, gündə ancaq on dənəsini, özü də Peterburqa getdikdə yeyirdi. Elə ki, rütbəsi artdı, süfrəsində istridiyələrin sayı da artmağa başladı. Canışın olandan, pulu çoxaldıqdan və sərencamına çoxlu dövlət pulları keçdiqdən sonra istridiyələrə yekəqarın arvadlar kimi girişdi. Yatanda yuxuda da istridiyə yediyini görürdü. İstridiyə yemek vaxtı geləndə heç kəsə rahatlıq vermirdi. Bütün qulluqçularına əzab verirdi. Nə olursa-olsun istridiyə yeməli idi. İdarəyə əmr verir ki, tecili bir çapar hazırlanılsın ki, Peterburqa mühüm məlumat göndərəcəkdir. Hami bilirdi ki, çapar istridiyə dalmca göndərilir, lakin haraya getso, harada fırlanıb dolaşsa da yol xərci verilecekdir. Dövlətin pulunu xərclemək üçün çox dəlinə-deşik tapılar.

Yol vəsiqəsi və yol pulu ilə təmin edilmiş, eyninə gödəkçə və dar süvari çaxçuru geymiş qasıd hazır bir halda əlahəzərətin hüzurunda hazır oldu.

Döşü ordenlərlə bəzənmiş şəxs dedi:

- Tələs, əzizim, cəld ol, al bu zərfi, Bolşoy Morskoydakına yecir.
- Kimə buyurdunuz?
- Ünvani oxu.
- Ali... hə...
- Düz oxurnursan.
- Zat-möhtərem cənab...
- Yalan deyirsən... S.-Peterburqda Bolşoy Morskoya hörmətli dükənci cənab Korzinkinə çatacaq.
- Tanıyıram, əlahəzərə!
- Di get, əzizim, alan kimi, tez qayıt, azacıq da olsa longimo; mən sənə bir neçə defə sağ ol deyirəm.

Məbada bir yerde məettel olasan; hamisini, hər üçünü də Piterə
— Korzinkinin həyatına qeder qovarsan.

— Xoş gelibsınız. Əlahəzrət əcəb məzəli adammış, murdar bir şey
üçün min verstlik masafədən adam göndərir. Amma ağa eliaçiq adam-
dır. Ona qulluq etməyə hazırlam. Bu da istidiyi, bazardan bu saat getir-
mişəm. Deyərsən ki, çələyi yüz əllidən aşağı olmaz, bundan ucuz
olmayacaq, özümüz baha almışq. Bir də ki, ağa ilə biz özümüz hesab-
laşarıq. — Çələyi kibitkaya aşırılar; çapar dişləni çevirib yenə də
atlan çapırıldı; ancaq meyxanaya girib iki fincan araq içə bildi.

— Din-din... — Şəhər darvazası yaxınlığında poçt zinqirovlarının
səsi eşidilən kimi, qarovul zabiti canişinin yanına yüyürdü (qayda-
qanun buna deyərəm, hər iş vaxtında görülür) və ona raport verdi ki,
uzaqda kibitka görünür və zinqirovlarının səsi eşidilir. Sözünü
qurtarmamış çapar qapıdan içəriyə girdi:

— Götirdim, əlahəzrət.

— Lap yerine düşdü, — qarşısındakılara müraciət. — Doğrudan da,
leyaqətli adamdır, düz-doğru adamdır, özü də sərxoşluq etməz. Neçə
ildir ki, ildə iki dəfə Peterburqa gedir; hələ neçə dəfə Moskvaya get-
diyi yadında deyildir. Katib, bir təqdimname yaz. Defələrlə səfərə
gönderildiyi zaman çəkdiyi zəhmətlərə, verilən tapşırıqları doğru və
düzgün yerinə yetirdiyinə görə rütbəsini artırılmağa layiq görürəm.

Xəzinədarın məxaric defterində isə belə yazılır, əlahəzrətin tekli-
finə görə ən mühüm reportarla S.-Peterburqa göndərilmiş kuryer
N.N.-ə üç at hesabı ilə her iki başa gedib qayıtməq müddətinin xərc-
ləri üçün fəvqələde mebləğdən pul verilmişdir... Xəzinənin dəftəri
təftiş üçün göndərildiše də, ondan istidiyi iyi gəlmirdi.

Cənab generalın təqdimati üzrə və sairə, və sairə əmr etdilər:
"Serjant N.N.-ə praporşik rütbəsi verilsin".

— Görürənmi, arvad, — deyə kişi dedi. — Rütbəni belə alırlar,
mənim can-başla işləməyimdən nə fayda, bundan sonra bir barmaqda
can yandırmaram. Fərmani-hümayuna¹ görə sədəqətlə qulluq edənlər
təltif olunmalıdır. Çar mərhemət edir, itə baxan isə etmir. Bizim xəzi-
nədar bunun kimidir; indi ikinci dəfədir ki, onun təqdim etməsile məni
cinayet məhkəməsinə verirlər. Mən onunla əlbir olsaydım, tamam
bolluq içərisində yaşayırdım.

— Eh... yaxşı, yaxşı, Klementiç, boş-boş danışma. Heç bilirsənmi
ki, onun sendən niyə xoş gəlmir? Ona görə ki, sən hamidən pul dəyiş-
dirmək haqqı alır, amma onunla bülüdürmürsən.

— Yavaş danış, Kuzminicna, yavaş danış; birdən qulaq asan olar.
— Səslərin ikisi də kəsildi, mən yenə də yuxuya getdim.

Şəhər açılında öyrəndim ki, mənimlə bir daxmada yatanlar və
şəfəq sökülmədən qabaq Novqoroda yola düşmüş adam, xəzinedə pul
sayan və onun arvadı imiş.

Mənim arabama at qoşanadək üçatlı bir kibitka gəldi. Ondan böyük
bir yapıcıya bürünmüş bir adam çıxdı; bu admanın başında kənarları
aşağı salınmış, gözlərinə qədər geyilmis papaq olduğu üçün, onun üzünü
görmək olmurdu. O, yol vəsiqəsini göstərmədən at tələb edirdi; bir çox
arabaçı onu dövreyə alıb qiymət danışırılar; arabaçıların at qoşmaq
alverinin sonunu gözlemədən, onların birinə səbirsizliklə dedi:

— Tez ol, qoş, hər verstə dörd qəpik verərəm.

Arabaçı at üçün yüyürdü. Başqaları da danışığın qurtardığını görüb
dağılışib getdilər.

Mən ondan çoxu beş sajen aralı idim. O mənə yanaşaraq papağını
götürmədən dedi:

— Mərhəmətli cənab, bu bədbəxt insana bacardığınız qədər kömək
edin. — Onun bu sözleri məni xeyli təəccübləndirdi. Mən onun araba
haqqı xüsusunda danışmaq istəməyib başqalarından ikiqat artıq pul
teklif etdiyi halda, maddi yardım xahiş etməsinə təəccübləndiyimi ona
deməye bilmədim. O mənə:

— Görürəm ki, sizin ömrünüzdə həyatınızı pozacaq bir hadisə
olmamışdır, — dedi. — Bele qəti bir cavab mənim çox xoşuma gəldi,
yubanmadan pul kisəmi çıxardıım...

— Eyib tutmayın, — dedim, — indi sizə bundan artıq qulluq edə bil-
məyəcəyəm, gedib öz yerimizə çatdıqdan sonra, bəlkə də bundan da
artıq qulluğunuzda olaram. — Mənim belə deməkdən niyyətim onu
daha açıq danışmağa vadar etmək idi; mən səhv etməmişdim.

O mənə dedi:

— Görürəm ki, siz hələ həssaslığını itirməmişsiniz, kübar cəmiyyət-
dəkə rəftar qaydaları və şəxsi fayda güdmək meylleri sizin qəlbinizin
yolunu bağlamışdır. İcazə verin mən sizin arabanıza minim, qul-
luqçunuza isə buyurun mənim arabama mənsin.

¹ Fərmani-hümayun — padşahın fərmanı

Atalarımız qoşulmuşdu, mən onun xahişinə əməl etdim, biz yola düşdük.

– Ah, hörmətli cənab, mənim bədbəxt bir insan olduğumu təsəvvür edə bilmirəm. Cəmi bir həftə bundan əvvəl mən şən bir adam idim, kefi kök yaşayirdim, heç bir şeydən korluğum yox idi, məni sevirdilər, bəlkə də mənə ele gəldi ki, məni sevirlər, zira mənim evim həmişə hörmət və fəxri nişanlar qazanmış olan adamlarla dolu olurdu; mənim süfrəm hər zaman gözəl bir ziyafat süfrəsi kimi bəzekli idi. Bütün bunlar mənim şöhrətimi artırırdı, qəlbim də həqiqi zövqdən nəşələnirdi. Uzun zaman davam edən səmərəsiz çalışmadan, tədbirdən və müvəffəqiyyətsizlikdən sonra, nəhayət mən ürəyim istəyən qadınla evləndim... Qarşılıqlı məhəbbətimiz həm hisslerimizi, həm ruhumuzu nəşələndirərək her şeyi bizə parlaq və gözəl göstərirdi. Kədərli günümüz olmurdu. Arvadım hamile idi, doğmaq vaxtı yaxınlaşdı. Bütün bu zövqlər taleyimizin təqdiri ilə bir an içərisində məhv olub getməli imiş.

– Mən evimdə qonaqlıq düzəltmişdim, özlərini mənə dost göstərən bir çox adam toplaşaraq mənim hesabımı ac qarınlarını doyuzdururdular. Məni qəlbində istəməyənlərdən birisi, öz yanında oturmuş adamlı alçaqdan olsa da, arvadım və bir çox başqaları eşidəcək dərəcəde ucadan söhbət etməyə başladı.

– Məger bilmirsiniz ki, bizim ev sahibimizin işi cinayət palatasında artıq həll edilmişdir?

Yol yoldaşım üzünü mənə tutaraq dedi:

– Qulluqcu olmayan ve mənim təsvir etdiyim vəziyyətdə olan bir adamın cinayət məhkəməsinə cəlb olunması size təəccübü görünə bilər. Mən uzun zaman, hətta işim aşağı dərəcəli məhkəmələrdən keçib ali məhkəməyə çatıncaya qədər də bu cür düşünürdüm. Əhvalat belədir: mən tacir silkinə yazıldım; kapitalımı dövriyyəyə buraxaraq xüsusi icarədarlığa başladım. Mənim yelbeyinliyim ona səbəb oldu ki, mən, şəxsen cinayət etdiyi üçün icarədarlıqdan kənar edilmiş bir yalançı adama inandım və guya onun dəftərlərindən göründüyü kimi, onun çox kəsiri varmış. O gizləndi, mənim yaxam ələ keçdi, kəsir də məndən alınmalı oldu. Mən bacardığım qədər yoxlayıb tapdım ki, mənim heç bir kəsirim olmamışdır, olsa da çox az olmuşdur. Buna görə də xahiş etdim ki, menimle yenidən haqq-hesab çəksinlər, çünki

ona mən zamin idim. Lakin ərizəmə əhəmiyyət vermək əvəzinə, bütün kəsiri məndən tələb etdilər. Bu birinci ədalətsizlik. Bu ədalətsizliyə başqasını da əlavə etdilər. Mən icarəyə zamin olduğum zaman mənim malikanəm yox idi, lakin adət üzrə malikanəmin üstüne qadağā qoyulmaq üçün mülki palataya məktub göndərildi. Malikanədə mövcud olmayan bir şeyin satılmasını qadağan etmək qəribə işdir! Bu əhvalatdan sonra mən ev və bir neçə başqa şey aldım. Eyni zamanda təsadüf elə gəldi ki, tacirlik mənsebindən dvoryanlıq mənsebinə keçdim, rütbə də aldım. Öz faydama çalışaraq, əlverişli şəraitlə evimi satmaq üçün fürsət tapdım; qəbaləni də haman qadağan qoymuş palaṭanın özündə yazdırıldım. Bu işi mənə cinayət hesab etdilər, çünki mənim ağ günümü bəziləri özləri üçün qara gün hesab edirdilər. Xəzinə işlərinə nəzarət edən məmər məndən çuğulluq etdi ki, guya mən dövlətə olan borcumu verməkdən boyun qaçıraraq, evi satmış və evi alırken daşıdığını adı gizlədərək, əslində olduğum mənsebi deyil, axırıncı mənsebimi göstərməklə məhkəməni aldatmışam. Mən əbəs yere deyirdim ki, malikanədə olmayan bir şeye qadağan qoymaq olmaz, əbəs yere deyirdim ki, heç olmazsa əvvəlcə, qalınış malikanəni satıb, beləliklə də kəsiri ödəmək, sonra da başqa tədbirlər görmək lazımdı, mən öz adımı, gizlətməmişəm, çünki evi dvoryan mənsebində olarkən almışam. Bu dəlillərin hamısı rədd edildi, evin satılması ləğv edildi, məni yalan iş tutmaqdən ötrü rütbəmdən məhrum etmək hökmünü verdilər, – deye rəvayətçi sözünə davam etdi. – İndi tələb edirlər ki, bu evin sahibini iş qurtaranadək həbsə alınsılar. – Əhvalatın bu son hissəsini danışarkən rəvayətçi səsini ucaltdı. – Arvadım bunu eşidə-eşitməz məni qucaqlayaraq qışkırdı: “Yox, ezipim, sen hara, mən də ora”. Bundan artıq bir söz deyə bilmədi. O, taqətdən düşüb bihuş halda qucağıma yixıldı. Mən onu səndəldən qaldırıb yataq otağına apardım; naharın necə başa çatdığını bilmirem.

Bir müddətdən sonra arvadım özünə geldi, sancı hiss etdi, bu sancı ehtiraslı sevgimizin neticəsini, uşağın doğulacağını xəbər verən əlamət idi. Lakin bu sancılar nə qədər şiddetli olsa da, mənim həbsə alınacağınnı qayışı onu o qədər təşvişə salmışdı ki, o daima: “Mən də səninlə gedocəyəm” sözlerini təkrar edirdi. Bu bədbəxt hadisə uşağın vaxtından bir ay əvvəl doğulmasına səbəb oldu, küməyə çağırılmış mamaçanın və həkimin tətbiq etdikləri üsullar bir nəticə vermədi, arvadının

bir gün sonra doğacığının karşısını ala bilmədilər. Uşağıın doğulması onun qəlbini neinki sakit edə bilmədi, onun həyecanı daha da sıddətləndi, bərk qızdırmağa tutuldu.

Daha metləbi niyə uzadım? Arvadım, doğandan üç gün sonra öldü. İnanırsınız, onun əzablarını gördükde bir an belə ondan ayrılmırdım. Öz işimi və məhkum olmaq dərdimi tamamilə unutdum. Sevgili arvadımın vəfatından bir gün əvvəl anadan yarımcıq olmuş əziz uşağım da qızdırmağa tutulub öldü. Onun anasının xəstəliyi məni o qədər məşğul etmişdi ki, bu itki mənim üçün çox da ağır deyildi.

Bu əhvalatı danışan həmsöhbətim iki əlli ile saçlarından yapışaraq:

— Sevgilimin məndən əbədi olaraq ayrıldığını görünçə nə vəziyyətə düşdürüüm özün təsəvvür et, təsəvvür et gör mən nə hala düşdüm, — deyirdi. Əbədi olaraq! — deyə o, vəhşi kimi bağırdı. Axı mən nə üçün qaçıram? Qoy məni zindana salsınlar, məndə artıq heç bir duygu yoxdur, qoy mənə əzab versinler; qoy məni öldürsünlər. Ah, barbarlar, yırtıcı pələnglər, zəherli ilanlılar, didib parçalayın mənim qəlbimi, yeridin zəherinizi mənim üreyime.

Bu həyecanlırm üçün məni bağışlayın, mənə elə gəlir ki, tezliklə dəli olacağam. Sevgilimin məndən ayrıldığı dəqiqəni təsəvvür etdikcə, hər şeyi unuduram, gözlerimə qaranlıq çökür. Hekayəmi bitirirəm. Sevgilimin cenazəsi başında dərin qəm-qüssə içərisində olduğum zaman səmimi dostlarımıdan birisi qaçaraq yanına gəldi və dedi:

— Səni həbs etməyə gəlmişlər, əsgərlər həyətdədir. Qaç buradan, kibitka dal qapıda hazırlır. Moskvaya ya da haraya istəyirsən get, bir müddət oralarda yaşa, görək nə olar, bəlkə o zamana qədər vəziyyətinini yüngülləşdirmək mümkün oldu.

— Mən onun sözlerine qulaq aşmirdim, lakin o məni başa salmağa çalışaraq, öz adamlarının köməyi ilə məni qaldırdı, çıxarıb kibitkaya mindirdi; lakin pul lazım olacağımı xatırlayaraq mənə bir pul kisəsi verdi. Kisədə ancaq əlli manat var idi. Özü isə mənim kabinetəmə getdi ki, oradan pul tapıb getirsin; lakin yataq otağımda zabit dayandığını görərək, yanına ancaq adam göndərə bildi ki, mən çıxıb getdim. Birinci stansiyaya qədər məni necə getirdikləri yadimdə deyildir. Dostumun nökeri əhvalatı mənə danışaraq mənimle xudahafizləşdi, indi də ki, mən heç bilmirəm haraya gedirəm.

Yol yoldaşımın bu hekayəsi mənə olduqca təsir etdi. "Hazırda belə mərhəmətli bir üsul-idarəmizdə bu dərəcədə amansızlığa yol vermək

mümkündürmü?" deyə mən düşünürdüm. Xəzinəni doldurmaq üçün (dövlət tələblərini ödəmək üçün əmlakı hər cür qanunsuzluqla müsaadə etməyi həqiqətdə də belə adlandırmış olar) insanların emlakını, şərəfini, həyatını əlindən alan səsəm hakimlərin mövcud olması mümkün-kündürmü? Mən, bu əhvalatı ali hakimiyət idarələrinin nəzər diqqətinə çatdırmağın necə mümkün olacağını düşünürdüm. Mən haqlı olaraq düşünürdüm ki, mütləqiyət üsul-idarəsində başqalarının haqqında ancaq ali hakimiyət idarələri qərəzsiz ola bilər. Lakin mən özüm onun müdafiəsini öhdəmə götürə bilərəmmi? Mən ali hökumət idarəsinə şikayət yazaram. Bütün əhvalatı ətraflı yazar və hakimlərin ədalətsiz, məhkumun isə günahsız olduğunu açıb göstərərəm. Lakin mendən şikayət qəbul etməzler. Soruşarlar ki, sənin bu işə nə ixtiyarın var? Vəkəletnamə tələb edərlər. Nə ixtiyarım var? — Əzab çəkən bəşəriyyət. Öz əmlakı, namusu əlindən getmiş, həyatının yarısını itirmiş günahsız bir insan yaxasını biabırçı zindandan qurtarmaq üçün didərgin düşür. Bunun üçün də vəkəletnamə lazımdır? Kimdən? Mənim həmvətənimin çəkdiyi əzablar kifayət deyilmə? — Heç vəkəletnaməyə ehtiyac yoxdur. O insandır: budur mənim ixtiyarım, budur mənim vəkəletnaməm. Sen, ey bəşər surətində olan allah! Nə üçün sen öz qanununu barbarlar üçün yazdırın? Onlar sənin adınla ibadət edirlər, kin üçün qanlı qurbanlar verirlər. Nə üçün sen onlara qarşı mərhəmətli olmuşsan? Gələcəkdə cəzalar vəd etməkdənse hazırlı cəzaları sıddətləndirəydin, xəbislik baş verdikcə vicdan əzabı artayıdı, törətdikləri bütün bələləri öz əzabları ilə yüngülləşdirən qədər gece-gündüz onlara rahatlıq verməyəyedin. Bu düşüncələr məni o qədər yordu ki, mən bərk yuxuya gedib uzun zaman ayılmadım.

Bu düşüncədən damarlarimdakı coşmuş qan, yuxulu başıma vurdı; beynimin zərif tellerini həyecanlandıraraq orda təsəvvür oyadı. Yuxuda hədsiz-hesabsız mənzerələr görürdüm, lakin onlar havadakı yüngül buخار kimi yox olurdu. Nəhayət, adətən olduğu kimi, daxili qan damarlarından qalxan buxarın herəkətə getirdiyi beynin telleri baş-qalarından daha uzun müddət titredi və məni belə bir xəyalat götürdü.

Gördürm ki, mən hökmədar, şah, xan, kral, bey, nevvab, sultan və ya bunlardan hansınasa oxşar mənşəbərdən birindəyəm, özüm də hökmədarlıq taxtında əyləşmişəm.

Mənim taxtım xalis qızıldan idi. Əlvan qiymətli, daş-qasılarla elə məharətlə bəzənmişdi ki, hər tərəfə şəfəq saçırı. Paltarlarımın zər-zivəri

müqayisə edilə bilməyəcək dərəcədə gözəl idi. Başında şərəf tacı vardi. Ətrafında qüdrətimi göstəren şeylər düzülmüşdü. Burada, gümüşə tutulmuş ve üzərində quru ve dəniz vuruşmaları, şəhərlərin fəth edilməsi və bu kimi şeylər təsvir olunan sütündən bir qılınc astılmışdı; mənim adım, bütün bu qəhrəmanlıqlar üzərində qanad çalan şöhrət dühəsinin rəmzi kimi hər yerdə başda yazılımışdı. Xalis qızıldan tökülmüş və sanki təbii sünbüllərdən bol-bol bağlanmış dərzler içerisinde hökmədarlıq əsam görünməkdə idi. Möhkəm qoldan asılmış bir tərəzi gözə çarpaqda idi. Tərəzinin bir gözündə, üzərində Mərhəmet qanunu sözləri yazılmış bir kitab, ikinci gözündə isə Vicdan qanunu sözləri yazılmış digər kitab var idi. Monax hakimiyyətinin bütöv bir daşdan işlənmiş dövlət nişanı ağ mərmərdən yonulmuş körpələrin sinəsində dayanmışdı. Mənim hər şeydən uca olan tacım qüvvətli bir nəhəngin ciyinlərində idi, onun kənarları isə həqiqət üzərində dayanmışdı. Taxtın oturacağı ətrafına ağ poladdan tökülmüş böyük bir ilan sarılmışdı; quyruğunun ucunu ağızında tutan bu ilan əbədiyyəti təsvir edirdi.

Menim qüdrət və əzəmətimi göstəren yalnız bu cansız şeylər və təsvirlər deyildi. Taxtının ətrafında, qorxaq itaətkarlıqla baxışlarımı gündən dövlət adamları dayanmışdı. Taxtından bir az aralı saysız-hesabsız camaat toplanmışdı; adamların müxtəlif paltarları, simaları, duruşları, görünüşləri və boy-buxunları onların müxtəlif tayfalardan olduqlarını göstərirdi. Onların qorxu içerisinde dərin sükutə dalmaları məni inandırıcı ki, onların hamısı mənə tabedir. Ətrafda, bir az uca yerdə, qəşəng və zinətli paltar geymiş çoxlu qadın var idi. Onların gözlərindən mənə memnun nəzərlərle baxdıqları görünürdü; əger mən bir arzu ifadə etmiş olsaydım, onlar mənim arzumu dərhal yerinə yetirirdilər.

Bu yaşıncaq dərin bir sükut içərisində idi; elə bil hamı, guya nə isə cəmiyyətin rahatlıq və xoşbəxtliyi aslı olan mühüm bir hadisənin baş verəcəyini gözləyirdi. Ürək sixintisi bütün varlığımı hakim kəsilmişdi. Özümə diqqət verdim, bu usandırıcı hadisələrdən qəlbimdə derin bir kədər hiss etdim, təbietin hökmünə tabe olub, ağızımı qulağıma qəder açıb bərk əsnədim. Qəlbimdəki hissələri hamı başa düşdü. Birdən-birə baş verən şəşqinliğin qara pərdəsi şən simaları kədərləndirdi, ince dodaqlardan təbəssüm silindi, sevinci göstərən al yanaqlar solğunlaşdı. Tutqun nəzərlər və pozğun baxışlar gözənlənmeyen dəhşət və felaketlərin baş verəcəyini hiss etdirməkdə idi. Ürək dəlen qəm-qüssə xəberçisi olan ah-vay səsleri eşidilməkdə idi; qorxudan bildirilməyən inilti və

ah-zar səsleri ucalmağa başlayırdı. Hamının qəlbine bir ümidsizlik çökmiş, ürekleri ölümden de ağır bir kədər çulğamışdı. Belə kədəri mənzərəni seyr etməkdən qəlbim acıdı, yanaqlarımın əzələləri duyulmadan qulağıma tərəf çəkildi, dodaqlarımı hərəkətə getirdi, sıfətim əyildi, üzümüzə təbəssümə oxşar bir şey göründü, bundan sonra bərk asqırdım. Qalın buluşların qanad gerdiyi qaranlıq fəzəni yarıb keçən güneş şüasının təbii istisindən buxarın kəsifləşdiriyi rütubət məhv oldu, qismən yüngülləşərək, sürətli sonsuz fəzaya qalxdığı və qismən başqa cisimlərlə qarışaraq ağırlaşlığı üçün sürətlə yerə düşdüyü zaman, işıq saçan kürənin şəfəqlərindən məhrum olan hər yerdeki zülmət birdən-birə tamamilə yox oldu; öz qaranlıq pərdəsini dərhal qaldıraraq ani bir hərəketin qanadları üzərində yüksəlib, özündən heç bir əser buraxmadığı kimi, mən gülümşəyirkən də qəm-kədər burada olanların simasından dağıldı; hamının qəlbində dərhal bir fərəh, bir şadlıq əmələ gəldi və heç yerdə narazılıq əlaməti qalmadı. Hamı ucadan:

— Yaşasın böyük hökmədarımız, həmişəlik var olsun, — deyə səsləndi. Ağacların yarpaqlarını titrədən və meşəlikdə zövq verən günorta nəsimi kimi, burada yiğilənlərin hamısının arasında sevinc piçiltiləri eşidilirdi. Bəzən ahestə deyirdilər:

— O, xarici və daxili düşmənləri itaətə getirdi, vətənimizin sərhədlərini genişləndirdi, minlərlə müxtəlif xalqları öz itaəti altına aldı.

Bir başqası:

— O, dövləti zənginləşdirmiş, daxili və xarici ticarəti genişləndirmişdir, o, elmi və incəsəneti sevir, əkinçilik və sənətkarlığa rəvac verir, — deyirdi.

Qadınlar məlahətli səsələ belə deyirdilər:

— O, xalqa xeyir verən minlərlə vətəndaş; hələ südəmər vaxtlarında ölümün pencesində xilas etmişdir.

Başqa birisi də iftixarla:

— O, dövlətin mədaxilini artırdı, xalqı ağır vergilərdən azad etdi, həyatını yaxşılaşdırıldı, — deyirdi.

Gənclər böyük sevincə əllerini göyə qaldıraraq:

— O, mərhəmətlidir, ədalətlidir, onun qanunu hamiya bir nəzərlə baxır, o özü qanuna hamidan artıq riayet edir. O, müdrik qanunvericidir, ədalətli hakim, qeyrətli icraçıdır, o, şahlar şahidir, o hamiya azadlıq verir, — deyirdilər.

Bu nitqlər qulaqlarımızda cingildeyir, qəlbimdə səslənirdi. Bu təhsinlər təsəvvürümüzde bir həqiqət kimi canlanırdı, çünkü onlar zahirən çox sədaqətli görünürdü. Bu təhsinləri layiqli təhsin kimi qəbul edərek, ürəyim mühitdəki adı şeylərdən daha ucalıqlara yüksəlir ve yer üzündəki hər şeyi əhatə edərək ilahi bir idrək dərəcəsinə çatırdı. Lakin mən əmrlər verirkən misilsiz dərəcədə sevinir və özündən razı qalırdım. Mən en böyük sərkərdəmə əmr etdim ki, böyük bir qoşun götürüb, bizdən bir üfliq uzaqda olan torpaqları fəth etsin.

O mənim əmrimin cavabında dedi:

– Hökmədar, o torpaqların xalqlarına təkcə sənin adının şöhrəti qalib gələcəkdir. Sənin silahın alemi titrədəcək, mən də güclü şahardan alınan bac-xəracla qayıdacağam.

Gəmiçilərimin başçısına dedim:

– Gərək mənim gəmilərim bütün dənizləri aşış-keçsin yad xalqlar onları görsün, gərək mənim bayraqım Şimalda, Şərqdə, Cənubda və Qərbdə məşhur olsun.

– Baş üstə, hökmədar, – deyərək, gəmi yelkənlərini qabardan külək kimi uçub, əmrimi yerinə yetirməyə getdi.

Mən üzümü hüquqşunasa tutaraq:

– Mənim vilayətimin en uzaq yerlərinə xəbər verilsin ki, bu gün mənim anadan olan günümdür, qoy bu gün tarix səhifələrində bayram günü kimi şöhrətlənsin, əfv-ümumi elan edilsin, zindanların qapıları açılsın, cinayətkarlar azad edilsin, həqiqi yoldan azmışlar öz evlərinə qayıtsınlar.

– Sənin mərhəmetin, hökmədar, kərim allahın timsalıdır! Bu saat yüyürüb balasının hesrətini çəkən atalarə, ərinin həsrətini çəkən arvadlara şad xəbər yetirəcəyəm.

– Sənət ilahəlerinin məskəni üçün en gözəl binalar tikilsin, bu binaları təbiətin ayrı-ayrı mənzərələrini təsvir eden şəkillərlə bəzəsinər; onlar, hazırlanmış bu binalarda mələklər kimi yaşasınlar, – deyə mən birinci memara əmr etdim.

– Sən, ey müdrik hökmədar, – deyə o mənə cavab verdi. – Bir zamanlar təbiətin qüvvələri sənin əmrinə tabe olaraq, öz qüvvələrini toplayıb sahralarda və keçilməz qalın meşələrdə qədim binalardan daha gözəl və daha temtəraqlı böyük şəhərlər salırdılar. Sənin əmrlərini böyük itaətkarlıqla yerinə yetironlar üçün bu bir o qədər ağır iş deyildir. Sən buyuran kimi, kobud, cansız inşaat şeyləri sənin əmrinə itaətindədir.

Mən ona dedim:

– Qoy səxavətin əli açılsın, artıq olan nə varsa yoxsullara paylansın, lazımlı olmayan qızıl, daş-qası öz mənbəyinə qaytarılsın.

– Ey allahın bizi bəxş etdiyi böyük, səxavətli hökmədar, ey öz övladlarının mehriban atası, ey yoxsulları varlandıran, sənin bildiyin yaxşıdır.

Mən hər dəfə söz deyəndə qarşımıda duranların hamisının sevinc səsləri ucalır, mənim sözlərimi nəinki alqışlayırdılar, bəlkə sözüm ağızından çıxıb qurtarmamış alqış qopur, el vurulurdu. Camaatin içərisində yeganə bir qadın, arxasını sütuna söykəyərək kədərlə ah çekir, simasından nifrat və qəzəb yağırdı. Bu qadının siması sert, paltarı sade idi. Başqaları başı açıq dayanmış olduqları halda, bu qadının başında şlyapa vardi.

– Bu qadın kimdir? – deyə mən yanında dayanmış bir nəfərdən soruşdım.

– Bu naməlum bir qərib qadındır; qeybdən xəbər verendir, özünü də göz həkimi adlandırır. Lakin özü en təhlükəli sehrbazdır, ətrafa zehər saçır, kədər və felakətə sevinir; həmişə qəşqabaqlıdır, hamiya nifrat edir və hamını söyür. Sizin müqəddəs vücudunuzu da təhqir edir.

– Bəs necə olmuş ki, mənim vilayətimdə belə bir xəbis qadın özüne məskən tapmışdır? Lakin onun işinə sabah baxarıq. Bu gündü gün ancaq mərhəmet və şənlik günləndir. Ağır dövlət işlərini idarə edən eməkdaşlarım, gelin öz əmək və iğidliyinə layiq mükafatınızı alın.

Bu zaman mən yerimdən qaixaraq qarşılıklı qarşılara müxtəlif mükafatlar verdim; burada hazır olmayanlar da unudulmadılar, lakin mənim sözlərimi xoşallıqla qarşılıyanlar məndən daha artıq mərhəmet görürdülər.

Sonra mən sözümə belə davam etdim:

– Gedək, ey mənim dövlətimin sütunları, hakimiyyətimin dayaqları, gedək, zəhmətimizin lezzətini görək. Zələmet çəkən öz eməyinin bəhrəsinin dadını görməyə layıqdır. Kef çəkmək padşaha layıqdır, padşah hamiya kef çəkməyə imkan verir. Sən hazırladığın ziyafat məclisinin yolunu bizi göstər, – deyə mən ziyaftı təşkil edənə dedim.

– Biz de sənin dairinə galırıq.

– Dayan, – deyə qərib qadın yerindən səsləndi. – Dayan və mənə yaxın gəl. Mən sənin və sənin kimilərin yanına gönderilmiş həkiməm. Sənin titəli gözlərini açmahiyam.

Mənim ətrafimdakıların hamisi manə olaraq məni zorla saxlamaq isteyirdilərse də, gözə görünməz bir qüvvə məni onun yanına getməyə məcbur etdi.

Qərib qadın:

— Sənin hər iki gözündə titə var, — dedi, — halbuki sən hər şey haqqında çox qəti mühakimə yeridirdin. — Sonra hər iki elini mənim gözlərimə sürdü, gözlərimdən buynuz qışasına oxşar qalın bir pərdə götürdü. — Görürsənmi ki, sən kor idin, — dedi, — tamam kor idin. Mən Həqiqətəm, allah-taala sənin hakimiyətin altında olan xalqın azarını eşidib, məni göydən yere göndəmişdir ki, sənin tutulmuş gözlərini açıb. Mən bu tapşırığı yerinə yetirdim. Bu gündən sonra sənə hər bir şey olduğu kimi görünəcəkdir. Sən insanların qəlbinə nüfuz edəcəksən. Artıq bundan sonra, qəlbərin əyri-üyrü yollarında gizlənmiş ilan səndən yayına bilməyəcəkdir. Beləliklə, səndən uzaqlaşırken səni deyil, vətəni sevən, sənin məğlubiyyətin insan köləliyinin qisasını ala bilecek məğlubiyyət olarsa, hər zaman sənin məğlubiyyətinə sevinəcək sadıq təbəələrini tanıya bilərsən. Lakin onlar camaatın asayışını vaxtı gəlib çatmayınca əbəs yere pozmazlar. Onlarla dostluq et. Qarşında dayanan ve özlerinin xəbis qəlbərini zər-ziverli paltaşalar altında gizlətmış bu təkəbbürlü qaraguruhu isə qov. Sənin əsl düşmənlərin, sənin gözlərinə pərdə çəkən və məni sənin sarayına buraxmayan onlardır. Padşahların şahlıq etdiyi bütün dövrədə mən onların yanına birçə dəfə gelirəm ki, mənim həqiqi simamı görüb məni tanışınlar; lakin mən adı insanların yurdlarını əsla tərk etmirem.

Mənim meskənim çar sarayları deyildir. Sarayın ətrafinı bürümüş və gecə-gündüz onu dörd gözlə qoruyan gözetçilər mənim saraya daxil olmağıma mane olurlar. Bu six izdihamı yarib keçsəm də, sənin ətrafindakılar mənim üstümə şallaq qaldıraraq məni sənin mənzilindən qovmaq isteyirlər; mən səni hələ tərk etməmiş ayıq ol, yoxsa ətrafa öldürəcü zehər saçan nəvazişli sözərək gözündəki pərdəni bir daha canlandırmış, işiq keçmeyən qabıq gözlərini tutar. Onda gözlerin daha bərk tutular və bir addımlıq məsafəni də seçməz. Hər şey sənin gözünə yaxşı və şən görünər. Qulaqların ah-zarı eşitməz, lakin hər saat eşidilən məlahətli nəgmələr səni daha çox oxşayar. Sənin qəlbin ancaq yaltaqlığa mail olar. Sən ancaq hamar şeyləri sezə bileceksən. Gözəl təsiredici kələ-kötürük sənin dərk edici hissələrini heç vaxt didib-dagıtmasız. Özünün belə bir vəziyyətdən qorx. Başının üstünü qara buludlar alar, cəzaverici ildirim şaqqultisindən məhv olmağa məruz qalarsan. Lakin mən sənə bildirirəm ki, sənin vilayetində yaşayacağam. Məni görmək istəsən, yaltaqlıq tələsinə düşdükde ürəyin mənim nəzərlərimi axtararsa onda məni səsləyərsən; mənim metin səsim harada eşidilsə, məni orada taparsan. Mənim səsimdən heç qorxma.

Xalqın içərisindən sənin gördüğün işləri pisleyen bir kişi çıxarsa, bil ki, o sənin semimi dostundur. Mükafat almaq ümidiindən, qul kimi qorxaqlıq göstərmək fikrindən uzaq olan bu şəxs mətin səsle mənim harada olduğumu sənə göstərer. Onu, — qarşıqliq töredəndir, — deyə cəzalandırmaqdən saqın. Onu yanına çağır, hörmət et, ona bir qərib kimi mehmənnəvazlıq göstər. Zira, özbaşınalıq edən şahı pisleyen hər bir kəs yer üzündə qəribdir, onun qarşısında hər bir şey titrəyir. Məndən sənə vəsiyyət, ona hörmət et, mehmənnəvazlıq göstər ki, qayıdan sonra yaltaqlıq göstərmədən sənilə çox-çox danışa bilsin. Lakin belə möhkəm ürekli adam az tapılar; bəlkə də yüz ilde biri meydana çıxar. Hakimiyyət nəşesi sənin sayıqlığını batıl etməmək üçün bu üzüyü sənə bağışlayıram. Əgər bir haqsızlıq göstərməyə cürət etsən, bu üzük səni xəbərdar edər. Onu bil ki, sən cəmiyyətdə en böyük qatil, ən böyük quldur, en böyük xain, ümumi asayışi pozan ən böyük günahkar, öz qəzəbini zəiflərin üzərinə yağıdırən qəddar düşmən ola bilərsən. Ana, döyüş meydanında öldürülülmüş oğlu üçün, arvad əri üçün göz yaşları tökərsə, bunun günahı sənin boynunda olacaqdır; zira əsir düşmək təhlükəsi mühərbiə adlanan qırğına heç bir zaman bərəət qazandıra bilməz. Zəmiler boşalarsa, əkinçinin balaları sisqa və zəif ana döşündən süd əmmekdən məhrum olsalar, bunun müqəssiri sən olacaqsan. Lakin indi bir özünə də, qarşındakılara da bax, emtərinin yerinə yetirilməsinə göz yetir, bunlara diqqətlə baxırkən qəlbin dəhşətə gəlməsə, səndən uzaqlaşaram, sənin sarayını birdəfəlik unudaram.

Bu sözləri deyən qərib qadının siması şən görüñürdü, onun üzü gülündü. Mən ona tamaşa etdikcə ürəyim sevinirdi. Mən artıq ürəyimdə şöhrətpərəstlik əlamətləri və təkəbbür nişanəleri hiss etmirdim. O, sakitcə dayanmışdı; şöhrətpərəstlik hissələri və mənsəb-pərestlik ehtiraslarından əlamət belə yox idi. Mənim zəngin paltaşlarım sanki qana batmış, göz yaşlarından İslənmişdi. Barmaqlarımızda insan beyninin tikələri görünürdü; ayaqlarım cirkaba batmışdı. Ətrafdakılar bundan da mənhus idi. Onların bütün daxili varlığı qaralmışdı, acgözlük odu onların içərisini yandırıb qaralmışdı. Onlar mənə də, bir-birlərinə də əyri-əyri baxırdılar, bu baxışlarda yırtıcılıq, həsəd, məkr və edavət gözə çarpırdı. Başqa ölkələri fəth etmək üçün gönderdiyim sərkərdə cah-cələl və eyş-işret içərisində idi. Qoşunlar arasında möhkəm intizam yox idi; əsgərlərimə heyvandan pis baxırdılar. Nə onların sehətinin qeydində qalan var idi, nə də yeməklərinin; onların heyatına heç bir qiymət verən yox idi, onlar öz maaşlarından məhrum

edilmişdi; bu maaş hesabına onlar üçün lüzumsuz bəzək şəyləri almındı. Yeni getirilən əsgərlərin yarısından çoxu rəislerin qayğılılığı və ya yersiz və mənəsiz tələbkarlığı neticəsində öldürüdü. Bütün qoşunları saxlamaq üçün ayrılmış vəsait eyş-işrət məclisleri düzəldənlərin əlinde idi. Hərbi rütbələr igidlik üçün deyil, mənfur yaltaqlıq üçün verilirdi. Mən qarşında, deyilənlərə görə en böyük sərkərdəni gördüm; bu sərkərdəyə mən böyük iltifatlar göstərib, onu yüksək dərəcədə mükafatlandırmışdım; lakin indi açıq göründüm ki, onun bütün ləyaqəti öz rəisinin şəhvet və ehtirasını temin etmək bacarığından ibarət idi; o bir dəfə də olsun mərdlik göstərməmişdi, o, düşməni uzaqdan da olsa görməmişdi. Bu cür əsgərlərdən də mən özüm üçün yeni şöhrət gözleyirdim. Gözlərim qarşısında canlanan minlərlə felakətlərdən üz döndərmeli oldum.

Uzaq dənizləri aşib keçməli olan gəmilərim limanın körpüsü yanında hərəket edirdi. Mənim əmrlərimi yerinə yetirmək üçün yel kimi getmiş rəis yumşaq yataqda el-ayağını uzadıb ehtiras oyadan bir fahisənin ağuşunda nəşələnirdi. Dəniz səfərinə çıxməq xəyalilə onun əmrinə görə düzəldilmiş xəritədə dünyanın hər bir qitəsində yeni adalar, onların iqlimine uyğun bol meyvə ağacları görünməkdə idi. Geniş torpaqlar və bir çox xalqlar bu yeni səyyahların qələminin təsviri ilə yaradılırdı. Gecə çırqların işığında bu səyahətin ezəmetli təsvirində ancaq gözəl söz və ifadələrlə alınmış yerlərin adları gözə çarpırdı. Bu əhəmiyyətli əsərin cildi üçün qızıldan lövhələr qayırılmışdı. Ah Kuk! Nə üçün sən hayatını zəhmət və məhrumiyyətlər içərisində keçirdin? Nə üçün sən həyatını məşəqqətlər içərisində bad-fənaya verdin? Əgər sən bu gəmilərə minseydin, öz səyahətimi şənliklə başlaşayıb, şənliklə də qurtarardın, bir yerde (özü də mənim məmləkətimdə) oturaraq haman qədər də kəşflər edər və daha artıq şöhrət tapardın; çünkü hökmdarın sənə hörmət göstərərdi.

Gözlərimi pərdə tutan zaman ürekden iftixar etdim igidliyim, edəmə məhkum olunmuşların buraxılması və cinayətkarların bağışlanması vətəndaşlar arasında baş verən geniş əməllərin cüzi bir hissəsi kimi görünürdü. Mənim buyruqlarım ya düzgün yerinə yetirilməyərək tamamilə pozulur və ya tərsinə yozularaq çox yavaş yerinə yetirildiyi üçün gözlənilən nəticəni vermirdi. Mənim mərhəmətim alver mövzusu olmuşdu. Kim çox verirdi, rəhm və şəfqəti də o əldə edirdi. Günahları bağışladığım üçün xalq arasında bir mərhəmet sahibi kimi

şöhrət qazanmaq əvəzinə, mən yalançı, ikiüzlü və rəzil hoqqabaz kimi məşhur olmuşdum.

Minlərlə səs: "Öz mərhəmətini saxla, onun icra edilməsini istəmirsinə onu bize təmtəraqla elan etmə. Təhqirin üstünə istehzanı və bu istehzanın ağırlığını da artırma. Biz rahatca yatmışdıq, sən bizim yuxumuza xələl qatdın, biz ayılmaq istəmirdik, çünki bu faydasızdı".

Mən gördüm ki, şəhərlərin yaradılması çox zaman təbəəlerimin qanı və göz yaşları ilə toplanmış dövlət xəzinəsinin tarac edilməsi üçün bir vasite olur. Gözel binaların tikilməsi işində israfçılıq edilirdi və bu binaları tikənlər esl sənətkarlığın nə olduğunu anlamırdılar. Mən onların ister daxili, isterse xarici görünüşlərində heç bir zövq əlaməti görmədim. Onlar qotların və vandalların dövrünü xatırladırdı. Müsiqi ilahələri üçün hazırlanmış məskənlərdə Kastiliya və İpokrenanın bulaqlarının ilhamverici axınıni görmədim; zorla sürünən sənətkarlıq öz nəzərlərini mahalın adəti ilə müəyyən ediləndən daha uca qaldırmağa cürət etməmişdi. Binaların planları üzərində bel bükən memarları imaretlərin gözəlliyi deyil, özləri üçün sərvət qazanmaq maraqlandırırdı. Mən öz dəbdəbəli şöhrətpərəstliyimə nifret edərək ondan üz dönderdim.

Lakin mənim qəlbimi ən çox yaralayan səxavət kisəsinin açılması olmuşdu. Bəsiretim tutulduğuna görə mən elə güman edirdim ki, lüzumsuz içtimai xəzinədən dövlət ehtiyaclarına sərf edilməsi ən yaxşı yol dilənçilərə kömək etməkdən, çılpاقları geydirmekdən,acları doydurmaqdən, bədbəxt hadisədən məhv olanlara yardım göstərməkdən və ya ləyaqət və xidmət qazanmaq üçün yaltaqlıq etməyənlərə mükafat verməkdən ibarətdir. Gösterdiyim səxavətin varlılara, yaltaqlara, riyakar dosta, bəzən gizli caniyə, xainə və içtimai etümadı pozanlara və buna xəyanət edənlərə, mənim maraq və həvəsimi duyanlara, zeif cəhətlərimi anlayıb ona yarananlara, öz həyasiqliğι ilə lovgalanan arvadımı kömək etdiyini görmək nə qədər də acınacaqlı idi. Təvazökarlıqla ləyaqət göstərənlərə və xidmətlərini gözə soxmayan adamlara səxavətimin çox cüzi bir hissəsi çata bildirdi. Gözlərimdən axan yaş mənəsiz səxavətimin felakətlə mənzərəsini görməye mane oldu.

İndi mən aydın gördüm ki, mənim sağa-sola payladığım rütbə və vəzifələr həmişə ləyaqətsiz adamlara qismət olmuşdur. Bu yalançı xoşbəxtliyin ilk parıltısı ilə heyrətlenən naşı ləyaqət, yaltaqlıq və ruhi rəzilliliklə birlikdə, insanların şiddetlə arzu etdikləri hörmət və şərəf əldə etmeye can atıldı; lakin o, ayaqlarımı sürüyürek hər zaman ilk

mərhələlərdə taqədən düşür, insanın hörmət və şərefinin kül və tüs-tüdən başqa bir şey olmadığına inanaraq öz-özünü məzəmmət etməkə kifayətlənirdi. Zəifliyimin və nazirlərimin məkr və hiylələrinin nəticəsi olan bütün bu fəlakətləri görərək, qəlbində mənə qarşı nifrot bəslədiyi halda, mənə yalnız zahirən məhəbbət göstərməklə, ancaq öz şöhrət-pərəstliyini güdən arvadıma nəvazişle yanaşdığını hiss edincə böyük bir qəzeble bağıldım:

— Yaramaz canilər, xəbisler! Deyin görüm, siz öz hökmədarınızın etimadından nə üçün sui-istifadə etdiniz? İndi məhkəmə qarşısında cavab verərsiniz. Daş qəlbli cəlladlar, etdiyiniz cinayətlər üçün cəza çəkəcəksiniz. Öz eməllerinizə necə haqq qazandıracaqsınız? Əvv olunmaq üçün nə dəlil getireceksiniz? Bu onun özüdür. Rəzalet komasında elə onun özünü çağıracağam. Gel, gel mənim dərdlərimə çərə et, — deyə, mənə geniş vilayətimin kənarında, mamurla örtülümiş komanın altında gizlənən qocanı səslədim. — Gel mənim dərdlərimə şərik ol; gel, ezbə içərisində çırpınan qəlbimə və həyəcanlanmış beynimə təsəlli ver.

Bu sözləri deyərək, mən öz mənsebimə diqqət verdim, boynumda nə qədər böyük vezifə olduğunu başa düşdüm, ixtiyar və hakimiyyətin haradan doğduğunu dərk etdim. Qəlbim həyəcanla doldu, öz eməllerindən dəhşətə gəldim. Qanım elə coşdu ki, mən yuxudan oyandım. Hələ özüme gəlməmiş mən barmağımdan tutdum, lakin onda tikanlı üzük yox idi. Ah, əger o üzük şahların heç olmazsa çəçələ barmağına taxılmış olsaydı!

Ey dünyanın hökmədarı, sən mənim yuxumu oxuyurken istehza ilə gülümşəsən və ya qaşlarını çatsan, onu bil ki, mənim yuxuda gördüyüüm qərib qadın səndən uzaqlaşacaq və sənin sarayına istehza edəcəkdir.

PODBEREZYE

Bu qədər röya gördüyüüm ağır yuxudan zorla ayıldım. Başım qurğun kimi elə ağırlaşmışdı ki, həftələrlə şərab içmiş xumar adamın başından da pis ağıryırıdı. Yoluma davam etmək, taxta arabada silkələnəcək halim yox idi (kibitkam yaysız idi). Mən ev müalicəsi kitabımı çıxarddım; yuxuda və ayıqlıqda baş verən sayaqlamalardan ağrıyan baş dermanı reseptini axtardım. Mən yola çıxanda həmişə ehtiyat üçün derman götürürədim, lakin məsəl var deyərək hər bir müdrik insanın da bir zəif cəhəti vardır; sayaqlamaya qarşı mən tödbir görməmişdim, odur ki, poçt stansiyasına çatarkən başım elə ağıryırıdı ki, mən gicdən də pis olmuşdum.

Yadına düşdü ki, bir zaman Proskovya Klementyevna adlı rəhmətlik dayəm (onun ləqəbi Cümə idi) qəhvəni çox sevərdi və deyərdi ki, qəhvə baş ağrısına kömək edir. Deyərdi ki, beş fincan içəndən sonra gözümə işiq gəlir, bunsuz üç günün içində ölürdüm.

Mən dayəmin dərmənindən yapışdım, lakin bir oturumda beş fincan qəhvə içməyə adət etmədiyim üçün, mənimlə bir stolda, lakin stolun o biri başında, pəncərənin yanında əyləşmiş cavan oğlanı mənim üçün hazırlanan qəhvəyə qonaq etdim.

Fincanı götürərək:

— Cox təşəkkür edirəm, — dedi.

Onun güler üzü, cüretli baxışları, nəzakətli rəftar tərzi onun uzun kaftanı və kvas çekilmiş saçları ilə heç uyuşmurdu. Bu mülahizələrimə görə, bağışla məni, oxucum, mən paytaxtda anadan olmuşam, birisinin saçları qıvrıv və pudralı olmazsa mən ona əsla hörmət etmərəm. Sən də kendli-kündlüsənə və saçlarını pudralamırsansa, sənə də fikir vermeyib, yanından etinasız keçəsəm məni müqəssir tutma.

Yavaş-yavaş səhbət edərək mən yeni tanışımla aranı düzəlddim. Öyrəndim ki, o, Novqorod seminariyası tələbesidir, özü də piyada, Peterburqda quberniya ştatında katib işləyən dayısı ilə görüşməyə gedir. Lakin onun başlıca niyyəti elm kəsb etmək üçün imkan tapmaqdan ibarət idi. O mənə:

— Bizdə maarif vəsaitinə olan ehtiyac hələ de çox böyükdür, — dedi. Təkçə latin dilinə bələd olmaq elm kəsb etmək istəyənlərin şiddətli arzularını təmin edə bilməz. Vergilini, Horasini, Tit Livini, hətta Tassiti də, demək olar ki, ezbər bilirəm, lakin seminaristlərin biliyini, xoşbəxtlik olaraq mənim əldə edə bildiyim məlumatla müqayisə etdikdə, mən, öz məktəbimizi keçən əsrə aid olan bir məktəb sayıram. Klassik műəlliflərin hamısını tanıyıraq, lakin biz onların mətnlərinin təqiqidi izahını bu günə qədər onları oxucuya sevdirən və onları əbədi olaraq yaşadaçaq cəhətlərdən daha yaxşı bilirik. Bize fəlsəfə öyrədirlər, biz məntiq, metafizika, ifika¹, ilahiyyat keçirik; lakin “Nadan övlad”dakı Kuteykinin dediyi kimi fəlsəfə elminin axırına çatıb bir də geri qayıdırıq. Təaccüb etmək lazıim deyildir. Aristotel və sxolastika seminariyalarda bütün dərslərdən hələ də üstün tutulur. Mənə xoşbəxtlik üz verdi ki, mən Novqorodda quberniya idarəsi üzvlərindən birinin ailəsi ilə tanış oldum, burada fransız və alman dillərini azacıq öyrəndim və

¹ Ifika – exlaq elmi

haman ev yiyəsinin kitablarından istifadə etdim. Məktəblərdə təkcə latin dili keçildiyi zamanların maarifi ilə indiki maarisin arasında nə qədər böyük fərq var! Elm bir sərr olaraq qalmasa, yalnız latin dilini bilənlər üçün açıq olmayıb, xalqın öz dilində öyrədilmiş olsaydı, maarifə nə qədər böyük kömək olardı.

— Axı nə üçün, — deyə o, öz sözünə davam etdi. — Axı nə üçün, bizdə, cəmiyyətin dilində, rus dilində elm öyrədilən ali məktəblər açımlar? Təlim hamı üçün anlaşılan və asan olardı; hamı tezliklə təhsil əldə edərdi, geləcək nəslin içərisində bir nəfər latınca bilən adamın müqabilində iki yüz elmlı adam olardı; her bir məhkəmədə, heç olmasa, hüquqsunashığın və ya hüquq elminin mövcud olduğunu bilən bir nəfər məhkəmə üzvü olardı.

— Ya rəbbi, — deyə o, sözünə davam etdi. — Bizim məhkəmə işləri haqqında hakimlərimizin fikirləri və boşboğazlıqlarından misallar getir-səydik! Horası, Monteskyü, Blekston bunlara nə deyərdilər!

— Sen Blekstonu oxumusanmı?

— Rus dilinə tərcümə olunmuş birinci iki hissəni oxumuşam. Hakimlərimizi dini təqvim (bayaz) əvəzinə haman kitaba tez-tez baxmağa məcbur etseydilər, heç pis olmazdı. Nece də kədərlənməyəsən ki, — deyə o təkrar etdi. — Ana dilində elm öyrədilən məktəblərimiz yoxdur.

İçəriyə giren poçtalyon səhbətimizi davam etdirməyə mane oldu. Mən seminariste onu deyə bildim ki, onun arzusu bu yaxınlarda yerinə yetiriləcəkdir, elmlər onun istədiyi kimi öyrədiləcək yeni universitetlərin açılması haqqında padşahın fərmanı vardır.

— Vaxt çatmışdır, hörmətli cənab, vaxt çatmışdır...

Mən poçtalyona yol pulunu verince seminarist otaqdan çıxdı. Çıxarıkən onun əlindən bir dəstə kağız düşdü. Mən kağızları yerdən qaldırıb ona qaytarmadım. Əzziz oxucum, sən mənim oğurluğumun üstünü açma, bu şərtlə də mən nəyi oğurladığımı sənə bildirərem. Oxusən, bilirom ki, mənim oğurluğumun üstünü açmazsan, çünki təkcə şeyi oğurlayan deyil, şeyi qəbul edən də oğrudur, — Rusiya qanununda belə yazılmışdır. Boynuma alıram ki, mənim əlim düz deyildir, harada ağlabatan bir şey görsem, dərhəl oğurlayıram; ağlına pis fikir gəlmesin ha. Oxu, gör mənim seminaristim ne yazır:

Əxlaq aləmini çarxa oxşadan adam böyük bir həqiqəti açıb söyləyərək, ola bilər ki, yer kürsisinin və fezada hərəkət edən başqa böyük göy cisimlerinin yuvarlaqlığına baxıb, ancaq gördiğini demişdir.

Təbiəti dərk etmək işində insanlar, bəlkə də, əxlaq və ya mənəvi maddələrlə cismanı və ya təbii maddələr arasında gizli bir əlaqə olduğunu kəşf edəcəklər; bəlkə kəşf edəcəklər ki, bütün əxlaq və ya mənəvi aləmdəki dəyişikliklərin, təbeddülətin və müvəffəqiyyətsizliklərin səbəbi, ola bilsin, yaşadığımız yerin və günəş sisteminə daxil olan başqa göy cisimlerinin, habelə onun özü kimi yuvarlaq olan və öz məhvəri etrafında fırlanan cisimlərin yuvarlaq şəkildə olmasındandır...

Martinistə, Svedenborqun şagirdinə oxşayır... Yox, əzizim! Mən ancaq yaşamaq üçün yeyib içmirem, mən ona görə yeyib içirəm ki, hissələrim ondan xeyli zövq alır. Mən ruhani ata qarşısında tövbə etdiyim kimi, sənin də qarşında etiraf edirəm ki, burnumu yəhudi və ya əreb hərflərinə, rəqəmlərə və ya Misir heroqlifinə soxub buntarı öyrənmək üzərində baş sindırmaqdansa, qədim və yeni ruhani pəhləvanlar kimi ruhumu bədənimdən ayırmağa, geniş sayaqlama çöllərində gəzib dolaşmağa can atmaqdansa gecəm qəşəng bir qızla keçirib, öz ehtiraslarını onun ağuşunda söndürmekle yuxuya dalmağım daha yaxşıdır. Mən öləndə duyğusuzluq və dinclik üçün vaxt çox olacaq, ruhum da elə o zaman doyunca gəzib dolaşar.

Bir dönbə geriyə bax, sanki, xurafatın və onun bütün peykərinin: cəhalətin, köləliyin, inkvizisiyanın və bir çox bu kimi şeylərin hökm sürdürüyü zamanlardan hełə bir o qədər də vaxt keçməmişdir. Volterin xurafata qarşı səsi tutulana qədər bağırdığı vaxtdan çoxmu keçmişdir; yalnız sözə və əməlde deyil, öz hökmərliğinin timsalı ilə də ona qarşı ədavət bəsləyen Fridrixin (Volter üçün daha dəhşətli olan) dövründə çoxmu keçmişdir? Lakin bu dünyada hər bir şey galib öz əvvəlki dərəcəsinə qayıdır, zira hər bir şeyin öz dağılıma vaxtı vardır. Artan heyvan doğulur, inkişaf edir ki, özüne bənzeyənləri artırsın, sonra ölüb öz yerini yeni nəsle versin. Bədəvi xalqlar şəhərlərə toplaşır, padşahlıq düzəldir, yetkinləşir, şöhrət qazanır, zəifləşir, taqəfdən düşür, dağılırlar. Onlardan heç əser də qalmır; hətta adları da məhv olub gedir. Xristian cəmiyyəti əvvəller həqir, müləyim bir cəmiyyət idi, səhralarda və mağaralarda sığınırdı, sonralar qüvvətləndi, baş qaldırdı, öz yolundan çıxdı, xurafata uydı; böyük bir həyəcanla xalqların adı yolu ilə getdi; rəis ireli sürdü, onun hakimiyyətini genişləndirdi, papa da padşahların ən güclüsü oldu. Lüter islahata başladı, təfriqə düzəltdi, papanın hakimiyyəti altında çıxdı və başına bir çox tərefdar topladı. Papa hakimiyyətinə olan etiqadın binası dağılımağa, xurafat da aradan qalxmağa başladı; həqiqəti sevənlərin sayı artı, həqiqət

mövhumatın güclü dayağıını ayaqları altına saldı, lakin bu yolda çox dayana bilmədi. Fikir azadlığı həddini aşdı. Müqəddəs bir şey qalmadı, hər şeyə təcavüz edildi. Fikir azadlığı son həddə çatdıqdan sonra geri qayıdacaqdır. Fikir tərzindəki bu dəyişiklik bizim dövrümüzdə də olacaqdır. Maneəsiz fikir azadlığının son həddinə hələ çatmamışlar, lakin artıq bir çoxları xurafata uymaqdadırlar. Ən yeni sırlı əsərləri gözdən keçirsən, sxolastika və şifahi mübahisə zamanlarındakı məişət tərzini təsəvvürə getirə bilərsən; o zamanlar, nitqlərdə məna olub-olmadığının fərqinə varmayaraq, bəşər düşüncəsi ancaq nitqin qeydine qalırdı; həqiqət tədqiqatçılarına müraciətə sual verirdiler ki, iynənin ucuna neçə adam siğışa bilər, bunu da fəlsəfənin vezifəsi hesab edirdilər.

Gələcək nəsillərimiz yanılmağa məruz qalsalar, təbii aləmi buraxıb xəyal aləminə qərq olsalar, keçmiş əməllərdən insan şüurunun inkişafını göstərən, xurafat zülmətini yarıb, həqiqəti son həddinə qədər izləmiş və necə deyərlər, öz sayıqlığından usanaraq, özünü üzməye, mövhumat və xurafat zülmətinə dalmğa başlayan insan şüurunu təsvir edən yazıçının əsəri faydalı olardı. Bu yazıçının əsəri faydasız olmaz, zira fikirlərimizin həqiqətə və yanılmağa doğru inkişaf yollarını açıb göstərərək heç olmazsa bəzi adamları fəlakət yollarından qaytarar və cəhalətin yayılmasına mane olar; öz yaradıcılığı ilə heç olmazsa bir nəfəri belə maarifləndirən yazıçı xoşbəxtidir, bircə qəlbə də xoş eməl toxumu sepe bilmış olsa xoşbəxtidir.

Biz özümüzü xoşbəxt adlandıra bilərik, çünki biz düşüncəli məsləhətlərin son həddə çatan biabır olmasının şahidi olmayıacaq. Bizzən sonra gələcək nəsillər bizzən daha xoşbəxt ola bilərlər. Lakin rəzalot çirkabından qalxan buxar artıq dağılır və gözümüz seçə bileyəyi üfüklər indi görünməkdədir. Yeni bir Məhəmmədi görməsek xoşbəxtik; yanılma saatı daha da uzaqlaşar. Onu bil ki, mənəvi şeylərə və exlaq qaydalarına dair mübahisə və mühakimələr coşub-qalxan zaman möhkəm və bacarıqlı bir kişi həqiqət uğrunda və ya tamah nəticəsində üşyan qaldırdığı zaman padşahlıqlar dəyişilər, dinlərdə təbəddülət əmələ gelər.

İnsan ağılı yanılmaq zülməti içərisinə enməli olan pilləkənin üstündə gülməli bir şey göstərsək və gülümseyərək bir yaxşılıq etsek bize xoşbəxt deyərlər.

Ey mənim əzizlərim, üqələliqdan üqələliyə keçirkən heç bir zaman belə tədqiqatla məşğul olmayın.

Akiba demişdir: Ravvi İozyuanın yolu ilə məxfi yera gedib çıxır-ken üç cəhati dərk etdim. Dərk etdiyim 1-ci şey: şərqə və qərbə deyil, şimala və cənuba üz çevirmək kifayətdir. Dərk etdiyim 2-ci şey: ayaq üstə deyil, oturub bayırda çıxmək lazımdır. Dərk etdiyim 3-cü şey: ardı sağ əl ilə deyil, sol əl ilə silmək lazımdır. Ben Qazas buna etiraz etdi: o qədər həyasızlaşmışdır ki, başını əyib bayırda çıxan müəlliminə tamaşa edirdi! O cavab verdi: bu qanun sırrıdır; lazım idi, məxluqu xəlq edib, onları öyrənərəm.

NOVQOROD

Lovgalanın, ey şöhrətpərəst şəhər salanlar, fəxr edin, ey dövlət binası quranlar; siz elə xəyal edin ki, sizin adınızın şöhrəti əbədi olaraq yaşayacaqdır; buludlara qədər daşı daş üstə qalaqlayın; siz öz igitliklərinizin təsvirini, gördüyüüz işləri nümayiş etdirmək üçün bunları daşın üstündə qazdırın. İcbari qanunlar yolu ilə möhkəm üsul-idarə özülnü qoyun. Zəmanə öz iti dişlərini ağardıb sizin lovgalığınızı lağ'a qoyur. Hanı Solon və Likurqun qanunları, Afina və Spartanın azadlığını təsbit etmiş müdrik qanunlar hanı? – Kitablardadır. Onların yaşamış olduqları yerlərde isə mütləqiyyətin hökmranlıq əsası gücünə qullar otaları. Hanı o dəbdəbeli Troya, hanı Karfagen? – Onların qürurla dayandıqları yerdən bir əsər qalmamışdır. – Qədim Misirin şanlı məbədlərində vahid varlığa verilən çürüməz qurban gizli tüstülenirmi? Onların misilsiz gözəl qalıqları günortanın bürküsdən böyüren mal-qara üçün siğınacaq olmuşdur. Bu məbədlərdə allah-taalaya şükran hisslerindən doğan sevincli göz yaşları deyil, heyvanların üfunətli nəcisi töklür. Ey bəşər vüqarı, ey bəşər təkəbbürü! Bir bunlara tamaşa elə və dərk et ki, sən nə qədər rəzilsən!

Bu düşüncələrə daldığım zaman men Novqoroda yaxınlaşır və şəhərin ətrafindəki bir çox monastırı tamaşa edirdim.

Belə nağılı edirlər ki, bütün bu monastırlar, hətta şəhərdən on beş verst məsafədə olanlar da şəhərə daxil idi; onun hasarlarının dairəsində yüz minə qədər qoşun varmış. Tarixdən məlumdur ki, Novqorodda xalq üsul-idarəsi varmış. Şəhərdə knyazlar vardısa da, lakin onların ixtiyarı məhdud imiş. Bütün hakimiyyət posadniklərin¹ və tisyatskilərin² əlinde

¹ Posadnik – qədim Rusiya knyaz canisini, hakim

² Tisyatski – sərkərdə (qədim Rusiyada)

idi. Xalq öz yığıncaqları ve toplantılarında əsl hökmdar idi. Novqorod vilayeti şimalda, hətta Volqadan da o tərəflərə qədər uzanırdı. Bu azad dövlət Qanza ittifaqına daxil olmuşdu. Kim allaha ve böyük Novqoroda qarşı ası ola bilər, — qədim məsəl bu şəhərin qüdratını göstərir. Ticarət bu şəhərin yüksəlməsinə səbəb olmuşdu. Daxili ixtilaf və yırtıcı qonşu onun süqutuna baxıb oldu.

Körpüdə kibitkamdan çıxıb Volkov çayına tamaşa etməyə başladım. Çar İvan Vasilyeviçin Novqorodu almasını xatırlamamışım mümkün deyildi. Bu respublikanın müqavimətindən qəzəblənən məğrur, yırtıcı, lakin ağlı hökmdar onu yerli-dibli dağıdıb, talan etmək isteyirdi. Mən onu əlində çəkic olaraq körpüdə dayanıb, bir çoxlarının söylədiyi kimi, Novqorodun ağsaqqallarını və rəislerini öz qəzəbinin qurbanı etdiyini təsəvvürümə gətirirəm. Lakin bunlara qarşı onun yırtıcılıq etməye nə ixtiyarı vardı; onun Novqoroda yiyelenməyə nə haqqı vardı? Ona görəmi ki, onu bütün Rusyanın çarı yazırdılar? Ve ya novqorodlular slaven tayfasından olduqlarına görəmi? Güc olan yerde haqq batıl olur. Qərar xalqın qanı ilə zəbt olunduğu bir zamanda hüquq nə edə biler? Hüquq həyata keçirmək üçün qüvvə olmadıqda hüquq yaşaya bilərmi? Xalqların hüququ haqqında çox söz yazılmışdır; çox zaman bu hüquqa istinad edirlər; lakin hüquq müəllimləri xalqlar arasında bir hakim ola bilib-bilməyəcəyini düşünməmişlər. Onların arasında düşməncilik baş verdikdə, ədavət və ya tamah onları bir-birinə salışdırıldıqda, onların arasında qılınc hakim olur. Öldürülen və ya silahı əlindən alınan müqəssirdi; bu qərara damışıqsız tabe olunmalıdır, şikayət edile bilməz. Elə bu qanuna görə də Novqorod çar İvan Vasilyeviçin əlinə keçdi. Bunun üçün də o, şəhəri talan etdi və onun tüstülenən xarabalarına da yiyələndi. Padşahlıqları ehtiyac, təhlükəsizlik və qorunma arzusu yaradır; onları ixtilaf, hiylə və qüvvə dağıdır.

Bəs xalq hüququ nə deməkdir? Hüquq müəllimləri deyirlər ki, xalqların bir-birinə nisbeti, bir insanın başqa bir insana olan təbii halındakı münasibəti kimidir.

Sual: İnsanın təbii halındaki hüququ nədən ibaretdir?

Cavab: Bir ona bax. O çılpacıdır, acdır, susuzdur. Öz ehtiyaclarını ödəmək üçün əline keçəni mənimseməyir. Ona mane olmaq istəyəni rəf edir, dağıdır və istədiyini əldə edir.

Sual: İnsanın öz ehtiyaclarını təmin etmək yolunda özü kimisine rast gəlsə, məsələn, achiq çəken iki nefər bir tikə çörəklə qarınlarını doydurmaq istəseler, — o tikəni əldə etmək üçün bu iki adamdan hansının daha artıq hüquq vardır?

Cavab: Tikəni götürənən.

Sual: Bəs tikəni kim götürə bilər?

Cavab: Güclü olan.

Təbii hüquq budurmu, xalq hüququnun əsasını təşkil edən budurmu?

Bütün dövrlərin misalları göstərir ki, gücsüz hüquq ancaq boş sözlerden ibarət olaraq qalmışdır.

Sual: Vətəndaşlıq hüququ nədən ibaretdir?

Cavab: Poçt arabasında gedən adam boş şeylərlə məşğul olmaz, ancaq onu düşünər ki, atları mümkün olduqca tez ələ gətirsin.

NOVQOROD TARİXİNDƏN

Novqorodlular böyük knyaz Yaroslav Yaroslaviçlə müharibə etmiş və yazılı barışqı bağlamışlar.

Novqorodlular öz azadlıqlarını müdafiə etmək üçün məktub tərtib etmiş və onu elli sekiz möhürlə təsdiq etmişlər.

Novqorodlular tatarların tədavülə buraxdıqları sikkələrin öz yerlərində işlədilmesini qadağan etdilər.

Novqorod 1420-ci ildə özü üçün sikkə vurdurmağa başladı.

Novqorod Qanza ittifaqına daxil idi.

Novqorodda bir zong var idi ki, bu zeng çalınanda xalq içtimai məsələləri müzakirə etmək üçün toplanırırdı.

Çar İvan məktubu da, zəngi də novqorodluların əlindən aldı.

Sonra — 1500-cü ildə — 1600-cü ildə — 1700-cü ildə — ildə — Novqorod öz əvvəlki yerində dayanmışdır.

Lakin həmişə qədim zamanları düşünmək, daima sabahki gün üçün fikirləşmək olmaz. Fasilesiz surətdə göye baxsam, ayağımın altına baxmasam tezliklə bürdəyər və palçıq düşərəm, deyə düşünür-düm. Nə qədər çalışsan Novqorodun əhalisini əvvəlki kimi berpa edə bilməzsən. Görək allah nə göstərir. İndi axşam yeməyi vaxtidır. Karp Dementiçgilə gedim.

– Bəh! Bəh! Bəh! Xoş gəlibsiniz, xeyir ola, nə əcəb, – deyə evvəller, üçüncü dərəcəli gildi¹ tacır olub, hazırda adlı-sanlı vətəndaş adını qazanmış dostum Karp Dementiç məni qarşıladı.

– Məsəl var deyərlər: qaynanan səni çox isteyir. Buyurun əyleşin. Gözüm üstə yeriniz var!

– Ay kişi, bu ne qonaqlıqdır?

– Xeyrxah dostun, – deyə mən öz-özümə düşündüm, – onun məni bu cür şışirməyi sebəbsiz deyildir. Mən də, başqaları kimi, onun adlı-sanlı vətəndaşlar sırasına yazılmışa kömək etmişəm. Mənim babam guya veksel üzrə bilmirəm, kimə isə, 1737-ci ildən 1000 manat borclu imiş. Karp Dementiç 1780-ci ildə harada isə bu vekseli satın almış və ona nə isə bir protest də düzəltmişdi. O bir nəfər mahir məhkəmə işçisi silə mənim yanımı gelib, o zaman məndən lütfkarlıqla ancaq əlli ilin faizini alaraq, borc edilmiş kapitalı isə bütünlükle məne bağışladılar. Karp Dementiç adamın yaxşılığını itirən adam deyildir.

– Ay gəlin, hörmətli qonağa araq gətir.

– Mən araq içmirəm.

– Onda heç olmazsa bir şey ye. Cavanların sağlığına... – deyərək axşam yeməyinə əyləşdik.

Mənim bir tərəfində ev sahibinin oğlu, o biri tərəfində isə Karp Dementiç öz cavan gəlinini əyləşdirdi.

...Oxucum, söhbəti kəsek. Mənə karandaş və bir vərəq kağız ver. Mən sənə zövq vermək üçün namuslu ziyafətdə olanların hamisini təsvir edəcək və Aleut adalarında qunduz ovlamaqla məşğul olsan da, sənə bu toy məclisinin iştirakçısı edəcəyəm. Portretləri düzgün təsvir edə bilməsəm də onların həyulasını göstərməklə kifayətlənəcəyəm. Lavater, kimin ağıllı və kimin sarsaq olduğunu siluetlərlə müəyyən etməyi öyrədir.

Karp Dementiç – alt dodağından sekiz verşok uzunluğunda salanan çal saqqalı var. Burnu yastı, gözleri çuxura düşmüşdür, qaşları qatran kimi qaradır, iki qat salam verir, saqqalını tumarlayır, hamiya xeyrxah dostum, – deyə müraciət edir.

Aksinya Parfentevna onun gülərzülü arvadıdır. Altmış yaşı olmasına baxmayaraq bedəni qar kimi ağ, yanaqları lalə kimi qırmızıdır, dodaqlarını halqa kimi büzür; Reyn şərabı içmir, qonaqların yanında nahardan qabaq yarım cam, anbarda da bir stəkan araq içir. Ərinin pir-

keşiyi ağasına verdiyi hesabnamədə qeyd edir... Aksinya Parfentevnanın emri üzrə illik ehtiyat olaraq 3 pud Riqa kirşanı və 30 girvenkə ənlik alınmışdır... Ərinin pirkeşikleri Aksinyanın kamerdinerleridirlər.

Mənim yanında oturan Aleksey Karpoviçin nə biği, nə də saqqalı var, burnu qırmızıdır, qaşlarını tərpədir, başını girdə vurdurmuşdur, qaz kimi təzim edir, başını silkəleyib saçlarını düzəldir. Peterburqda dükanda qulluq edirmiş. Bir arşında bir verşok kəf gedir; buna görə də atası onu öz canı kimi sevir; on beş yaşına çatanda anasına sillə çəkmışdır.

Paraskovya Denisovna, – təzə gəlin, ağbeniz və qırmızı yanaq qızdır. Dişləri kömür kimi qaradır. Qaşları sap kimi nazik, duda kimi qaradır. Məclisdə oturanda gözlərini yerə direyir, ancaq bütün günü pəncərə qabağındadır və gəlib-gedən kişilərdən gözünü çıkmır. Axşam olanda darvazanın yanında durur. Bir gözünün altı qaralmışdır. Bu, onun nəzakətli ərindən ilk günün hədiyyəsidir; bunun səbəbini arıflar başa düşərlər.

Lakin lütfkar oxucum, görürəm əsnəyirsən. Deyəsən, mənim həyulalarımı təsvir etdiyim kifayətdir. Sen haqlısan; daha burundan və dodaqdan başqa bir şey olmayıcaqdır. Mən heç onu da başa düşə bilmirəm ki, sən heyulalarda ənlik və kirşanı nece dərk edə biləcəksən.

– Karp Dementiç, sən indi nə alveri edirsən? Peterburqə getmirsən, kətan gətirmirsən, nə qənd alırsan, nə qəhvə, nə də boyaq. Mənə belə gəlir ki, sən ticarətdə heç zərər etməmişsən.

– Ele buna görə də az qala müflis olacaq idim. Güclə allah saxladı. Bir il xeyli pul qazanıb arvadım üçün burada bir ev tikdirdim. İkinci il kətan məhsul vermədi, mən də müqavilə üzrə öhdəmə götürdüyüm kətanı tədarük edə bilmedim. Buna görə də ticarəti buraxdım.

– Yadımdadır, Karp Dementiç, qabaqca almış olduğun otuz min manat müqabilində sən borclulara bölüşmək üçün min pud kətan göndəmişdir.

– Allah haqqı, artıq göndərmək mümkün deyildi, vicedənəm haqqı mümkün deyildi.

– Əlbəttə, o il əcnəbi mallar da məhsul verməmişdi. Sən iyirmi min manatlıq aldın... Bəli yadımdadır; onlardan ötrü də səni baş ağrısı tutdu.

– Doğrudan da, xeyrxah dostum, başım ağrından az qala çatlayırdı. Axı mən borclu olduğum adamlar məndən nə deyib gileyənə bilərlər. Mən bütün əmlakımı onlara verdim.

– Manata üç qəpik hesabile.

¹ Gildiyə – kapitallarının hecmində asılı olaraq tacirlərin bölgündükleri dərəcə

- Xeyr, xeyr, bağışlayacaqsınız, on beş qəpik hesabılə.
- Bəs arvadının evi?
- Onun mənə nə dəxli; o ev ki, mənim deyildi.
- Bir de görün axı, sən neyin alverini edirsən?
- Heç bir şeyin, vallah heç bir şeyin. Mən var-yoxdan çıxandan sonra, oğlum alver edir. Bu il yayda, allaha şükür, iyirmi min manatlıq kətan təhvil vermişdir.
- Əlbətə gelecəkdə elli minə müqavilə bağlayacaqdır, pulun yarısını qabaqcə alacaq və cavan arvadı üçün ev tikdirəcəkdir...
- Aleksey Karpoviç yavaşca gülümşəyir.

- Sən köhnə zarafatçısan, xeyirxah dostum. Boş səhbətdən nə çıxar; işə başlayaqq.

- Özün bilirsən ki, mən içən deyiləm.
- Heç olmazsa dadına bax.

"Dadına bax, dadına bax", mən hiss etdim ki, yanaqlarım pörtməyə başlamışdır, qonaqlığın axırında isə mən də başqaları kimi içib sərəxş olardım. Lakin xoşbəxtlikdən, ömrü boyu stol başında oturmaq olmaz; ona görə ki, həmişə ağıllı olmaq mümkün deyil. Mən bezən dəcəllik edib sayaqladığım üçün, toy məclisində ayıq idim.

Dostum karp Dementiçgildən çıxbı gedirkən fikir məni götürdü. Hər tərəfdə tətbiq olunan veksel hüququnu, yəni borc verilən pulların ticarət təəhhüdləri üzre pulların ciddi və təcili olaraq alınmasını mən bu vaxta qədər etibarı qoruyan bir qanun hesab edirdim; ticarətdə dövriyyəni süretləndirmək üçün bunu müasir dövrün xoşbəxt bir ixtiyarı sayırdım ki, qədim xalqlar belə bir xoşbəxtlikdən məhrum idilər. Veksel təəhhüdü verən adamda vicedən olmadıqda veksel nə üçün mənasız bir kağız olsun? Vekselə pullar ciddi surətdə alınmasaydı mögər ticarət məhv olardı? Kimə etibar etdiyini borc verən adamın özü bilməməlidirmi? Qanun kimin qeydində daha çox qalmalıdır, borc verəninmi, yoxsa borc alanının? Başarıyyətin nəzərində kim daha artıq hörmətə layiq olmalıdır, kimə etibar etdiyini bilmədiyi üçün öz kapitalını itiren borc verənmi, yoxsa zindana salılmış qandalı borelumu. Bir tərəf sadədildi, diger tərəf isə, demək olar ki, ogrudur. Birisi ciddi qanuna arxayıñ olaraq inanmış, başqası isə... Vekselə pullar bu dərəcədə ciddi surətdə alınmasaydı, nə olardı? Sadədilliye yer qalmazdı, bəlkə də veksel işində kəlekbazlıq da olmazdı...

Mən yene də fikrə getdim, əvvəlki sistem redd olub getdi, mən də başı boş halda yuxuya getdim.

BRONNİTSİ

Kibitkamın atlarını dəyişince mən Bronnitsı yaxınlığındakı uca dağa çıxmak istədim; deyirlər, qədim zamanlarda, belə zənn edirəm ki, slavyanlar köçüb gəlməzdən evvel, bu dağda ibadətgah var imiş; o zamanlar bu ibadətgah öz istixarəsi ilə məşhur imiş, şimalın bir çox böyük malikanə sahibləri bu istixarələri dinləməyə gələrlərmiş. Deyirlər ki, hazırda Bronnitsı kendinin yerində qədim şimal tarixində məşhur olan Xolmoqrad şəhəri var imiş. İndi isə büt+pərestlərin qədim şəhərin yerində kiçik bir kilsə tikilmişdir.

Dağa dırmaşarkən mən özümü qədim aləmə köçmüş təsevvür etdim; orada qadir allaha yalvarıb geleceyi bilmək və tərəddüdlərimə təsəlli tapmaq istədim. Bütün bədənim ilahi bir dəhşət bürüdü, köksüm qabarmaga başladı, beynim bulandı, gözlerime qaranlıq çökdü. Gurultuya oxşar bir səs eşitdim:

- Ağilsız! İnsanlardan qaranlıq bir pərdə ilə gizlətdiyim sırrı nə üçün bilmek isteyirsən? Sən ey cəsur insan, ancaq əzeli fikir dərk edə bileceyi bir şeyi nə üçün öyrənməyə can atırsan? Onu bil ki, geleceyin naməlum olması sənin daxili aləminin faniliyinə uyğundur. Onu bil ki, irəlicədən bəlli olan xoşbəxtlik uzun müddət intizar nəticəsində öz ləzzətini itirir, intizardan yorğun düşmüş qüvvəyə rast gelen əsl şadlıq, insan qəlbində qəfletən baş verən şadlıq kimi xoş hissələr törədə bilməz. Onu bil ki, irəlicədən melum olan fəlakət insanın rahatlığını vaxtsız olaraq əlindən alır, şadlığını zəhərleyir, halbuki, o bu şadlıqların sonu çatmış olduğunu irəlicədən bilməsəydi, heç olmazsa bu şadlıqdan həzz alardı. Nə axtarırsan, ağilsız övlad? Menim hikmetim sənin beyninə və qəlbinə lazım olan her bir şeyi yetirmişdir. Kədərli günlərində onlardan soruş, onlar sənə təsəlli verərlər. Şadlıq günlərində onlardan soruşsan onlar həyəsiz şadlığının qarşısını alırlar. Evinə qayıt, öz ailənin yanına qayıt; həyəcanlanmış düşüncələrini sakitləşdir; öz daxili aləminə bax, orada mənim üluhiyyətimi taparsan, vəhyimi eşidərsən. Perunun hökmü ilə gurlayan qüvvətli zərbedən qopan şaqqlıtı uzaq vadilərdə səsləndi.

Mən özümə gəldim. Dağın tepeşinə qalxdım, kilsəni görək, əllərimi göye qaldırdım:

- İlahi, deyilənlərə görə, sənin bu ibadətgahın, həmin ibadətgah, yeganə olan həqiqi allahi tanıtılır. Bunun yerində, indi sənin bu

evinin yerində, deyirlər, düz yoldan azmışların məbədi var imiş. Lakin ey qadir allah! Mən buna inana bilmirəm ki, insan öz qəlbindən qopan yalvarişlarla sənə deyil, başqa bir varlığa üz döndərsin. Sənin her yerde mövcud olan gözə görünməz qüdrətli əlin, sənin qadir-küll iradəni inkar edənin özünü də, təbiəti qurub qoşanı və onu saxlayanı tanımağa məcbur edir. Yolunu azmiş bir insan özünün əcaib, ədəbsiz və vəhşi sözlərlə sənə hər cür ad qoysa da, sənin əbədiyyatine hörmət edir, sənin qüdrətin qarşısında titreyir. Yəhya, Yupiter, Brəhmə; İbrahimin allahı, Musanın allahı, Konfutsinin allahı, Zərdüştün allahı, Sokratın allahı, Mark Avrelin allahı, xristianların allahı, ey mənim allahım! sən hər yerdə teksən. İnsanlar düz yoldan azdiqları zaman, sankı tek olan sənə etiqad etməyib, sənin misilsiz qüvvənə, müqayisəyə gəlməyən işlərinə bəndəlik etmişler. Sənin qüdrətin hər yerdə və hər bir işdə görünməkdədir, hər yerdə və hər bir işdə sənin qüdrətinə səcdə edirlər. Səni inkar edən allahsız, təbiətin dönməz qanununa etiqad etməkli də sənin qüdrətinə həmd edir, bizim vird və dualarımızdan da artıq sənə həmd və sənə edir; zira sənin xəlq etdiyin gözəlliye vələh olurkən sənin qarşısında titreyir.

Sən, ey kərim allah, səmimi qəlb, təmiz və saf ürək axtarırsan; onlar hər tərəfdə sənin intizarındadırlar. Xudaya, gəl, o qəblərdə yer tut.

Mən bir neçə anlığa etrafimdakı şeylərə etinə etməyərək, öz daxili alemimi dərindən seyr etdim. Sonra başımı qaldıraraq, yaxındakı kəndlərə nəzər saldım: bir zaman bu sıniq-salxaq daxmaların yerində, böyük, bir şəherin meğrur hasarları ucalmaqdı idi, – deyə mən səsləndim. – Onlardan azacıq bir əsər də qalmamışdır. Düşüncə hekayənin özüna da inanmağa qoymur; bu ahvalatda inandırıcı və həssas dəlillər o qədərdir ki, insanın ağılı çəşir. Bu gördüklerimizin hamısı keçib-gedəcək, hər şey dağılacaq, hər şey torpağa dönəcəkdir. Lakin gizli bir səs mənə deyir ki, nə isə bir şey əbədi olaraq yaşayacaqdır.

Vaxt gelecek nə ulduz, nə də günəş qalacaq,
Qaranlıqlar içinde dağılacaq təbiət.
Hər maddə, hər bir şey – hamı alt-üst olacaq,
Bu dəhşətli dağılma içorisində əlbət,
Ölmeyen bir gənc kimi, sarsılmaz bir halda sən,
Hər şeye qalib gəlib bil çiçəklənəcəksən!

ZAYTSOVO

Zaytsovonun poçt həyətində mən köhnə dostum C.Krestyankinə rast geldim. Mən onunla uşaqlıqdan tanış idim. Biz ikimiz bir şəhərdə yaşamırdıq; söhbətimiz hərdən bir olurdusa da səmimi olurdu. C.Krestyankin uzun müddət hərbi qulluqda olmuşdu, lakin bu qulluğun, xüsusile, böyük zülmkarlıqların müharibə hüququ adı ilə pərdələndiyi müharibə dövrlərinin böyük cəbr və amansızlığından cana gelərək, mülki xidmətə keçmişdi. Onun bədbəxtliyindən, hərbi qulluğu buraxaraq, uzaqlaşmaq istədiyi şeydən mülki qulluqda da yaxasını qurtara bilmədi. Onun çox həssas qəlbə vardi, insanpərvər bir adam idi. Onun yəqin olan bu gözəl xüsusiyyətləri sayəsində cinayət məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdi. O, əvvəlcə bu vəzifəni öz öhdəsinə götürmək istəmirdi, lakin bir qədər fikirləşdikdən sonra mənə dedi:

– Bilirsənmi, dostum, qəlbimin mərhəmetli meyillerini təmin etmək üçün mənim qarşısında nə qədər geniş bir sahə açılmışdır! Rəhmdilik üçün nə gözəl imkan vardır! Günahsızların ciyində çox vaxt ağır yük olan amansızlığın hökmranlığını məhv edək; qoy zindanlar boşalsın və pis nəticə vermiş zəiflik, yaramaz təcrübəsizlik onları görməsin və bu hallar heç bir zaman cinayət kimi başqasına isnad verilməsin. Ah, dostum! vəzifəni yerinə yetirmeklə ata-anaların öz balaları üçün tökdükəli göz yaşlarına, ər-arvadın ah-zarına səbəb olacağam; lakin bu göz yaşları yaxşılığı doğru olan deyişikliklər üçün tökülen göz yaşları olacaqdır; lakin əzab çəkən günahsızların və sadədillerin göz yaşları ise quruyacaqdır. Bu fikir məni nə qədər də sevindirir. Gedək, mən tələsik yola düşümatlıyəm. Bəlkə də mənim oraya tez çatmağımı lazımdır. Gecik-səm, günahsız həbs ediləni zindandan azad edə bilməyib, haqsız ittihamın qarşısını almasam qatil olaram.

Bu fikirlerle dostum öz iş yerinə getdi. Onun qulluğu buraxaraq, hemişəlik istəfa verdiyində xəbər tutduqda isə mən xeyli təəccübəldim.

C.Krestyankin mənə deyirdi:

– Dostum, mən elə zənn edirdim ki, öz vəzifəni vicdanla yerinə yetirəkən mən çox böyük işlər görecek və böyük də mənəvi zövq alacağam. Lakin bunun əvəzində min acılıq və tikandan başqa bir şey görəmədim. İndi bu işdən cana gelib, faydalı iş görmək imkanından məhrum edildiyim üçün öz yerimi olş bir yırtıcıya təhvil verdim. Yatıb qalmış işləri çox tez həll etməkə o, qısa müddət içərisində özünü təh-

silə layiq göstərdi; məni isə tənbəl, ölüvay adlandırdılar. Çox zaman qeyri-ixtiyari cinayet etmiş bədbəxtlərin halını yüngülləşdirmək istədiyim üçün, bəziləri məni rüşvətxor adlandırırlılar. Mən mülki qulluğa girməzdən evvel, məni insanpərvər rəis adlandırırlılar; bu mənim üçün çox xoş idi. İndi isə, bütün varlığımı fəxr etdiyim həmin xəsiyyətimi zəiflik və ya bağışlanmaz bir yaranmaq hesab edirlər. Mənim qətnamelerimi gözəlləşdirən yaxşı cəhətlərə istehza edirdilər; çıxardığım qətnamələri yerinə yetirmirdilər. Əsl cinayətkarı və cəmiyyət üçün zərərlə ünsürü azad etmək, yaxud əmlakdan, şərəf və namusdan, həyatdan məhrum etməklə үydurma cinayətləri cəzalandırmaq işinə məni sövq edə bilmədiyinə görə xəbisleri qanunsuz olaraq temizə çıxarmaq və ya günahsız ittihad etmək üçün mənim məhkəmə əzalarımı təşviq edən rəisimin hərəkətləri məni iyrəndirdi; çox zaman gördüm ki, mənim faydalı rəylərim havaya qalxıb yox olan tüstü kimi aradan qalxırdı. Onlar isə öz iyrənc itaətkarlıqlarına mükafat olaraq, şan-şərəf qazandılar; bu şan-şərəf onlar üçün nə qədər parlaq idisə, mənim üçün bir o qədər sönük idi. Üstüne cinayətkar adı qoyulmuş bir adamın günahsız olduğunu yəqin etdiyim bir çox çətin hallar məni mərhəmətlə olmağa vadar edirdi; mən öz tərəddüdümə bir istinad tapmaq üçün qanuna əl atırdım, lakin çox zaman qanunda, insanpərvərlik əvəzinə rəhmsizliye rast gəldim ki, bunun da səbəbi qanunun özü deyil, onun köhnəliyi idi. Cinayətlə cəza arasındaki uyğunsuzluq məni çox zaman ağladırdı. Mən gördüm ki, (başqa cür də ola bilərdimi) qanun, əməlləri törədən səbəblərə toxunmayaraq əməller haqqında mühakime yürüdür. Belə əməller qəbilindən olan son bir hadisə, məni qulluqdan çıxmaga məcbur etdi, çünki qəza və qədərin qüdretli əli ilə cinayətə sürüklənmiş günahkarları xilas edə bilmədiyim üçün, men onların edam edilməsinin iştirakçısı olmaq istəmedim. Onların taleyini yüngülləşdirə bilmədiyim üçün əllərimi öz saflığımı yudum və insafsızlıqdan uzaqlaşdım.

Bizim quberniyada bir dvoryan vardi; o, bir neçə il əvvəl qulluqdan çıxmışdı. Budur onun xidmət dəftərcəsi. Sarayda ocaqçı sıfətılı qulluq etməye başlamışdı, sonra lakey, kamerlakey¹, daha sonra içki müdürü rütbəsinə qaldırılmışdı; sarayda xidmətin bu dərəcələrini keçmək üçün nə kimli leyqətlərə sahib olmaq lazımlı gəldiyini mən bilmə-

rem. Lakin onu bilirəm ki, o, son nəfəsinə qədər şərab içməyi sevirdi. 15 il içki müdürü qaldıqdan sonra öz rütbəsinə görə vəzifəyə təyin olunmaq üçün geroldiyaya² göndərilmişdi. Lakin o, iş görməyə qabiliyyəti olmadığını anlayaraq, istəfəsini xahiş etdi, ona kollejski assessor² rütbəsi verildi; bu rütbə ilə o, altı il bundan evvel, doğuldugu yerə, yəni bizim quberniyaya gəlib çıxdı. Öz vətənini çox sevdiyini gözə soxmaq cəhdələri çox zaman şöhrətpərestlikdən irəli gəlir. Aşağı silkdən olub, eyni ligə çatan və ya sərvət elde etmiş yoxsul adam yaxşılığın son və cüzi kökləri olan abırı konara ataraq öz dəbdəbə və cəlalını genişləndirmek üçün, doğuldugu yeri hər yerden üstün tutur. Orada bizim bu assessor çox keçməden bir kənd satın aldı və özünün böyük ailəsi ilə bərabər o kəndə köçdü. Əgər bizim yerdə də bir Hoqard olsayıdı, C. assessorun ailəsində karikatura üçün geniş mövzü tapardı. Lakin mən zəif bir nəq-qasam; yaxud mən Lavater kimi zəkah olub, insanın simasının cizgiləri vasitəsilə onun daxili alemini öyrənə bilseydim, assessorun ailəsinin təsviri, qeyd edilməyə layiq bir əsər olardı. Bu xüsusiyyətlərə malik olmadığıma görə, insan ruhunun həqiqi həyəcanlarına xas olan eməl-lərini açıb göstərməyə çalışacağam.

C. assessor an aşağı silkdən olmasına baxmayaraq özünü, yüzlərlə özü kimi adamın ağası düşünürdü. Bu düşüncədən onun başı gicəldi. Həkimiyət başına keçəndə baş gicəllənməsindən şikayət edən, tekçə assessor olmamışdır. O, özünü yüksək rütbəli adam, kəndliləri isə onun ixtiyarına verilmiş qaramal hesab edirdi (o bu xülyada idi ki, onun kəndlilər üzərində ağalıq etməsi allahdandır), buna görə də kəndliləri istədiyi kimi işlədirdi. O, tamahkar idi, pul yiğirdi, təbiətcə amansız, tündmecaz, rəzil bir adam idi, bunun üçün də özündən zəif adamlara həqaretlə baxırdı. Bu dediklərimdən başa düşmək olar ki, o, kəndlilərlə necə rəftar edirdi. Onlar keçmiş mülkədərə töycü ilə işləyirdilər, assessor isə onları biyara keçirdi; onların bütün torpaqlarını əlin-dən aldı, mal-qaralarının hamisini özü istədiyi qiymətlə əla keçirdi, kəndliləri bütün həftəni onun üçün işləməyə məcbur etdi; acıdan ölməsinler deyə, onlara gündə birçə dəfə ağalığın heyətində yemək verir, bəzilərinə isə mərhəmət göstərərək ağalıq verirdi. Birisi ona tənbəl görünse idи onu tənbəlliyyinin dərəcəsinə görə çubuqla, şallaqla, ağacla, tikanlı turna ilə döyürdü; əsl cinayətdən, məsələn, kənardə

¹ Geroldiya – dvoryan nəsillərinin işləri ilə meşğul olan idarə

² Assessor – çar Rusiyasında 8-ci dərəcəli mülki rütbə

edilən oğurluqdan ötrü bir söz belə demirdi. Sanki öz kəndində qədim Lakedemonun və ya Zaporoye seçinin adətlərini bərpa etmək istəyirdi. Bir dəfə onun kəndliləri acıdan ölməmək üçün yoldan keçən bir adamı soymuş, başqa bir adamı isə öldürmüdürlər. O, öz kəndlilərini bu işe görə məhkəməyə vermədi, onları öz evində gizlətdi və hökumətə məlum etdi ki, onlar qaçmışlar; o deyirdi ki, xəbislik üstündə onun kəndliləsini şallaqla döysələr və ya sürgün etsələr bundan ona fayda olmaz. Kəndlilərdən birisi onun özündən bir şey uğurlasayıdı, onu tənbellik və ya ədəbsizlik, yaxud hazırlıq bəhənəsə kötəkləyirdi, bundan əlavə de ayaqlarına qandal vurur, boynuna isə dörd tırlı boğazlıq keçirərdi. Mən onun müdrik tədbirlərindən sənən çox şey danışa biledim, lakin mənim qəhrəmanımı tanımaq üçün bu da kifayətdir. Onun aşñası bütün kəndin arvadları üzərində hökmranlıq edirdi. İstər arvadının, istərsə ərinin əmrlərini yerinə yetirməyə onun oğlanları və qızları kömək edirdilər. Çünkü onların belə bir qaydası var idi ki, kəndliləri heç bir halda işdən ayırmasınlar. Evdə quilluqcu sıfetlə, Moskvada satın almış olduqları bir oğlan uşağı işləyirdi, bunlardan başqa qızları üçün bir bərbər, bir də qoca aşpaz arvad saxlayırdılar. Nə atları var idi, nə də arabaçıları; həmişə, ekinde işlədilən atları minirdi. Kəndliləri şallaqla və tikanlı turna ilə onun oğlanları döyürdülər. Kendli arvadlarına və qızlarına cəza verəndə onlara qızları şillə vurur və ya saçlarından tutub sürüyürdülər. Oğlanları boş vaxtlarda ya kənde və ya tarlalara gedib qızlara və arvadlara sataşırdılar, arvad və qızların heç biri onların zorlamasından yaxa qurtara bilmirdi. Onun, ərə getmədiklərinə görə can sixintisindən üzülmüş qızları, acılarını yun eyirən qızlardan alırdılar, onlardan bir çoxunu da şikət etmişdilər. Özün başa düş ki, əziz dostum, bu əməllərin axırı nə ilə qurtara bilərdi. Mən bir çox misallardan anladım ki, rus xalqı çox səbirlidir və son dərəcəyə qədər dözür; lakin səbiri tükəndikdə onun qəzəbinin və amansızlığının qarşısını heç bir şeylə almaq olmaz. Asessorun başına da elə bu cür bir iş gəldi. Onun oğlanlarından birisinin azığın və ədəbsiz və ya, daha doğrusu, dözlüməz bir vəhşiyənə hərəkəti bu hadisenin baş vermesine səbəb oldu.

Onun kəndində bir kendli qızı var idi, bu qız sıfətdən gözəl idi, bu qız həmin kənddə cavan bir oğlana nişanlanmışdı. Bu qız asessorun ortacıl oğlunun xoşuna gəlməmişdi; oğlan qızın mohəbbətini qazanmaq üçün əlindən gələni etmişdi; lakin kendli qızı öz nişanlısına verdiyi sözə sadiq qalmaqdı idi; belə hallar kəndlilər içorisində az da olsa mümkün kündür. Bazar günü toy olmalı idi. Oğlanın atası bir çox mülkə-

darın qoyduğu qaydaya görə, oğlu ilə bərabər mülkedərin görüşünə gelib, öz ağaları üçün iki pud bal toy payı getirmişdi. Dvoryan balası ele həmin bu son dəqiqədən öz ehtirasını söndürmək üçün istifadə etmek istədi. Qardaşlarının hər ikisini görüb, kənar bir uşağın vasitəsilə gəlini həyətə çağırtdı, onun ağızını tutaraq, çəkib anbara apardı. Qız qışqıra bilməyərək, var gücü ilə çalısb öz gənc ağasının vəhşi niyyətindən yaxa qurtarmaq istəyirdi; nəhayət hər üçünün təzyiqi altında taqətdən düşərək cəbre tabe olmağa məcbur qaldı; bu murdar canavar artıq öz meqsədini yerinə yetirmək üzrə ikən, ağasının evindən qayıtmadə olan adaxlı həyətə girdi, ağa balalarından birinin anbar ağızında dayandığını görüb onların pis niyyətindən şübhələndi. Atasını özünə köməye çağıraraq, ildırım kimi anbara terəf yüyürdü. Onun gözləri önünde dəhşətli bir monzərə açıldı. O yaxınlaşarken anbarın qapısı bağlandı; lakin iki qardaşın birgə qüvvəsi, həyəcanlanıb hiddətlenmiş adaxının gücünə tab getirə bilmədi. O, yaxındakı payanı qapıb anbara soxuldu ve öz nişanlısının namusuna qəsd edən canavarın küreyinə yaxşıca bir zərbə endirdi. Onlar oğlanı tutmaq istədilər, lakin adaxının atasının da əlində paya oğlunun köməyinə yetişdiyini görən ağa balaları öz şikarlarını buraxaraq anbardan çıxıb qaçmağa başladılar. Lakin adaxlı onlardan birini haqlayıb, payanı onun təpəsinə elə endirdi ki, başı yarıldı.

Bu xəbislər, qisas almaq üçün bir başa atalarının yanına gedərək dediler ki, kənddən keçirən gelinə rast geldilər və onunla zərafat etdilər; adaxlı da bunu görüb onları döyməyə başladı, atası da ona kömək edirdi. Sözlerini isbat etmək üçün qardaşlardan birinin yarılmış başını göstərdilər. Öz övladının yarılmış başını görən atanın qəlbini qəzəbindən od tutub yandı, cinayətkarların üçünü də qarşısına getirməyi əmr etdi, onun cinayətkar adlandırdığı adamlar adaxlı, gəlin və adaxının atası idi. Onun hüzuruna gələnlərə verdiyi ilk sual bu idi ki, onun oğlunun başını kim yarmışdır. Adaxlı öz əməlini gizlətməyərək ehvalatı olduğu kimi nağlı etdi

– Sən nə cüret edib öz ağanın üstünə el qaldırdın? – deyə qoca asessor səsləndi. – Lap elə deyək ki, sənin toyundan bir gün əvvəl o sənin nişanlının ilə gecəsini keçirmiş olaydı, sən bunun üçün ona təşəkkür etməli idin. Sən daha onunla evlənə bilməyəcəksən; o mənim evimdə qalacaq, sizə də cəza veriləcəkdir.

Bu qərara görə asessor adaxlinı oğlanlarının ixtiyarına verərək əmr etdi ki, onu tikanlı turna ilə amansız köteklesinlər. Adaxlı bu kötəyə mərdliklə dözdü; atasına necə işgənce verməye başladıqlarına o, cəsərli nəzərlərle baxırdı; lakin nişanlısının ağa balalarının evə aparmaq istədiklərini görünce, dözə bilmədi. Ceza həyətdə verilirdi. Bir an içərisində o, nişanlısını onu qaçıranların əlində qopardı və hər ikisi həyətdən çıxıb qaçdılar. Bunu görən ağa balaları qocanı döyməkdən əl çəkib onların dalınca yüyürdülər. Adaxlı yaxalanacağını görünce çəper payasını qapıb özünü müdafiə etməyə başladı. Bu halda səs-küy başqa kəndliləri də mülkədarın evinə cəlb etdi. Onlar gənc kəndlinin vəziyyətinə acıdlar, öz ağalarına qarşı ürekdən qəzəblə olduqları üçün, adaxlıya havadar çıxdılar. Bunu görən asessor özü qaçaraq gəlib kəndliləri yamanlamağa başladı və ilk olaraq qarşısına çıxan adamı əl ağacı ilə elə bərk vurdu ki, o, bihuş halda yerə yixildi. Bu, ümumi hücum üçün bir işarə oldu. Onlar dörd nəfər ağanı dövriyə aldılar və, sözün qisası, o qədər vurdular ki, elə oradaca canları çıxdı. Kəndlilər bu ağalara o qədər nifrat bəsləyirdilər ki, onlardan biri də bu qətlədə iştirak etməkdən geri qalmış istəmədiyi özleridən sonra etiraf etmişdilər.

Elə bu zaman həmin mahalin ispravniki¹ öz komandası ile birlikdə buradan keçirdi. O, bu ehvalatın müəyyən dərəcə şahidi oldu. Müqəssirləri, yəni kəndin yarısını höbs edərək, istintaq aparmağa başladı, bu istintaq tədricən cinayət palatasına çatdı. Məsələ çox aydın suretdə müəyyən edilmişdi; müqəssirlər hər şeyi boynuna alır, özlərini təmizə çıxarmaq üçün birçə onu deyirdilər ki, ağaları onlara çox zülm edirdi; bu da bütün quberniyada bəlli idi. Başında durduğum vəzifəyə görə belə bir işə mən qəti hökm vətməli idim, yəni müqəssirləri ölüm cəzasına məhkum etməli və cəzanı ticarət cəzası² ilə və hemişəlik sərgünle əvəz etməli idim.

Bu işə baxarkən cinayətkarları təqsirləndirmək üçün kifayət qədər inandırıcı səbəb tapa bilmirdim. Öz ağasını öldürmüş kəndlilər, qatil hesab edilirdilər. Lakin bu qəti məcburiyyət qarşısında edilməmişdim? Bunun səbəbi öldürülümuş asessorun özü deyildimi? Hesabda,

¹ Qəza polis rəisi

² Ticarət edəm cəzası – Camaat qarşısında qırmançla verilen ceza (bu ceza adətən ticarət meydanlarında veriliirdi). Ceza verilen adamı közərdilmiş demirlo damgalayıb, burun deşiklərini cirir, özünü də müddətsiz, əbədi olaraq, Sibire, katorqaya sürgün edirdilər.

verilən iki ədəddən mütləq üçüncü bir ədəd alındığı kimi, bu hadisədə də belə nəticə zəruri idi. Qatillərin günahsız olması mənim üçün hesab elmi kimi aydın idi. Yol gedirkən bir cinayətkar mənə hücum edərək başımın üstünü elində xəncər kəsib məni o xəncərlə öldürmək istədikdə, men onun cinayətinin qarşısını alıb, nəfəsini kəsib ayaqlarımın altına sal-sam qatilmi hesab edilmeliyəm? Əsrərimizin öz ləyaqətinə görə nifret qazanmış olan davakarı məndən intiqam almaq fikrine düşə və mənim-la gizli bir yerde qarşılaşış, qılincını çəkerek mənə hücum etse, məni həyatdan məhrum etse və ya heç olmasa yaralasa, mən özümü müdafiə etmək üçün qılincımı çəkib cəmiyyəti narahat edən bir üzvündən xilas etsəm müqəssirmi sayılaçağam? Mən canımı qurtarmaq üçün belə bir iş etsəm, bu iş mənim həlakımın qarşısını alsa, bu cür hərəkət məni ömürlük olaraq acınacaqlı bir vəziyyətə düşməkdən xilas etsə, bu cür tədbiri cəmiyyət üzvünün toxunulmazlığını təhqir edən bir hərəkət saymaq olarmı?

Bu cür fikirlərə qərq olduğum halda, belə bir işi tədqiq edirken nə kimi dəruni həyecanlar keçirdiyimi özün təsəvvür edə bilərsən. Mən öz fikrimi adı bir səmimiyyətlə açıb məhkəmə üzvlərinə söylədim. Hamısı bir seslə mənə qəti etiraz etdilər. Məndəki mərhəmet və insanpərvərlik hissələrini onlar cinayəti müdafiə etmək adlandırdılar; qətli həvesləndirmək də məni töhmətləndirdilər, məni qatillərlə əlbir olmaqdə ittiham etdilər. Onların fikrincə, mənim zərərlə fikirlərim ya-yılırsa, insan evində də arxayı ola bilmez. Onlar mənə deyirdilər: bundan sonra dvoryanın kənddə yaşıya bilərmi? Onun əmrlərinin yerinə yetiriləcəyinə arxayı ola bilərmi? Öz ağalarının sözündən çıxanlar, hələ daha bəteri – onu öldürənlər günahsız hesab etdiyək olarsa, tabelik aradan qalxar, ailə münasibəti pozular, cəmiyyətin aşağı silklərinə mənsub olanlar arasında intizamsızlıq törəyər. Əkinçilik ölüb gedər, onun istehsal aletleri dağıdılardı, tarlalar boş qalar və onları alaq otu basar; başsız qalan kəndlilər tenbelleşər, müftəxorluğa öyreşər və hərəsi bir yana dağıllar. Şəhərlər ağır dağıntıya məruz qalar. Vətəndaşlar sənətkarlıqdan üz döndərər, el işi dəbdən düşər və getdikcə zəifləşər, ticarətin kökü kesilər, sərvətin yerini rezil yoxsulluq tutar, gözəl binalar köhnəlib xarab olar, qanunlar əhəmiyyətini və qüvvəsini itirər. Bu zaman cəmiyyətin əzəməti binası uçub dağılmağa və parçalanmağa başlar, beləliklə də məhv olub gedər; hazırda cəmiyyətin istinadgahı, dayağı və ümidi olan çar səltənəti sarsı'yıb dağıllar, o zaman

xalqların hökmdarı sadə bir vətəndaş hesab edilər, cəmiyyətin axırı çatmış olar. Mənim əməkdaşlarım, cəhənnəm təsvirinə layiq bu mənzerəni, əhvalatdan xəbərdar olanlar arasında, hər yerdə yaymağa başladılar.

Onlar deyirdilər:

— Kəndlilərin adam öldürməsini müdafiə etmək bizim sədrimizin cinsində vardır. Bir ondan soruşun görək, onun keçmiş kimdir? Sehv etmiriksa, onun özü də cavənlığında xışdan yapışanlardan olmuşdur. Bu, təzə adam olub araya çıxan dvoryancıların kəndlilər üzərində təbii dvoryan hakimiyyətinə dair çox qəribə təsəvvürləri vardır. Əger məsələ ondan asılı olsaydı, bizcə, o öz keçmişini bizimki ilə bərabərləşdirmək üçün hamımızı uydurma dvoryanlar cərgəsinə qatardı.

Mənim əməkdaşlarım bu kimi sözlerlə məni təhqir etməyə və bütün cəmiyyət arasında hörmətdən salmağa cəhd edirdilər. Bununla da kifayətlənməyib deyirdilər ki, qatilləri katorqaya göndərməkə onun kəndliləri əldən getməsin deyə, öldürülmüş asessorun arvadı mənə rüşvət vermişdir, hər şeydən artıq, mənim ümumiyyətle, dvoryanları təhqir edən qəribə və zərərlı rəylerimin əsl səbəbi də budur. Bu sarsaqlar belə düşünürdürlər ki, onların istehzaları mənə toxunacaqdır, iftiraları məni təhqir edəcəkdir, mənim pak və təmiz niyyətimin yalançılıq kimi qələmə verilməsi məni öz fikirlərimdən daşındıracaqdır! Onlar mənim üreyimdən xəbərsiz idilər. Onlar bilmirdilər ki, mən öz mühakiməm qarşısında daima cürətlə dayanmışam, öz saf vicdanum qarşısında üzüm qızarmamışdır.

Mənim rüşvətxorluğumu onunla əsaslandırdılar ki, asessorun arvadı, özü dediyi kimi, ərinin qisasını almaq istemir, şəxsi mənfəətini güdür və öz ərinin qaydalarına əməl edərək kəndliləri cəzadan azad etmək istəyirdi ki, malikanesindən məhrum olmasın; asessorun arvadı belə bir xahişlə mənim yanımı gəlmişdi. Onun ərini öldürənlərin bağışlanması məsələsində mən onunla razı idim; lakin bu razılığı əmələ gətirən hissələr bir-birindən tamamilə fərqli idi. O məni inandırmağa çalışırdı ki, kəndliləri özü lazımcıca cəzalandırar; mən isə onu inandırırdım ki, onun ərini öldürənlərə bərəət qazandırdıqdan sonra, onları bir daha o dərəcəyə gətirib çıxarmaq lazımdı ki, onlar yenə də belə bir hadisəyə yol versinlər və nəhaq yerdə cinayetkar adlandırılınlar.

Cox keçmədən mənim bu iş haqqındaki rəyim canişinə çatdırıldı, ona demişdilər ki, mən öz yoldaşlarımı öz fikrimə şərık etməyə çalışmışam

və onlar da öz mühakimələrində tərəddüd etməyə başlamışlar, buna da kömək edən, guya, mənim möhkəm və inandırıcı dəlillərim deyil, asessor arvadının pulları olmuşdur. Canişinin özü kəndlilər üzərində mübahisəsiz hakimiyyət ruhunda tərbiyə olunduğu üçün o, mənim dəlillərimi razılaşa bilmezdi, bu işdə mənim yürütdüyü mühakimələrin, müxtəlif səbəblər üzündən də olsa, üstün mövqə tutmağa başladığını görünce hiddətləndi. O, mənimlə işləyən məhkəmə üzvlərini yanına çağırtdırı, onları dili tutur, belə mühakimələrin iyerencliyini onlara təsvir edir, bu fikirlərin ali hakimiyyət qanunlarını pozaraq onu təhqir edə biləcəyi rəyini ireli sürürdü; qanuna əməl edənlərə mükafat vəd edirdi, buna tabe olmayanları ceza ilə hədələyirdi; çox keçmədən, nə düzgün düşüncəyə, nə də möhkəm iradəyə malik olan bu zeif məhkəmə üzvlərini evvelki fikirlərinə qaytarır. Mən onlardakı dəyişikliyi görərkən təəccüb etmədim, çünki bu hal onlarda əvvəllər də baş verirdi. Hakimiyyətin təhdidindən qorxmaq, onun xoş danışığına şadlanmaq zeif iradəli, qorxaq və rəzil adamlara xas olan cəhətlərdir.

Canişimiz, yoldaşlarının fikrini dəyişdirdikdən sonra məni də fikrimdən daşındırmaq xəyalında idi. Bu məqsədə o, bir gün sehor çığı məni öz yanına çağırtdırı. Bayram günü idi. O məni çağırtdırmaga məcbur idи, çünki mən, vəzifəcə tabe olanlar, özleri üçün iftixar, zəruri yalıqlıq, müdrik adamlar isə iyrənc və boşəriyyət üçün abırsızlıq hesab etdikləri ağılsız təzim üçün canişinin yanına getməzdəm. O, qəsdən evində çoxlu adam toplanmış olduğu təntənəli günü təyin etmişdi; o, öz sözünü demək üçün qəsdən adam çox olan vaxtı seçmişdi və ümidi edirdi ki, bununla məni daha yaxşı inandırası. O, belə düşünürdü ki, mən ya qorxaqlıq edəcək, ya da iradə zəifliyi göstərəcəyəm. O, öz sözlerilə hər iki cəhətdən məne təsir göstərmək istədi. Mən onu natıqlıya ruhlandıran lovğalığım, öz hakimiyyətinə güvönməsinin, özünü alım və zəka sahibi hesab etməsinin hamisini sənə danışmağı lazımlı bilmirəm. Mən onun lovğalığına etinəzlilik və sebirli, hakimiyyətinə mətinliyimlə, dəlillərinə dəlillərlə cavab verir və uzun müddət soyuqqanlıqla danışırdım. Lakin nəhayət, həyəcanlanmış qəlbim artıq tab gətirə bilmədi. Mən, onun qarşısındakıların yalıqlığını gördükcə, dilim daha da coşurdu. Nəhayət, mən uca və möhkəm səsle dedim:

Dünyada doğulmuşların hamısı bərabərdir. Hamının eyni əzasi, hamının əqli, iradəsi vardır. Demək, insan cəmiyyətə olan münasibətindən

asılı olmayaraq, öz emelinde heç kəsə tabe olmayan bir varlıqdır. Lakin o, öz emellerinə hədd qoyur, hər şeyde vahid iradəyə tabe olmağa razı olmur, özü kimisinin emrlərinə tabe olur, bir sözlə, vətəndaş olur. O, öz arzularını hansı qəbahətə görə cılowlayır? Hakimiyətə nə üçün tabe olur? Öz iradəsinə icra etməkdə serbest iken onun qarşısına nə üçün sedd çekir?

Ağıl deyər ki, öz mənfəəti üçün; daxili hissiyyat deyər ki, öz mənfəəti üçün; müdrik qanun deyər ki, öz mənfəəti üçün. Demək, özünün vətəndaş olmasından fayda görmədiyi yerde o, vətəndaş deyildir. Demək, onu vətəndaşlıq adı faydasından məhrum etmək isteyən adam, onun düşmənidir. O, öz düşmənidən müdafiə olunmaq və qisas almaq üçün qanuna müraciət edir. Qanunun onu müdafiə etməyə gücü çatmışsa və ya müdafiə etmək istəmirse, yaxud hökumət ani üz vermiş bir bədbəxtlik zamanı ona kömək edə bilmirsə, o zaman vətəndaş öz təbii müdafiə, mühafizə və yaşamaq hüququndan istifadə edir. Zira vətəndaş, vətəndaş olmaqla adamlığını itirmir: öz təbiətinə görə insanın ən birinci vəzifəsi şəxsi mühafizəsini, müdafiəsini və yaşamaq hüququnu təmin etməkdən ibarətdir. Kəndlilər tərəfindən öldürülmüş asessor öz vəhşiliyilə onların vətəndaşlıq hüququnu pozmuşdur. O, öz oğlanlarının zoraklığına havadarlıq edirkən, adaxıların ruhi əzabına təhqiri də eləvə edərək, öz dəhşətli ağalığına müqavimət göstərildiyini gördüyü halda edama doğru hərəket edirkən, vətəndaşı qoruyan qanun onlardan uzaqda olmuş və öz gücünü göstərə bilməmişdir; vəziyyət belə iken təbii qanun baş qaldırmış və təhqiqə məruz qalmış vətəndaşın, müsbət qanunlara görə, ayrılmaz hüququ gerçek olmuşdur. Buna görə də yırtıcı asessoru öldürmiş kəndlilər qanuna görə müttəhim edilə bilməzler. Derrakəmin delillerinə əsaslanan qəlbim onlara bərəet qazandırır, asessorun ölümü cəbri də olmuş olsa, haqlı və düzgündür. Qoy kimsə siyaset tədbirində, içtimai asayıdə, qəzəblə məhv edilmiş asessorun qatillerini edama məhkum etmək üçün dəlil axtarmağa cəhd etməsin. allah-taalanın məsləhətinə görə vətəndaş nə vəziyyətdə doğulmuş olsa da, o bir insandır və hemişə insan olaraq qalacaqdır; madam ki, insandır, bol nemət mənbəyi olan təbii hüquq da heç bir zaman tükənməyəcəkdir; onun təbii və qanuni hüququna təcavüz etməyə cürət göstərən adam cinayətkardır. Vətəndaşlıq qanunu cinayətkarı cəzalandırıbmazsa, vay onun halına. O, öz vətəndaşları arasında nifret qazanacaq və gücü çatan her bir adam ondan etmiş olduğu təhqirin qisasını alacaqdır.

Mən susdum. Canışın mənə bir kelmə söz demədi; yerə tikilmiş gözlərini hərdənbir qaldırıb mənə baxırdı; mən göründüm ki, onun baxışlarında acizlikdən doğan qəzəb, hiddət və amansız intiqam əlamətləri vardır. Hami sükutda idi və gözləyirdi ki, bütün hüquqları təhqir etmiş olduğum üçün məni hebs edəcəklər. Arabır hansı yaltağınsa qəzeblə donqultusu eşidilirdi. Hami məndən üz döndərdi. Sanki mənim yanındakıları dəhşət götürmüdü. Onlar ölüm saçan böyük bir bələdan qorxurmuş kimi, yavaş-yavaş məndən uzaqlaşdırılar. Lovğalıqla rəzil alçaqlığın bu dərəcədə bir-birilə qarışmış mənzərəsindən usanaraq, mən bu yaltaqlar yiğincəyindən çıxıb getdim.

Ürəyimdə bərəet qazandırdığım günahsız qatilləri xilas etmək üçün bir yol tapmadığımdan, mən nə onların edamının iştirakçısı, nə də bu edamin şahidi olmaq istədim; istəfa üçün erizə verdim, istəfa verildikdən sonra indi də kəndlilərin acinacaqlı halına yanır və ürek sixintimə rəf etmək üçün dostlarının yanına gedirəm. – Bunu deyərək məndən ayrıldı, hər ikimiz öz yolumuza davam etdik.

Mənim bugünkü səyahətim uğursuz oldu; atlar artıq olduğunu üçün onları tez-tez dəyişmək lazım gəldi; nəhayət bir təpədən enirən kibitkanın oxu sindi, mən yolda qaldım. Mən piyada getməyə adət etmişəm. Əlimə kiçik bir ağac alaraq poçt stansiyasına tərəf getməyə başladım. Lakin baş yolda gəzişmək Peterburq əhli üçün çox da xoşa gələn bir şey deyildir; Yay bağında və ya Babada¹ gəzməyə bənzəmir; çox keçmədi ki, mən yoruldum və oturub dincalmaya mecbur oldum.

Daşın üstündə oyləşərək qumun üzərində müxtəlif ayri-üyri şəkil-lər çəkirdim, başımdan cürbəcür fikirlər keçirdi; yanımdan bir kalyaska sürelə keçdi. Kalyaskadakı adam məni görək, kalyaskanı saxlatdı; bu adam mənim tanışım idi.

- Burada nə edirsin? – deyə məndən soruşdu.
- Fikirləşməyə də vaxtum çoxdur; kibitkanın oxu sıñıbdır. Təzə nə xəber var?
- Köhnə hamam, köhnə tas. Hə!.. Təzə xəber var, Durindin evlenmişdir.
- Ola bilməz. Onun ki, həştada yaxın yaşı var.
- Elədir ki, var. Al, sənə məktub var... Boş vaxtında oxuyarsan; mən tələsməliyəm. İcazənlə; – biz ayrıldıq.

¹ Peterburqun yaxınlığında dvoryan Narışkinin bağıdır.

Mektub dostumdan idi. Hər cür yenilik maraqlısı olan dostum mənə söz vermişdi ki, yeni xəberləri mənə bildirsin; verdiyi vədə əməl etmişdi. Bu arada kibitkama yeni bir ox saldılar; bu ox, xoşbəxtlikdən, ehtiyat üçün kibitkanın içində var imiş. Yol gedirkən mektubu oxuyurdum:

Peterburq

Əziz dostum!

Bu günler burada 78 yaşlı bir qoçaqla 62 yaşlı cavan qızın nikah mərasimi olmuşdur. Bu qocalıq vaxtindək cütləşmənin səbəbini mən açıb deməsəm sən çətin başa düşərsən. Qulaqlarını açsan, dostum, eşidərsən. Xanım Ş... – özünə görə pis pəhləvanlardan deyildir, 62 yaşı var, 25 yaşlarından dul qalmışdır. Bir zaman, sınıq çıxmış bir tacirin arvadı olmuşdur; sir-sifətdən pis deyil; ərindən sonra yetim qalan və ərinin şərklərinin nə dərəcədə daşurekli olduğunu bilən bu fəqir, təkəbbürle vərilen sedəqəye möhtac qalmaq isteməyərək, öz elinin eməyi ilə dolanmağı üstün tutmuşdur. Onun gənclik dövrünün gözəlliyi solana qədər həmişə işə keçir və həvəskarlardan xeyli qazanc əlde edirdi. Lakin çox keçmədən gözəlliyi solmağa, sevgi oyləncələri aradan qalxıb, cansıxıcı tənhalıq dövrü başladıqda, ağlını başına topladı, özünün köhnəlib işdən düşmən qəşəngliyinə müştəri tapa bilmədiyi üçün başqalarının gözəlliyi ilə alver etməyə başladı; bu xanımlar gözəl olmasalar da təzə idilər. Bu yol ilə bir neçə min qazanaraq, o, iyrənc oğraşlar cəmiyyətindən canını şərflə qurtarıb, həm özünü, həm də başqalarının namussuzluğu hesabına toplanmış pulları müamile ilə borc verməyə başladı; zaman keçdi, onun köhnə peşəsi yaddan çıxdı, beləliklə, keçmişdə oğraşlıq edən bu qadın kefciller cəmiyyətində zəruri bir vücut oldu. 62 il asude ömrü sürdükdən sonra əre getmək xəyalına düşmüştür. Onun bütün tanışları bu işə təəccüb edirlər. Yaxın rəfiqəsi N... onun yanına gelir.

O, saçları ağarmış gəlinə müraciətlə deyir:

– Şayia yayılmışdır, canım-ciyerim, deyirlər ki, sən əre getmək fikrindəsin. Mən bilən, bu danışqlar yalandır. Yəqin ki, bu nağılı bir məsxərəçi uydurmuşdur.

S. Tamamilə doğrudur. Sabaha nişan günüdür, qonaqlığa sən də gel.

N. Deli olubsan, nədir. Deyəsən qoca vaxtında qanın oynamağa başlayıb; yoxsa ağızından süd iyi gəlenin birisi sənin qoltuğuna siğınmaq isteyir?

Ş. Eh, ana can, nəhaq yerə sən məni cavanlar kimi yelbeyin hesab edirsən. Mən özümə yaraşan bir əre gedirəm...

N. Onu başa düşürəm ki, sənə yaraşan olar. Axı, bilirsənmi ki, daha bizi sevən olmaz, sevsələr də pulumuza görə sevərlər.

Ş. Mən öz arvadına xəyanət edən kişiye getmərəm. Adaxlım məndən 16 yaş böyükdür.

N. Sən zarafat eləyirsən!

Ş. Sədaqətən düzəndür; baron Durindin.

N. Belə şey ola bilməz.

Ş. Sabah, axşam vaxtı gel; görərsən ki, mənim yalan danışmaqla aram yoxdur.

N. Lap elo sən deyən olsun, o ki, səni yox, sənin pulunu alır.

Ş. Kim ona pul verə? İlk gecəmədə mən ağlım o qədər itirmərəm ki, bütün emlakımı ona verim; o zamanlar çoxdan keçmişdir. İstəkli ərciyəzimə, yanında girov qoyulmuş və indiyə qədər başdan edə bilmədiyim qızıl tütün qutusu, gümüş toqqa və başqa zir-zibil şeyləri verəcəyəm. Menim sevgili ərimin qazancı ancaq bu olacaq. Əgər o, nadinc yatandırsa, yataqdən qovaram.

N. Ona heç olmazsa tütün qutusu qismət olacaq, bəs bu işin sənə nə faydası olacaq?

Ş. Necə nə faydası, anam? İndiki zamanlarda yaxşı rütbe sahibi olmaq pis deyildir; rütbe olsa mənə: zati-alilər, bir az axmaqları isə əlahəzərat deyə müraciət edəcəklər, bir də ki, uzun qış gecələrində eyləşib heç olmazsa çöp oyunu oynamaq üçün adam olar. İndi isə həmişə tek-tənha oturmali oluram; asqıranda xeyir olsun, deyəcək bir adam da yoxdur. Özümün ərim olsa, nə qədər zökəm tutsam da: aşıyət olsun, gözümüzün işığı, xeyir olsun, canım-gözüm – sözlərini eşidəcəyəm...

N. Salamat qal, anam.

Ş. Sabaha nişan, bir həftədən sonra toydur.

N. (Gedir).

Ş. (Asqırır). Olmaya qayıtmayacaqdır. Özümün ərim olsa, iş aydın cür olar!

Təccübələnmə, dostum! Həyatda hər şey çarx kimi fırlanır. Bu gün ağlılı bir şey dəbdirsə, sabah sarsaq şey dəb olacaqdır. Ümidvaram ki, sən özün də bir çox durindilər görəcəksən. Sən görəcəyin durindilər hər zaman evlənməklə forqlənməsələr də, başqa bir şəyə forqlənəcəklər. Durindilərsiz isə dünya üç gün də yaşa bilməz.

KRESTTSI

Kresttsida mən bir atanın öz uşaqları ilə vidalaşmasının şahidi oldum; bu vidalaşma məni çox mütəessir etdi, çünkü mən özüm də atayam və ola bilsin ki, mən də yaxın zamanlarda öz uşaqlarımıla vidalaşmalı olacağam. Bədbəxt dvoryanlıq adı kimi mövhumat onları xidmət etməyə vadar edir. Tekcə bu ad bütün qanı son dərəcə coşdurur. Bire minlə mərc gəlmek olar ki, xidmətə gedən yüz dvoryan balasından 98 nəfəri əyyaş, ikisi isə qocaldıqda, yaxud, daha doğrusu, hələ qocalmamışdan kaftarlaşıqdır mərhəmətli adam olurlar. Başqaları rütbə qazanır, ya mal-mülk sahibi olur və ya onu israf edirler və sairə... Mən bəzən böyük oğluma baxır və onun yaxın vaxtlarda xidmətə girecəyini yaxud, başqa sözlə, quşun öz qəfəsindən uçacağınu düşünürkən tüklerim biz-biz olur. Ona görə yox ki, xidmət özlüyündə onların əxlaqını pozur; ona görə ki, xidmətə əxlaqca yetkinləşən zaman başlamaq lazımdır.

Bəzi adam soruşa bilər ki, axı bu çoluq-çocuğu bu işə sövq edən kimdir? Kim? Onları kim qovub aparır? Bu iş hamının başında var. On yeddi yaşlı ştab-zabit; iyirmi yaşlı polkovnik; iyirmi yaşlı general, kammerger, senator, canişin, quşun reisi. Hansı ata istəməz ki, onun uşaqları, kiçik yaşı da olsa, məşhur rütbə sahibi, bunun nəticəsində isə sərvət, şərəf və ağıl sahibi olsun. Oğluma baxırken mənə elə gəlir ki, o, xidmətə girmiştir, başıboşlarla, əxlaqsızlarla, qumarbazlarla, modabazlarla tanış olmuşdur. Təmiz geyinib bəzənməyi, kart oynaması, qumarla güzəran keçirməyi, heç bir şey başa düşmədən hər şeyden danışmağı, arvadbazlığı və ya xanımlara dil töküb yalan satmağı öyrənmişdir. Neçə olursa taleyi getirir, baxtı açılır, hələ saqqalı çıxmamış oğlum adlı-sanlı boyar olur. Belə xeyal edir ki, o, dünyada hamidan ağıllıdır. Belə sərkərdə və ya qalabeyindən hansı ağılli işi gözləmək olar?

Ey övladını sevən ata, doğrusunu söyle; ey həqiqi vətəndaş! Söylə, öz oğlunu xidmətə buraxmaqdansa boğub öldürməyi daha çox istəməzsənmi? Qelbin acımadımı, sənin adlı-sanlı boyar olan oğlun, xidmət və ləyaqət göstərmək işinə nifrat edir, ona görə ki, onların nesibi rütbə qazanmaq yolunda sürünməkdən, hiyləgərlik etməkdən ibarətdir. İstekli oğlan xoş təbəssümələ, her zaman öz boyar əllərilə deyil, öz sevimli əlaltılarının pencesilə başqalarının malikanesini, şərəfini

əlindən aldıqda, adamları zəherləyib öldürdükdə, kəsib doğradıqda sən hönkürtü ilə ağlamazsanmı?

Mənə belə gəlirdi ki, kresttsili dvoryanın əlli yaşı vardı. Onun açıq sarışın saçlarının arasında çətin seçilən seyrək ağ tüklər görünürdü. Ondakı xoş sima onun ehtiraslara yad, sakit qəlbli adam olduğunu göstəirdi. Saflıqdan doğan qayğısız məmnuniyyətin ince təbəssümü, onun yanağında, qadınları xeyli məlahətli edən kiçik batiqlar əmələ gətirmişdi; mən onun əyləşmiş olduğu otağa girdikdə gözlerini iki oğluna tikmişdi. Onun baxışlarında, sağlam fikirli baxışlarında azacığ bir kədər əlaməti var idi; lakin mətinlik və ümid qıçılcımları bu kədər əlamətlərini bir an içərisində yox edirdi. Onun qarşısında iki cavan oğlan durmuşdu; onların hər ikisi, demək olar ki, bir yaşıda idi, hər ikisi bir ilda doğulmuşdu, lakin dərraka və qəlbərinin itkişafı cəhətdən onlar bir-birindən fərqli idilər, çünkü atanın məhəbbəti kiçik qardaşın əqli inkişafını sürətləndirir, qardaşlıq məhəbbəti isə böyük oğlunun elmi müvəffəqiyyətlərini məhdudlaşdırırı. Onlardakı mühakimə dərəcəsi bərabər idi, həyat qaydalarını eyni dərəcədə bilirdiler, lakin fərasət və qəlbin istəkləri cəhətdən təbiət onları müxtəlif yaratmışdı. Böyük oğlunun qəti baxışları, tərəddüsüz siması onun qorxmaz və işində qətiyyətli olduğunu göstəirdi. Kiçik oğlunun baxışları kəskin, siması mütərəddid və qərarsız idi. Lakin onların ahəngdar baxışları atasının xeyirkən məsləhətlərinin yaxşı tesir bağışlaşmasının həqiqi əlaməti idi. Onlar öz atalarına, qeyri-tebii, ürkək nəzərlərle baxırdılar, lakin bu ürkəklik üzərində hakimiyət və ya ağılıq hiss etmələrindən deyil, qarşıda duran ayrılıq kədərindən irəli gələn əlamət idi. Onların gözlərindən damcı-dameç yaş töküldü.

– Əzizlərim, biz bu gün aynılıq, – deyərək, ata hönkürtü ilə ağlayan oğlanlarını qucaqlayıb bağırna basdı. – Mən bir neçə dəqiqə idi ki, qapının ağızında dayanıb bu mənzəreye tamaşa edirdim; bu anda ata mənə müraciət edərək dedi:

– Sən şahid ol, rəhmildil soyahətçi, bütün dünya qarşısında şahid ol ki, məmlekətimizin amir adətlerinə əməl etmək mənim üçün nə qədər ağırdır. Mən öz balalarımı ata nəzarətindən uzaqlaşdırırkən yegənə meqsədim odur ki, onlar təcrübə əldə etsinlər, insanları onların əməllerilə tanışınlar və həyatın keşməkəsindən usanaraq, onu məmnuniyyətlə tərk etsinlər; qoy onlar təqib içərisində təsəlli, yoxsulluqda bir parça çörək tapsınlar. Bunun üçün də mən öz fikrimdə qalıram. Sən, ey kerim

allah, rəva görmə ki, mənim balalarım əyanlara möhtac olsunlar, rəva görmə ki, onlara təselli verən əyanlar olsun! Qoy onlara öz ürəkləri təselli versin; qoy onlara neməti onların öz şüuru versin.

— Öyləşin və eger mənim dediklərim sizin üreyinizə yatan olsa, sözlerimə qulaq asın. Bir daha təkrar edirəm ki, biz bu gün ayrılağımız. Yanaqlarınıza tökülen göz yaşlarınıza misilsiz bir zövqle tamaşa edirəm. Qoy mənim bu məsləhətim sizin qəlbinizdəki tərəddüdü silib qəlbiniizi təqdis etsin, mən sizi xatırlayırkən üreyiniz həyəcana gəlsin və mən sizdən uzaqda ikən bu hissələr sizi bəla və kədərdən qoruyan bir sıpər olsun.

Sizi hətta, ananızın bətnindən ağısuma qəbul edirkən, mən əsla istəməmişəm ki, size aid olan bir işi yerinə yetirməkdə kənar bir adam qeyrət göstərsin. Sizə qulluqçu əli əsla toxunmamışdır, heç bir zaman pulla tutulan tərbiyəçi sizin qəlbinizə və şüurunuza toxunmamışdır. Mənim məhəbbətimin sayıq gözü gecə-gündüz sizin üstünüzdə olmuşdur ki, heç bir şey sizi incitməsin; sizi bu yaşa çatdırduğum üçün özümü xoşbəxt hesab edirəm. Lakin təsəvvür etməyin ki, sizin qeydinizə qaldığım üçün sizdən təşəkkür gözləyir və ya sizin xatırınız üçün etdiklərim qarşısında sizdən azacıq da olsa minnetdarlıq umuram. Özümüz şəxsi mənfəətimi güdmək səzin xeyrinizə olan işlərdə mən həmişə öz zövqümüz nəzərdə tutmuşam. Deməli siz mənim hakimiyyətim altında olduğunuzu fikrinizdən çıxarmalısınız. Siz mənə heç bir şeydə minnətdar deyilsiniz. Aramızda olan ittifaqın möhkəmləyini şüurumuzda axtarmadığım kimi, qanunlarda da heç axtarmaq istəmirəm. Bu ittifaq sizin qəlbinizdir! Vay o gününüzə ki, bu ittifaqı unutmuş olasınız! O adam ki, dostluğumuzun ittifaqını pozdu, mənim surətim onun qiymətli və əziz duyğularını məhv edəcək və ittifaqımıza qayıdıcayadək ona dözləməz cəza verəcəkdir. Sizə bir caha deyirəm ki, siz mənə heç nə borclu deyilsiniz. Siz mənə bir seyahətçi və qərib adam kimi baxın, qəlbinizdə mənə qarşı ince bir məhəbbət duygusu hiss etsəniz, dost qalaraq, dünyada on böyük bir xoşbəxtlik içinde yaşayarıq. Əger qəlbinizdə bu duyguya və hissələr olmazsa, onda biz bir-birimizi elə unudaq ki, elə bil dünyaya heç gəlməmişik. Sən, ey kerim allah, o günü bize göstərmə, o günü göstərinə mənə ölüm göndər! Siz mənə nə bəsləndiyiniz üçün, nə təriyəniz üçün, nə də, hətta doğulmanız üçün minnətdar deyilsiniz.

— Doğulmanız üçün mü? — Siz bu işdə iştirak etmişsinizmi? Doğulacağınızı sizdən xəbər almışdırı? Sizin doğuluşunuz xeyrinizə,

yoxsa zərərinizəmi olmuşdur? Oğul törədən ata-ana, onun heyatda xoşbəxt və ya başibalı olacağını əvvəlcədən bildirdilərmi? Kim deyə bilər ki, evlənirkən ırs və nəsil haqqında düşünmüştür; belə bir niyyəti olmuşsa da, bunu neslin xoşbəxtliyi xatırınə, və ya öz adının bağı qalması xatırınə etmişdir? Tanımadığım və onun nə olduğunu bilmədiyim bir adama yaxşılığı necə arzu edə bilərəm? Mechulluq içərisinə alınmış qeyri-müəyyəyen bir arzu yaxşılıq adlanı bilərni?

Evlənmək niyyətinin özü doğuluşun səbəbini göstərər. Məni ananızın gözəlliyyindən artıq onun mərhemətli qəlbə cəlb etmişdi, mən qarşılıqlı sevgi, həqiqi məhəbbət qazanmaq üçün düzgün hərəkət etmişəm. Mən sizin ananızı özümə arvad etdim. Bizim sevgimizə hansı arzular səbəb oldu? Qarşılıqlı zövq; şəhəvət zövqü və ruhani zövq. Təbietin bəxş etdiyi zövqdən həzz alırkən biz sizi düşünmürdük. Sizin anadan olmanız bizi sevindirdi, lakin bu sevincimiz sizə aid deyildi. Övladımızın doğulması bizi mağrur etdi; sizin doğulmağınız yeni və təsirli bir ittifaq, qəlbərin yaxınlığını möhkəmləndirən bir ittifaq idi. Bu ittifaq ata-anaların öz oğullarına qarşı ibtidai məhəbbətlərinin mənbəyidir; bu ittifaq, adətələ, şəxsi hakimiyyət duyğusu ilə, atanı sevindirən oğul tərifilə möhkəmlənir.

Sizin ananız da mən fikirdə idi; o da deyirdi ki, siz doğulmağınız üçün kimsəyə minnətdar deyilsiniz. O sizin öz bətnində gəzdirdiyinə görə sizin qarşınıza iftixar etmirdi. O sizin öz qanı ilə bəslədiyi halda sizdən heç bir təmənnası yox idi; zahliq ağrıları üçün heç bir qədirbilmez və süd verdiyi vaxtların can sıxıntısı üçün heç bir ehtiram tələb etmirdi. O sizdə də özünükü kimi gözəl türk tərbiyə etməyə çalışır və qəlbinizdə minnətdarlıq hissi deyil, borc və ya qui itaetkarlığı deyil, dostluq hissələrini tərbiyə etmək istəyirdi. Tale ona bu işdə yar olmadı, o öz tərbiyəsinin nəticəsini görə bilmədi. O bizi tərk edirkən ruhen möhkəm idise də lakin sizin uşaqlığınızı və mənim məhəbbətimi gördükcə, ölmək istəmirdi. Biz özümüzü ona oxşatsaq, onun ölümünü o qədər də hiss etmərik. Ona qovuşanadək o bizimlə yaşayar. Başa düşürmüsünüz ki, mənim sizinlə bu nəvazlılı səhbətim, sizi doğan ana haqqında səhbətdir. Onu yadımıza salanda elə gelir ki, onun ruhu bizimlə səhbət edir, bizim yanımızda olur, bizim gözümüz önündə canlanır, təsəvvürümüzde təcəssüm edir, bizimlə yaşayır. — Bu sözleri deyən ata davam gətirə bilməyib, qəlbini sıxan göz yaşlarını silməyə başladı.

— Siz doğulmanız üçün mənə nə qədər az minnətdarsınızsa, bəslənməniz üçün də o qədər az minnətdarsınız. Mən qərib bir adamı

qonaq edəndə, quş balalarına dən verəndə, sağ əlimi yalayan bir iti yemləyəndə, bunu onlarının xatirinə edirəm? Mən bu işlərdən ya zövq alıram, ya şad oluram və ya faydalananıram. Elə uşaqları da bu niyyətlə bəsləyirlər. Siz dünyaya gələrək, içərisində yaşadığınız cəmiyyətin vətəndaşı oldunuz. Sizi bəsləmək mənim borcum idi; çünkü sizin vaxtsız ölümünüzə yol versəydim, qatil olardım. Mən bir çoxlardan fərqli olaraq, sizi bəsləməkdə çox qeyrət göstəmişəm, ancaq qəlbimin hissələrinə tabe olmuşam. Mənim ixtiyarım buna çata bilərdi ki, ya çalışıb sizi bəsləyim, ya da bu işə etinasızlıq göstərim; ya sizi hifz edim, yaxud ömrünüzü çüründüm; ya sizi sağ saxlayım, ya da vaxtsız ölməyiniz üçün şərait yaradım bunlar aydın sübut edir ki, siz, sağ qalmığınız üçün mənə minnetdar deyilsiniz. Mənim etinasızlığım nəticəsində, bir çox başqaları kimi ölmüş olsaydınız, qanun məni məsuliyyətə ala bilməyəcəkdi.

Lakin deyə bilerlər ki, siz təhsil və tərbiyəniz üçün mənə borclusunuz. Mən sizin xoşbəxtliyinə çalışırkən öz şəxsi faydamı güdmürdümmü? Sizin yaxşı tərbiye və əxlaqınızın, şüurunuzun, biliyinizin, məharətinizin tərifi, gənəşin şüaları güzgüdə əks edən kimi, mənə aiddir. Sizi tərifləsələr, məni tərifləmiş olurlar. Siz pis yola getmiş olsaydınız, təhsilden binəsib olub, kütbeyn qalsayıdınız, kinli, rəzil, hissiz adamlar olsaydınız, bundan mənə nə xeyir olardı? Sizin pis yola getməyiniz məni əzaba salmaqla bərabər, bəlkə də sizin əməllərinizin qurbanı da ola bilərdim. Lakin indi sizi özümdən ayırrkən üreyim arxayındır; ağlınz başınızdadır, ürəyiniz möhkəmdir və mən də sizin qəlbinizdə yaşayıram. Ey mənim dostlarım, ürəkden sevdiyim oğullarım! Sizi dünyaya gətirərkən mən boynuma bir çox vəzifə götürmüştüm, lakin siz mənə heç bir şəxslə borclu deyilsiniz; mənə sizin dostluq və məhəbbətiniz lazımdır; əger siz bunu mənə verseniz ömrümüzün axırına qədər xoşbəxt olaram və sizi əbədi olaraq tərk edib gedərkən heç bir dərdim olmaz, çünkü mən inanaram ki, sizin xatirinizdə yaşayacağam.

Mən sizin tərbiye etmekdə öz borcumu yerinə yetirmişəm, bəs sizin nə üçün başqa cür deyil məhz bu cür tərbiyə etmişəm və sizə nə üçün başqa cür yox, belə bir bilik vermİŞəm; indi mən sizin tərbiyəninizin əhvalatını danışaram və mənim sizin haqqınızda etdiyim əməllerin səbəbini bilərsiniz.

Kiçik yaşlarınızdan məcburiyyət nə olduğunu siz bilməmişsiniz. Sizin bütün hərəkətlərinizdə mənim idarəedici əlim iştirak etmişə də,

onun istiqamətini siz əsla hiss etməmişsiniz. Sizin hərəkətlərinizi mən qabaqcadan biliq qarşısını almışam; mən istəməmişəm ki, qorxaqlıq və ya itaətkarlıqla boyun əymənin ağır əli azacığ da olsa size təsir göstərsin. Buna görə də sizin ruhunuz ağılsız əmri qəbul etmir, dostluq məsləhətinə mülayimliklə qəbul edir. Lakin siz uşaq olduğunuz üçün təsadüfi bir hadise nəticəsində, özünüz də dərk etmədən mənim müəyyən etdiyim yoldan çıxdığınızı gördükde, mən sizin hərəkətinizi dayandırır və ya daha doğrusu, bəndləri uçurub dağdan sel, mahir bir əlin köməyi ilə öz sahillərinə qaytarıldığı kimi, mən də sizi duyulmadan əvvəlki yolunuza qaytarırdım.

Təbiət və havanın müsaid olmamasından sizi qorumaq işində, sanki çox da səy etmədiyim zaman, qorxaqlıq şəfqəti göstərməmişəm. Sizin faydanıza olaraq istəmişəm ki, bədəniniz bir anlığa da olsa keçici ağrı ilə incisin ki, böyüküb yaşa dolurkən işman olmayasınız. Bundan ötrü də siz çox zaman ayaqyalın, başı açıq gəzirdiniz; toza, palçıqa bulanaraq skamyə və ya daşın üstündə uzanıb dincəldirdiniz. Mən sizi zərərlə yemək və içməkden çəkindirmək üçün də az çalışmamışam. Bizim sərf etdiyimiz əmək naharımızın en yaxşı yavanlığı olmuşdur. Yadınızdadırımtı, evə qayıtmaga yol tapa bilməyərək naməlum bir kənddə necə lezzətlə nahar etdik. O zaman çovdar çörəyi ilə kəndli kvası bizə nə qədər də xoş gəlirdi!

Gözəl yerişə malik olmadığınıza, adət və modanın tələb etdiyi kimi deyil, canınızın rahatlığına uyğun duruşunuza, geyimdə zövqsüzlük göstərmənizə, saçlarınız bərber əli ilə deyil, təbiətin əli ilə qırılığına görə bəzən istehza ediləcəyiniz üçün məndən narazılıq etməyin. Yiğincaqlarda səliqəsizlik etsəniz, xüsusişlə, qadımların gözəlliyyini tərifləyə bilmədiyiniz üçün məndən narazı olmayıñ; lakin yadınızda saxlayın ki, siz cəld yürüür, üzməkdə yorulmaq bilmirsiniz, gücənmədən ağır şeylər qaldırırsınız, xışdan yapışmağı, lək qazımağı bacarırsınız; yaxşı at sürür, tūfəng atırsınız. Oyunbazählər kimi atılıbdışməyi bacarmadığınız sizni kədərləndirməsin. Onu bilin ki, yaxşı rəqs etməkdə heç bir əzəmet yoxdur; bir zaman belə bir şeyə tamaşa edirkən vələh olsanız, bunun kökünü şəhvətdə axtarın, burada başqa heç bir səbəb ola bilmez. Lakin siz heyvanları və cansız cisimləri təsvir etməyi, təbiətin tacidi olan insanı təsvir etməyi bacarırsınız. Nəqqışlıqdan yalnız hissələriniz deyil, əqliniz də həqiqi zövq alar. Mən sizə musiqini onun üçün öyrətmışəm ki, titreyən tellər əsəblərinizi oxşayaraq mürgüleyən qəlbinizi oyatsın; çünkü musiqi insanın daxili

aləmini hərəkətə getirirkən, bizi mərhəmetli olmağa öyredir. Mən size qılınc vurmaq kimi barbar sənətini də öyrətmışəm. Lakin bu məharət qoy sizdə şəxsi həyatınızın təhlükəsizliyini tələb etməyinə aşkara çıxmazın. Bu məharət, əminəm ki, sizi həyasızlığa sövq etməyəcək, zira siz ruhen möhkəmsiniz və eger eşək size təpik atsa və ya donuz öz murdar burnunu sizə toxundursa, bunu özünüz üçün təhqir hesab etməzsınız. Hər kəse istəsəniz cüretlə deyə bilersiniz ki, siz inek sağa bilirsınız, şorba və aş bişirmək elinizdən gelir, yaxud eti elə bişirir və ya qızardırısimz ki, dadı adamin damağından getmir. Əlindən iş gələn bir adam, başqasına iş gördürməyi bacaran bir adam, işi yerinə yetirməyin çətinliyini bildiyi üçün nöqsanlara qarşı çox da tələbkar olmaz.

Uşaqlıq və gənclik dövründən mən sizin şürunuzu hazır düşüncələr və yad fikirlərlə doldurmamış, hafızınızı artıq şeylərlə məşğul etməmişəm. Lakin bilik yollarını sizə göstərmışəm, öz ağlınızın qüvvəsini hiss etməyə başlayandan bəri qarşınızda açılmış yolla özünüz irəliləməkdəsiniz. Sizin biliyiniz ona görə çox möhkəmdir ki, siz o biliyi, məsəllərdə deyilen həzrət Yaqubun qəcəlesi kimi əzberləməmişsiniz. Bu qaydaya əməl edərək, şüurunuz lazımı dərəcədə inkişaf etməmiş, mən size allah-taala haqqında bir məlumat vermədiyim kimi, vəhydən də heç bir məlumat verməmişəm. Zira şüurca inkişaf etməzdən əvvəl əldə etdiyiniz bilik xurafata çevrilər və mühakimənizə mane olardi. Düşüncəli mühakimələr yürütməyə başladığınızı gördükdə mən size allahı tanımaq haqqında bir sıra məlumat verdim; bütün qəlbimlə inanıram ki, ürəklərinizdeki idrak məşəli xurafatla yanmayacaq, onları özü alışib yanmaq üçün ilk oda doğru yüksələcəklər. Bu cür təmiz və saf qəlbəi görmək kərim allah üçün daha xoşdur. Mən o zaman size vəhy qanunu haqqında da məlumat verirkən, onun bir çoxları tərəfindən təkzib edildiyini də sizdən gizlətmədim. Zira istədim ki, südlə ödün (xeyirlə şərin, acı ilə şirinin) fərqini siz özünüz seçə biləsiniz, həm də təsəlli mənbəyini ürəklə qəbul etdiyinizi görünce fərhləndim.

Sizə, elmlərdən məlumat verirkən, xarici dilləri də öyrətməklə, sizi müxtəlif xalqlara bələd etdim. Lakin hər şeydən əvvəl mən səy etmişəm ki, siz öz dilinizi öyrənosunuz və öz dilinizdə oxuyub yazmağı, fikrinizi çətinlik çəkib tərləmədən səlis ifade etməyi bacarasınız. İngilis, sonra da latin dilörünü başqa dillərdən çox öyrətməyə çalışdım. Çünkü çevik azadlıq ruhu nitq şəklini alırkən idrakınızı bütün hər bir idarəetmə işlərində zəruri olan möhkəm məfhumlara alışdırı.

Mən elm yollarında öz ağlınızla istiqamət müəyyən etmək imkanı verməklə bərabər, əxlaqınıza da həmişə böyük diqqət vermişəm. Sizdə baş verən ani qəzəbi söndürməyə çalışaraq, intiqam hissi töreden uzun müddətli qəzəbi əqlinizin mühakiməsinə buraxmışam. İntiqam!.. Qalbiniz bu sözden iyrənir. Siz təbiətən həssas məxluqsunuz, yalnız öz sağlamlığınıza çalışaraq, təhqir üçün intiqam almaq meylinə etinəsiz olmuşsunuz.

İndi o zaman gəlib yetişmişdir ki, hissələriniz ehtiras təkamülü dərəcəsinə çatmışsa da, hiss töredən sebəbləri anlamaq təkamülünə qədər yüksəlməmişdir və hər cür xarici təsirdən həyecana gəlir, daxili əleminizdə qorxulu bir dalğa əmələ gətirir. İndi artıq gəlib elə bir vaxta çatmışsınız ki, necə deyirlər, bir işi edib-etməməyi dərrake özü müəyyən edir; daha doğrusu, bu vaxta qədər sarsıntı ne olduğunu bilməyen uşaqlıq dövrünün cilovladığı hissələr hərəkətə gəlir və ya həyat şirəsi ilə dolmuş gənclik cami aşib daşanda, öz meylinə uyğun yol axtarmağa başlayır. Mən bu vaxta qədər qoymamışam ki, yanlış hissələr sizə təsir göstərsin, lakin ehtiras nəşəsinin mötədil yolundan azmağın fəlakətli nəticələrini pərdə altına almamışam və sizdən gizli saxlamamışam. Siz ehtiras düşkünlüğünün nə dərəcədə zərərli olmasının şahidi olmuşsunuz və bundan iyrənmişsiniz; öz təbii cəreyanının sahilərindən kenara çıxmış şiddətli ehtiras həyecanlarının şahidi olmuş, onların fəlakətli və məhvədici nəticələrini dərk etmiş və bundan dehşətə gəlmışsiniz. Mənim təcrübəli olmayıım yeni bir qalxan kimi başınızın üstə fırlanıb sizi əyri yollardan qorumuşdur. İndi siz özünüz-özünüze rəhbər olacaqsınız, mənim məsləhətlərim hər zaman sizin təşəbbüs yollarınızı çıraq kimi işıqlandıracaq, çünkü mən sizin qəlbinizə də, ruhunuza da bələdəm; lakin işıq cisimdən uzaqlaşdıqca, onu daha az işıqlandırıldığı kimi, siz də məndən ayrı düşəndə mənim dostluğunun təsiri zəifləyəcəkdir. Buna görə də tək və birgə yaşayış qaydalarını sizə öyrətməliyəm ki, ehtiraslar yatırıldıqdan sonra, gördüğünüz əməllerden iyrənməyib, peşmançılıq nə olduğunu bilməyəsiniz.

Sizin özünüzə aid olan tək yaşayış qaydaları sizin cisminize və əxlaqınıza da aid olmalıdır. Öz cismanı qüvvələriniz və hissələrinizdən istifadə etməyi heç bir zaman unutmayın. Siz bu qüvvələrinizi yormayıb onlardan müəyyən hədd daxilində istifadə etsəniz canınız həmişə sağlam və ömrünüz uzun olar. Bunun üçün də bələd olduğunuz sənət, bədiyyat və peşələrlə məşğul olun. Bu sənətləri mükəmməl bilmək bəzən lazımlı ola bilər. Gələcək bize məlum deyildir. Üzü döñük tale

size bəxş etmiş olduğu hər bir şeyi əlinizdən alarsa, öz əlinizin əməyi ilə dolanarkən tələbatınız az, servetiniz çox olar. Lakin xoşbəxt günlərinizde hər şəyə etinəsiz olsanız pis günlərinizde bu xüsusda düşünmək fayda verməz. Tənbəllik, can bəsləmək və hədsiz zövq hissiyyatı insanın bədənini də, ruhunu da çürüdər, zira nəfisi saxlamamaq nəticəsində bədənin taqətdən düşməsi ruhu da taqətdən salır. Qüvvədən səmərəli istifadə edildikdə bədən də, ruh da möhkəmlənir. İştahan pozulsa və xəsteliyə düşçər olsan, yatağından qalx, sustalmış əzəni hərəkətə getir, dərhal görərsən ki, qollarına qüvvət gəldi. Salamat vaxtı yediyin yeməkdən çəkin, tox iken ağzında acı dadan yeməyi achiq şirinləşdirər. Həmişə yadda saxlayın ki, acliq dəf etmək üçün bir tikə çörek və bir qab su lazımdır. Xarici hissələri rahatlaşdırın yuxuya həsrət qalsan, özünün əqli və cismani qüvvələrini bərpa edə bilməsən mənzilindən çıxıb yürü və əzəni tamamilə yorduqdan sonra yatağına uzan, belə etsən ləzzətlə yatarsan.

Paltar geyməkdə səliqəli olun; bədəninizi təmiz saxlayın, çünki təmiz adam sağlam olar; səliqəsizlik və murdarçılıq isə mənfur bəllərlərə doğru görünməz yollar açır. Bu işdə də ifrata varmaq lazımlı deyil. Xəndəyə düşmüş bir arabanı qaldırmağa kömək etməkdən və bununla da yixılana yardım göstərməkdən çəkinməyin; əlləriniz, ayaqlarınız və bədəniniz bulansa da qəlbiniz işıqlanar; səfillər yaşıyan daxmalara gedin; yoxsulluq içərisində əzab çəkenlərə təsəlli verin; yoxsulluq içərisində əzab çəkenlərə təsəlli verin; onunla duz-çörək kəsməkdən qorxmayın, dərdlini sevindirməkdən qəlbiniz zövq alar.

Təkrar edirəm, indi siz elə qorxulu bir vaxta, dəhşətli saata gəlib çatıbsınız ki, ehtiraslar oyanmağa başlamışdır, ağıl isə onları cilovlamadan hələlik acızzır. Çünkü iradə tərəzisində, təcrübəsiz ağılmı qoyulduğu göz həmişə yuxarı qalxacaq, ehtiraslar gözü isə bir an içərisində aşağı enəcəkdir. Beləliklə, müvazinətə ancaq çalışqanlıqla nail olmaq olar. Bədəninizi işə verin; onda görərsiniz ki, ehtirasınız o qədər də coşmaz; mərhəmətli olmaqdə, rəhmdillik göstərməkdə, dərdə şərik olmaqdə, səxavətdə günahı bağışlamaq işində yaxımdan iştirak etməklə qəlbinizi də işə salsanız ehtiraslarınız xeyrili nəticə vermiş olar. Mütaliə etmək, düşünmək, həqiqət və ya yenilik axtarmaqla məşğul olurken ağıl ilə iş görün; belə olduqda sizin iradə və ehtirasınızı ağlınz idare edər. Lakin şüurunuz vəcəd gelirken elə fikir etməyin ki, ehtirasların kökünü kəsə bilərsiniz və tamamilə ehtirassız olmaq lazımdır. Ehtirasların kökü yaxşıdır və buna bizim hissiyyatımızda

təbiet özü yer vermişdir. Bizim daxili və xarici duyğularımız zəifləşib kütləşdikdə ehtiraslar da zəifləşir. Ehtiras insanda xoş bir həyəcan əmələ getirir, bunsuz insan hərəkətsiz qalardı. Tamamilə ehtirassız adam, xeyri və şəri başa düşməyen sarsaq və kovdan adamdır. Pis əməli edə bilməyen adamın pis əmələ yol verməməsi hünər deyildir. Qolsuz adam kimsəni yaralıya bilməz; dənizin dərin yerinə düşmekdə olan bir adamı sahildə saxlaya bilməyən şəxs dənizdə boğulmaqdə olana kömək edə bilməz.

Demək, ehtirasın həddini aşmamaq faydalı işdir; orta yolla getmək etibarlıdır. Ehtirasın həddini aşmaq təhlükəlidir; ehtirassızlıq mənəvi ölüm deməkdir. Yelun ortasından çıxan adam hər hansı bir xəndəyə düşmək təhlükəsinə məruz qaldığı kimi, əxlaq aləmində də bu cür təhlükəyə məruz qala bilər. Lakin sizin ehtiraslarına təcrübə, ağıl və qəlb yaxşılığa doğru istiqamət verərsə, onların yüksəlişinə ağılsızlıqla mane olma; onların hədəfi həmişə əzəmet olacaqdır; onlar tekce bu əzəmetə çatdıqdan sonra dayana bilərlər.

Mən siz ehtirassız olmamağa təhrik edirəmsə də, lakin hər şeydən artıq gənclik dövrünüzdə sevgi ehtirasları mötədil olmalıdır. Bu ehtiras hissini qəlblərimizdə təbietin özü bizim xeyrimizə olaraq yaratmışdır. Deməli, özünün meydana gəlməsində deyil, mövzu və mötədilsizliyində sehv edə bilər. Deməli, ehtiyatlı olsamız sevginizdə aldanmaz və hər cür münasibəti qarşılıqlı ehtiras deyə qəbul etməzsiniz. Sevdiyiniz adam nəcib olarsa ehtirasınız da mötədil olar. Sevgidən danışırken, evlenməkdən, cəmiyyətdeki bu müqəddəs ittifaqdan da danışmaq töbii olardı; bu ittifaq qaydalarını qəlblərde yaradan təbiet deyildir; bu, cəmiyyət yaranan ilk gündən etibarən təqdis edilmiş qaydalarıdır.

Hələ yenice inkişaf etməyə başlayan ağılmız buna dərk edə bilməzdi, cəmiyyətdəki xudpesənd sevgi ehtirasının nə olduğunu görməmiş qəlbiniyə isə bu xüsusdakı səhbet təsir bağışlamaz və buna görə də faydasız olardı. Ailə həyatının nə olduğunu bilmək istəyirsinizsə, siz doğan ananızı xatırlayın. Onunla və sizinlə birlikdə olduğumuzu təsəvvür edin, səhbətlərimizi, qarşılıqlı nəvazişlərimizi xatırlayın və bu mənzərəni qəlblərinizdə saxlayın. Onda siz nə isə nəşəli bir həyəcan duyarsınız. Bu həyəcan nədən ibarət olar? Bunu siz vaxtında başa düşərsiniz; indi isə bu duyğu ilə kifayətlənə bilərsiniz.

İndi də qısaca, birge yaşayış qaydalarından danışaq. Bu qaydaları dürüst göstərmək mümkün deyildir, çünki onlar çox zaman ani şəraitlə uyğunlaşmalı olur. Lakin mümkün qədər az sehv etmək üçün, hər iş

başlayanda öz qəlbinizə müraciət edin; o sizin üçün nemətdir və sizi heç bir halda aldada bilmez. Qəlbiniz sizə nə desə, ona da əməl etsəniz, səhv etməzsınız. Lakin hələ üzünüzə təcrübə əlaməti olan saqqal çıxmamış, ağliniza güvənib iş görmek dəlilik olar.

Xalqın adət və dəblərinə əməl etmək və ya qanuna əməl etmək, yaxud da yaxşılıq etmək, birgəyəşayış qaydalarına aiddir. Cəmiyyətdəki adət və dəblər qanuna zidd deyilsə, qanun yaxşı əməllərə mane olmursa, birgəyəşayış qaydalarına riayət etmək asandır. Lakin belə bir cəmiyyət harada var? Bizə məlum olan bütün cəmiyyətlərin adət və dəblərində, qanunları və xoş əməl qaydalarında bir çox ziddiyətlər vardır. Buna görə də insanlıq və vətəndaşlıq vəzifələrini yerinə yetirmek çotinləşir, çünki bunlar çox zaman bir-birinə tamamilə zidd olur.

Bir halda ki, comərdlik insan əməllərinin zirvəsidir, belə omal-lerin icra edilməsinə heç vaxt, heç zaman mane olmaq lazımdır. Cəmiyyətdə çox müqəddəs olan adətlər və dəblər, vətəndaşlıq və dini qanunlar səni yaxşı əməllərdən yayındırsa, belə qanun və adətlərə etinəsizliq göstərib, əməl etmə. Qorxaqlıq ağılı pərdəsələ bunları pozmağa cosarət etmə. Bunsuz sənin heyatın ancaq zahiren xoş keçər, amma özün heç bir zaman xoşbəxt olmazsan.

Adət və dəblərin öhdəmizə qoyduqları vəzifələrə əməl edərkən birgə yaşadığımız adamların rəğbətini qazanmış olarıq. Qanunun buyruqlarına əməl etdikdə, namuslu adam sayılarıq. Xeyirxahlıq etsək hamının, hətta bu cəhətləri öz ürəyinə yaxın belə buraxmaq istəməyen adamların da etibar və hörmətini qazanmış olarıq. Xain Afina senati¹ zəhər dolu kasanı Sokrata verirkən batında onun xeyirli əməlləri qarşısında titreyirdi.

Qanunu pisleyən adətə heç bir zaman əməl etməyə cürət göstərmə. Qanun nə qədər pis olsa da cəmiyyət arasında rəbitədir. Hökmdarın özü də sənə qanunu pozmağı əmr etsə, ona tabe olma, zira bununla o özünə də, cəmiyyətə də zərər verət. Qanunu pozmağı əmr etməklə onu məhv edirsə tabe ol, çünki Rusiyada padşah qanunların mənbəyidir.

Lakin qanun və ya padşah, yaxud yer üzündəki hər hansı bir hakimiyyət səni haqsızlığa və pislik etməyə sövq edərsə, esla qəbul etmə. Nə istehza, nə əzab, nə əziyyət, nə həbs, hətta ölüm belə səni qorxutmasın. Qəlbin coşan, lakin qüdrətsiz dalğalar arasındakı daş kimi möhkəm olsun. Sənə zülm edənlərin qəzobi sənin möhkəmliyin

qarşısında parçalanıb-dağılarsın; səni öldürsələr, özləri gülünc vəziyyətdə qalarlar, sən isə eşsər boyu nəcib insanların xatirində yaşayarsan. Əməllərindeki zəifliyi qabaqcadan ağıllı iş adlandırmaqdan qorx; bu iş comərdliyin birinci düşmənidir. Bu gün həmin zəifliyi birisinin xatiri üçün pozarsan, sabahki gün bu iş en böyük comərdlik görünər; beləliklə, pozğunluq sənin qəlbində yer tutar, ürəyində və simandakı saflıq əlamətlərini mehv edər.

Comərdlik ya xüsusi və ya ictimai bir məsələdir. Xüsusi comərdliyə həmişə nazik qəlb, yumşaqlıq, başqasının dərdlərinə şərık olmaq səbəb olur, burların hərmişinin kökü yaxşılıqdır. İctimai comərdliyə çox vaxt şöhrətpərəstlik və mənsəbperəstlik səbəb olur. Lakin buna baxmayaraq comərdlik etmək yənə də lazımdır. Comərdlik üçün bəhane həmişə tapılar, bu bəhane onu daha da əhəmiyyətli edər. Öz vətenini dehşetli beladan xilas etmiş olan Kurtsini ne şöhrətpərəst, ne qoçaq, ne də canından bezar adlandıran oldu, o, qəhrəman adı qazandı. Əger bizim göstərdiyimiz ictimai comərdliyin əsasını semimi insanşörəvərlik hissələri təşkil etse, onun təsiri daha artıq olar. Siz həmişə xüsusi comərdlik etməyə çalışın ki, ictimai comərdlik etməyə də layiq olasınız.

Mən sizə, əlavə olaraq həyatın bəzi icra qanunlarını öyrətmək istəyirəm. Bütün fəaliyyətinizdə öz hörmətinizi gözləyin ki, təklikdə öz batininizə nəzər salıhdıqda, gördüyüünüz işdən heç bir zaman peşman olmayıb, həmişə özünüzdən məmənun qalasınız.

Bu qaydaya əməl edərkən kiçik bir yaltaqlıq əlamətindən də mümkün qədər uzaq olun. Kübar cəmiyyət sırasına daxil olurkən, cəmiyyətdə bayram günləri səhər, adlı-sanlı adamların görüşünə getmək adətinin mövcud olduğunu çox keçmədən görcəksiniz; bu adət menasız və miskin bir adətdir ki, görüsə galənlərin qorxaqlığını, əyaniñ isə loygalığını və zehni zəifliyini göstərir. Romalılarda buna oxşar bir adət var idi; onlar buna ambitio deyirdilər ki, bunun da mənası qazanma və ya reftar deməkdir; buradan şöhrətpərəstlik də ambitio adlandırılmışdır, çünki gənclər əyanların görüşünə getməklə özləri üçün rütbe və hörmət qazanmağa yol axtarırdılar. İndi də belədir. Lakin romalılarda bu adət cavanların təcrübəli adamlarla oturub-durmaq nəticəsində bir şey öyrənmək məqsədini güddüyü halda, bu adətdəki məqsədin, indiyadək qüsursuz saxlandığına şübhə edirəm. Bizim vaxtimizda isə adlı-sanlı cənabların görüşünə gedərkən bir şey öyrənmək məqsədini deyil, onların iltifatını qazanmaq məqsədini güdürlər, demək yaltaqlıq vəzifənin icrasından astanaya sizin ayağınız

¹ Senat – qədim Romada ali dövlət şurası

belə deyməməlidir. Əgər vezifən bunu tələb etmirsə, adlı-sanlı boyarın dəhlizinə əsla ayaq basma. O zaman mənfur izdihamın yaltaq gözleri zillənmiş olan adam öz ürəyində sənə hiddətlənsə də, izdihamdan səni ayırd edəcəkdir.

Əgər siz doğru yolda möhkəmlənənə qədər ölüm məni sizdən ayırsa və hələ gənc ikən ehtiras sizi tutduğunuz yoldan yayındırarsa, siz bəzən pis yola getdiyinizi görünce kedərlənmeyin. Yanıtb özünüzü itirmiş olduğunuz zaman yaxşı əməlləri sevin. Pozğun həyat, hədsiz mənəsəbərestlik, heyasızlıq və gencliyin bütün nöqsanları çox ümid var ki, düzələr, çünki bu nöqsanlar ürəyi dərindən yaralamayıb üzdən sivişib keçir. Mən gənc yaşlarınızda sizin pulpərest və ya hədsiz qənaətcil, modabaz olub, başqa şeylərdən daha artıq öz bəzək-düzəyinizle məşğul olmaqdansa, pozğun həyat keçirib, israfçılıq və azığın olmağınızı arzu edirəm. Müntəzəm olaraq şıq geyinmək meyli həmişə ağlin kəmliyinə dəlalət edir. Belə rəvayət olunur ki, Yuli Sezar şıq geyinən imiş; lakin o müəyyən məqsədlə şiklik edərmiş. Bu işe onun gənclik dövründə qadın düşkünü olması sövq edərmiş. Lakin lazımlı gələsəydə öz arzusuna çatmaq üçün o şıq geyimi atıb anı olaraq ən murdar bir qiyafəyə də düşərdi.

Cavanlıqda yalnız şiklik etmək keçici bir hal deyil, hər cür axmaqlı da bağışlama bilən bir xotadır. Məkri, yalanı, xainliyi, pulpərestliyi, tekəbbürü, intiqam almağı, vəhşiliyi həyatdakı ən gözəl əməllerle örtüb-basdırsınız da, zahiri görünüşünüzün parlaqlığı ilə öz müasirlerinizin gözünü qamaşdırmış olsanız da, sizi çox sevdiyi üçün həqiqət güzgüsnü size göstərə biləcək bir adam belə tapa bilməseniz, bəsirət gözlərinizi dumanlandırmaya çalışmayın. Həqiqət hiyləgərliyin parlaq pərdəsini dəlib keçər və xeyirxah əməl qəlbinizin qaralığını açıb göstərər. Qolbin ona nifret cər və əgər sən ona toxunan kimi solsa da, onun oxları ani olaraq səni uzaqdan yaralayar və sənə əzab verər.

Bağışlayın, mənim əzizlərim, bağışlayın, mənim ürok dostlarım; bu gün siz öz qayğıınızı təcrübəsizlik sahilindən ayrıraq küleyin istiqaməti ilə hərəkət edin; bəşər həyatının dalğalarını aşış keçin, özünüzü idarə etməyi öyrənin. Əgər qəzaya uğramadan arzu etdiyiniz bir sığınacaq yere gedib çatsanız, xoşbəxtlik olar. Səyahətiniz uğurlu olsun. Bu mənim səmimi arzumdur. Hərəket və yaşayış nəticəsi olaraq, tebii qüvvəlerim tükənəcək, taqətdən düşəcek və sönəcəkdir; sizi əbədi olaraq tərk edəcəyəm; lakin mənim sizə vəsiyyətim budur.

Mənfur tale bütün fəlakət və bələləri sənin başına gətirib qurtararsa, sənin comərdliyin üçün yer üzündə bir sığınacaq yer qalmazsa, zülmədən yaxa qurtara bilməyib təngə gəlmış olsan unutma ki, sən insansın, öz əzəmətini yadına sal, səadət və şərifinə öyün, bunu sənin əlindən almağa çalışalar, bunun yolunda məhv ol.

Mən sizə Katonun ölkənən dediyi sözlerini vəsiyyət edirəm. – Əgər yaxşılıqla ölməyi bacarırsansa, pisliklə də ölməyi bacar, necə deyərlər, sərin içində de comərd ol. Mənim nəsihətlərimi unudaraq, pis işləre qoşulsan, yaxşılığa öyrənmiş ürek həyecana gələr; mən sənin xəyalında canlanaram. Öz yatağından qalx, ürekdən mənim xəyalımı izlə. Bu zaman gözlərindən yaş tökülsə, yenə də yoxla; ayılanda düzələrsən. Lakin öz şər eməllərin içerisinde meni xatırlayırkən qəlbin sizildəməyi gözlerin yaşırmasa... Bu bir polad, bu bir zəhər olacaqdır. Məni kədərdən xilas et; yer üzünü biabırçı bir ağırlıqdan xilas et. Yenə də mənim oğlum ol. Comərd kimi ö!

Bu sözləri deyən qocanın qırışqılı yanaqları gənclərin yanağı kimi qızardı; gözlərində ümidiyəcisi sevinc qığılçımları parladı, üzündə föv-qələdə şadlıq əlamətləri göründü. O öz balalarını öpdü və onları arabaya qoşur müşayiət edərək, son ayrılığa qədər sakit dayandı. Lakin poçt zinqrovlarının səsi övladlarının ondan uzaqlaşmağa başladıqlarını bildirinca, bu kövrək ürek yumşaldı. Gözləri yaşırdı, sinəsi qalxıb-enmeye başladı; o, öz əllərini gedənlərin arxasında uzatdı; o sanki atların sürətini saxlamaq istəyirdi. Öz atalarının bu kədərini uzaqdan görən gənclərin ucadan hönkürüb ağlamaqlarının səsini külək bize səri getirirdi. Onlar da əllərini atalarına torəf uzadırdılar; sanki atalarını öz yanına çağırırdılar. Qoca, bu mənzəreya davam gətirə bilməyib, zeif-ləmiş halda özünü mənim qucağıma atdı. Bu aralıq yola düşmüş gənclər qarşısındaki təpənin dalında gözdən itdilər; özüne gelmiş qoca diz çökərək əllərini və gözlərini göyə qaldırdı:

– İlahi, – deye o inildədi, – sənə yalvarıram, sən onların doğru yolla getməklərinə kömək ol, sənə yalvarıram, onları xoşbəxt ele. Ey kərim allah, bil ki, mən sənə heç bir zaman mənasız yere dua edib yalvarmaqla əziyyət verməmişəm. Mən ürekdən inanıram ki, sən həm rəhim, həm də adılsın. Sən böyük mərhəmet göstərib bize xeyirxahlıq yolunu öyrətmisən; sənin əzəmətine layiq ən yaxşı qurban saf qəlb, təmiz əməllərdir... Bu gün mən oğlanlarımı özümdən ayırdım... İlahi, qoy sənin məsləhətinə olsun. – O, utanmış, lakin möhkəm ümidiylə öz evinə tərəf yollandı.

Krestsili dvoryanın sözləri fikrimdən çıxmırıdı. Valideynlərin öz övladları üzərində çox cüzi ixtiyara malik olması haqqında onun göstərdiyi sübutlar mənə çox haqlı görünürdü. Lakin düzgün və yaxşı qurulmuş cəmiyyətdə gənclərin qocalara və təcrübəsizlərin kamil təcrübəlilərə hörmət etməsi lazımdırsa, onda belə görünür ki, valideynin övlad üzərindəki ixtiyarının hədsiz olmasına ehtiyac qalmır. Ata ilə oğul arasındakı ittifaq ince ürək duyğuları üzərində əsaslanmaşısa, belə ittifaq, söz yox ki, bütün qanunlara rəğmən möhkəm olmayıcaqdır. Ata öz oğluna bir qula baxılan kimi baxır və onun üzerindeki ixtiyarını qanunla əsaslandırmağa çalışırsa, oğul atasına mirasa görə hörmət edirə, bunun cəmiyyətə nə faydası ola bilər? Ya bir çox başqalarına əlavə olaraq bir qul daha artar və ya qoltuq altında ilan gəzdirilər... Ata oğulu bəsləməli, öyrətməli və oğul həddi-buluşa çatımcı onun əməllorine cavabdeh olmalıdır; oğul isə öz borcunu qəlbində axtarır tapmalıdır. Ataya qarşı onda heç bir duyğu yoxdursa, bunun günahı atadadır ki, oğluna təsir göstərə bilməmişdir; oğulun isə kiçik vaxtında və inkişaf edincəyə qədər, atasından kömək tələb etməyə ixtiyarı vardi; həddi-buluşa çatandan sonra isə bu təbii rabitə pozulur. Quşun balası yemi özü axtarır tapmağa başladığda öz anasından kömək istəmir. Balaları böyüküb əmələ gəldikdən sonra erkək və dişi heyvanlar onları unudurlar. Bu, təbiətin qanunudur. Mülki qanunlar bundan uzaqlaşanda həmişə eybəcərlik əmələ gələr. Uşaq öz atasını, anasını və ya tərbiyəcisini başqa bir şeyə məhəbbət salana qədər sevir. Ey övladını sevən ata, qoy bu vəziyyət sənin qəlbinə toxunmasın, təbiət bunu tələb edir. Qoy sənə yegane təsəlli bu olsun ki, sənin oğlunun da oğlu öz atasını ancaq həddi-buluşa çatanadək sevəcəkdir. Onda oğlunun məhəbbətini qazanmaq səndən asılı olacaqdır. Sən buna müvəffəq olsan səadət və hörmətə layiq adamsan. Bu fikirlər içində mən poçt stansiyasına çatdım.

YAJELBITSI

Tale məni bu gün sanki iimtahandan keçirmək istəyirdi. Men atayam, uşaqlarımı ürəkdən sevirəm. Buna görə də krestsili dvoryanın sözləri mənə olduqca təsir etmişdi. Lakin mənim bütün varlığımı həyəcanlıdıraraq mənə ümid verir, şirin duyğu yaradırdı ki, uşaqlarımızın xoşbəxtliyi bizim özümüzdən asılıdır. Yajelbitsida tale məni

biabırçı bir hadisanın şahidi etdi; bu hadise qəlbimdə dərin və kədərlə bir iz buraxdı; bu kədərin qəlbimdən silinəcəyinə ümidiy yoxdur. Ey cavanlıq! Dirlə məni; səhvini başa düş; bihudə fəlakətdən özünü saxla və gelecek peşmançılığa yol verme.

Mən qəbiristanın yanından keçirdim. Saçlarını yolan bir adamın qeyri-adı fəryadları məni dayanmağa məcbur etdi. Yaxınlaşış gördüm ki, kimi isə basdırırlar. Tabutu qəbirə qoymaq lazım idi, lakin saçlarını yolduğunu uzaqdan gördüyüüm adam, tabutun üzərinə yixiləraq, tabutdan möhkəm yapışib, onu qəbirə sallamağa mane olurdu. Onu tabutdan böyük çətinliklə ayırb, tabutu qəbirə salladılar, üstünü tələsik basdırıldılar. Fəlakətzada, ətrafdakılara müraciətlə dedi:

Siz nə üçün onu məndən ayırdınız, nə üçün məni de onunla birlikdə diri-dirisi basdırmadınız, niyə mənim derd və qəmlərimə son qoymadınız. Bilin, bilin ki, bu saat meyiti qəbirə qoyulan öz sevgili oğlumun qatılı mən özüməm. Siz buna təəccüb etməyin. Mən onu nə zəhərlə öldürmişəm, nə də qılıncla. Yox, mən bundan da ağır bir cinayət etmişəm. Mən onun ölümünü hələ anadan olmamışdan hazırlamışdım, mən ona zəhərli həyat bəxş etmişəm. Mən bir çox mövcud canilərden daha qəddar bir cinayətkaram. Mən, oğlum anadan olmaşıdan qabaq ona qatıl kəsilmişəm. Mən, tekçə mən onun axırına çıxdım, hələ ana bətnində iken onun bədənini zəherləmişəm. Bu zəher onun bədəninin bərkimesinə mane oldu. O, bütün ömrü boyu bir gün də sağlam olmamışdı; zəhər onu taqətdən salaraq həyatını kəsdi. Heç kəs və heç kəs məni etdiyim cinayətdən ötrü cəzalandırımayacaqdır! – Onun simasında dərin hüzn əlamətləri zahir oldu, onu bihuş halda yerində qaldırıb apardılar.

Birdən qanım damarlarında dondu. Mən mat qaldım. Mənə cələ gelirdi ki, məni ittiham edirler. Gəncliyimdəki pozğun həyatımı xatırladım. Hisslərimdən coşan qəlbim ehtirasımı söndürməyə başlayaraq, məni həqiqi sevgiyə doğru deyil, satqın bir qadınla sevgi macəralarına sövq edirdi. Yadıma düsdü ki, ehtirasdan çəkinməmək nəticəsində mən murdar bir xəstəlik tutmuşdum. Ah, o xəstəlik dərin kök salmış olsayıdı! Ah, o xəstəlik ehtirası söndürülen kimi kəsilmiş olsayıdı! Zövqə qapıldığımız zaman bu zəhərlə zəherlənərək, onu bədənimizdə bəsləməkla bərabər, bu xəstəliyi nəslimizə də keçiririk. Ey mənim sevgili dostlarım, ey ürəkdən sevdiyim balalarım! Siz bilmirsiniz ki, biz sizin qarşınızda nə qədər günahkarıq. Sizin qəçmiş rənginiz mənə qarşı ittihamnamədir. Bəzən hiss etdiyiniz xəstəlik haqqında size bir

söz deməyə qorxuram. Ola bilsin ki, mənə nifret edərsiniz və nifret etməyə də haqlı olarsınız. Kim sizi və məni inandırıa bilər ki, sizin qanınızda, vaxtsız ölümünüzə sebəb olacaq gizli zəhər yoxdur. Men həddi-buluşa çatandan sonra bədənimə yeridilmiş olan bu murdar zəhərin her tərəfə yayılmasına əzalarımın möhkəmliyi imkan verməmiş və əzalarım zəhərin yayılması, onun məhvedici qüvvəsi ilə mübarizə aparır. Lakin siz onu anadangeləmə qəbul etmiş, bədəninizin zəruri bir hissəsi kimi mənimsəmişsiniz, – siz onun dağıdıcı qüvvəsinə necə müqavimət göstərə bilərsiniz? Sizin bütün xəstəliyiniz bu zəhərdəndir. Ey mənim əzizlərim! Mənim yoldan azmış gəncliyimə acıyın, təbabəti köməye çağırın, bacarsanız mənə nifret etməyin.

İndi isə bu şəhvətperəstliyin bütün fəlakətli mənzəresi gözlərim qarşısında canlanmaqdadır. Hələ gənc yaşlarından vaxtsız qocalıb əfəlləşməyə başladığım üçün öz qarşında günah etmişəm. Hələ anadan olmamış bütün vücudunu zəhərleyib, beləliklə də səhhətinizi pozaraq bəlkə də vaxtsız ölümünüzə bais olduğum üçün sizin qarşınızda günahkaram. Günah elemişəm; bunun üçün də cəza çəkmeliyəm. Ehtirasımı saxlaya bilməyib ananızla evləndiyim üçün də günah elemişəm. Onun ölümüne mən bais olmadığımı kim mənə isbat edə bilər? Mən zövq alırkən öldürücü zəhər onun təmiz bədənинə keçdi və onun qüsursuz vücudunu zəhərlədi. Gizli qaldıqca bu zəhərin öldürücü qüvvəsi daha da artırdı. Riyakar utancaqlıq ananızı bu işdən xəberdar etməyə mane oldu; o isə məhəbbət aləmində onun bədənini zəhərdiyi adamdan çəkinmirdi. Onun iltihab xəstəliyi də bəlkə məndən keçən zəherin nəticəsidir. Ey mənim əzizlərim, siz mənə nə qədər nifret etməlisiniz!

Lakin bu murdar xəstəlikdən bütün dövlətlərdə bir yiğin insanların tələf olmasına, təkcə hazırkı nəslin deyil, gələcək nəslin də ömrünün azalmasına müqəssir kimdir? Hökumətdən başqa kim müqəssir ola bilər? Hökumət satqın fahişəliyə imkan verməklə bir çox bəlalara yol açır, hem də vətəndaşların həyatını zəhərleyir. Fahişə qadınlar müdafiə olunur və bəzi dövlətlərdə hökumət adamlarının himayəsi altında yaşıyırlar. Bəziləri deyirlər ki, pulla təmin edilən ehtiras qadağan edilmiş olsayıdı, cəmiyyətdə çox zaman şiddetli sarsıntı baş verirdi. Ehtiras çox zaman arvad qaçırmıq, zorlamaq, adam öldürmək kimi hallar törədə bilərdi. Bu hallar cəmiyyəti əsasına qədər sarsıda bilərdi. Buna görə də siz həyecanla bərabər, sağlamlıq və mərdlikdən daha çox, sakitliklə bərabər zəiflik və kədəri arzu edirsınız. Susun, rəzil

müəllimlər, siz satqın zülmkarlarsınız; zülmkarlıq həmişə dinclik və asayışı tabliğ edərək, yaltaqlıqla aldadişanlara qandal vurur. O, kənar bir heyecandan da qorxur. O istəyirdi ki, her yerdə onun fikrine şərik olsunlar və beləliklə də, öz əzəmetini əldə saxlayıb, ehtiras və zövq aləmində yaşaya bilsin... Sizin boşboğazlığınız məni təccübəldirir. Qullar həmişə istəyirler ki, hamını qandallanmış görünürler. Hər ikisinin taleyinin bir olması onların aqibətini yüngüləşdirir, özlərindən daha üstün bir adam görəndə onların ağılı çəşit, ruhu pozulur.

VALDAİ

Deyirlər ki, bu yeni kiçik şəhərdə çar Aleksey Mixayloviçin vaxtında esir alınmış polyaklar yerləşdirilmişdi. Bu kiçik şəhər öz əhalisinin, xüsusilə ərsiz arvadlarının sevgi macəraları ile dillərdə dastan olmuşdur.

Valdaini kim tanımır, Valdainin dəyirmi qoşalını və yanaqları enlikli qızlarını kim görməmişdir? Valdainin həyəsiz və abırsız qızları yoldan keçənləri saxlayıb, müsafirlərin ehtirasını qızışdırmağa çalışaraq, öz ismətini satmaq hesabına onlardan mümkün qədər çox pul qoparmağa cəhd edirlər. Şəhərə çevrilmiş olan bu kənd əhalisinin adətlərini Rusyanın başqa şəhərlərinin adətləri ilə müqayisə etdikdə elə bilirsən ki, bu kənd en qədim bir ölkədir və onun qədim tarixində yadigar qalan şey təkcə bir əxlaqsızlıq adətləridir. Lakin bu kəndə əhali yerləşdirildiyi zamandan cəmi yüz ildən bir az artıq vaxt keçmiş olduğu nəzərə alınsa, onun ilk dövrlerindəki əhalisinin də nə qədər əxlaqsız olduğu haqqında təsəvvür emələ gələ bilər.

Hamam, həmişə olduğu kimi, indi də sevgi macəraları yeridir. Sayahətçi, qulluq çırpışdırın bir qarı və ya cavan oğlanla vədləşərək, son dərəcə sevimli bir qadına bir şey qurban etmək niyyətilə bir evə düşür. Gecə olur. Hamam onun üçün hazırlanmışdır. Səyahətçi soyunur, hamama girir; evin xanımı cavandırsa, onu özü qarşılıyır, cavan deyilsə ya onun qızı, ya qohumları, yaxud da onun qonşuları qarşılıyır. Onun yorğun bədənini ovurlar; çirkini yuyurlar. Bütün bu işləri lüt soyunmuş halda görürələr, səyahətçi də ehtiras odunu alovlandırırlar; səyahətçi burada gecələməli olur, pul xərcleyir, xəstəlik tutur və öz qiyməti səyahət vaxtını itirir. Belə də rəvayət edirlər ki, sevgi macəralarından süstləşib, şerabdan most olan səyahətçinin var-yoxuna sahib olmaqdan ötrü bu şəhvət düşküñü olan bədheybətlər səyahətçini

oldururlermiş. Bunun nə dərəcədə doğru olduğunu bilmirəm, lakin burası həqiqətdir ki, valdailı qızların həyasızlığı azalmışdır. Onlar hələ indi də səyahətçinin arzularını yerinə yetirməkdən boyun qaçırmırlarsa da, əvvəlki kimi həyasız deyiller.

Üstündə bu şəher salınmış Valdai gölü, öz sevgilisinin yolunda canını qurban vermiş rahibin macərası ilə əlaqədar olaraq xatirələrdən silinməyəcəkdir. Şəhərdən bir verst yarım məsafədə gölün ortasındaki adada İver monastırı vardır; bu monastırı məşhur patriarch Nikon tikdirmişdir. Bu monastırın rahiblərindən biri Valdaiyə golirkən bu şəhər əhalisindən birinin qızına vurulur. Cox keçmədən qız da rahibi sevir, bir az sonra onlar görüşməyə başlayırlar. Sevgidən zövq aldiqca, bir-birinə daha artıq yaxınlaşır və özlərini ehtirasın qüvvəsindən saxlaya bilmirlər. Lakin onların vəziyyəti bu işə mane olurdu. Oynaş rahib monastırın hücrəsindən tez-tez kenara çıxa bilməzdi; onun aşnası isə öz sevgilisinin hücrəsinə gedə bilməzdi. Lakin onların məhəbbəti hər şeyə qalib gəldi; qızın məhəbbəti ehtiraslı rahibi qorxmaz bir igid etdi və ona xariqülədə bir qüvvə verdi. Bu yeni Leandr hər gün öz sevgilisinin ağuşunda zövq alıb nəşələnmək üçün, bütün varlıq üzərinə gecənin qara pərdəsi çökər-çökəz, öz hücrəsindən sakitcə çıxır və obasını soyunaraq, gölü üzüb o biri sahilə keçir, öz sevgilisinin ağuşuna atılırdı. Hamam və oradakı sevgi əyləncəleri qabaqcadan hazırlanmış olurdu; o, burada, gölü üzüb keçmək təhlükəsi və çətinliyini, monastırından çıxmاسından xəbər tutula biləcəyi qorxusunu tamamilə unudurdu. Dan yeri ağarmazdan bir neçə saat əvvəl, o, öz hücrəsinə qayıdırdı. Gündüzün cansıxıcı tənhalığına gecənin nəşəsilə təskinlik verən rahibin bu təhlükəli üzgүçüllüyü xeyli müddət davam etdi. Lakin onun baxtı getirmədi, sevgi əlamindəki igidliyi fəlakətlə başa çatdı. Bu qorxmaz oynaş gecələrdən birində dalğalar, aşaraq öz aşnası ilə görüşməyə getdi, o hələ yolu yarı etməmişkən birdən qarşı tərəfdən külək qalxdı. O nə qədər çalışdısa, qəzeblə dalgalara müqavimət göstərə bilmədi. O əbəs yera var gücünü sərf edir, özünü taqətdən salırdı; əbəs yera qışqırıb köməyə çağırır, tohlükədən qurtarmağa çalışırırdı. Sahilə çıxa bilməyəcəyini görünce, küləyin əsdiyi səmtə üzmək asan olduğunu zənn edərək, öz monastırına qayıtməq istədi. Lakin o, öz hərəkət səmtini dəyişər-dəyişməz, dalğalar onun taqətdən düşmüş əzələlərinə üstün gəldi; rahib batdı. Səhər çağı onun meyiti uzaq sahildə tapıldı. Mən bu əhvalata dair bir mənzum hekayə yazmış olsaydım, öz oxucuma onun aşinasını məyus və ümidsiz bir

halda təqdim edordim. Lakin burada belə bir təşəbbüs yersiz olardı. Hər kəs bilir ki, oynaklı bir qadın öz oynasının ölüm xəbərini eşidəndə ilk çağlarda bu hadisədən mütəəssir olur. Onu da bilmirəm ki, bu yeni Hero özünü göləmi atdı, yoxsa ikinci gecə yənə də yeni bir səyahətçi üçün hamam qızdırırdı. Sevgi salnaməsində deyilir ki, Valdai gözəlləri sevgi üçün özlərini öldürməzdilər... Xəstəxanada ölərdilər.

Valdainin adətleri yaxınlıqdakı poçt stansiyası Zimneqoreye də sirayət etmişdir. Səyahətçiləri burada da Valdaide olduğu kimi qarşılayırdılar. Hər şeydən əvvəl əlində qoğal olan alyanaq qızlar gözə çarpır. Lakin mənim cavanhıq dövrüm keçdiyi üçün, mən Valdainin və Zimneqorenin ənlik-kirşanlı pərilərindən tələsik ayrıldım.

YEDROVO

Bir eve çatan kimi kibitkadan düşdüm. Yoldan azacıq kənardə suyun qırğındı bir çox arvad və qız dayanmışdı. Bütün ömrüm boyu varlığımı hakim kəsilmiş, indi isə artıq sönmüş olan ehtiras öz adəti üzrə məni bu kənd gözəllərinə təref çəkib apardı. Burada ažı otuz qadın var idi. Onlar bayram paltarı geymişdilər, boyunları açıq, özləri ayaqyalın idи, qolları dirseklerinə qədər açıq olub, donlarının etəyini qabaqdan kəmərlərinə sancmışdılар; ağ köynək geymişdilər; şən baxışları, al yanaqları vardi. Onların günəşden və soyuqdan bir qədər qabalaşmış gözəl simalarında, hiylə pərdəsi yox idi; gənclik təraveti son həddində çatmışdı, onların təbəssümündə də, gülüşlərində də səmimiyyət duyulurdu; onlar güləndə xalis şirnayıdan daha da ağ olan dişləri görünürdü. Bu dişlər hər bir modabazın ağılına başından çıxardı. Moskva və Peterburqda yaşayan nazərin boyar xanımları, gəlin bir onların dişlerinə baxın, dişi təmiz saxlamağı onlardan öyrənin. Onların diş həkimini yoxdur. Onlar dişlərini hər gün şotka və diş tozu ilə yumurlar. Onların hansı birisilə istəsəniz ağız-ağıza dayanın; onlardan heç birinin nefəsi sizin ciyərlərinizi xəstələndirməz. Sizinki, sizin nefəsiniz isə, bəlkə də, onlara xəstəlik keçirə bilər... həm də neçə xəstəlik... deməyə dilim gəlmir; desəm, qızarmasınız da, açıqlanarsınız. Məgər yalan deyirəm? Sizlərdən bozinizin əri qadın dükşündür; hər cür əxlaqsız qadınla görüşür; xəstəlik tutmuş olduğu halda seninlə bir yerdə yeyir, içir və yatır; bəziniz də çalışırsınız ki, illik, aylıq, həftəlik və ya, allah göstərməsin,

gündəlik oynasınız olsun. Bu gün bir kişi ilə tanış olub öz arzunuzu yerinə yetirdikdən sonra, sabah onu tanımırsınız, hətta bəzən, bir öpüşündən belə size xəstəlik keçirən adamı da tanımırsınız. Sən isə, gəyərçinim, on beş yaşlı qızsan, bəlkə hələ pozğunlaşmamışsan, lakin alnından görürəm ki, bütün qanın zəherlenmişdir. Sənin rəhmətlik atanı həkimlər nə qədər müalicə etdilərse, bir şey çıxmadi; hörmətli anan isə səni özü getdiyi imanlı yol ilə apararaq, artıq sənin üçün bir ərciyəz tapmışdır, əməkdar qoca bir generaldır; səni ona görə əre verməyə çalışır ki, səninlə birlikdə tərbiye evinə yolu düşməsin. Qocaya arvad olmaq isə heç pis deyildir, kefin isteyəni elə; ancaq ki, ərin olsun, uşaqlar hamısı onunkudur. Qısqanc olsa, daha yaxşı: gizli nəşə daha ləzzətli olur; ilk gecədən onu elə öyrətmək olar ki, arvadla bir yerdə yatmaq kimi köhnə axmaq qaydaya emel etməsin.

Mənim lütfkar şəhərli yengəciklərim, xalacıqlarım, bacıçıgazlarım, bacıçıqlarım və başqları, deyəsən mənim vaxtımı çox aldınız. Açığı budur ki, siz buna layiq deyilsiniz. Sizin yanaqlarınız da boyaq, qəlbiniz də boyaq, vicedanınız da boyaqdır, səmimiyyətiniz... duda kimi qaradır. Boyaq da olsa, duda da olsa – fərqi yoxdur. Mən at kimi çapib öz kənd gözəllərinin yanına yüyürcəyəm. Doğrudur, onların içərisində sizə oxşayanlar da vardır, lakin elələri vardır ki, siz onları heç yuxuda da görməmişsiniz... Bir baxın, görün mənim gözəllərim necə ətli-canlı, boylu-buxunludurlar, heç bir eyibləri yoxdur, əzaları düz və yerindədir. Sizə gülünc gəlir ki, onların pəncəsi beş, hələ bəlkə altı verşokdur. Ay mənim əziz bacıçıdım, üç verşoklu ayağınla onunla yanaşı dayan, sonra da yürüşün; çəmənliyin kənarındakı uca ağaçqayına görək kim tez çatar? Hə... hə... gördün ki, bu sənin işin deyil. Sənəsə, bacıçıgazım, üç çörəklik belinlə istehza edirsən ki, kənddə yaşayan su perisinin qarın yekədir. Bir dayan, gəyərçinciyezim, mən də qoy sənə rişxənd edib gülüm. İndi son on aydır ki, ərdəsən və artıq sənin üç çörəklik belin eybecerləşmişdir. İş gəlib doğmağa çatanda isə başqa nəğmə çalacaqsan, allah eləsin ki, hər şey şadlıqla qurtarsın. Mənim əziz yeznəciyim sımsırığını sallamışdır. Sənin bütün qaytan-maytanını oda atıb yandırmışdır. Sənin bütün paltarlarının içindəki sümükleri çıxarmışdır, lakin artıq geddir. Sənin əyri bitmiş üzvlərini bununla düzəltmək olmaz. Ağla, mənim əziz yeznəm, ağla. Bizim anamız hamilə arvadlarımızın doğmasını ölüm təhlükəsi altına alan fəlakətli modalara riayet edərək, uzun illər ərzində sənin üçün kədər, qızına isə xəstəlik hazırladığı

kimi, sonin uşaqlarının da candan zəif olması üçün şərait yaratmışdır. İndi bu ölüm təhlükəsi yaranan xəstəlik onun başının üstünü almışdır; bu təhlükə sənin arvadının ömrünü kəsməzsə, bu təsadüfə minnətdar ol; inansan ki, bu işi allahın inayeti etmiş, istəyirsənə ona da şükür et. Lakin mənim hələ şəhərli boyar xanımları ilə işim vardır. Gör adətkərdəlik necə şeydir; onlardan el çəkmək istəmirməm. Əgər sizi o yere getirib çıxara bilssəydim ki, öz üzünüyü və səmimiyyətinizi boyamıyasınız, doğrusu heç sizdən də ayrılmazdım. İndi salamat qalın.

Mən paltar yumaqla məşğul olan kənd perilərinə tamaşa etməkdə ikən, kibitkam mendən uzaqlaşmışdım. Mən kibitkanın arxasında getmək istəyirkən, görünüşdən iyirmi yaşı, əslində isə ən çoxu on yeddi yaşı olan bir qız yaşı paltarını çiçin ağacına salıb mən gedən yol ilə getməyə başladı. O mənə yaxınlaşdıqda mən onunla səhbətə başladım:

– Mənim ezipim, sənin adını bilmirəm, belə ağır yük götürmək sənin üçün çətin deyilmə?

– Mənim adım Annadır, yüküm isə ağır deyildir. Ağır da olsa mən, ağa can, səndən mənə kömək etməyi xahiş etməzdim.

– Niyə belə sərt danışırsan, Annacığım, gözümün işığı? Mən sənin pisliyini istəmirməm.

– Sağ ol, sağ ol; biz sənin kimi naqqalları çox görmüşük; yaxşısı budur öz yoluṇla get.

– Anyutka, mən sən deyən adamlardan deyiləm, sən məni yaxşı tanımırsan. Onlar, mən biley, kənd qızları ilə səhbətə bu cür başlamırlar, həmişə sözə öpüşlə başlayırlar; mən isə səni öpmüş olsam da əlbəttə ki, doğma bacım kimi öpərdim.

– Heç suyun qırqlarını gəzmə; belə nağılları eşitdiyim birinci dəfə deyildir; pis fikrin yoxdursa, mendən nə istəyirsən?

– Annacığım, gözümün işığı, mən bilmək istəyirəm, sənin atananan varmı, necə dolanırsan, dövlətlisən, yoxsa kasıbsan, adaxın varmı?

– Ay ağa, bunlar sənin nəyinə lazımdır? Ömrümüzdə birinci dəfədir ki, belə sözləri eşidirəm.

– Anyuta, ele buradan hesabını götürə bilərsən ki, mən yaramaz adam deyiləm, sən biabır etmək və ya namusuna toxunmaq istəmirməm. Mən qadınları onun üçün sevirom ki, onlar da mənim kimi zərfidirlər; kəndli arvadları daha çox xoşuma gəlir, ona görə ki, onlar hələ hiyləgerlik nə olduğunu bilmirlər, riyakar sevgi pərdəsi altında gizlənmirlər, sevəndə də ürəkden və səmimiyyətlə sevirlər...

Bu zaman qız gözlerini təəccübə bərəldərək üzümo baxırdı. Elə bu cür də olmalıdır; zira kim bilmir ki, azığın dvoryanlar kəndli qızlara nə dərəcədə həyətsizliqlə sataşır və onların qızlığına nə kimi təhqirədicili zaraflarla el atırlar. Qoca və cavan dvoryanların nozərində kəndli qızlar ancaq onlara zövq vermək üçün yaranmış varlıqlırlar. Onlar belə də edirlər; xüsusilə onlara tabe olan bədbəxtlər istədikləri kimi rəftar edirlər. Keçmiş Puqaçov üşyənində bütün xidmətçilər öz ağalarına silah qaldırdığı zaman bir dəstə kəndli (bu əhvalat yalan deyildir), öz ağalarının əl-ayağını bağlayıb onu labüb öldürməyə aparırdılar. Bunun səbəbi nə idi, O, hər cəhətdən mərhəmətli və insanpərvər bir ağa idi, lakin nə bir kişi öz arvadından arxayı ola bilərdi, nə də bir ata öz qızından. Hər gecə onun adamları, haman gün müəyyən etmiş olduğu qızı, namusuna təcavüz edilmək üçün onun yamma gətirirdilər. Kənddə məlum idi ki, o, 60 qızın ismetini alıb, onları rüsvay etmişdi. Kəndə gəlib çıxmış bir komanda bu vəhşini düşməntərinin əlindən qurtarmışdır. Sarsaq kəndlilər, siz yalançı padşahdan ədalət gözləyirdiniz! Lakin nə üçün bu əhvalatı öz qanuni hakimlərinizə bildirmədiniz? Onlar bu adama mülki edam cezası verərdilər, siz isə günahsız hesab edilmiş olardınız. İndi isə bu cinayətkar xilas oldu. Əger ölümü gözü ilə görməsi onun xasiyyətini deyişdirib, həyatını yenidən qurmağa vadar etmişsə, o xoşbəxtidir. Lakin biz dedik ki, qanunda kəndlinin adı çəkilmir, qanunda kəndli ölü sayılır... Yox, yox, əgər kəndli istəse yaşaya bilər, özünü göstərə bilər...

Anyuta mənə dedi:

— Ay ağa, əgər sən zarafat elemirsənse, bax, mən sənə bunu deye bilərəm; mənim atam yoxdur, o, iki ildir ki, ölmüşdür, anam və bir də kiçik bacım vardır. Atam bizi beş at və üç inək qoyub getmişdir. Davarımız və kifayət qədər toyuq-cücməz də vardır, ancaq evimizdə işleyənəmiz yoxdur. Məni istəyirdilər ki, varlı bir ailədən olan on yaşılı oglana nişanlaşınlar, lakin mən razi olmadım. Belə bir uşaq mənim nəyimə lazımdır; mən onu sevə bilməyəcəyəm. O yaşa dolanda isə mən qocalmış olaram, o da gedib başqa arvadlarla kef çəkəcək. Bir də deyirlər ki, uşaqları böyüyünlə qədər cavan gelinlərle qayınatın özü yatır. Buna görə də mən onun ailesinə getmək istəmədim. Mən özümə tay olanı istəyirəm. Mən ərimi sevəcəyəm, ərim də məni, buna mənim şübhəm yoxdur. Oğlanlarla gəzməyi sevmirəm, əra gətməyi isə, ağa, istəyirəm. Bilirsənmi nə üçün? — deya Anyuta gözlerini yərə dikərək danışındı.

— Utanma, gözümün işığı Anyutuška, danış; məsum bir dillə deyilən sözlərin hamısı, saf və təmiz sözlərdir.

— Qulaq as, gör ne deyirəm. Keçən yayda, bir il bundan əvvəl qonşumuzun oğlu mənim bacılığımıla evləndi; mən hemişə bu bacılığımıla oturub-durardım. Əri onu sevir, qız isə onu o qədər sevir ki, adaxlanandan on ay sonra ona bir oğlan doğdu. Bacılığım hər axşam oğlunu küçəyə çıxarıb gəzdirir. Ona baxmaqdən doymur. Deyəsən elə uşaq da öz anasını sevir. Oğluna: aqu, aqu deyən kimi uşaq gülməyə başlayır. Mən isə hər gün göz yaşı tökürməm. Mən istəyirdim ki, mənim də belə bir oğlum olsun... — Mən artıq dözə bilmədim. Anyutanı qucaqlayıb, ürəkdən gələn səmimiyyətə üzündən öpdüm.

— Özünü yığışdır ha, ağa, sən çox yalançı adamsanmış, sən deyəsən mənimlə oynaqlamağa başlaysan. Çəkil, cənab, rədd ol buradan, yaziq yetimdən əl çək, — deya Anyuta ağlamağa başladı. — Əger atam sağ olsa və sənin bu hərəkətinə görəydin, sənin ağalığına-zada baxmayıb kefini qatardı.

— Mənim nazənin Anyutuškam, heç kefini pozub qanını qaraltma, mənim öpüşüm sənin məsumluğunun ləkələməz. Sənin ismetin mənim üçün mütəəssir bir şeydir. Mənim öpüşüm sənə olan hörmətimin ifadəsidir və buna məni son dərəcə mütəəssir olmuş qəlbim vadar etdi. Məndən qorxma, əzizim Anyuta, mən bizim cavan ağalar kimi vəhşi heyvan deyiləm; onlar üçün məsumluğun heç bir qiyməti yoxdur. Əger mən bilsəydim ki, mənim öpüşüm səni təhqir edəcək, allaha and içirəm ki, buna cürət etməzdim.

— Özün düşün, ağa, bu öpüş üçün mən necə qəzəblənməyim ki, mənim öpüslərim artıq başqasına vəd edilmişdir. O öpüslər qabaqcədan verilmiş olduğu üçün, daha onların ixtiyarı məndə deyildir.

— Sən məni heyran edirsin. Sən artıq sevməyi bacarırsanmış. Sən öz ürəyinə yatan başqa bir adam sevmişsən, deyilmə. Sən xoşbəxt olacaqsan. Sizin ittifaqınızı heç şey poza bilməz. Sizi felakət toruna salmaq istəyən bədxahlar arasına düşməyəcəksən. Sənin ürək dostunun sənə qarşı sədaqətini pozmağa çalışan səs onu yoldan azdırıa bilməyəcəkdir. Mənim əziz Anyutam, bəs axı nə üçün sən öz istəkli dostunun ağuşunda xoşbəxt olmaq zövqündən məhrumsan?

— Ah, ağa can, ona görə ki, onu bizim evə buraxmırlar. Yüz manat istəyirlər. Anam isə məni vermır; evdə işləyən təkcə mənəm.

— Bəs o səni sevirmi?

– Necə ki, sevmir. O, axşamlar bizim evin yanına gəlir, ikimiz də birlikdə mənim bacılığımın oğluna tamaşa edirik... O da belə bir oğul isteyir. Mən kədərlənirəm; lakin dözmək lazımlı gəlir. Mənim Vanyuxam Peterburqa gedib oradakı böyük gəmilərdə işləmək istəyir və özü üçün lazımlı olan yüz manatı qazanılmayınca oradan qayıtnayacaqdır.

– Buraxma onu, əziz Anyutuşka, buraxma onu getsin; o getsə məhv olacaq. O, orada serxoşluğa öyrəşəcək, israfçılıq edəcək, nəşələnmək istəyəcək, əkinçilikdən isə zəhləsi gedəcəkdir, hələ bunlardan da betəri odur ki, səni də unudacaqdır.

Anyutanın gözləri yaşardı, mənə dedi:

– Ah, ağa can, məni qorxutma.

– Əger o, dvoryan evində işləsə, Anyuta can, daha tez xarab olacaq. Ağanın hərəkətləri yuxarı qulluqçulara da sirayet edir, aşağı qulluqçular da yuxarılardan öyrənirlər, əxlaqsızlıq bələsi kəndə onların vəsiyyətisilə keçir. Timsal əsl taundur; hər kəs gördüyüünü götürür.

– Bəs necə olsun? Demək, mən heç bir zaman ona ərə gedə bil-məyəcəyəm. Onun indi evlənməli vaxtıdır; başqalarının dalına düşmür; məni onun evinə buraxmırlar; bir də görəcəksən ki, başqa bir qızı ona adaxladılar, bu dərəd isə mən yazıçı öldürür... – Bu sözləri dedikcə o, acı göz yaşları axırdı.

– Yox, mənim əziz Anyutuşkam, sən günü sabah onun olacaqsan. Məni ananın yanına apar.

– Budur ha bizim həyatımız, – deyə o, ayaq saxladı. – Sən öt get, anam məni gərsə ağlına pis fikir gələr. O məni döymürsə də, onun bir sözü mənə kötəkdən ağırdır.

– Yox, mənim Anyutam, mən səninlə gedəcəyəm... – deyərək, onun cavabını gözləmeyib, həyatə girdim və bir baş pillekənlə qalxıb evə getdim. Anyuta dalımcə:

– Dayan, ağa, dayan, – deyə qışkırdı. – Lakin mən ona fikir vermedim. Anyutanın anası evdə xəmir yoğururdu; onun yanında, skamyada, gələcək kürekəni oturmuşdu. Mən mətləbi uzatmayaraq ona dedim ki, mən istəyirəm onun qızı İvana ərə getsin, bunun üçün də həmin işdə baş vermiş maneəni aradan qaldırmaqdən ötrü lazımlı olan şeyi gətirmişəm.

– Sağ ol, ay ağa, – deyə qarın cavab verdi. – Artıq buna ehtiyac yoxdur. Vanyuxa indi gəlib deyir ki, atası onu mənim evimə buraxmağa razıdır. Bazar günü isə bizdə toy olacaqdır.

– Qoy mənim vəd etdiyim şey Anyutanın cehizi olsun.

– Onsuz da sağ olun. Boyarlar qızlara cehizi müftə yera vermirlər. Əger sən mənim Anyutamin başına bir iş gətirib bunun üçün də ona cehiz verirsənse, allah özü sənin cezəni verər; pulu isə mən almaram. Yox, əger sən merhemətli bir insan kimi, yoxsullara təne etmirsənse, mən səndən pulu alsam pis adamlar nələr düşünərlər. – Mən kəndlilər arasında bu dərəcədə necib mühəkəmələri görüb heyran oldum. Anyuta bu aralıq eve girib məni anasına terifləmeye başladı. Men yenə də pulu onlara vermək istədim ki, İvan özü üçün ev düzəltsin; lakin o mənə dedi:

– Ağa, mənim iki əlim var, onların köməyi ilə evdə düzəldərem.

Orada oturmağım onların çox da xoşuna gəlmədiyini hiss edərək, daxmadan çıxıb kibitkarma tərəf getdim.

Yedrovadan ayrılrkən Anyuta mənim fikrimdən çıxmırıldı. Onun sadədil səmimiyyəti mənim olduqca xoşuma gəlirdi. Onun anasının necib hərəketi məni məftun etdi. Mən, qollarımı çırmayıb xəmir tabağının başında və ya inek yanında badya ilə dayanmış bu hörmətli ananı şəhər anaları ilə müqayisə edirdim. Kəndlili qadın mənim temiz ürəklə, necib niyyətlə vermək istədiyim yüz manatı almadı; halbuki bu yüz manat var-dövlətə görə müqayisə edilərsə, polkovnik arvadı, müşavir arvadı, mayor arvadı, general arvadı üçün beş, on, on beş min, bəlkə dəha çox miqdarda pul edər; yox əger sıfətdən az-çox babat və ya heç olmazsa sadəcə məsum qızı olan polkovnik xanımına, mayor xanımına, müşavir xanımına və ya general xanımına (mənim Yedrovada arabacı arvadına vəd etdiyimə nisbətən), yetmişinci və ya, allah göstərməsin, yetmiş iki əyarlı bir zəngin boyar beş, on, on beş, min və ya gizli böyük bir cehiz vəd etsə, yaxud rütbəli bir adaxlı tapsa və ya çalışıb fəxri qız adı alsa, şəhərli analar, sizdən soruşuram, ürəyiniz qopmazmı? Öz qızınız piyada gəzirəsə, onu qızılı tutulmuş dörd atlı karetada briliyantlar içinde görmək, yaxud da onu zorla çəkib aparan iki yorgun yabilə arabada getmək əvəzinə cərgə ilə atlar qoşulmuş karetada getməsini istəməzdinizmi? Men sizinlə razılaşıram ki, siz adətə və ədəb qaydalarına əməl etmişsiniz və teatr qızları kimi o qədər də asan təslim olmamışsınız. Yox, gəyərçinlərim, mən size bir ay, və ya ikicə aydan artıq möhəlet vərə bilmərəm. Yox, əger birinci dərəcəli adamı əbəs yera uzun müddət ah-zar etməyə məcbur etsəniz, o, dövlət işləri ilə məşğul olduğu üçün, sizi tərk edər ki, öz qiymətli vaxtını sizə görə itirməsin; o özünün bu vaxtını cəmiyyətin faydasına sərf etsə dəha yaxşı olar. – Minlərlə səs mənə tərəf ucalır; məni pis-pis sözlərle

yamanlıyır, dələduz, fırıldaqçı, haramzada, cüvellağı və s. adlandırılar, Goyərçinlərim, arxayı olun, mən sizin şərəfinizə toxunmaram. Məgər hamınız beləsiniz? Bir bu güzgüyə baxın; burada kim öz surətini görse, qoy məni istədiyi qədər yamanlaşın. Mən ondan şikayet etmərəm, onunla məhkəmə dili ilə danışmaram.

Anyuta, Anyuta, sen məni valeh etdin! Nə üçün mən seni 15 il bundan əvvəl görməmişdim. Senin şəhvətpərestlik cəsaretinə yad olan aşkar məsumluğun məni ismot yolu ilə getməyə öyürdərdi. Men ürek-dən vəcdə gəlirkən senin yanağından aldığım öpüş nə üçün həyatımda ilk öpüş olmadı. Senin təmiz və saf həyatın mənim qəlbimin derinliklərinə nüfuz etmiş olar və mən də həyatımı əhatə etmiş acgöz-lükdən çəkinmiş olardım. Mən satqın qadınların murdar ehtirasından uzaqlaşardım, ailə həyatına hörmət edordim, öz acgöz şəhvətpərestliyim ərlə arvadın ittifaqını poza bilməzdi; ismot mənim üçün müqəddəsdən de müqəddəs olardı və mən də bu ismətə toxunmağa cürət edə bilməzdim. Ey mənim Anyutuşkam! Sən hemişə çəpərin yanında oyləşərək öz cürtəli məsumluğunla öyünd-nəsihət ver. Əminəm ki, təmiz yoldan azmağa başlamış olanları saf əməllər yoluna qaytarar və pozğunluğa sürükleyən meyllerin qarşısını alarsan. Əxlaqsızlıq girdabına batmış, fahişəlorin ağuşunda baş ağartmış bir adam sənə cinsizliq edib, nifrat göstərərsə, narahat olma, sən öz şirin səhbətlərinə onu, getdiyi yoldan qaytarmağa çalışma. Onun ürəyi artıq daşa dönmüşdür, onun üreyini basmış qabıq almasdan da bərkdir. Məsum xeyirxahlı neşteri ona derin təsir bağışlaya bilməz. Bu neşter qəbahətin hamarlanmış möhkəm qabığını deşə bilməz. Özünü gözlə ki, belə möhkəm qabıq sənin əməllerindəki itiliyi kütlesidirməsin. Lakin sözləri təhlükeli gözel ifadələrlə perdələnmiş gənci əlindən buraxma; çalış onu öz toruna sal. O, nəzərə təkəbbürlü, lovgə, sərt, həyasız, qaba, tohqiredici bir adam kimi çapır. Lakin onun qəlbini sənin təsirlərinə təbe olar və sənin faydalı timsalını məmənnüyyətlə qəbul edər, Anyuta, sondan iyirmi ağac uzaqlaşmış olsam da mən səndən ayrıla bilmirəm.

Lakin Anyutanın mənə dediyi o adət nə imiş? Onu on yaşlı bir uşağa vermək isteyirləmiş. Belə bir ittifaqa kim yol verə bilərdi? Qanunu müdafiə edən əllər belə bir cinayətin kökünü nə üçün keşməsin? Xristian qanununda nikah ilahi bir sirdir, mülki qanunda isə bu bir saziş və ya müqavilədir. Bərabər olmayan bir nikaha hansı din xadimi xeyir-dua verə bilər, və ya hansı bir hakim bunu öz ruznaməsinə yaza bilər? Yaşlarda uygunsuzluq mövcud ikən nikaha yol verilə bilməz.

Bunu təbiət qanunları insan üçün faydasız bir şey kimi qadağan edir, bunu cəmiyyət üçün zərərli bir hal kimi mülki qanun da qadağan etmeli idi. Ər və arvad cəmiyyətin, qanunla təsdiq edilmiş müqaviləni bağlayan iki vətəndaşdır ki, onlar bu müqavila ilə hər şeydən əvvəl bir-birinə qarşılıqlı zövq hissələrini vəd edirlər (Qoy burada heç kəs iddia etməsin ki, ilk saf sevgi və ər-arvadlıq sazişinin möhkəm özül daşı ər-arvadlığının birinci qanunu və nikah ittifaqının əsası deyildir.), bir yerde yaşamağa, ümumi qayəyə malik olmağa, məhəbbət nəticəsində doğulub törəyenləri terbiyə edib yetişdirməyə, beləliklə də dinc yaşamağa, bir-birini incitməməyə söz verirlər. Yaşlar bərabər olmadıqda bu saziş şərtlərini gözləmək olarmı? Kendilər arasında çox təsadüf edildiyi kimi erin on yaşı, arvadın isə iyirmi beş yaşı, yaxud dvoryanlar arasında olduğu kimi erin əlli yaşı, arvadın isə on beş yaşı olduqda qarşılıqlı zövq hissi ola bilərmi? Deyin görün, ay qoca ərlər, insafla deyin, siz ər deyilməyə ləyiqsinizmi? Siz ancaq məhəbbət atəşini alovlandırma bilərsiniz, onu söndürmek isə sizin hünəriniz deyildir.

Yaşların bərabər olmaması təbiətin ən mühüm qanunlarından birini pozur; qoyulmuş bu müsbət qanun təbiət qanununa əsaslanmasa, möhkəm bir qanun ola bilərmi? Açıq deyək ki, dünyada belə bir qanun yoxdur. — Qarşılıqlı sevgidən törəyenləri bəsləyib yetişdirmək. — Bir tərəfdə alov, o biri tərəfdə isə sönüklük olan yerde qarşılıqlı hiss ola bilərmi? Əkilmiş bir ağac faydalı yağışdan və barverici şəhdən məhrum edildikdə meyvə gətirə bilərmi? Bir zaman meyvə versə də, bu meyvə cir, sisqa və yönəmsiz olub, çox keçmədən çürüyəcəkdir.

Bir-birini incitməmək – bu əzəli və ən düzgün bir qaydadır; ərlə arvadın bir-birinə olan rəğbəti qarşılıqlı hissələrin cini dorocodə zövq almasını təmin edərsə, nikah ittifaqı xoşbəxt olar; şadlıq üz verdikdə kiçik ailə həyəcanları dərhal sakitləşər. Qocalıq iyrəncliyi ehtiras şadlıqlarının üzünü qalın qaysaqla örtükdə keçmiş əyləncələr xatiratı deyingen qocalıq yaşlarına təselli olar. Nikah müqaviləsinin bir şərti, bir yerde yaşamaq, yaşların bərabər olmadığı halda da yerinə yetirilə bilər. Lakin belə şəraitdə qarşılıqlı məhəbbət olarmı? Birisi qolu güclü olduğu üçün hakim kəsilecək, o birisi isə, ancaq öz ağasının əmrini yerinə yetirə bilən zoif bir buyruq qulu və həqiqi bir kölə olacaqdır. Bax, Anyuta, sənin mənə təlqin etdiyin gözəl fikirler bunlardır. Bağışa məni, əziz Anyutaciyim, sənin nəsihətlərin qəlbimdə əbədi olaraq yaşaya-caqdır; buna mənim övladımlımlı övladları da əməl edəcəklər.

Xotilov poçt düşərgəsinin görünməkdə olduğuna baxmayaraq, mən yənə də Yedrovadakı qızı düşünürdüm; bu düşüncədən vəcdə gələrək; ah, Anyuta! Anyuta! – deyə ucadan səsləndim. – Yol hamar olmadığı üçün atlar addımla gedirdi; arabacı mənim sözlərimi eşitcək mənə təref dönerək:

– Ağa, görünür ki, sən bizim Anyutaya vurulubsan, – deyə-deyə gülür və papağımı düzəldirdi! Amma qızdır ha! O təkcə səni gicəldirməyi... Hamının ondan xoşu gəlir... Bizim düşərgədə qəşəng qız az deyildir, lakin Anyutanın qarşısında onların hamisəna tüpür qaç. Hələ görəsen rəqs eleməkdə necə məharəti var. Hamını cibinə qoyar, bir adam onun qabağına çıxa bilməz... Tarlaya biçinə gedəndə də... göz isteyir tamaşa eləsin. Düzü budur ki... qardaşım Vanka xoşbəxtidir.

– İvan sənin qardaşındır?

– Xalam oğludur. Oğuldur ki, tayı, bərabəri yoxdur! Üç cavan oğlan eyni zamanda Anyutaya nişanlanmaq istədilər; lakin İvan hamisənin ağzını çöle qaytardı. Onlar nə elədirərsə bir şey çıxmadi ki, çıxmadi. Vanyuxa isə dərhal başının üstünü aldı... (Biz artıq düşərgənin kənarlarında idik...) Bəs necə, ağa, hər oynayan canbaz olmaz.

Gəlib poçt həyətinə girdik.

“Hər oynayan canbaz olmaz”, – sözlərini mən əyilib qalxaraq təkrar edirdim...

XOTİLOV

GƏLƏCƏYİN LAYİHƏSİ

Sevimli vətənimizi tədriclə hazırla olduğuna kimi çıxəklənən bir vəziyyətə çatdırısaq; elmi, bədii sənətkarlığı və peşəkarlığı insanın qüdrəti çatdığı qədər yüksək təkmil dərəcəsinə qaldırsaq, əyalətlərimizdə insan ağılının öz azad qanadlarını geniş açaraq her tərəfdə manəsiz və sərbəst surətdə əzəmetə doğru ucalıb, hazırda ictimai qanunların etibarlı qoruyucusu olduğunu görsek, bu vətənin sayesində allaha ibadət etdiyimiz zaman hədsiz şadlıqla deyə bilərik ki, vətənimiz allaha xoş görünən gözəl bir məskəndir; zira ondakı quruluş xurafat və mövhümata deyil, kerim allahın nemətini daxilən dərk etməmizə əsaslanmışdır. İnsanları çox zaman dininə görə bir-birindən ayıran düşməncilik nə olduğunu bilmirik, cəmiyyətdə məcburiyyət nə

olduğundan da xəbərimiz yoxdur. Bu azadlıq içərisində doğulduğumuz üçün, biz bir-birimizin həqiqi qardaşınq, hamımız bir ailənin üzvü, hamımız bir olan atanın, allahın övladlarıyız.

Elmin çırığı qanunlarımıza işiq saçaraq, hazırda onu bir çox dünyəvi qanunlardan fərqləndirir. Hakimiyyətdə müvəzinət, emlakda berabərlik vətəndaşlıq ixtilaflarının da kökünü kəsər. Cəzaların mötədilliyi, ali hakimiyyətin qanunlarına şəfqətli ata-ananın öz övladlarına buyruqları kimi hörmət olunmasına məcbur edər, düşünləməmiş cina-yətin də qarşısını alar. Mülk almaq və saxlamağa dair qanunlardakı aydınlıq ailə çəkişmələrinin baş vermesinə imkan vermır. Bir vətəndaşın malikanəsini başqasınınkindən ayıran mərz dərin çekildiyi üçün göze çarpar və hamı ona hörmət və riayət edir. Aramızda şəxsi təhqir çox az hallarda baş verir və dostluqla da həll olunur. Xalqın terbiyəsi bizim həlim olmayıüzümüz, dincilik sevən vətəndaş olmayıüzümüz, hər şeydən əvvəl de insan olmayıüzümüz qayğısına qalmışdır.

Daxili sakitlikdən zövq alıb, xarici düşmənlerimiz olmadığı halda, cəmiyyəti yüksək birgə vətəndaşlıq yaşayış səadətinə qədər ucalmış olsaq, biz bəşəri duyğuya da yad olmaz, mərhəmət hissindən uzaq olmaz, nəcib qəlbələr mehribançılığına yabançı olmaz, qardaşlıq məhəbbətinə yabançı olmarıq, rəva görmərik ki, gözümüzün önündə öz yoldaşlarımızın, bize bərabər vətəndaşlarımızın, sevimli qardaşlarımızın tam üçdə bir hissesi öz təbii hallarında qalıb, ağır köləlik və əsərət zənciri altında saxlansın, biz rəva görmərik ki, gələcək nəsil-lərin daimi məzəmmət və lənətinə məruz qalaq. Özü kimi bir insanı əsərət altına almaq Asiyamın isti qurşağılarında əmələ gəlmış vəhşi xalqlara yaraşan bir adətdir, daş ürəkli və tamamilə rəhməsiz insanlara məxsus olan adətdir ki, bütün yer üzündə geniş miqyasda sürətli yayılmışdır. Biz, şərəfli öğullar, ad qazanmış və öz işləri ilə şöhrətlənmiş, bu torpağın yetişdirdiyi adamlar isə cəhalet zülmətinə dəlaraq bu adəti qəbul etdik; bizə ayıb olsun ki, keçən əsrlərə ayıb olsun, bu dərrakəli tarixə ayıb olsun ki, bu adəti hətta bu günə qədər də sar-sılmaz suretdə saxlamışq.

Ata-babalarınızın əməllerindən sizə məlumdur, tariximizdən bəlli dir ki, xalqımızın müdrik başçıları həqiqi insanperverlik məqsədlərini güdərək, ictimai ittifaqın təbii rabitesini dərk etmiş, bu yüz başlı bəlaya son qoymağə çalışmışlar. Lakin onların böyük şücaəti o zamankı dövlətimizdə mövcud olan məğrur silk üstünlükleri üzündən bühude və əbəs səy olaraq qaldı, ancaq bu üstünlüklerin köhnəlib nifrət qazanmış

olmasına baxmayaraq, dvoryanlar onları işs edib indi də saxlamaqdadırlar. Bizim qüdrotlı ata-babalarımız öz qüvvət və qüdrətinə baxmayaraq, vətəndaşlıq əsərəti zəncirlərini qırmağa müqtodır olmadılar. Onlar öz gözəl niyyətlərini neinkı yerinə yetirə bilmədilər, hətta yuxarıda dediyimiz kimi, dövlətdə mövcud olan mənseb-pərestlik hiyləleri nəticəsində öz düşüncələri və qəlblərinin arzularına zidd olan qaydalara əməl etməyə məcbur oldular. Ata-babalarımız, cəmiyyətin ən faydalı üzvlerinin boynuna kəndir salan, ağır zəncirlər vuran bu felakət törədənlərə, bəlkə də, göz yaşları və ürək acısı ilə baxırdılar. Əkinçilər bu günə qədər də bizim aramızda kölədlər; biz onları özümüz kimi bir vətəndaş saymırıq, onların insan olduğunu unutmuşuq. Ey bizim sevimli vətəndaşlarım! Ey vətənin həqiqi oğulları! Bir ətrafiniza baxın və səhvinizi başa düşün, iləl-əbəd allaha ibadət edən, cəmiyyətin xoşbəxtliyi və insanın səadəti üçün çalışan ruhanilər, bizimle birlikdə, öz nəsihətlərində sizə izah etmişlər ki, onların təbliğ etdikləri kerim allahın müdrikliyi və mehbəbbatı, insanların özü kimi bir varlığın üzərində əzbaşınalıq etməsini heç də rəva görmür. Onlar təbiətdən və bizim qətblərimizden alınan delillərlə, sizin qəddarlığını, ədaletsizliyinizi və günahlarınızı sübut etməyə çalışırdılar.

Canlı allahın məbədlərində onların səsi hələ də təntənəli surətdə ucahmaqdadır: ayılın, ey yolunu azanlar, yumşalın, ey daş ürokli insanlar; qardaşlarınızın zəncirlərini qırın, əsarət zindanlarının qapılarını açın və özünüz kimi insanlara da imkan verin ki, birgə yaşayışın ləzzətini görsünlər; zira bu neməti kərim allah sizə bəxş etdiyi kimi, onlara da bəxş etmişdir. Onlar da sizinle birlikdə günəşin faydalı şüaları ilə işinirlər, onların da sizin ozalarınız kimi ezaları, hissiniz kimi hissələri vardır, buna görə də bu əza və hissələrdən faydalanaq hüquq bərabər olmalıdır.

Lakin din xadimləri insanı əsarət altına almağın düzgün olmadığını açıb sizə göstərmişlərse, bu məsələnin cəmiyyət üçün zərərli və vətəndaşa qarşı belə roftarın yanlış olduğunu göstərməyi özümüzə biz borc bilirik. Fəlsəfi ruhun çıxdan bəri əmələ gelmiş olduğu bir halda insanların mahiyyəti, buna görə də vətəndaşların bərabərliyi haqqında delillər axtarmaq və ya bu dəlilləri təzəlemek, belə gəlir ki, artıqdır. Azadlıq himayəsi altında böyükmiş, ilk bərabərlik haqqında sübut boşboğazlılığı ilə deyil, necib hissələrlə yaşayan bir adamın qəlbinin adı çırıntılarıdır. Lakin günün günorta çağında azib, gözünün qabağındakı şəyələri görməmək kimi bir hal dünyada insanın bədbəxtliyidir.

Gənclik dövrünüzdə məktəblərdə sizə təbii hüquq və vətəndaşlıq hüququnun əsaslarını öyretmişlər. Təbii hüquq sizə bərabər bədən quruluşu verdiyini və buna görə də cəni hüquqa malik olduğunu, demək ki, öz aralarında hər cəhətdən bərabər olduğunu və heç birinin o birinə tabe olmadığını göstərdi. Vətəndaşlıq hüququ sizə hədsiz azadlığı dinc fəaliyyətə evəz edən insanları gösterdi. Lakin onların hamısı öz azadlıqlarına bir hədd və öz əməlləri üçün bir qayda qoymuşdularsa, hamı ana bətnindən başlayaraq bərabər təbii azadlığa malikdir və bu azadlığın məhdud edilməsində də bərabər olmalıdır. Demək, bu məsələdə də heç kim başqasına tabe deyildir. Cəmiyyətdə birinci hökmədar qanundur; çünki qanun hamı üçün bətdir. Lakin cəmiyyətə daxil olurkən, insanın əməllərini özbaşına məhdudlaşdırmağa sövq edən nə olmuşdur? Ağıl deyər: şəxsi mənfəət; ürək deyər: şəxsi mənfəət; pozğunlaşmamış mülki qanun deyər: şəxsi mənfəət. Biz artıq bir çox təkmilleşmə mərhələsi keçmiş cəmiyyətde yaşayıraq, buna görə də onun ilk qayda-qanunlarını unutmuşuq. Lakin siz bütün yeni xalqlara və bütün təbii cəmiyyətlərə baxın. Əvvələn, əsarət altına almaq cinayətdir; ikincisi, yalnız cinayətkar və ya dliusen əsarət əzabına məruz qalmalıdır. Bu məfhumlara riayət edərkən biz içtimai məqsəddən nə qədər uzaq olduğumuzu dərk edirik. Bütün sizə dediklərimizin hamısı adı şeylərdir və siz belə qaydaları ana südü ilə bərabər əmmişsiniz. Yalnız ani xurafat, yalnız tamahkarlıq (bizim sözlerimizdən incinəyin), bizim gözlerimizi bağlayacaq və bizi qaranlıqda dəli olanlara bənzədəcəkdir.

Lakin bizim içərimizdə zəncirlənən kimdir, əsarət əzabı çəkən kimdir? Əkinçil! Bizi yedirib kökoldən, ac qarnımızı doyuran, bize sağlamlıq verən, ömrümüzü uzadan, o adam ki, nə ekib-biçdiyinin sahibidir, nə də hasil etdiyinin. Tarlaya kimin daha artıq sahib olmaq ıxtiyarı var, bu hüquq onu becərənin deyilmi? Xəyal ilə olsa da təsəvvür edək ki, bir dəstə kişi bir sehriyə gəlib cəmiyyət düzəltmək istəyir. Onlar özlerinin yeməyini təmin etmək fikrile, taxılı torpağı öz aralarında bölüşdürürlər. Öz bəxtinə düşən pay kime qismət olmalıdır? Torpağı əkmək istəyən və bu işi bacaran adama, deyilmi? Uşaq və ya qoca, zəif, cansız və tənbəl adam üçün bu torpaq faydasız olar. Bu yer boş qalar, burada sünbüllər baş qaldırıb yellənməz. Bu torpaq onu becərən üçün faydasız olarsa, cəmiyyət üçün də faydasız olar, çünki torpağı becərən adam özüne zəruri olana malik olmadığı halda öz məhsulunun artığını cəmiyyətə verməz. Demək, cəmiyyət ilk qurulurken

tarlanıbecermeyibacaranadamin torpağasahibolmağıixtiyari
olmuşdurvətorpağıbecerənondan yalnız özü istifadəedir. Lakin biz,
mülkiyyət haqqındaki ilk ictimai qaydalardan xeyli uzaqlaşmışıq.
Bizdə mülkiyyət sahibi olmağa təbii ixтиyari olanlar mülkiyyətdən
nəinki tamamilə kənar edilmiş, başqasının tarlasınıbecerməsinə bax-
mayaraq, gözünü başa bir hakim şəxsin elinə tikir ki, ona yemek
versin! Sizin mədəni şüurunuz bu həqiqətləri dərk etməyə bilmez,
lakin bu həqiqətləri yerinə yetirməkdə sizin eməlləriniz, yuxarıda
dediyimiz kimi, mövhumat və tamahkarlıq kimi əngələ rast gəlir. Sizin,
bəşəriyyətə olan məhəbbət hissələri ilə dolu qəlbəriniz tamahkarlığı
ürəyə zövq verən duyulgardan üstün tutacaqdır mı? Axi bunun size nə
mənfeəti var? Vətəndaşlarının üçdə iki hissəsi vətəndaşlıq adından
məhrum edilmiş və bir qismi qanunda ölü sayılmış bele bir dövlət
xoşbəxt adlanıbilərmi? Rusiyada kəndlinin vətəndaşlıq vəziyyətini
xoşbəxt bir vəziyyət adlandırmaq olarmı? Təkcə qan içən bir adam
deyə biler ki, o, xoşbəxtidir, çünki belə adam yaxşı vəziyyətin nə
demək olduğunu anlamır.

İndi biz çalışaq ki, hökmdarların bu vəhşi qaydalarının, bizim
səfərlərimizin bir zaman əlleşib aradan qaldırmağa müvəffəq ola bil-
mədikləri bu qaydaların yanlış olduğunu sübut edək.

Vətəndaşların xoşbəxtliyi cürbəcür ola biler. Deyirlər, məm-
ləkətində asayış və qayda hökm süren bir dövlət xoşbəxtidir. O zaman
xoşbəxt görünər ki, onun tarlaları boş qalmışın və şəhərlərdə
əzəmətli binalar ucalsın. Silahının gücü uzaqlara yayılan, öz məm-
ləkəti xaricində yalnız qüvvəsi ilə deyil, başqalarının fikrinə öz sözü
ilə de hakim olan dövlətə xoşbəxt dövlət deyilir.

Gözümüzün önündəki vadivə baxaq. Orada biz nə görürük? Geniş
qoşun düşergesi! Oranın hər tərəfində sakitlik hökm sürür. Bütün dö-
yüşçüler öz yerində dayanmışdır. Onların sıralarında çox möhkəm
intizam vardır. Rəisin birçə omri, əlinin bir hərəkəti bütün düşərgəni
hərəkətə, həm də intizamlı hərəkətə getirir. Lakin döyüşçüləri
xoşbəxt adlandırma bilərikmi? Əsgəri intizama itaet nəticəsində bir mü-
qəvvaya çevrilən bu döyüşçülər, canlı varlıqlara bu qədər xas olan hə-
reket etmək iradesindən de məhrum edilmişlər. Onlar ancaq rəisin
əmrini təməyir, onun istədiyini başa düşür və göstərdiyi istiqamətə
yürüyürler. Dövlətin hədsiz qüdrətinə hakim olan esa da bu dərəcədə
güclüdür. Birləşdə hər şeyin öhdəsində gəlmək olar, lakin ayrı-ayrı-
lıqla insan mal-qara kimi tek qalar, çoban da onu istədiyi yerə aparar.

Azad quruluş məsəlesi də zəncirin özü kimi bizim xoşbəxtliyimizi
pozur. Gəmi səndəlinə mixlənmiş olan yüz nəfər qul, avar çəkib yoluna
davam edirkən, sakitlik və asayış içerisinde olurlar; lakin birçə onların
ruh və qəlbərinə nəzər sal. Orada ezab, keder, məyusluq görərsən.
Onlar çox vaxt ölümü yaşamaqdan daha çox arzu edərlər; lakin bu işdə
də onlara mane olurlar. Onların iztirabının sonu səadətdir; səadətin isə
əsərətə eləqəsi yoxdur, buna görə də onlar yaşayırlar. Beləliklə, döv-
lətin zahiti asayış və intizamı gözlerimizi yummasın və yalnız bu
səbəblərə görə də dövləti xoşbəxt saymamalıyıq. Sən həmişə vətən-
daşların qəlbine bax. Sən orada asayış və dinclik tapsan, o zaman həqiqətən:
bunlar xoşbəxtlər, — deye bilərsən.

Avropalılar Amerikani viran edərək, onun torpağını yerli ehalinin
qanı ilə suvardılar, öz qatilliklərinə yeni bir menfeət nəticəsində nəha-
yat verdilər. Bu yarımkürenin güclü təbii sarsıntılar nəticəsində boş
qalmış tarlaları torpağın bağrını yaran xışın gücünü hiss etdi. Münbit
çəmənliklərdə biton və faydasız qalıb məhv olan məhsul yenə de
keçmişdəki kimi kərənti ilə biçilməyə başladı. Qədim zamanlardan
bəri dağların təpəsini tutmuş məgrur ağaclar yıxılmağa başladı. Barsız
meşələr və dağların insan ayağı deyməmiş yerləri məhsuldar tarlalara
çevrilir və burada ancaq Amerikada biton, yaxud buraya gətirilib müvəf-
fəqiyyətlə yetişdirilən yüz cür müxtəlif bitkiler əkilir. Məhsuldar
çəmənliklər, həm məhsul verən, həm də saysız-hesabsız işlek mal-
qara ayaqları altında tapdalınır. Her yerdə yaradıcının qurub tikən
əlli, zahiri rifah mənzərəsi və abadlıq əlaməti görünür. Lakin bu
xəsis, tənbəl təbieti bu qoder bol bar verməye kimin qüdretli əli
məcbur edir? Həqiqət allahi naminə əmin-amanlıq təbliğ edən, özlə-
rinin həlimlik və insanpərvərlik müəllimləri adlandıran kinli və əda-
vətli avropalılar hinduları birdefolik əsəret altına alaraq istilaçıların
amansız qatillikləri ilə kifayətlənməyib bir də qul alveri yolu ilə onlara
ikiqat zülm edir və soyuqqanlıqla öldürürler. Niger və Senegal çay-
larımın bürkülü və çox isti sahillerində ömür çürübən, öz evlərindən və
ailelərindən ayrılmış, naməlum ölkələrə köçürülmüş bu zavallı və
bədbəxt qurbanlar abadlıq işlərinin ağır pəncəsi altında, onların əmə-
yinə nifrat edən Amerikanın məhsuldar zəmilərinibecirirlər. Biz isə
viranəlik töredən ölkəyə ona görə xoşbəxt deyirik ki, onun tarlalarını
qaratağın basmamış və onun zəmilərində bol müxtəlif bitkiler yetişdi-
rilir. Ona görə xoşbəxt deyirik ki, onun yüz nəfər məgrur və təkəbbür-
lü vətəndaşı cah-cələl və zinət içerisinde yaşayır, minlərlə vətəndaşı

ısa qarın dolusu yemek tapmır, istidən, soyuqdan qorunmaq üçün məskəni yoxdur. Ey kaş, bu qədər bolluq ölkələri yenə də boş qalayı! Qaratikan və dəvətikanı buralarda dərin kök salıb, Amerikanın bütün qiymətli məhsulunu mehv edəydi! Siz ey menim əzizlərim, qorxun ki, sizin haqqınızda: "adını dəyiş ki, dillərdə dastan olmayasan" deməsinlər.

Biz hələ indi də Misir binalarının əzəmetinə heyrət edərik. Misilsiz ehramlar bir çox illər keçidkən sonra da misirlilərin memarlıq sənətinde cəsareti yaradıcılıq qabiliyyətinin şahidi olacaqlar. Lakin bu qədər daş nə üçün hazırlanıb bir-birinin üstüne mənasızcasına qalanmışdır? Məğrur fironların basdırılması üçün. Əbədi yaşamaq təşənisi olan bu lovğa hökmardalar, öləndən sonra da öz xalqından zahirde fərqlənmək istəmişlər. Cəmiyyət üçün faydasız olan bu möhtəşəm binalar xalqın apaydin əsarət altına alınmış olduğunu sübut edir. Bir zamanlar hamının xoşbəxt yaşadığı məhv olmuş şəhərlərin qalıqlarında məktəblərin, xəstəxanaların, məhmanxanaların, su kəmarlərinin, tamaşaxanaların və bu kimi binaların xarabaliqlarını; biz sözü deyil, men sözü məşhur olan şəhərlərdə isə gözəl çar saraylarının, geniş tövlələrin, vəhşi heyvanlar saxlayan yerlərin qalıqlarını görmək ola. Bunların hər ikisini müqayisə edin; nəyi intixab edəcəyimizdə çətinlik çəkmərik.

Lakin fətlər şöhrətinin özündə nə qazanırıq? Səs, gurultu, lovğalıq və taqətdən düşmə. Mən bu cür şöhrəti 18-ci əsrədə ixtira edilmiş bir balona dəyişərəm: ipok parçadan quraşdırılmış bu balonlara anı olaraq isti hava doldurulur və onlar sədə sürətli en qəliz havanın en yüksək təbəqələrinə qədər qalxır. Lakin bu balonların gücünü təşkil edən şey ən xirdaca məsamələr vasitəsilə fasılısız surətdə balondan sızır; yuxarıya doğru qalxmış ağırlıq öz təbii yolu ilə aşağı enməyə başlayır; beləliklə də, aylarla əmək sərf edilib diqqət və söyle əmələ getirilmiş belə bir şey ancaq bir neçə saat ərzində tamaşaçıları əyləndirə bilir.

Lakin soruş görək, işgalçının istədiyi nedir; əhali yaşayan ölkələri viran etməklə və ya şəhərləri öz dövlətinə qoşmaqla nə kimi məqsədi təqib edir? Bizo işgalçılardan hamisindən ən qəddarı olan böyük İsgənder cavab verə bilər; İsgəndər həqiqətən öz əməlləri ilə deyil, özünün ürək qüvvəsi və törətdiyi xarabaliqlarla böyük idi. O deyirdi: "Ey afinalıklär! Siz məni nə qədər tərif etməlisiniz". Ağlışız, sən bir keçdiyin yollara nəzər sal. Sənin ucuşunun sərt qasırğası eyalətlərdən keçərək o yerlərin əhalisini öz burulğanı içərisinə alır və dövlətin qüdrətini öz arxasınca sürükleyərək, keçdiyi yerləri virane qoyur, bos

səhralara çevirir. Sən, ey quduz qaban, heç düşünürsənmi ki, qalib gəlməkə öz məmləkətini viran edirsən, fəth etdiyin ölkədə sənə zövq verecək bir şey tapa bilmirsən. Əgər bir səhra əldə etmiş olsan, o da sənin vətəndaşlarının məzəri olacaq və onlar burada torpağa basdırılacaqdır; yeni bir səhramı şənləndirsən, bolluq olan bir məmləkəti məhsusuz bir məmləkətə çevirəcəksən. Şehraları məskun yero çevirib, başqa yerləri səhraya çevirməkdən nə fayda? Məskun bir ölkəni əldə etmişsən, tördiyin qırğını saysan dəhşətə gələrsən. Qasırğa kimi basqınların üçün sənə nifret bəsleyen ürəkleri mehv etməlisən; elə xəyal etmə ki, bu qəlbər səni sevə bilər; onlar səndən ancaq məcburiyyət qarşısında qorxurlar. Mərd vətəndaşları məhv etdiyinən sonra, köləlik əsarətini qəbul etməyə hazır olan qorxaqlar qalib sənin zülmünə tabe olacaqlar, lakin sənin hər şeyi basıb əzen qaləbelərinə qarşı derin nifret onların da qəlbinde kök salacaqdır. Sən heç də lovğalanma, sənin fəthlərinin behəsi ölüm və nifret olacaqdır. Nəsillərin xatirində sən bir zülmkar kimi qalacaqsan; sənin qullarının sənə nifret etdiyini və sənin ölümünü istədiklərini bildikdə sən özünü öldürəcəksen.

Lakin əkinçilərin vəziyyətini yaxından anladığda bu vəziyyətin cəmiyyət üçün nə qədər zərərlı olduğunu görürük. Bu, təserrüfatın və xalqın artmasına zərər verir, öz timsali cəhətdən zərərlı olduğu kimi, rahatsızlığı cəhətdən də tehlükəlidir. Mənfoot məqsədilə bir işə təşəbbüs edən adam onun üçün indi və ya sonralar fayda vera biləcək bir tədbirə əl atacaq, indi və ya sonralar fayda əldə edə bilməyəcəyi şeydən uzaqlaşır. Bu təbii niyyətə əməl edərək, özümüz üçün başladığımız və məcburiyyətsiz gördüyüümüz hər işi, hər şey səyle, həvəslə, diqqətlə və yaxşı görürük. Bunun əksinə olaraq, məcburi surətdə boynumuza yüklenən hər işi, öz faydamıza görmediyimiz hər bir işi pis, qeydsizliklə və gec görürük. Bizim dövletdəki əkinçilər bu cürdür. Becərdikləri zəmi başqasınınndır, zəmidən hasil olan məhsul onun deyildir, buna görə də əkinini becərməkdə təbəllik edir; işə esla can yandırırmır, tarlanın dərdinə qalmır. Sən bu cür tarlanı lovğa sahibkarın əkinçiye dolanacaq üçün verdiyi bir parça torpaqla müqayisə et. Bu torpağı yaxşı becərmək üçün o, öz qüvvəsini əsirgemir, əlindən gələni edir. Onu bu işdən heç bir şey ayıra bilmir. Vaxtın darlığından, yuxusuna haram qatmaqla əvəz edir; rahatlanmaq vaxtını işdə keçirir; işləyir; sən keçirilməli bayram günlərinə də o, etnə etmir. Özü üçün çalışdığını, özüne işlədiyinə göredir ki, belə həvəslə əllaşır. Buna görə də tarlaşı ona bol məhsul verəcəkdir; əkinçilərin əməyinin bütün

məhsulu məhv olur və ya bir daha emələ gəlmir; əger tarla qeyrətlə becəriləse idi və tarla azad becəriləse idi, məhsul bol olardı və vətəndaşlar da ərzaq cəhətdən tox olardılar. Lakin məcburi emək az bəhərə verirsə, yerin məqsədə sərf edilməyən məhsulatı da xalqın artmasına bir o qədər mane olur. Əmək olmayan yerde yeyən də olmaz. Hamı acıdan ölürlər. Köləlik tarlası beledir, bol məhsul vermir, buna görə də vətəndaşlar ölürlər, halbuki təbiət onlar üçün bol nemət bəxş etmişdir. Lakin köləlik üsulunda insanın törəyib artmasına mane olan səbəb təkcə budurmu? Yeməyin və paltarın çatışmamasına bir de təqətdən düşüncəyədək işləməyi əlavə etsən, insanın en əziz hissələrinə qarşı belə, lovgalıqla edilən təhqiri və qüvvəlerinin qırılmasını da buna əlavə etsən köləliyin məhvədici tosirini görərsən. Beləliklə, istila və qəlebə ilə köləlik arasındaki təfaviüt ondan ibarətdir ki, köləlik törəyib artmağa mane olur, istila və qəlebə isə törətmisliyi məhv edir. Lakin köləliyin zərəri daha çoxdur. Hamı asanlıqla görə bilər ki, birisi təsadüfi və ani olaraq viran edir; ikincisi isə uzun zaman və həmişəlik məhv edir; birisi yel kimi keçəndən sonra öz azğınlığını nəhayət verir; ikincisi isə birincinin qurtardığı yerden başlayır və bu hal həmişə təhlükeli olan ümumi daxili bir sarsıntı baş verməyinə dəyişə bilməyəcəkdir.

Köləlik hallarına həmişəki nəzərlə baxmaqdan da zərərli şey yoxdur. Bir tərəfdən lovgalıq, digər tərəfdən isə qorxaqlıq emələ gelir. Burada zorakılıqladan başqa bir münasibət ola bilməz. Bu da kiçik bir sahədə toplaşaraq özünün hakim mütəqiqiyətinin ağır tosirini hər tərəfə yayar. Lakin əllərində hakimiyyət və qılınc tutan əsarət tərəfdarları özləri də boyunduruq altına düşərək bu əsarəti var gücləri ilə təbliğ edənlərdən olurlar. Sanki qullardakı azadlıq ruhu o qədər tükeñit ki, onlar öz iztirablarına nəhayət vermək istəməməklə berabər baş-qalarının azadlığını görmək də onlarda iztirab emələ getirir. Əgər insan özünün helak olmasına sevə bilərsə, qandallarını da sevə biler. Mənənə elə gelir ki, onlara əvvəlinci insanların fəlaketinə bais olmuş ilana baxılan kimi baxmaq lazımdır. — Hakimiyyət timsali sirayət edicidir. Etiraf etməliyik ki, biz özümüz, vətəndaşları təmin etmək üçün hazırlanmış ictimai ərzağı sorub axırına çıxan yüzbaşlı əjdahamı məhv etmek üçün mərdlik və təbiətin çomağı ilə silahlanmış olduğumuz halda, biz, bəlkə də, özbaşınlıq əməllerinə cəsareti etdik, bizim niyyətlerimiz həmişə xeyrxah niyyət olub, ümumi xoşbəxtlik üçün çalışmışıqsa da, bu əməllerimizin faydalı olduğunu iddia edə bilmərik. Odur ki, qərəzsiz cürətimiz üçün bizi əfv etmənizi acizən rica edirik.

Mərhəmətli vətəndaşlarımız, heç bilirmisiniz ki, biz necə məhv olmaq qarşısındayız, biz nə qədər böyük təhlükə içərisindəyik. Qulların bütün kobudlaşmış hissələri, azadlığım xeyrxah əli ilə hərəkətə getirilə bilməyen bu hissələr, daxili hissələri dənədə möhkəmləndirir və təkmil-leşdirir. Süretli axının qabağı alınmış selin qarşısında müqavimət nə qədər möhkəm olarsa, o qədər də qüvvətli olar. Bir dəfə səddi yixib dağıdarsa, qabağında artıq heç bir şey dayana bilmez. Buxovda saxladığımız qardaşlarımız da beledirlər. Fürsət gözleyirler. Zəng çalınır (xəbərdarlıq edilir – red.). Vəhşiliyi məhv etmək istəyən bu axın süretlə yayılmağa başlayır. Biz etrafımızda qılınc və zəhəri görürük. Qoḍdarlıq və vəhşiliyimizə qarşı nəsibimiz ölüm və dəhşət olacaqdır. Onların bu xovlarını açmaqdə biz nə qədər ləng tərpanıb inad göstərsək, onların intiqamı da bir o qədər amansız və süretli olacaqdır. Keçmiş əhvalatları yadınıza salın. Hətta yaltaqlıq belə, öz ağalarının başına bəla kəsilmek üçün nə qədər qəzəbli qul yaratdı! Kobud, padşah bir yalançı tərəfindən yoldan çıxarılmışlar onun dəlinca axışib, zülmkar hakimlərinin əsaretindən azad olmaqdən başqa heç bir şey istəmirlər; cahillikləri üzündən hakimlərini öldürməkdən başqa bir vasitə düşüne bilməmişlər. Onlar kişiye, arvada, qocaya, cavana rəhm etmədilər. Onlar öz əsarət zəncirlərini qırmaqdan çox, intiqamdan zövq almaq istəyirdilər.

Başımıza gələn bu olacaq, biz belə bir günü görməli olacaqıq. Fəlakət tədricən artur, təhlükə isə başımızın üstünü almışdır. Əcəl başımızın üstündə fırlanır və çengəli ilə can almağa fürsət gözləyir. Fəlakətədələri oyatmağa ümidi var olan birinci yaltaq və ya bir bəşər dostu zərbenin endirilməsi vaxtını yaxınlaşdıracaqdır. Özünüüzü gözləyin.

Lakin felaketin dəhşəti və mal-mülkü məhv ediləsi təhlükəsi sizin içərinizdəki zəif bir adamı hərəkətə gətirsə, bizim mərdliyimiz çatmazmı ki, öz xurafatımızı məglub edək, tamahkarlığımızdan el çəkib, öz qardaşımızı köləlik zəncirindən xilas edək, hamının təbii berabərliyini bərpa edək? Sizin qəlbinizin arzularını bilsələr onlar üçün tamahkarlıq tədbirliliyindən, təhlükədən dənədən çox, insanın ürəyindən gələn dəlillərə inanmaq dənədən xoşdur. Gedin, mənim əzizlərim, gedin, qardaşlarınızın evlərinə gedin və onların taleyinin dəyişdiyini onlara xəber verin. Açıq ürəklə deyin: sizin taleyinizə qəlbimiz acıdigina, özümüz kimilərə ürəyimiz yandığına görə sizin də bizim kimi məxluq olduğunuzu, bizim kimi insan olduğunuzu dərk edərək, ümumi faydanın mövcud olduğuna inanaraq, öz qardaşlarınızın yanına gəlmişik. Sizinlə öpüşüb barışmaq istəyirik. Bizi bu qədər vaxt sizdən

ayıran təkəbbürlük fərqi boşlayaraq, aramızdakı bərabərsizliyi unutmuşuq, gəlin indi qələbəmizi bayram edək və vətəndaşlarımızın zəncirlərini qıran həmin bu gün, tariximizdə ən əlamətli bir gün olsun. Sizə keçmişdə etmiş olduğumuz pisliyi unudun, gəlin bir-birimizi ürəkdən sevək. Sizin sözünüz bu olmalıdır; bu sözlər artıq sizin qəlbərinizin ən dərin yerində səslənməkdədir. Yubanmayan, əzizlərim. Vaxt keçir; günlərimiz boş və bekarlıqla keçir. Nocib fikirlər arzusilə yaşayıb onlara əməl etmədən ömrümüzü başa verməyək. Qoy nəslimiz bundan istifadə etməsin, bizi pisliklə yad etməsinlər və nifrətlə deməsinlər ki, onlar da dünyada varmışlar.

Kibitkamdan çıxarken poçt otağının qarşısında tapmış olduğum, palçıq'a bulaşmış bir kağızda oxuduğum bunlar idi. Otağa girərək, məndən bir az əvvəl buradan gedənlərin kim olduğunu soruştum.

Poçtalyon mənə dedi:

— Buradan axırıcı olaraq gedən əlli yaşlarında bir adam idi; yol vesiqəsi ilə Peterburqa gedir. Onun burada bir dəstə kağızı yaddan çıxıb qalmışdır; indi bu kağızları onun dalınca göndərirəm. — Mən poçtalyondan xahiş etdim bu kağızları mənə versin ki, bunları mən bir gözdən keçirim; kağızları açıb gördüm ki, mənim tapdığım kağız da bunlardandır. Poçtalyon mən dile tutub bu kağızları ondan aldım, bunun qarşısında da ona pul verdim. Kağızları gözdən keçirərkən gördüm ki, bu kağızlar mənim səmimi bir dostumun kağızlarıdır, buna görə də onları ələ keçirməyimi oğurluq hesab etmədim. Dostum bu kağızları indiyədək məndən istəməmişdir, onlardan istədiyim kimi istifadə edirdəm.

Atlarımı dəyişince mən maraqlanaraq əlimə keçən kağızlara göz gezdirdim. Bu kağızların içərisində oxuduğum kağıza oxşar bir çox kağız var idi. Bu kağızların hər birində insan pərvər bir qəlb, gələcək zamanların vətəndaşı özünü göstərirdi. Daha çox gözə çarpan cəhət bu idi ki, vətəndaşlar arasındaki silk uyğunsuluğu dostumu hər şeydən çox təeccübəldəndirirdi. Bir yığın kağız və qanunlara dair yazılmış qeydlər. Rusiyada köləliyin yox edilməsinə aid idi. Lakin dostum bu fikirləri dərhal həyata keçirmək üçün ali hakimiyyətin qüdrəti olmadığını bildiyinə görə, Rusiyada əkinçiləri tədricən azad etmək üçün vaxtdan-vaxta qanunlar noşr etmək yolunu müəyyən etmişdir. Mən burada onun fikirlərinin nə istiqamətdə inkişaf etdiyini göstərəcəyəm. Birinci müdəə, kənd köləliyinin ev köləliyindən ayırd edilməsinə aiddir. Ev köləliyi hər şeydən əvvəl ləğv edilir, kəndliləri və kəndlərdə xüsusi siyahılara daxil olmuşları evlərə aparmaq qadağan edilir.

Mülkedar əkinçini öz evində işləməyə və ya xidmətə apararsa əkinçi azad olur. Kəndlilərə ağalarından icazə istəmədən evlənmək ixtiyarı verilsin. Qızları əra satmaq¹ qadağan edilsin. İkinci müdəə əkinçilərin mülkiyyətinə və mühafizə edilməsinə aiddir. Nəfər vergisini kəndlilərin özleri verdikləri üçün becərdikləri nəfər torpağının sahibi onların özleri olmalıdır. Kəndlinin satın aldığı mülk onun özünün olmalıdır; heç kəs özbaşına onu bu mülkdən məhrum edə biləsin. Kəndlinin vətəndaşlıq adı və hüquq bərpa edilməlidir. Onu özünə berabər adamlar mühakimə etməlidirlər; işinə kəndlilərə məxsus aşağı məhkəmə baxmalı, məhkəmələrə mülkedar kəndliləri də seçilməlidir. Kəndlilərə tərəfənməyən mülk, yəni torpaq satın almağa icazə verilsin. Ağaya müəyyən qədər pul verərək qanun üzrə azad olmağa icazə verilsin. Özbaşına, məhkəməsiz cəza vermək qadağan edilsin. — Məhv ol, vəhiş adətlər, dağıl ey pelənglər hakimiyyəti! — deyə, bizim qanunverici səslənir... Bundan sonra isə köləlik tamamilə ləğv edilir.

Vətəndaşların mümkün qədər barabər olmalarını bərpa etməyə dair bir çox qərarlar arasında mən rütbə cədvəlini tapdım. Bu cədvəlin hazırlı dövrə nə qədər yersiz olduğunu və bu dövər nə dərəcədə uyğun gəlmədiyini hər kəs özü təsəvvür edə bilər. Bu zaman orta atın boyunduruğunuñ zinqirovları səsləndi; demək mən yola düşməliyəm; buna görə də mən, mövcud olmayan şeylərlə məşğul olmaqdansa, poçt arabası ilə gedən bir adam üçün atlın yortmamı və ya yorğamı getməsi faydalı, yaxud poçt yabısı üçün yorğamı yoxsa çaparaq getmək əlverişli olduğunu düşünməyi daha faydalı bildim.

VIŞNİ VOLOÇOK

Mən buradakı su bəndlərinə tamaşa etməmiş heç bir zaman bu yeni şəhərdən keçib getməzdəm. — Yaxşılıq etməkdə özünü töbiətə oxşadıb, vahid bir əyalətin hər bir nöqtəsi arasında güclü rabitə düzəltmək üçün sənətkarlığı genişləndirməyi ilk dəfə düşünmüş admanın adı nəsildən nəslə keçməkdən ötrü abidə qoyulmağa layıqdir. İndiki dövlətlər təbii və monəvi səbəblər nəticəsində dağdırıldıqdan sonra onların sarı sünbülli tarlalarında tikan bitəcək və onların mögrur hökmədarlarının gözəl saraylarının xarabalıqları koramat, ilan və qırbağa

¹ Bir mülkedarm kəndliyi başqa bir mülködarın təhkimlisi olan qızla evlənəndə, onun gəlininin sahibi qız üçün müəyyən qədər pul alırdı.

yuvası olacaqdır, – maraqlanan səyahətçi onların ticarətdəki əzəmətini göstərən qalıqları görə bilər. Romalılar geniş yollar salmış, su kəmərləri çəkmişdilər ki, bunların möhkəmliyinə indi də haqlı olaraq təəcüb edirlər; lakin Avropadakı su yolları haqqında onlar heç bir şey bilmirdilər. Romalılarda olan yollar kimi bir yol bizdə heç bir zaman ola bilməyə cəkdir; bizim uzun qışımız və şiddetli şaxtalara buna mane olur, kanallar isə suvanmasa hamar olmaz.

Vışni Voloçok kanalında taxiş ve başqa mallarla yüklenmiş gəmilərin su qapılarından keçib Peterburqa təref yola düşməyə hazırlandıqlarına tamaşa etmək mənə böyük fərəh verirdi. Burada torpağın həqiqi sərvəti və əkinçi eməyi məhsulunun bolluğu gözə çarpmaqdır id; insan əməllerinin qüdrətli amili olan mənfeətpərəstlik burada parlaq surətdə özünü göstərməkdə idi. Lakin ilk baxışda şüurum bu bolluq menzərəsindən zövq alırsa da, fikrim dağınık sevincim dərhal səndü. Zira yadına düşdü ki, Rusiyada əkinçilərin çoxu özü üçün işləmir, deməli, Rusyanın bir çox mahallarında torpağın bolluğu onun əhalisinin ağır vəziyyət içerisinde olduğunu sübut edir. Yay vaxtı gömrükxana körpüsünü gəzerkən Amerikadan artıq qalmış malları və qənd, qəhvə, boyaq və başqa bu kimi bahalı bitki məhsulu bize getirən gəmilərə tamaşa edirkən bu məhsulların üstünə, bunları istehsal edənlərin tökülmüş göz yaşları və qan-tərinin hələ qutumadığını düşündə zövq duyğularım aydın bir qəzəbə çevrildi.

Bir zaman dostum mənə deyirdi:

– Təsəvvür et ki, sənin fincanına tökülen qəhvə vo onun içinə salınan qənd, sənin kimi bir adamın rahatlığını pozmuşdur; bu qəhvə və qənd onun gücündən artıq zəhmətə qatlaşmasına, onun göz yaşları axıtmamasına, iniltisine, tehqir edilməsinə və edamına səbəb olmuşdur; sən isə, ey daş qəlbli insan, öz ağızını şirin etməyə cəsəret edirsən. Bu sözləri deyən dostumun sərt siması mənim bütün varlığımı sarsıdı. Əlim titrdi, qəhvə yera töküldü.

Siz isə, ey Peterburqda yaşayanlar, ey vətonimizin bolluq mahallarının artıq qalmış nemətləri ilə dolananlar, dəbdəbəli ziyaflılarından və ya dostlarınızın qonaqlığında, yaxud təklikdə qarınızı doydurmaq üçün bir parça çörəyi ağızınıza aparırkən el saxlayıb bir düşünün. Amerikanın məhsulları haqqında dostumun mənə demiş olduğu sözləri mən də sizə deyə bilmərəmmi? Onların taxiş tarlaları alın təri, göz yaşları və ah-nalelərlə suvarılmamışdır mı? Sizin yedyiniz çörək tikəsi dövlət tarası deyilen tarla və ya heç olmazsa, öz mülkədarına

töycü veren əkinçi tarlasının sünbüllündə əmələ gəlmışdırsa xoşbəxtsiniz. Lakin onun xəmiri dvoryan anbarında yatan taxıldan yoğunluğusça vay sizin halınıza. O məhsul kədər və məyusluq noticesində toplanmışdır; allah-tala qəzəbə: bəd əməller törədən torpağa lənet olsun, dediyi zaman, o torpaq lənetlənmişdir. Gözləyin ki, həsrətini çəkdiyiniz qıdanın üzüne yoxsulun acı göz yaşları tökülmüşdür. O qidanı ağızınıza aparmayın, pəhriz saxlayın, bu pəhriz hem həqiqi, hem de faydalı olar.

Bir nəfər mülkədarın hekayəsi sübut edər ki, insan öz mənfaəti xatirinə özü kimilərin insan olduğunu unudur; daş qəlblik timsali üçün möcüzə axtarmaqdan ötrü başqa yerləre, uzaq ölkələrə getməyə ehtiyac yoxdur; bələ hallar bizim məmlekətdə göz qabağındadır.

Bir nəfər, el arasında deyildiyi kimi, məmuriyyətdə bəxti gətirmədiyi üçün, yaxud məmuriyyətdə bəxtini sınamaq fikrinə düşməyib, paytaxtdan çıxıb gedərək, yüz və ya iki yüz candan ibarət kiçik bir kənd alır və əkinçilik yolu ilə qazanc əldə etmək qərarına gelir. O özü xışdan yapışmaq fikrində deyildi. O, torpağın beccəriləşməsini, ancaq öz kəndlilərinin təbii qüvvələrindən son həddinə qədər istifadə etməklə, onların öhdəsinə qoymaq fikrində idi. Bunun üçün, öz kəndlilərini iradə və məqsədi olmayan alətlərə çevirməyi ən etibarlı bir üsul hesab etdi və onları həqiqətdə də bəzi cəhətlərdən, əsrimizdə dəstə ilə telim edilən, döyüşə dəstə ilə atılan, təklikdə isə heç bir əhəmiyyəti olmayan döyüşçülərə oxşatdı. Bu adam öz məqsədində çatmaq üçün, adətən kəndlilərdən tələb edilən bütün icbari işlərin əvəzində, dvoryanlar tərəfindən kəndlilərə guya onların dolanacağı üçün verilən kiçik əkin və biçənək yerlərini kəndlilərin əlinənə aldı. Sözün qisası, bu dvoryan filankəs bütün kəndliləri, onların arvadlarını və uşaqlarını ilin bütün günlərində özü üçün işlətməyə başladı. Kəndlilər acıdan ölməsin deyə onlara aylıq azuqə adı ilə müəyyən qədər taxiş verirdi. Ailesi olmayanlara aylıq azuqə verilmirdi, lakedemonların adəti üzrə hamı birlikdə ağanın həyatında ziyafət düzəldirdilər, mədə xarab olmasın deyə ət yeyilən günlərdə də boş kələm şorbası, pəhriz vaxtında və pəhriz günlərində isə çörəklə kvas verilirdi. Əsl ət isə ancaq pəhriz bayramında yeyildi.

Bu intizam altında saxlananlara münasib, özlərinə yaraşan paltarlar verilirdi. Qış üçün özleri çariq tikirdilər, çarıqın bağını isə ağa verirdi; yayda isə ayaqyalın gəzirdilər. Deməli, bu osrlərin nə inəyi, nə atı, nə də qoyun-quzusu vardı. Ağa onları yalnız heyvan saxlamaq ıxtiyarından

deyil, heyvan saxlamaq imkanından məhrum edirdi. Tavanaltı olanlar, yeməyinə qənaət edənlər, bir neçə toyuq-cücə saxlayırdılar: ağanın kefi gələndə bu toyuq-cücəni alır, özü istədiyi qədər də pul verirdi.

İşlerin belə qurulması nəticəsində cənab filankəsin kəndinin gündən-günə çıçəklənməsi təccübəli deyildi. Hamının taxılı pis gələndə, onun taxılı bire dörd gəlirdi. Başqalarının taxılı yaxşı gələndə, onunku bire on məhsul verirdi. Çox keçmədən iki yüz kəndlidən elave o, öz mənəfətinə qurban etmek üçün daha iki yüz kəndlidən aldı, bunlarla da əvvəlki kəndliləri kimi rəftar edərək, öz sərvətinini ildən-ilə artırırdı; tarlalarında əzab içinde inildəyənlərin sayını daha da çoxaldırdı. İndi onun kəndliləri minlerlədir, özü də məşhur ekinçi kimi şöhrət qazanmışdır.

Ey vəhi! Sən vətəndaş adını daşımağa layiqsən. İldə bir neçə min pud artıq taxıl hasil edənlərlə derin şirimplar açan öküzə fərq qoyulmursa, bu neçə min pud taxılın dövlətə nə faydası var? Yoxsa vətəndaşların xoşbəxtliyini taxıl anbarlarının dolu, qarımızın boş olmasına görürük? Yoxsa istəyirik ki, hökumətimizə xeyir-dua edən minlər deyil, birçə nəfər olsun? Bu qan içənin var-dövləti onunku deyildir. Bu var-dövlət talarçılıqla qazanılmış sərvətdir və bu sərvət sahibi qanunla ciddi surətdə cəzalandırılmalıdır. Elə adamlar vardır ki, bu cəlladın məhsuldar tarlalarına tamaşa edərkən onu ekinçiliyi təkmilləşdirmənən bir timsali kimi göstərirlər. Beləliklə də istəyirsiniz ki, sizə üreyi yumşaq adam desinlər və özünüüz də ümumin xoşbəxtliyinin himayəçisi kimi qəlembə versinlər. Siz dövlət sərvətinin məbəyi hesab etdiyiniz bu cür cəbri həvəsləndirmək əvəzinə, bu ictimai xəbisden öz insanperverlik intiqamınızı alın. Onun okinçilik aletlərini dağıdın; onun mərekələrini, derz tayalarını, taxıl anbarlarını yandırın, külünü tarlalara sovurun, çünki o, zülmkarlığı bu tarlalarda etmişdir, siz onu dünyaya ictimai bir oğru kimi göstərin ki, onu görenlər ona nifrat etməklə bərabər onun bəd əməllərinin başqalarına sirayət etməməsi üçün ondan uzaq qaçınclar.

VIDROPUSK

Burada mən yene də dostumun kağızlarını gözden keçirməyə başladım. Saray rütbələrini ləgy etmək qaydaları haqqında əsasnamənin layihəsi əlimə keçdi.

GƏLƏCƏYİN LAYİHƏSİ

Cəmiyyətdə pozulmuş olan təbii və vətəndaşlıq bərabərliyini yenə də tədricən tətbiq etməklə, ata-babalarımız bunun üçün dvoryanların hüquqlarını azaltmağı son üsul hesab etməmişlər. Əvvellərde öz şəxsi xidmətləri ilə dövlətə fayda verdikləri halda, şücaət nəsildən-nəslə keçdikdə bu fayda zəiflədi və əkilirkən şirin olduğu halda, nehayət, acı meyvə gətirdi. Mərdlik əvəzində lovğalıq və xudpəsəndlik törədən, nəcib qəlb və səxavət əvəzinə böyük işlər görməkdən qorxan yaltaqlıq və etibarsızlıq əmələ gəldi, əsl xəsislər böyükler kimi qələmə verildilər. Bu qədər dar qəlbli adamlar arasında yaşayaraq ata-babalarının ləyaqat və xidmətlərilə lovğalanıb hünər göstərmək istəyən bir çox hökmər allahlıq iddiası etməyə başladı və elə düşündülər ki, onlara aid olan her bir şey ancaq xoşbəxtlik yaradır, işıqlığa çıxır. Bizim əməllərimizin nəticəsi belə, özü də, ancaq ümumin xeyrinə olmalıdır. Hakimiyətinin belə əzəmətləndirilməsilə nəşələnən padşahlar elə xəyal etdilər ki, hər saat onların hüzurunda əl bağlayıb duran qulları və nökərleri onlardan işıq alırlar; guya şahların parıltısı bir çox şeyi işıqlandırır və daha qüvvətlə eks olunur. Lakin bu cür xam xəyalları padşahlarda bir fite və ya şıqqılıtxa itaet edən və heykəl misallı xalis teatr kuklaşı olan saray adamları oyatmışlar. Saray rütbələrinə göz gözdir-sək, təessüflə gülümşəyərək, öz xidmətləri ilə lovğalanan adamlara baxmaq istəmərik; lakin onların üstün tutulduqları xidmətlərinə hönkürtü ilə ağlayarıq. Mənim baş xidmətçim, mehtərbaşım və hətta, mehtərim və faytonçum, aşpazım, süfrəmi idarə edənlər, quş ovlayan və ona tabe olan başqa ovçular, mənə xidmət edən ev qulluqçularım, üzümü qırxan, başımı darayan, ayaqqabımın tozunu silənlər, həle adlarını çəkmədiyim bir çoxları, vətən uğrunda canını, qanını əsirgeməyərək, dövlətin şərafı xatırınə hətta, ölümə də gedərək, vətənə canla-başla xidmət edən adamlara bərabər və hətta, onlardan üstün tutulurlar. Mənim evimdə tam bir təmizlik və böyük səliqə olmasının, sizə nə faydası var? Mənim yeməklərim sizinkindən yaxşı bişirilmiş olduqda və mənim qədəhlərim dünyanın hor tarofından gotirilən şorabla doldurulduğda sizin bundan qarınız doyacaqmı? Arabam qızılı tutulmuş və atlarım harın olsa, yolda sizi tutan qar və çovğundan qoruna biləcəkmisiniz? Mənim könlümü açmaq üçün vəhi heyvanlar ovlanmasında sizin ayaqlar altında tapdalanmış tarlanızın məhsulu yaxşımı olacaq, biçənəklərinizin otu bolmu olacaqdır? Siz şəfqət hissili-

gülümseyecəksiniz. Lakin bir çoxları haqlı bir qəzəblə bizi deyəcəkdir: sənin saraylarının səliqəli saxlanmasında qeyrət göstərənlər, bunları qızdırınlar, sənin zəifləmiş mədəni və kütləşmiş zövqünü nəşələndirmək üçün isti yerlərin acı bitkilerini donmuş şimal piylərlə qarışdırınlar; sənin qablarında Afrika üzümünün şirəsini köpükləndirənlər; sənin arabanın ətrafına etirli yağ sürtenlər, atlarına yem verib suvaranlar, sənin namine qalın meşələrin vəhşi heyvanları və göyün quşları ilə qanlı döyüşə girişənlər; bütün bu müftəxorlar, sənin lovğalığına yaltaqlıq göstərən bir çox başqaları kimi, bunlar mendən, döyük meydanında qanlarını sel kimi axıdanlardan, sənin şəhərlərini və əzəmet pərdəsi altında mərdlik kimi görünən acizliyin gizləndiyi sarayları müdafiə edirkən bədəninin on zəruri əzələrini itirənlərdən; verginin ümumi ağırlığını mümkün olduqca yüngülləşdirməye çalışaraq, şənlik, gənclik və eyləncə günlərini yarıq qəpiyə də qənaət etməklə keçirənlərdən, öz rifahını düşünməyib gecə-gündüz elleşərək cəmiyyətin xoşbəxtliyə nail olmasından ötrü vəsait tapmaq üçün çalışanlardan, səni sevdirmek üçün qohumluğa, məhəbbətə, ürək və qan dostluğununa biganə qalaraq məhkəmədə sənin xatırınə həqiqəti göstərənlərdən ucadadırlar. Saçlarımız göstərdiyimiz igidiliklərə ağarır, qollarımız qatlandığımız ağır zəhmətlərdə taqətdən düşür, bunlara baxmayaraq ölüm günümüzdə də sənin mərhəmətinə nail ola bilmirik; zəriflik və eyiblər törədən döşə bəslənmiş bu vücuqlar, vətənin bu bici doğulmuş övladları var-yoxumuza varis çıxacaqlar.

Bir çoxları sizin haqqınızda belə, hətta, bundun da ədalətli sözlər danışırlar. Eyni zorlular, bu sözlər qarşısında nə cavab verecəyik? Biz öz rəzalətimizi hissizliyimizlə pərdəleyəcəyik, bu cür danışnlara qarşı gözlerimizi qəzəblə bəreldeceyik. Haqq sözlərə cavabımız çox vaxt belə olur. Bizlərdən en yaxşımız belə cürət göstərərən ona da kimse töeccüb etməsin; o, yaltaqlarla yaşayır, yaltaqlarla səhbət edir, yaltaqlarla oturub-durur, yaltaqlarla gezir. Yaltaqhə da, təməllüq də onu kar və kor edib hissiyatını elindən alacaqdır.

Lakin qoy belə məzəmmət bizdən uzaq olsun. Kiçik yaşlarımızdan yaltaqlığa nifrot edərək qəlbimizi bu günde qədər də onun şirin zəhərindən qorunuşuq, indi isə sizə qarşı məhəbbətimizin və sədaqətimizin yeni toxahürləri qoy aşkar olsun. Biz indi çar sarayı məmurluğu xidməti ilə hərbi və mülki xidmət arasındakı müqayisəni leğv edirik. Bu qədər iller ərzində aramızda mövcud olmuş biabırçı bir adət qoy xatirələrdən silinib məhv edilsin. Qoy həqiqi xidmət edən və ləyaqətli

adamlar ümumi xeyir üçün ciddi-cəhd ilə çalışanlar öz əməklərinə görə mükafat alsınlar və ancaq belə adamlar fərqləndirilsinlər.

Qəlbimizi, uzun müddət bizi ağırlıq edən bu cür dözləməz yıldı dəzədən azad edərək, xidmət göstərmə və ləyaqət üçün bu dərəcədə təhqirli olan rütbələri leğv etmək qəsdimizin səbəbələrini açıb sizə göstərəcəyik. Sizə deyirlər (ata-babalarımız da bu fikirdə idi) ki, gücü xalqın rəyinə bağlı olan çar taxt-tacı öz zahiri dəbdəbəsi ilə fərqlənməlidir ki, eləhəzətin haqqındakı fikir həmişə tam və sarsılmaz olsun. Xalqlar üzərində hökmədarlıq edənlərin zahiri cəlal və dəbdəbəsinin də səbəbi budur, onları əhatə edən bir sürü qulun mövcud olmasına da səbəb budur. Hər bir adam razılaşmalıdır ki, zahiri görünüş ancaq məhdud fikrili və ağlıdan kəm adamları heyrete gotire bilər. Lakin xalq nə qədər çox maariflənmiş olarsa, yəni xüsusi mədəni insanlar nə qədər çox olarsa, zahiri görünüş də bir o qədər az təsir bağışlayar. Numa hələ o zaman kobud olan romalıları inandıra bilərdi ki, qanunvericilik işini ona Eger pərisi öyrətmışdır. Zəif iradəli peruanlılar səmimiyyətlə inanırdılar ki, Manko Kapalı günəşin oğludur və onun qanunları göydən nazil olmuşdur. Mehəmməd köçəri ərəbləri öz sayaqlamaları ilə aldada bilməşdi. Onların hamısı zahiri dəbdəbeni göstəridilər, hətta Musa da elhəkəm ləvhini dağda ildirilmişlərin şüalanı altında qəbul etmişdir. Lakin indi, aldatmaq istəyənlər üçün parlaq zahiri görünüş deyil, dəlillərin zahiri görünüşü, təbiri caizsə, əqidənin zahiri görünüşü lazımdır. Hazırda öz ərizəsini yuxarı idarələrə təsdiq etdirmək istəyən adam zahiren faydalı adam olduğunu işə salmalı və bununla da hamının qəlbini yumşaltmalıdır. Madam ki, biz bütün qüvvəmizi hamının və hər kesin faydası üçün sərf edirik, zahiri dəbdəbə bizim nəyimizə lazımdır? Bizim üzümüzü ağ edən, dövlətin səadəti üçün olan cari qərarlarımı dəyişdirmi? Bizə göz yetiren hər bir kes bizim xeyirkən olduğumuzu görər, bizim göstərdiyimiz mərdlikdən fayda görcəyini anlayar və bize bir dəhşətli adam kimi deyil, səadət getirən bir adam kimi hörmət edərlər.

Qədim iranlılar həmişə səxavətlə idarə edilseydilər. Əhrimənin və mənşur əzəli şərin mövcud olmasını arzu etməzdilər. Lakin dəbdəbeli zahiri görünüş bizim üçün faydasız olduğu kimi, onu mühafizə edən adamlar da dövlət idarəsində bir o qədər zərərlə ola bilərlər. Bütün səyələri yalnız bize yaltaqlıq etməkdən ibarət olan belə adamlar xoşumuza gələn hər bir şeyi icra etməkdə misilsiz zövq və səliqə göstərəcəklər. Arzumuz dərhal yerinə yetiriləcəkdir; yalnız bizdə neinkı arzu, hətta fikir belə oyanmağa yol verməyəcəklər, çünki hər bir arzu

və fikrimizin təmin edilməsi işi irəlicədən hazırlanmışdır. Belə bir yaranmanın təsirinə baxsanız dəhşətə gələrsiniz. Ən möhkəm bir ürek də adı müvəzətinə itirib sarsıya biler, yałtaqlığın şirin lay-layı onu yuxuya verər. Bu şirin sehr, ağılı da möhv edər, qəlbini de. Görmədiyimiz kədər və narazılıq bizə keçici bir nasazlıq kimi görünür; bunlar üçün kederlənməyi ya özümüzə ayıb bilər, ya da iyriencə bir hal hesab edərək, onlardan şikayətlənməyi də qadağan edərək. Ən ağır kədər və yara, ölümün özü belə bizə zərurətdən irəli gələn adı bir hal kimi görünür və qara perdə dalında görünərek, bizə teatr tamaşası kimi ani bir təsir bağışlayar. Ona görə ki, xəstəliyin oxu və bəlanın iynəsi bizim bədənimizə soxulmamışdır.

Bu, padşahların dəbdəbəli əməllerinin törendiyi bütün fəlakətlərin ancaq zəif bir təsviridir. Biz xoş niyyətlərimizin qəzəbindən gizlənə bilməmişsə, xoşbəxt deyilikmi? Timsalın sirayət etməsinə də mane ola biləseydik xoşbəxt olmazdım mı? Biz öz rəhəndiliyimizə əminik, kənar bir əxlaqsızlıq etmədiyimizə əminik, arzularınızın mötedil olmasına əminik, yenidən ömrümüzü xoşallıqla keçirek və qarşılıqlı fayda üçün hakimiyyətlə azadlığı necə birləşdirmək lazımlı gəldiyini göstərməkdə gələcək nəsillər üçün nümunə olaq.

TORJOK

Burada, poçt həyətində mən ərizə vermək üçün Peterburqa gedən bir adama rast gəldim. Onun ərizəsi hamim şəhərdə sərbəst surətdə kitab çap etmək üçün icazə almaqdən ibarət idi. Mən onu deyirdim ki, bunun üçün icazə lazım deyildir, çünki bu işdə hamiya sərbəstlik verilmişdir. Lakin o, senzura cəhətdən azadlıq isteyirdi; bu xüsusda o, belə fikir edirdi.

Bizdə mətbəə saxlamağa hamının ixtiyarı vardır, bunun üçün xüsusi şəxslərə icazə verməkdən qorxmaq vaxtları keçmişdir; xüsusi mətbəələrdə yalan şeylər çap oluna bilər, deyə hamı üçün xeyirli və faydalı olan bu işdən çəkinirdilər. İndi hamının azad surətdə çap maşını ola bilər, lakin çap oluna bilən şey qəyyumluq altındadır. Senzura şüurun, fərasətin, təfəkkürün, əzəmetli və gözəl nə varsa hamisinin dayısı olmuşdur. Lakin dayələr olan yerdə, deməli, qayış və aşırma ilə gəzən uşaqlar da vardır ki, bundan da çox zaman onların ayaqları əyri olur;

qəyyum olan yerdə, demək, özlərini idarə etməyi bacarmayan kiçik yaşlılar, inkişaf etməmiş şüurlar vardır. Dayə və qəyyumlar həmişə mövcud olarsa, uşaq uzun zaman qayış və aşırma ilə gəzəcək və böyüyəndə də şikest olacaqdır. Nadan həmişə Mitrofanuşka olar, dayəsiz bir addım da atmaz, öz miras malını qəyyumsuz idarə edə bilməz. Adı senzuranın nəticələri her yerde belədir, senzura nə qədər çox telebkar olarsa, nəticəsi də bir o qədər tohlükəli olar. Görün Herder nə deyir: "Yaxşı bir işi və təşəbbüsü həvəsləndirməyin en yaxşı üsulu fikir və düşüncələre mane olmamaq, bunlara sərbəstlik və azadlıq verməkdir. Elm aləmində istintaq zərərlidir: istintaq havanı qəlizləşdirir və nəfəsi daraldır. Gün üzü görənə qədər on senzordan keçən bir kitab deyil, müqəddəs inkvizisiyanın saxtasıdır; çox zaman eybacərləşdirilmiş, deyənəkə kötəklənmiş, ağızına lavaşa vurulmuş bir məhbus, həmişəlik bir quldur... Həqiqət sahələrində, fikir və mənəviyyat aləmində yer üzünün heç bir hökmdarı qərar verə bilməz və verməmalıdır; belə bir qərarı hökumət də verə bilmədiyi kimi istər keş papaqlı, istər qotazlı senzor heç verə bilməz. Həqiqət aləmində o, hakim deyildir, müəllif kimi bir cavabdehdir. İnsan ancaq mədəniyyət sayəsində istəhən oluna bilər; başsız və beyinsiz nə əl tərpənə bilər, nə ayaq... Dövlətdəki qanun-qayda nə qədər möhkəm olarsa, nə qədər müntəzəm və parlaq olarsa və dövlət öz möhkəmliyinə əmin olarsa, hər bir rəyin meydana çıxmışından, qəzəblənmiş yazıçının hər bir kinayəsində sarsıyb lərzəyə düşməz; fikir azadlığına və mətbuat azadlığına iltifat göstərər və bunun nəticəsində söz yox ki, həqiqət, qazanmış olar. Həlak edənlər şübhəli olurlar, gizli xəbisler qorxaq olurlar. Ədaləti, möhkəm intizamlı və alní açıq mərd bir adam haqqında hər şey danişa bilərlər. O, hər gün öz adəti üzrə herəkət edir və onun haqqında düşmənlərinin düzəltidikləri iftiralar onun xeyrine olur. Fikirdə iltizam zərərləşdirir... Dövlət başçısı hamının rəyini əhatə etməkden ötrü, öz dövlətində bu rəylərə imkan vermək, maarifləndirmək və onlardan ümumin xeyrinə istifadə etməkdən ötrü rəylər haqqında ədalətli olmalıdır: buna görə də dünyada həqiqi mənada böyük hökmədar çox nadirdir".

Hökumət, kitab çap etməyin faydasını başa düşüb, bu iş üçün hamiya icazə vermişdir; lakin yeni fikirlərin qadağan edilməsi azad surətdə kitab çap etmək kimi gözəl bir niyyəti mənasız edəcəyini bundan daha artıq başa düşərək, nəşriyyata nəzarət etməyi senzuraya və ya əxlaq və tərbiyə idarəsinə tapşırılmışdır. Bu cəhətdən onun

vəzifəsi ancaq zərərlı əsərlərin satılmasını qadağan etməkdən ibarət ola bilər. Lakin bu senzuranın özü də artıqdır. Əxlaq və təbiyə idarəsinin bir nəfər anlaqsız uryadnik mədəniyyətə böyük zərər vura bilər ve idrakın inkişafını uzun illər ləngidə bilər; uryadnik faydalı ixtirani, yeni fikri qadağan edər və hamını çox böyük şeylərdən məhrum edər. Kiçik bir misal. Təsdiq olunmaq üçün əxlaq və təbiyə idarəsinə bir romanın tərcüməsini gotirmişdilər. Mütərcim müəllisin yazdıqlarını tərcümə edərək sevgidən behs olunan yerdə sevgini hiyləgər allah adlandırmışdır. Bütün varlığı ilə ixlas göstərən rütbəli senzor: "allaha hiyləgər demək ədəbsizlikdir" deyərək, bu ifadənin üstündən qələm çekmişdir. Adam başa düşmediyi bir şeyə qarışmamalıdır. Təmiz hava istəyirsənə, hisli çırağı rədd et; işiq istəyirsənə qaranlığı rədd eley; uşaqın qorxaq olmasını istəmirsənə, çubuğu məktəbə buraxma. Şallaq vo dəyenəyin dəb olduğu bir evin xidmətçiləri serxos, oğru və belkə bunlardan da pis olalar!

Qoy kimin ağlinə nə gelirsə çap etdirsin. Kim mətbuatda özünü təhqir edilmiş görərsə, ona rəsmi qaydada məhkəmə vasitesilə kifayət verilsin. Mən bunu istehza ilə demirəm. Söz həmişə əməl olmadığı kimi, fikir və rəy də cinayət demək deyildir. Bu, yeni Qanunnamə haqqındaki Tapşırığın qaydalarıdır. Lakin söyüş, sözdə də, mətbuatda da söyüsdür. Qanunda heç kəsi yamanlamağa icazə verilməmişdir; hamı azad surətdə şikayət edə bilər. Lakin birisinin bir başqası haqqında doğru söz deməsini yaman hesab etmək qanunda yoxdur. Kitablar polisin damgası olmadan çap edilərsə bundan nə zərər gələ bilər? Bundan nəinki zərər golməz, hətta bunun xeyri olar; birincidən sonuncuya qədər, kiçikdən böyüyə qədər, şahdan başlamış ən adi bit vətendaşa qədər bunun xeyri olar.

Senzuranın adı qaydaları, təbii dinə və vəhyə qarşı nə varsa hamısını, üsul-idarəyə zidd olan hər bir şeyi qadağan etməkdən, qaramaqladan, cırıb atmaqladan, yandırmaqladan, cəmiyyətin əxlaq qaydalarına, quruluşuna və asayışinə qarşı çıxan hər bir şəxsiyyətin adına

¹ Deyirlər ki, bu cür bir senzor da, allah haqqında behs edilən bir əsərin çapına icazə vermeyərək demişdir: "Monim onunla alib-verməyim yoxdur." Hansı bir əsərdə bu və ya başqa bir dövlətin xalq adətləri pisləndikdə o belə əseri yaramaz hesab edərək demişdir; bu dövlət Rusyanın dosluq müqaviləsi vardır. Bir əsərdə knyaz və ya qraf haqqında danışıldıqda, o belə kitabın çapına icazə verməyərək deyirmiş: bu, şoxsiyyətdir, çünki bizim adlı-sanlı adamlarımız içərisində də knyaz və qraf vardır (Müəllisin qeydi).

qəlem çəkməkdən ibarətdir. Bunu etrafı surətdə gözdən keçirek. Bir nəfər dəli, xəyal ilə ürəyində deyil, uca səsle: "allah yoxdur" desə, bütün dəlitərin ağzında ucadan və tələsik: "allah yoxdur; allah yoxdur" deyən əks-səda eşidilərsə, bundan nə çıxar? Əks-səda səsdir; havada cingildəyer, havanı azacıq dalgalandırar, sonra isə yox olar. Çox az halarda şüura təsir göstərər, göstərə də bu təsir çox zəif olar; ürəyə isə əsla təsir göstərə bilməz. allah həmişə allah olaraq qalacaqdır. Onun varlığını ona inanmayanlar da hiss edirlər. Ele güman edirsənə ki, nasaz danişmaqla allah-taala təhqir edilmiş olar, əxlaq idarəsinin uryadnikı onun əvəzинə iddiaçı ola bilərmi? Qadir allah naqqala və hay-küye etimadnamə verməz. Bütün kainatın sahibi olan, guruştu töredən və şimşek oynadan bir qədər sahibi, (bütün kainat ona tabedir) təreddüd edən qəlbərdən, yer üzündə allahın vəkili olmaq xəyalılıq yaşayan şahdan da intiqam almağı özünə layiq bilməz. Əzeli-əbədi allahın təhqir edilməsində kim özünü hakim hesab edə bilər? allahın təhqir edilməsi haqqında mühakimə yürütməyə cüret edən şəxsin özü allahu təhqir etmiş olur. allah qarşısında həmin bu adam cavab verəcək. Bu vaxta qədər Rusiyada açıq dindən dönüb mürtdə olanlar allahın varlığını inkar edən allahsızlardan daha çox zərər vurmaşlar. Belələri bizdə azdır, çünki bizdə hələ metafizika haqqında az düşünürər. allahsız metafizikada raskolnik¹ (din təfriqəci) isə üç barmaqda dolasılıq qalır. Yunan dininin ümumi nəzeriyyəsindən hər hansı bir cəhətdən kənara çıxan bütün rusları biz raskolnik adlandırıraq. Rusiyada raskolnik çoxdur, buna görə də onların ibadətinə icazə verilir. Bəs açıq surətdə yoldan çıxmaga nə üçün icazə verilməsin? Nə qədər açıq olsa, o qədər də tez dağılar. Şəhidlər təqib noticəsində meydana gəlmişlər; amansızlıq xristian qanunumun özünün bir dayağı idi. Raskolların əməlliəti bezən zərər yetirir. Onu qadağan elə. Bu əməller timsal göstərilməklə təbliğ edilər. Timsalı yox et. Raskolnik çap olunan kitabın görə özünü oda atmaz, amma hiyləgər timsaldan atar. Sarsaqlığı qadağan etmək, onu həvəsləndirmək deməkdir. Onu başına burax; nəyin sarsaq və nəyin ağıllı iş olduğunu hər bir kəs görər. Qadağan olunan şey şirin olar. Biz hamımız Həvvanın övladlarıyız.

Lakin qorxaq hökumətlər sərbəst surətdə kitab çap olunmasını qadağan etməklə küfrdən deyil, özlərinin məzəmmət ediləcəklərindən

¹ Pravoslav dinində təfriqə salanlara "raskolnik" deyilir. Əsl pravoslav üzüne üç barmaqlı, raskolnik isə iki barmaqlı xaç çəkir.

qorxurlar. Ağlılsızlıq etdiyi zaman allaha ehtiram etməyen adam, ağlı başına gələndə, qarunsuzluq edən hakimiyətə əsla ehtiram etməz. Qüdretli allahın qəzəbindən qorxmayan adam dar ağacını lağla qoyar. Buna görə də hökumətlər azad fikirdən qorxurlar. Bütün varlığı belə sarsılmış olan azad fikirli bir adam cəsəretli, həm də qüdretli və sarşılmaz əlini hakimiyət heykəlinə uzadaraq onun üzlüyünü və pərdəsini yırtar, onun bütün mahiyyətini ifşa edər. Onun çürük ayaqlarını hamı görər, ona dayaq üçün hər kəs nə vermişə geri alar, qüvvə öz mənbəyinə qayıdar, heykəl yixitər. Lakin hakimiyət duman kimi rəyə arxalanmazsa, onun tac-taxtı səmimiyyətə və ümumi səadəti və məhəbbətinə əsaslanarsa, – onun bünövrəsi aşkarca çıxarıldıqda daha da möhkəmlənməzmi, onu sevən dəha səmimiyyətlə sevməzmi? Qarşılıqlı olmaq təbiəti hiss etməkdir, bu meyl insanın təbiətindədir. Möhkəm və davamlı bir bina üçün özünün bünövrəsi kifayətdir, ona dayaq verməye ehtiyac yoxdur. Bu bina ancaq köhnəlib sarsıldıqda ona elavə direkt vurmaq lazımlı gələr. Hökumət həqiqi bir hökumət, onun rehberləri səmimi olarlarsa, bütün ifstıralar, bütün pisliklər öz sahiblərinə qayıdar; həqiqətin üzü isə həmişə ağ, alnı da açıq olar. Sözlərdən qəzəblənən adam (həqiqətə əsaslanan bütün möhkəm fikirleri hökumət adamlarına xoş gelmek üçün hakimiyətə zidd adlandırmış) allaha qarşı nasaz danışan adam kimi bir ağlılsızdır. Hökumət özünə müəyyən edilmiş yol ilə gedərsə, allah nasazdan narahat olmadığı kimi hökumət də boş iftira sesindən qəzəblənməz. Lakin hökumət tamahkarlıq edərək həqiqəti ayaq altına salarsa, vay onun halına. Belə olduqda tekə möhkəm bir fikir də onu narahat edəcək, həqiqətin səsi onu sarsıdacaq, mərdlik əməlləri onu məhv edəcəkdir.

– Şəxsiyyət, həm də acıdıl şəxsiyyət təhqirdir. Hoqiqət danışan şəxsiyyət həqiqətin özü kimi yol verilən bir şeydir. Gözünə perde çəkilmiş bir hakim ədalətsiz mühakimə edərsə və günahsız adamın müdafiəçisi hakimin qəddar hökmünü nəşr edər və hakimin hiyle və ədalətsizliyini göstərərsə, bu şəxsiyyətdir, həm də yolverilən şəxsiyyətdir; müdafiəçi onu satqın, riyakar, səfəh hakim adlandırarsa o, şəxsiyyətdir, həm də yolverə bilən şəxsiyyətdir. Onu pis və yaman sözlərlə və bazar söyüslərlə biabır edərsə, bu da şəxsiyyətdir, lakin acıdıl və yolverilməz bir şəxsiyyətdir. Hakim, hətta həqiqəti müdafiə edirkən təhqir edilmiş olsa da, hökumət hakimin müdafiəsinə qalxmamalıdır, bu onun işi deyildir. Bu işdə hakim deyil, təhqir edilmiş şəxs müddəi olar. Hakim

isə dünya qarşısında və onu hakim təyin edən qarşısında ancaq öz eməlləri ilə bəraət qazanmalıdır.¹ Şəxsiyyət haqqında bu qayda ilə mühakimə yürütülmək lazımdır. Həmin şəxsiyyət cezaya layiqdir, lakin onun əsərlərinin çap edilməsinin zərərdən çox xeyri vardır. Hər bir şey qaydaya düşsə, qərarlar homişə qanuna əsasən çıxarılsa, qanun homişə həqiqətə əsaslanısa, kədər və qüssə rəf edilsə, o zaman, ancaq o zaman şəxsiyyət pozğunluq edə bilər. Bir neçə kəlmə də yaxşı əxlaqlılıq və sözlerin ona nə qədər zərər verməsindən danışaq.

Şəhvpərəstlik təsvirləri ilə dolu olan, əxlaqsızlığa sövq edən, bütün səhifələri və sətirləri təhrikədici ehtiras sehnələrini göstərən əsərlər gənclər və yetişməmiş duyğular üçün zərərlidir. Belə əsərlər onların qızığın xəyallarını alovlaşdıraraq, yağımış hissələri hərəkətə getirərək və sakit üreyi heyecanlaşdıraraq vaxtsız yetkinliyinə səbəb olmaqla, gənclərin möhkəm hissələrini aldadır və beləliklə də, onların tez qocalmasına zəmin hazırlayırlar. Belə əsərlər zərərlə ola bilər; lakin əxlaqsızlığın kökünü təşkil edən bunlar deyildir. Gənclər bu kitabları oxuyub hədsiz eşq şəhvətinə meyl göstərsələr də, öz gözəlliklərile alver edənlər olmasa, bu meyli işə sala bilmezlər. Rusiyada belə əsərlər hələ çap edilməmişdir, lakin hər iki paytaxtın hor küçəsində ənlikli-kirşanlı məşuqələri görülür. Əxlaqi, sözden çox əməl, timsal isə daha çox pozar. Öz ürəyini hərracda çox pul verənə satan gəzəyən məşuqələr minlərlə gənci zöhrəvi xəstəliyə mübtəla edər və minlərlə də galəcək nəsil bu xəstəliyə tutular. Lakin hələ ki, kitabdan xəstələnən olmamışdır.

Deməli, senzura hərracda satılan qızlar üçün saxlanmalıdır, ağlı əxlaqsızlaşdırın olsa da, əsərlərə senzura toxunmamalıdır. Sözümüz bununla qurtarıram: çap olunan şeylərin senzurası cəmiyyətə aiddir, yazardımı cəmiyyətin özü ya yüksəklərə qaldırar, ya da onun əsərinin vərəqlərini şey bükəmək üçün işlədər. Eləcə də səhne əsərini teatrın müdürü deyil, tamaşaçılar ruhlandırır; bələliklə, çap olunmuş əseri də

¹ Amerikada baş verən çevrilişdə iştirak etmiş və bununla da şöhrət qazanmış və sonralar Pensilvaniyada prezident olmuş Q. Dikinson, üzərinə hücum edənlərlə çarşılaşmayı özüne ayıb bilmirdi. Onun əleyhinə on şiddəti vərəqələr naşr edilmişdi. Vilayətin on birinci inzibati reisi meydana gironok, özünü müdafiə üçün dəllərini çap etdirdi, bəraət qazandı, öz düşmənlərinin dəllərini puça çıxarıb, onları utandırdı... Birisi öz çap əsərile bir adamı camaat qarşısında itibəm edərə, ondan intiqam almaq istədikdə belə hərəkət etməlidir. Bir yazının çap edilməsinə mane olan bir adam belə düşünməyə vadar edir ki, çap olunmuş söz hoqiqətdir, intiqam alan şəxs isə yazılanı tamamilə müvafiqdir. (Müəllifiin qeydi).

senzura nə şərəfli, nə də şərəfsiz edə bilər. Pərdə qalxır, hamı diqqətlə sahneyə baxır; əsər tamaşaçılardan xoşuna gəlirse əl çalırlar; xoşlarına gəlmədikdə isə ayaqlarını yera döyür və fit çalırlar. Sarsaq bir şeyi sən cəmiyyətin öz mühakiməsinə burax; cəmiyyət minlərlə senzor tapar. Yaramaz bir fikri qəzəblənən camaat qadağan etdiyi kimi, on ciddi bir polis qadağan edə bilməz. Yaramaz fikrə bir dəfə diqqət verərlər, sonra isə belə fikir ölüb gedər və bir daha dirilməz. Lakin elm sahəsində biz senzurənin faydasız bir şey olduğunu, yaxud onun daha zərərlili olduğunu etiraf etmək kədər, mətbuatın azad olmasının geniş və hədsiz faydasını dərk etmiş oluruq.

Bunun üçün, gərek ki, sübut lazım deyildir. Hər bir adam azad surətdə düşüne bilərsə və öz fikrini hamiya münaqişəsiz elan edə bilərsə təbiidir ki, icad edilən, ixtira edilən hər bir şey məlum ola; böyükün əzəmeti götürür, həqiqət də parlayar. Xalqlara hökmdarlıq edənlər həqiqət yolundan kənara çıxmadan qorxarlar və bu işə cürət edə bilməzler, çünki onların tutduğu yolun, hiddət və hiylələrinin üstü açılar. Ədaletsiz hökmə imza atan hakim lərzəyə düşər, öz hökmünü cirib atar. İxtiyar sahibləri bu ixtiyardan ancaq öz arzularını yerinə yetirməkdən ötrü istifadə etməkdən utanırlar. Gizli talana talançılıq, gizli qətlə qatillik deyilər. Bütün xəbis adamlar həqiqətin ciddi baxışlarından qorxarlar. Həqiqi bir asayış bərpa olar, çünki bu asayışə fitne qatan olmaz. İndi ancaq suyun səthi sakit görünür, lakin dibindəki lil qalxır və suyu bulandırır.

Senzurəni pisləyən şəxs mənimlə virdalaşırkən mənə bir dəstərçə verdi. Oxucu, canın sıxılmazsa qarşındakını oxu. Təsadüfen sən özün senzura komitəsində işləyənlərdən olsan, vərəqi büküb cəld uzaqlaş.

SENZURANIN ƏMƏLƏ GÖLMƏSİ HAQQINDA QISA HEKAYƏT

Biz senzura ilə inkvizisiyanın bir kökdən olduğunu, senzurənin, yeni kitablar çapa buraxılmazdan əvvəl onların yoxlanmasının inkvizisiya baniləri tərefindən icad edildiyini desək və bunu aydın dəlillerlə sübut etsək, yeni bir söz deməmiş olsaq da, keçmiş zamanların qaranlıqlarından bir çox başqa sübutlara əlavə olaraq, aydın bir sübut da

taparıq ki, din xadimləri həmişə buxov icad etmişlər ki, bu buxovlar da müxtəlif dövrlərdə insan şüurunun inkişafına mane olmuşdur; həmin din xadimləri, əzəmetə və azadlığa doğru yüksələ bilməsin, – deyə şüurun qanadlarını kesmişlər.

Biz, keçən zamanlara və əslərə nəzər salaraq hər yerde hakimiyətin əzabverici izlərinə rast gəlir, hər yerdə həqiqətə zoraklıq göstərən qüvvəni, bəzən də xurafatı görürük. Din xadimləri tərefindən həyecana gətirilmiş Afina camaati Protagorun əsərlərini qadağan etdi, onun bütün yazılarını toplayıb yandırmağı əmr etdi. Həqiqət təcəssümü olan Sokratı ağılsızlığa qapılıraq öldürünen və bununla da özüne əbədi lənət qazanan Roma camaati olmamış mı? Biz bu cür qaniçenlik timsallarına Romada daha çox rast gəlirik. Tit Livi nağıl edir ki, Numanın tabutunda tapılmış yazılar senatın əmrlə yandırılmışdır. Müxtəlif zamanlarda belə əmrlər verilmişdir ki, şübhəli kitablar pretora¹ göstərilsin. Svetoni yazır ki, Sezar Avqust iki minə qədər bu cür kitabı yandırtmışdır. İnsan şüurunun uyğunsuzluğuna dair daha bir misal! Bu hökmdarlar, xurafata dair yazıları qadağan edirkən xurafatın məhv olacağını düşünürdülər?

Hər bir adama özünün xüsusiyyətinə görə çox zaman yalnız ani usandırıcı kədərin qarşısını almaq üçün fal aćmağa əl atımağı qadağan edir, avqurların² və aruspitsilərin³ aşkar və dövlət falçılığına icazə verirdilər. Lakin medəniyyət inkişaf etdiyi günlərdə, fal öyrədən və ya xurafatı təbliğ edən kitabları qadağan etmək, yaxud yandırmaq fikrinə düşsəyidər, həqiqətin əldə çomaq olaraq xurafata qarşı hücumu keçməsi, həqiqətin öz varlığı, yoldan azmanın ən amansız bir qənimi olduğu halda, həqiqətin çəşqinqılığı məhv etmək üçün hakimiyətə və qılıncı arxalanması gülünc olmazdı mı?

Lakin Sezar Avqust təkçə falçılığı təqib etməklə kifayətlenmirdi, o, Tit Labienin kitablarını yandırmağı da əmr etmişdi. Seneka ritor deyir ki, “bedəfskarlar onun üçün bu cür bir yeni cəza üsulu icad etmişdilər. Elmdən edam qaydalarını öyrənmək eşidilməmiş və qeyri-adı bir işdir. Lakin dövlətin xoşbəxtliyindən bu ağıllı qəddarlıq Siserondan sonra icad edilmişdir. Üç konsul Siseronun ağlını təqdir etmək fikrinə düşsəydi nələr olardı?” Lakin çox keçmədən, Labienin əsərlərini yandırmaq

¹ Pretor – ali məhkəmə orqanları nümayəndəsi

² Avqurlar – Roma kahinləri

³ Aruspitsilər – Roma falçıları

taşebbüsü göstermiş cəllad cezasına çatdı. O hələ sağlığında öz əsərlərinin də oda atılıb yandırıldığını gördü¹. Seneka deyir: “Burada başqa bir pis hərəkətdən deyil, onun özündən örnək almışlar”² allah eləsin ki, pislik həmişə, pislik edənin öz başına gəlsin və fikri təqib edən adam öz fikirlərinin gülünc veziyyətə düşüb təhqiqə və məhvə məruz qaldığını görən! Əger bağışlana bilən bir qısas varsa o da həmin bu cür qısasdır.

Romada xalq hakimiyyəti zamanlarında bu qayda ilə ancaq xurafat təqib edilirdi, imperatorlar zamanında isə bütün möhkəm fikirlər təqib edilməyə başladı. Kremutsi Kord öz tarixində, Labienin əsərlərinə qəsd edən Avqustun hərəkətlərini lağla qoymağa cürot etmiş Kassini sonuncu romalı adlandırmışdı. Tiverinin qarşısında sürünen Roma senati ona yallaqlıq göstərərək Kremutsinin kitabının yandırılmasını emr etdi. Lakin ondan köçürülmüş bir çox parçalar əllərdə qaldı. Tassit deyir: “Öz qüd-rətlərinə güvənerək gelecek nəsildə əmələ gelən xatirələri məhv edə bileyəkləri xəyalına düşənlərin qayğısını daha artıq lağla qoymaq olar. Hakimiyyət, şüru quduoluqla məhv etməyə çalışırsa da, öz quduoluğu ilə özünü biabır edib, onlara şöhrət qazandırmış olar”.

Sırsə padşahi Antiox Epifanın dövründə yəhudü kitabları yandırılmaqdan yaxa qurtara bilmədi. Xristianların da əsərlərinin taleyi belə oldu. İmperator Dioklitian İncilin yandırılmasını emr etmişdi. Lakin xristian qanunu züləm qalib gələrək, zalimlərin özünü möhkum etdi və hazırda həqiqi bir şahid olaraq qalır ki, fikir və rəylərin təqib edilməsi onları nəinki məhv edə bilməz, bəlkə eksinə, onları daha da möhkəmləndirər və intişar etdirət. Arnobi belə təqiblərə və züləmə qarşı haqlı olaraq üşyan edir. Arnobi deyir: “Beziləri deyirlər ki, qədim dinin əhəmiyyətini inkar edib xristian dinini sübut edən əsərləri məhv etmək haqqında senatın emr verəməsi dövlət üçün faydalıdır. Lakin əsərləri qadağan etmək və nəşr edilmiş əsərləri məhv etməyə çalışmaq allahları müdafiə etmək deyil, həqiqətin təsdiq olunmasından qorxmaq deməkdir”. Lakin xristian dini yayıldıqdan sonra bu dinin xadimləri onların faydasına olmayıb ziddine olan əsərlərə qarşı qəzəblənməyə

¹ Niderlandda, qadağan edilən kitabların ilk siyahısını nəşr etmiş olan Ari Montanus əsərləri həmin siyahıya daxil edilmişdi.

² Labienin dostu olan Kassi Sever onun əsərlərinin yandırıldığını görüb dedi: “İndi mənim özümü yandırmaq lazımdır, çünki mən onları özber bilirəm”. Bu ehvalat rüsvayecidi əsərlər haqqında qanunlar nəşr etmək üçün bir bəhane oldu; bu qanun isə, insanın təbiətinə xas olan meymənlüyü taqlid etmək noticəsində İngilterədə və başqa dövlətlərdə qəbul edilmişdir. (*Müəllisin qeydi*).

başladılar. Bir az əvvəl bütperəstlər arasındaki bu cür sərtliyi mezməmət edirlər, bir az əvvəl onu, müdafiə etdikləri şeyə qarşı etibarsızlıq əlaməti hesab edirdilər, lakin çox keçmədən özləri hökmranlıq etməyə başladılar.

Yunan imperatorları dövlət işlərindən artıq məzheb mübahisələri ilə meşgul olduqları üçün dövləti idarə edən ruhaniylər, İsanın gördüyü işləri və məzhebinə onlar kimi başa düşmeyenlərin hamısını təqib etməyə başladılar. Şür və idrakın yaratdığı əsərlər də bu cür təqib edilməyə başladı. Arinin nəzəriyyəsini lənətləndirmiş Nikey kilsəsinin qərarına əməl edən Böyük deyilən Konstantin, zülmkar Konstantin, onun kitablarını qadağan etdi, onları yandırdı, belə kitabları saxlayan adamları isə ölüm cəzasına məhkum etdi. İmperator II Feodosiy Nestorun lənətlənmiş kitablarının hamısını toplayıb yandırmağı emr etdi. Xalkidon kilsəsində Yevtixinin əsərləri haqqında da belə qərar çıxarılmışdır. Yustinianın hüquq qanunnaməsində bəzi bu cür qərarlar saxlanılmışdır. Ağlılsızlar! Başa düşmürdülər ki, xristian məzhebinin yanlış və ya sarsaq təfsirini məhv etmək, hər hansı rəyi tədqiq etmək üzərində çalışmağı şüura qadağan etməklə, onlar xristian dininin inkişafını lengidirdilər, həqiqəti möhkəm dayaqdan: rəylərin müxtəlifliyindən, mübahisələrdən və fikirləri azad surətdə ifadə etməkdən məhrum edirdilər. Kim zəmin ola bilər ki, Nestoru, Ari, Yevtixi və başqa bu kimi bidətçilər Lüterin sələfləri ola bilərdilər və ümumdünya kilsə yığıncağı çağırılmamış olsayıd! Dekart on əsr əvvəl doğula bilərdi? Cəhaletə və nadanlılıq doğru nə qədər böyük addım atılmışdır.

Roma imperatorluğu dağıdıldıqdan sonra Avropanın rahibləri elm və maarifin hafızları olmusdular. Lakin onlara istədiklərini yazmaqdə kimsə mane olmurdu. 768-ci ildə Benedikt rahibi Amvrosi Oper Apokalipsisə dair təfsirini papa III Stefana göndərir və öz əsərini davam etdirmek və onu nəşr etmək haqqında icazə istəyirken demişdir ki, yazıçılar içərisində o, birinci olaraq belə bir icazəni istəmişdir. O, sözünə davam edərək demişdir: “Alçalmağa məruz qalmış adam öz iradosı ilə baş əydiyi üçün yazı azadlığı kaş məhv edilməyə idi”. Sənə kilsə yığıncağı 1140-ci ildə Abelardin rəyini təqdir, papa isə onun əsərlərinin yandırılmasını emr etmişdi.

Lakin nə Yunanistanda, nə Romada, heç bir yerdə biz elə bir misal tapmışq ki, fikri mühakimə edən hakim intixab edilmiş olsun, bir adam cürət edib desin: əger ağzınızı açıb natıqlik etmək istəsəniz məndən icazə alıñ; bizdə ağıñ, elm və maarif damğalanır və üzərində

bizim damğımız olmadan meydana çıkan her bir şeyi biz qabaqcadan mənəsiz, rəzil və yaramaz elan edirik. Bu cür biabırçı bir ixtira xristian ruhanilərinin serəncamına verilmişdi və senzura inkvizisiya ilə müasirdi.

Tarixə göz gəzdirdikdə çox zaman şüurun xurafata, müasirlərin ən faydalı ixtiralarının kobud cəhələtə üstün olduğunu görürük. Rahiblər möhkəmlənmış bir şeye qorxaq etibarsızlıq göstərək, senzura təsis etməyə və fikir meydana gələn kimi onu dərhal məhv etməyə vadar olduqları zaman, haman o zaman Kolumb dənizlərin naməlum yerlərində dolaşaraq Amerikanı axtarmaq kimi bir işə cürətlə iqdam etdi; Kepler təbiətdə, Nyuton tərefindən isbat edilmiş cazibə qüvvəsini öyrənirdi; haman o zaman, göy cisimlərinin fəzadakı hərəkət yolunu müəyyən eden Kopernik dünyaya geldi. Lakin insan şüurunun taleyi üçün təəssüf ediləcək bir cəhəti deməliyik ki, çox böyük fikir bəzən cəhalət töretmişdir. Kitab çap etmək – senzurani əmələ getirdi; fəlsəfi şüur XVIII esrdə illüminatları meydana çıxartdı.

Qədimdən, 1479-cu ildən bu vaxta qədər məlumdur ki, kitab çap olunmasına icazə verilmişdir. 1480-ci ildə çap olunmuş “Özünü gör, tanı” adlı kitabın sonuna bu cümlələr eləvə edilmişdir: “allahın mər-həmətli bizi, Dalmatiyada birincilik edən Venetsiya patriarxi Morfey Jirardo yuxarıda qeyd edilən əsərləri oxumuş cənabların şəhadətini gözdən keçirdikdən sonra və həmin cənabların reyinə inanaraq, biz də şəhadət veririk ki, bu kitab pravoslav və allahdan qorxan bir kitabdır”. Ən qədim bir ağılsızlıq deyil, ən qədim senzura abidəsi!

Senzura haqqında bu vaxta qədər məlum olan ən qədim qanun 1486-cı ilde, kitab çapı icad edilən şəhərin özündə nəşr edilmişdir. Rahiblərin idarəələri irəlicədən bilirdilər ki, kitab çapı onların haki-miyyətini dağıdan bir silah olacaq, kitab çapı ümumi şüurun inkişafını sürətləndirəcək, buna görə də ümumin faydasına deyil, kimin isə reyinə əsaslanan qüdrətinə kitab çapı son qoyacaqdır. Burada bize müsaidə etsəydilər, fikri məhv və mədəniyyəti rüsvay etmək üçün hələ də mövcud olan bir əsəri buna eləvə edərdik.

Yunanca, latınca və sair kitabların alımlar tərefindən qabaqca baxılıb bəyənilmədən ana dilində nəşr edilməməsi haqqında 1486-cı il tarixli fərman.¹

“allahın inayətilə müqəddəs Maints yeparxiyasının arxiyepiskopu, Almaniyada arxikanslar və kurfərist olan Bertold. İlahi qüdretlə insanın

elm kəsb etməsi üçün sərbəst surətdə müxtəlif elmlərə dair kitab çap etmək və bol kitab əldə etmək imkanı verilmişsə də lakin bizi çatan məlumatə görə bəzi adamlar boş şöhrət qazanmaq və ya sərvət əldə etmək xeyalılıb bu sənətdən pis niyyətlə istifadə edir və insan həyatında bilik əldə etmək üçün verilən bu imkanı fəlakətə və qeybətçilik aletinə çevirirlər.

Biz müqəddəs erkan və dini ayinlərimizə dair, latin dilindən almanın dili tərcümə edilmiş və müqəddəs qanuna hörmətsizlik göstərən kitabların qara camaat içərisində yayılmış olduğunu gördük; bəs nəhayət, müqəddəs qayda və qanunların göstərişlərinə nə deyək; bunlar elmi-ilahide məhərətli adamlar tərefindən, ən müdrik və ən fəsahətli adamlar tərefindən məqul və diqqətlə yazılmış olsa da, elmi özlüyündə o dərəcədə çətindir ki, ən fəsahət və dərin elm sahibi olan adamların bütün ömrü belə elm kəsb etmək üçün kifayət deyildir.

Bəzi axmaq, həyəsiz və cahil adamlar bu cür kitablardı ümumi dili tərcümə etməyə cəsarət edirlər. Bir çox alım adamlar bu tərcümələri oxuyurkən etiraf edirlər ki, böyük uyğunsuzluq və sözləri yerində işlətmeyi bacarmamaq nəticəsində bu tərcümələr orijinalın özündən də anlaşılmaz olurlar. Vəziyyət belə ikən, məzmununa çox zaman yalan şəyər qatılan, yalan adlar artırılan başqa elmi əsərlər haqqında nə deyək?

Bu kimi tərcüməçilər doğrudan da həqiqəti sevirlərse qoy desinlər ki, bu işi nə niyyətlə, yaxşı və ya pis niyyətlə edirlər; qoy desinlər görək, gözəl xristian dininin ilahi fikirləri və elmlər haqqında yunan və latin yazıçıları tərefindən yazılmış düzgün və ağıllı yazıları tərcümə etmək üçün almanın dili müsəiddimi? Etiraf etmək lazımdır ki, dilimiz zəngin olmadığına görə tərcümə üçün kifayət deyildir və buna nüfuz ləzimdir ki, əmlət şəyərin naməlum adlarının öz bəyinlərində düzüb qoşsunlar; qədim adları işlətsələr əsl mənəni pozarlar, müqəddəs kitablarda onların əhəmiyyətinə dair yanlış mühakimə edərlər ki, bizim də ən çox qorxduğumuz cəhət budur. Çünkü əllərinə müqəddəs kitablar düşən kobud və elmsiz adamlara və qadınlara həqiqi mənəni kim göstərər? Müqəddəs İncilin sətirlerini və ya həvvəri Pavelin naməsini gözdən keçirdikdə hər bir ağıllı adam etiraf edər ki, onların üzünü köçürənlər bir çox eləvə və düzəlişlər etmişlər.

Dediklərimiz coxlarına məlumdur. Katolik dinindən olan yazıçıların əsərlərinin ciddi nəzərat altında olmasına nə deyə bilərik? Bir çox misal-lar götirmək olar, lakin bu məqsəd üçün, dediklərimiz də kifayətdir.

¹ Quden tərefindən nəşr edilmiş diplomatiya qanun məccəlesi. Cild IV. (Müəllifin qeydi).

Sözün həqiqətini desək, bu sənətin əsası şanlı şəhərimiz Maintsde gözəl bir surətdə qoyulmuş və indi də şəhərimizdə səliqə ilə mövcud olub zənginləşdiyi üçün bu mühüm sənətin mühafizəsini öz üzərimizə götürsek, edaletli iş görmüş olarıq. Zira vəzifəmiz müqəddəs kitabları pozğunlaşdırılmış, nöqsansız halda mühafizə etməkdir. Beləliklə, həyəsiz, xəbis adamların doğru yoldan azmalrı və cəsaretlərindən danışdıdan sonra, imkanımız olduğu qədər, allahın köməyi ilə əyalətimizin bütün və hər bir ruhani və dünyevi təbəələrinə və əyalətimizdən kənar yerlərdə ticarət edənlərə, rütbə və silklərindən asılı olmayaraq, xəberdarlıq edib, onları cilovlamaq məqsədilə, – bununla hər bir adama əmr edirik ki, heç bir əsər, hansı elmə, bədii sənətə və ya biliyə aid olur-olsun, istər yunan, latin və başqa bir dildən alman dilinə tərcümə edilən və ya artıq tərcümə edilmiş olan, ancaq sərlövhəsi və ya başqa bir yeri dəyişdirilen əsər, çap edilməzdən əvvəl və ya çapdan sonra buraxılışdan əvvəl çap olunmasına və ya buraxılışına universitetin lütfkar və necib olan doktorları və magistrlərindən, yeni bizim şəhərimiz Maintsde ilahiyyata dair məsələlərdə İohani Bertram de Naumburxdan, şəriət elminə dair məsələlərdə Aleksandr Didrixdən, təbabət elminə dair məsələlərdə Feodorik de Meşeddən, filoloji elmlərə dair məsələlərdə Andrey Yelerden, bu məqsəd üçün şəhərimiz Erfurtda intixab edilmiş doktorlardan və magistrlerden, icazə alınmadan yayılmasın və ya açıq, yaxud gizli surətdə bilavasitə və ya başqasının əli ilə satdırılmasın. Frankfurt şəhərində isə satışa buraxılmaq üçün nəşr olunmuş kitablara bələdiyyə idarəsindən illik maaş alan möhtərem və lütfkar bir nəfər ilahiyyat magistri iki və yaxud bir nəfər doktor və litsey direktoru tərəfindən baxılıb təsdiq edilməsə, satışa buraxıla bilməz.

Bir adam bizim bu himayəcilik qərarımıza nifret edərsə və ya bizim bu fermanımızın əleyhinə şəxsən özü, yaxud kənar şəxs vasitəsilə məsləhətlər vererse, kömək edərsə və ya şərait yaradarsa, bizim lənətəmizə giristər olacaq, bundan başqa da həmin kitablar onun elindən alınacaq və xəzinəmizə yüz qızıl qulden cərimə verəcəkdir. Bu qərarı, xüsusi əmr olmadan, heç bir adam pozmağa cəsaret etməməlidir. Bu qərar şəhərimiz Maintsden müqəddəs Martinin qəsrində verilmiş və möhürümüzlə təsbit edilmişdir. Yanvar ayının dördüncü günü 1486-cı il".

Senzor vəzifəsini necə yerinə yetirmək haqqında yənə də onun göstərişi. "1486-cı il Bertold və s. Ən möhtərem alimlərden, Əsanı bizim qədər sevən ilahiyyatçı doktor İ.Bertrama, şəriət elmi doktoru

A.Didrixə, təbabət elmi doktoru F. de Meşəde və filoloji elmlər magistri A.Yelərə salamatlıq və aşağıdakılara əməl etməkdə səy göstərməyi arzu edirik.

Elmi əsərlərin bəzi tərcüməçilərinin və kitab çap edənlərin yoldan çıxmaqları və saxtakarlıqları haqqında məlumat alaraq, mümkün qədər onların qarşısını almaq və yol verməmək məqsədilə əmr edirik ki, yeparxiyada və əyalətimizdə hər hansı bir əsər və ya kitab şəhərimiz Maintsde sizin tərəfinizdən yoxlanılmadan və mahiyyəti məlum edilmədən, onların tərcümə edilməsi və satılması üçün yuxarıda göstərilən fərmana görə sizin icazə və təsdiqiniz olmadan kimse kitabları alman dilinə tərcümə etməyə, çap etməyə və ya çap edib yaymağa cəsarət göstərməməlidir.

Sizin əql və ehtiyatlı olmanızı möhkəm ümidi bağlayaraq, size bunları tapşırıraq: tərcümə, çap və ya satış üçün müəyyən edilən əsərlər və ya kitablar sizə gətirildikdə siz onun məzmununa baxın; onların həqiqi mənasını aydınlaşdırmaq çətin olarsa və ya çəşqinliq və yoldan çıxarma halları əmələ gətirərsə və ya isməti təhqir edəcək olarsa, belə əsərləri rədd edin; icazə verdikləriniz kitablarda isə şəxsi imzanz olmalıdır, yeni əsərlərin və ya kitabın axırında sizlərdən iki nəfər imza etməlidir ki, bu kitablardı siz oxuyub təsdiq etmişsiniz. Siz allahımıza və dövlətimizə faydalı bir xidmət göstərirsiniz. Müqəddəs Martinin qəsrində yazılmışdır. Yanvar ayının 10-da, 1489-cu ildə".

O zamana görə bu yeni qanunu gözdən keçirirkən görürük ki, bu qanun qadağan etməyə daha artıq meyl göstəridi, məqsəd isə bu idi ki, alman dilində az kitab çap olunsun və ya, başqa sözlə desək, xalq həmişə cəhalet içerisinde qalsın. Latin dilində yazılmış əsərlərə, gərək ki, senzura şəmil edilmirdi, zira latin dilini bilən adamlar çəşqinliqdan guya qorunmuşdular, guya onlar sahə buraxmazdalar və oxuduqlarını da aydın və düzgün başa düşürdülər.¹ Beləliklə, ruhanilar isteyirdiler ki, ancaq onların hakimiyyəti ilə əlaqədar olan bir sıra adam mədəni olsun, xalq isə elmi, ilahi qüdrət və onun anlığından daha yüksək hesab edib burlara el atmağa cürət etməsin. Beləliklə həqiqəti və mədəniyyəti en dar bir çərçivə içərisinə almaq üçün olan icad, öz qüdrətinə inanmayan bir hakimiyyət tərəfindən edilən icad, cəhalet və

¹ Bu halı xarici dildə hər cür kitaba malik olmağa icazə verib, həmin kitabların ana dilində oxunmasını qadağan etmək kimi bir vəziyyətə müqayisə etmek olar (*Müəllifin qeydi*).

zülməti davam etdirmək üçün edilən icad, hazırda elm və fəlsəfə inkişaf etdiyi günlərdə, idraka yad olan xurafat yolları rədd edildiyi, həqiqətin getdikcə daha artıq parladıgı, elm mənbəyinin cəmiyyətdə daha geniş sahələrə yayıldığı, hökumətlər çəşqinliyi aradan qaldırmağa və şüurun həqiqətə doğru gedən yolların maneolerdən təmizləməyə səy etdiyi bir zamanda, lərzəye düşmüş hakimiyətin biabırçı rahiblərə mexsus bir icadı indi hər yerdə qəbul edilmiş, kök salmış və çəşqinliğin qarşısını almaq üçün faydalı bir alet kimi tətbiq olunur. Qudurğanlar! Gözünüzü bir açon, siz həqiqətə tərsinə dayaq vermək isteyirsiniz, xalqları çəşqinliqlə maarifləndirmək isteyirsiniz. Özünüüz gözləyin, zira zülmət bir daha baş qaldırmayacaqdır. Cahillər, həm də kobudlaşmış olan cahillər üzərində ağlıq edəcəyinizin, cahillərin öz təbii cəhalətində və ya təbii avamlığında qalması, mədəniyyət vəsaitinin yoxluğundan deyil, mədəniyyətə doğru addım ataraq irəliyə hərəkətləri dayandırılıb, geriyə, cəhaletə tərəf sürüklənməsinin size nə faydası ola bilər? Öz-özünüzlə mübarizə aparıb sağ əlinizle qurdugunuz bir şeyi sol əlinizle daşıtmagın size nə faydası? Siz bundan həzz alan ruhanılərə bir baxın. Siz ruhanılara əvvəlcədən xidmət edirsiniz. Zülməti dağıdın, onda öz üzərinizdə bir buxov, – həmişə müqəddəs xurafatın buxovu olmasa da siyasi xurafat buxovunu, bir o qədər gülünc olmasa da, o dərəcədə fəlakətli olan siyasi xurafat buxovunu hiss edersiniz.

Lakin cəmiyyətin xoşbəxtliyindən sizin əyalətlərinizdə kitab çap olunması qadağan edilməmişdir. Həmişə bahar bir ağac öz yaşılığını itirmədiyi kimi, kitab çap etmə alətlərinin də ancaq işi dayandırıla bilər, lakin mehv edilə bilməz.

Azad kitab çapından öz hakimiyətlərinə qarşı təhlükə əmələ gələ biləcəyindən qorxan papalar senzura haqqında tələsik bir qanun çıxarılmadan çəkinmədilər, bu qayda isə çox keçmədən Romadakı ruhanılər yığıncağında ümumi qanun qüvvəsinə mindi. Müqəddəs Tiveri, papa VI Aleksandr, papalardan birinci olaraq 1507-ci ildə senzura haqqında qanun nəşr etdi. Hər cür xəbislik nəticəsində beli bükülmüş bu papa, xristian dininin temizliyi qayğısına qalmaqdan utanmadı. Lakin hakimiyətin üzü ne zaman utanmışdır! Papa öz fermanını şeytanın şikayetlənməklə başlayaraq yazar ki, şeytan taxila qaramuq otu toxumu səpir, bundan sonra isə söze başlayaraq deyir: "Gösterilən sənət vasitəsilə, dünyanın müxtəlif yerlərində, xüsusiilə Kölndə, Maintsda, Trierdə, Maqdeburqdə çap edilmiş bir çox kitabların və

əsərlərin məzmunu müxtəlif çəşqinliqla, xristian dini üçün təhlükəli nəzəriyyə ilə dolu olduğunu və belə kitabların indi də bəzi yerlərdə çap edildiyini öyrənərək, bu mənfur bəlanın qarşısını tecili surətdə almaq məqsədilə, kitab çap etmək sənəti ile məşğul olanların və onlara mənsub olanların hər birinə və hamisəna və göstərilən əyalətlərdə bütün mətbuat işi ilə məşğul olanlara, həvvarı hakimiyətimiz adından, lənətə cəzalandırılmaq və onlardan möhtərem rahiblər heyəti, Köln, Maints, Trier və Maqdeburq arxiyepiskoplari və ya onların canişinləri tərəfindən öz əyalətlərində həvvarilər otağı nəfina alınan pul cəriməsi qorxusu ilə ciddi surətdə qadağan edirik ki, yuxarıda göstərilən arxiyepiskoplara və ya canişinlərə rəsmi məlumat vermeden və onların pulsuz xüsusi və düzgün icazələri olmadan kitab, əsər və ya yazıları çap etməyə, yaxud çapa verməyə cəsaret etməsinlər, çapa təyin edilmiş kitab və əsərləri özləri diqqətlə gözdən keçirmədən və ya alımlar və ortodokslar vasitəsilə yoxlamasını təmin etmədən, onlara icazə verməyi, pravoslavlərin əqidəsinə zidd, allahsız və yoldan azdırıcı əsərlərin çap edilməməsinə lazımı qəder sey etmələrini onların öz vicdanına tapşırırıq". Keçmiş kitabların bundan sonra da fəlakət töretnəməsi üçün, kitablara dair bütün cədvəllerin, çap edilmiş kitabların gözdən keçirilməsi və məzmununda katolik məzhəbini zidd bir şey olan bütün kitabların yandırılması haqqında əmr verilmişdi.

Siz ey senzura təsis edənlər! Unutmayın ki, siz papa VI Aleksandra berabər tutularsınız və bunun üçün də utanarsınız.

1515-ci ildə Lüteran ruhanılər yığıncağı senzura haqqında belə bir qayda qoymuşdu ki, heç bir kitab ruhanılər tərəfindən təsdiq olunmadan çap edilməsin.

Yuxarıda deyilənlərdən gördük ki, senzurani ruhanılər icad etmişdir və senzura yalnız onlara xidmət etmək üçün idi. Senzura haqqında verilən qanunları pozan adamın, dəhşətlə lənətlənməsi və cərimə edilməsi o zaman edaletli görünə bilərdi. Lakin Lüter tərəfindən papa hakimiyətinin təkzib edilməsi, Roma dinindən müxtəlif məzhəblərin ayrılməsi, otuz illik müharibə dövründə hökmardarların münaqişəsi nəticəsində adı senzur damğası vurulmadan çox kitab buraxıldı.

Buna baxmayaraq, ruhanılər hər yerdə kitab nəşri üzərində senzura təsis etmək selahiyətini məniimsədilər; 1650-ci ildə Fransada mülki senzura təsis edilirkən Paris universitetinin ilahiyyat fakültəsi, bu hüquqdan iki yüz il ərzində istifadə etməkdə olduğuna əsaslanaraq yeni qoyulan qaydaya etiraz etmişdi.

İngilterədə kitab çap edilməsi işinə başladıqdan az sonra¹ senzura təsis edildi. İspaniyada inkvizisiya və ya Rusiyada gizli Dəftərxana olduğunu kimi Ingilterədə də vaxtılı onlar qədər dəhşətli olmuş Ulduzlu saray çapçılarının və çap dəzgahlarının sayını müəyyən etdi; qoruyucu vəzifəsi təsis etdi ki, bunun da icazəsi olmadan bir şey çap etməyə heç kəs cəsarət edə bilmədi. Hökumət haqqında yazanlara qarşı onun amansızlığıının həddi yox idi, onun tarixi ağır cezalar tarixidir. Deməli, Ingilterədə ruhani xurafat, şüuru ağır senzura cilovu ilə cilovlamağa qadir olmadığı halda, siyasi xurafat onu ağır cilovla cilovladı. Lakin bunların her ikisi çalışırkı ki, hakimiyət toxunulmaz halda qalsın, mədəniyyətin gözləri daima cazibədarlıq durunu ilə örtülsün və zorakılıq şüura hakim kəsilmiş olsun.

Qraf Straford öləndən sonra Ulduzlu saray dağıldı; lakin nə onun dağılıması, nə I Karlin məhkəmə qərarı ilə edam edilməsi Ingilterədə azad kitab çapını təmin edə bilmədi. Uzun parlaman, kitab çapının azadlığı əleyhinə qoyulan qaydaları bərpa etdi. II Karl və I Yakov zamanında bu qaydalar yenidən bərpa edildi. Hətta, 1692-ci ildəki çevrilişdən sonra da bu qanun təsdiq edildi, lakin bu qanun ancaq iki il davam etdi. Bu qanun 1694-cü ildə “vəfat etdi”, Ingilterədə azad kitab çapı tamamilə təsbit edildi, senzura da axırıncı dəfə əsneyib, gəbərdi.¹

Amerika hökumətləri vətəndaş azadlığını təsdiq edən en birinci qanunlar içərisində mətbuat azadlığını qəbul etdilər. Pensilvaniya əyaləti özünün əsas qanunlarının 1-ci fəslində, Pensilvaniya əhalisi hüquqlarını uzun-uzadı elan etdiyi 12-ci maddədə deyir: “Xalq danışmaq, yazmaq və öz rəyini bildirmək hüququna malikdir; demək, mətbuat azadlığı heç bir zaman çatınləşdirilməməlidir”. 2-ci fəslin 35-ci bölməsində üsul-idarə haqqında deyilir: “Qanunverici məclisin qanun-qaydalarını və ya başqa üsul-idarə sahələrini tedqiq etmək istəyən her bir kəs üçün mətbuat azad olmalıdır”. Pensilvaniya dövlətində üsul-idarəyə dair 1776-cı ilin iyul ayında layihə çap edilmişdi ki, Pensilvaniya əhalisi bu layihə ilə tanış olub, layihə haqqında öz fikirlərini deyə bilsinlər; bu layihənin 35-ci bölməsində deyilir: “Qanunverici

¹ Londonlu tacir William Kakston Ingilterədə 1474-cü ildə IV Eduardın zamanında kitab çap etmək işinə başladı. İngilis dilində çap edilmiş ilk kitab fransızcadan tərcümə edilmiş “Dama oyunu haqqında mühəkimələr” olmuşdur. İkinci kitab lord Riversin tərcümə etdiyi “Filosofların kəlam və sözleri külliyyatı” olmuşdur (*Müallifin qeydi*).

hökuməti yoxlamaq istəyən her bir kəs üçün mətbuatın qapıları açıq olmalıdır, ümumi məclis isə bu məsələyə heç bir cəhətdən toxunmamalıdır. Məclisin hərəkatları haqqında, üsul-idarənin müxtəlif sahələri, ümumi işlər və ya xidmətçilərin öz vəzifələrini yerinə yetirmək cəhətdən onların rəftərləri haqqında qeydlər, qiyamətləndirici fikirlər, müşahidələr neşr etmiş heç bir nəşriyyatçı məhkəməyə cəlb edilməməlidir. Delevar dövləti hüquqlar izahatının 23-cü maddəsində deyilir: “Kitab çapı azadlığı həmişə pozulmaz olmalıdır”. Mariland dövləti bu məsələni 38-ci maddədə yenə də haman sözlərlə izah edir. Virginiya dövləti 14-cü maddə həmin sözlərlə deyir: “Kitab çapı azadlığı dövlət azadlığının en böyük arxasıdır”.

Fransada baş vermiş 1789-cu il çəvrilişinə qədər kitab çap etmək işi bu dövlətdə sıxışdırıldığı kimi, heç bir yerdə bu dərəcədə sıxışdırılmamışdı. Yüzgözlü Arq, yüzqollu Briarey, Paris polisi eserlərə və yazılıclarla qarşı çox quduzluq edirdi. Nazirlərin yırtıcılığını və əlaqəsizliğini təqdir etməyə cürət göstərmiş zavallılar Bastiliya zindanlarında çürüyürdülər. Fransız dili Avropada bu qədər geniş işlənib, ümumi bir dil şəklini almasayıdı, senzuranın qırıncı altında inleyen Fransanın yazılıcları bu dərəcədə ezmətli fikir zirvəsinə yüksələ bilməzdilər. Lakin fransız dilinin ümumi bir dil şəklini alması Hollandiyada, Ingilterədə, İsveçrədə və Almaniya torpağında kitab çap etmək işinə səbəb oldu və Fransada baş qaldırımağa cürət etməyen şəyler, başqa yerlərdə azad surətdə cələn edildi. Beləliklə də öz ezelələrlə məğrur olan qüvvə istehzaya hədəf olub heç kəsi qorxuda bilmədi; bu surətlə, quduzluqla köpüklənən ağızlar açıq qaldı, söz isə özünə möhkəm addımlarla yol açıb onların qəzəbini düşərək olmadı.

Lakin insan şüurundakı uyğunsuzluğa təccüb edilməlidir. Hazırda, Fransada hamı azadlıqdan dəm vurdugu, azığlıq və özbaşınlıq həddini aşdıığı bir zamanda, Fransada senzura leğv edilməmişdir. İndi orada hər bir şey qadağansız çap olunursa da, gizli çap olunur. Biz bu yaxın vaxtlarda oxuduq, qoy fransızlar və onlarla da bir yerdə beşəriyyət öz taleyinə ağlaşın! – bu yaxın vaxtlarda oxuduq ki, bu vaxta qədər onların hökmədə etdiyi kimi, indi də məclis, mütləqiyətçi siyaset yürüdərək, məclis əleyhinə yazmağa cürət etmiş bir yazılımın çap edilmiş kitabının yayılmasını qadağan edib özünü də məhkəməyə vermişlər. Bu hökmü yerinə yetirən Lafael oldu. Ah, Fransa! Sən hełə də Bastiliya uçurumları yaxınlığında dolaşırsan.

Almaniya torpağında, kitab çap etmek alətlərini hökumətdən gizlətmək yolu ilə də olsa, çapçılıq işi genişlənəcək, hökuməti şürə və mədəniyyətə qarşı azadlıq etmek imkanından məhrum edəcəkdir. Xırda Alman hökumətləri kitab çap etmek azadlığına mane olmağa çalışırlarsa da, bir şey edə bilmirlər. Kinli hökumət adamları Vekerlini həbsə saldırlarsa da, onun "Qoca Əjdaha" adlı əsəri hamının əlində qaldı. Prussiya kralı mərhum II Fridrix öz torpaqlarında hər hansı bir qanun vermək yolu ilə deyil, yalnız icazə ve öz fikir tərzi ilə kitab çap etmək işinə demək olar ki, azadlıq vermişdi. II Fridrix senzurəni məhv etmədise burada təccübli bir şey yoxdur; o, hakim-mütləq idi, hər bir şeyin ixtiyarını öz olində saxlamaq onun əsas qaydalarından idi. Lakin sən gülmə. — Krala məlumat verildi ki, kim isə onu fərمانlarını toplayıb çap etmək istəyir. Kral bu fərمانlar üçün də iki senzor və ya daha doğrusu iki çıraqşçı təyin etdi. Eh hakimiyət! Eh qüdrət! Sən öz əzələlərinə inanmırsan. Sən özünün ittihad edilməyindən qorxursan, qorxursan ki, dilin səni biabır etsin, əlin özünü şapaqlaşın. — Lakin bu zorakılıq edən senzorlar bir xeyirli iş görə bilmişlərmi? Xeyir deyil, zərər vermişlər. Onlar hər hansı menasız bir qanunu gelecek nəsillərdən gizlətmışlər; hökumət bu qanunu geləcəyin mühakiməsinə buraxıb biabır olmaqdan qorxmuşdur, ola bilsin ki, bu qanın açıq qalsayıdı hakimiyət üçün bir cilov olar və onu pis əməllərdən çəkindiirəndi. İmperator II İosif mədəniyyətin qarşısını alan və Mariya Terezianın padşahlığı zamanında Avstriyanın miras mülkləri daxilində şürənin inkişafına mane olan əngəlləri qismən dağıdırdı. Lakin II İosif mövhumat yükündən xilas ola bilmədiyi üçün senzura haqqında uzun-uzadı bir təlimat nəşr etdi. Lazım gələrsə onu bir cəhətdən təriflemək olar ki, o, öz qərarlarını tənqid etməyi, işlərindəki nöqsanları təpib onları metbuatda dərc etməyi qadağan etmirdi; lakin fikirlerin açıqdan-açıqa söylənməsinə cilov vurduğu üçün onu pişləməliyik. Bu işdən pis niyyət üçün istifadə etmək nə qədər də asandır!¹ Təccüb etməli bir şey varmı? İndi də əvvəlki kimi deyək ki, o padşah idid. Axi bir de görək, daha çox uyğunsuzluq padşahın başında olmamış, kimin başında ola bilər?

Rusiyada... Rusiyada senzuranın başına nə geldiyini başqa bir zaman bilərsiniz. İndilik isə poçt atlarını senzuradan keçirməmiş tələsik yola düşdüm.

¹ Danimarkada kitab çapına bir an içində azadlıq verildi. Volterin şeirləri birdefəlik Daniya kralına yadigar qaldı ki, bu da müdrik qanun tərifinə belə möhtac deyil.

MEDNOYE

"Qırırm saçlı ağcaqayın bitmiş çöldə tək; kim bilir, o nə düşünür, fikrə gedərək; oy lüli, lüli, lüli, lüli..." Gənc arvadlar və qızlar oxuya-oxuya yallı gedirlər; rəqs edirlər; yaxınlaşaşq, — deyə öz-özüma düşüñür və dostumun tapılmış kağızlarına baxırdım. Lakin mən bu sözləri oxudum. Yallı gedənlərə yaxınlaşa bilmədim. Qulaqlarım kədərlə cingildədi, səmimi şənliyin sevinc səsleri qəlbime yol tapa bilmədi. Ah, əziz dostum! Harada olsan da dirlə və düşün.

Həftədə iki dəfə bütün Rusiya imperatorluğu agah edilir ki, N.N. və ya B.B. borcunu və ya götürmüş olduğu şeyin pulunu və ya ondan tələb edilənini vermək istəmir, yaxud verməyə tavanası yoxdur. Borc alınmış pul ya qumarda uduzulub, səyahətə xərclənib, kefə qoyulub, yemək-içməyə verilib, hez... yaxud hamıya hədiyyə edilmiş, oda və ya suya düşüb itirilmiş və ya N.N., yaxud B.B. başqa hadisələr üzündən borca və ya tədiyə altına düşmüşdür. Bunların hər ikisi bərabər surətdə elan edilmək üçün qəbul olunur. Elan edilir: "Bu... gün gecə yarı saat 10-da qəza məhkəməsinin və ya şəhər hakimləri müşavirəsinin qəram ilə istefada olan kapitan Q...-nın tərəpənməyən emlakı... dairədə olan... №-li evi, evlə birlikdə altı nəfər də kişi və qadın hərracla satılıcaqdır; hərrac haman evdə olacaqdır. İstəyənlər qabaqcə baxa bilərlər".

Ucuz şeyin müştərisi həmişə çox olar. Satış günü və saatı gəlib çatdı. Alıcılar yığışırlar. Hərrac otağında satışa məhkəmədilər hərəkətsiz dayanmışlar.

75 yaşlı qoca bir kişi qarağac çomağı səykənib; tale onu kimin çənginə keçirəcəyini, onun gözlərini kim qapayacağıni böyük bir maraqla bilmək isteyir. O, öz ağasının atası ilə birlikdə Krim mühabibəsində feldmarşal Minixin qoşun hissəsində olmuşdur: Frankfurt vuruşmalarında yaralanan ağasını ciyinənə alıb aradan çıxarmışdır. Eve qayıdarkən öz cavan ağasının lelesi olmuşdur. Gənclik dövründə o, bəra ilə çaydan keçərkən çaya yixılan cavan ağasını xilas etmək üçün öz canını təhlükəyə salıraq suya atılmış və onu xilas etmişdir. Cavan ağası gənclik dövründə qvardiyada kiçik zabit olduğu zaman borca düşüb həbs edildiyi vaxt, pul verib onu həbsdən qurtarmışdır.

80 yaşlı qar, onun arvadıdır; öz gənclik ağasının anasının dayası və bu hərrac bazarına çıxarılan saata kimi evin gözetçisi olmuşdur. Bütün qulluq etdiyi müddətdə ağalarının bir çöpünü də itirməmiş, heç bir

şeyə tamahkarlıq etməmiş, heç bir vaxt yalan danışmamışdır, eğer hər-dən bir onları kədərləndirdiyi hallar olmuşsa, o da üreyinin təmizliyin-dən olmuşdur.

40 yaşı dül bir qadın, öz gənc ağasının dayesidir, hełe bu güne qədər də öz ağasına bu dərəcəyə qədər məhəbbət bəsləyir. Onun da-marlarında bu qadının qanı axmaqdadır. Bu qadın onun ikinci anasıdır, gənc ağa öz həyatı üçün doğma anasından daha çox bu qadına minnet-dardır. Doğma anası öz kefini çəkib onu bətnində gezdirmişsə də, onun uşaqlıq dövrünün qayğısına qalmamışdır. Dayə və süd anası isə onun tərbiyecisi olmuşlar. Onlar cavan ağalarından öz oğullarından ayrılan kimi ayrıılırlar.

18 yaşı gənc qız, 40 yaşı qadının qızı və qocaların nəvəsidir. Qəddar vəhi, yırtıcı heyvan, cəllad! Sən bir ona bax, onun al yanaqlarına, füsunkar gözlərindən axan göz yaşlarına tamaşa elə. Onu müxtəlif vədlərlə tovlayıb ələ keçirə bilməyib, nəhayət, onu aldadan sən olmadınmı; sən onu öz murdar işlərinin köməkçisi ilə nikah-landırıb, onun gözü qarşısında kef çekmək istədin, lakin o zavalı qız sənin kefin üçün oyunaq olmaq istəmedi. O sənin aldadıcılığını anladı. Qızın adaxlısı onun yatağını bir daha görmədi. Sən isə öz nəşən-dən məhrum olduğun üçün zoraklığa əl atdın. Sənin iradəni yerinə yetirən dörd nəfər xəbis onun əl-ayağını tutdular... lakin biz bunu açıb tökmək istəmirik. Onun çöhrəsində kəder, gözlerində məyusluq əla-mati görünürdü. O, hiylə və ya zoraklığın acınlacaqlı behəsi, lakin zinakar atasının canlı təsviri olan körpəni qucağında tutmuşdur. Qız bu usağı doğduqdan sonra atasının vəhşiliyini unutmuşdur, artıq ona qarşı ürəyində ince sevgi duyğuları bəsləyirdi. O, yenə də belə bir adamın əline düşməkdən qorxurdu.

Körpə... O sənin oğlundur, ay vəhi, o sənin qanından əmələ gəlmişdir. Yoxsa ələ düşünürsən ki, nikah mərasimi kilsədə icra edilmə-diyi üçün, sənin boynuna heç bir vəzifə düşmür? Yoxsa ələ düşü-nürsən ki, sənin əmrinə görə, pul tutulan bir ruhanının verdiyi xeyir-dua onların evlənməsini təsdiq etmişdir, yaxud allahın məbədində zorla kəsilən nikah, ittifaq sayıyla bilər? Qadir allah məcburiyyətə nifrət edir, ürək arzularından məmənnun qalır. Təmiz olan şey tekce ürek-dən gələn arzulardır. Ah! Sevinc atası və kədər təsəlliçisi naminə, öz rütbəsinə layiq olmayan şahidlərin gözü önünde nə qədər xəyanət-karlıq və əxlaqsızlıq baş verir.

25 yaşı bir yekepər, qızın nikahlı əri, öz ağasının dostu və əlbir yoldaşı. Onun gözlərində vəhşilik və intiqam duyulur. Öz ağasına yaran-dığından peşman olmuşdur. Cibində biçaq vardır; biçağı möhkəm tut-müşdur; onun fikrini başa düşmək çətin deyildir... Mənasız cəhdədir. Başqasının malı olacaqsan. Ağanın əli daima kölənin başının üstünü kəsəcək, sənin boynunu hər bir yaftaqlıq üçün eyəcəkdir. Sən acliq, soyuq, isti çəkəcəksən, sənə cəza verəcəklər. Sənin şurun nəcib fikir-lərə yaddır. Sən ölməyi bacarmırsan. Sən boyun eyəcəksən, həm cis-manı, həm də mənəvi cəhdən qıl olacaqsan. Müqavimət göstərmək fikrinə düşsən, buxovlanıb böyük əzab içorisində ölcəcəksən. Sizin aranızda hakim yoxdur. Sənin zülmkarın soni özü cəzalandırmaq istəməyə-cəkdir. O, sənin ittihamçı olacaqdır. O səni şəher məhkəməsinin elinə verəcək. – Ədalət məhkəməsi! – O məhkəmə ki, orada müttəhimin özüne beraət qazandırmaq ixtiyarı yox dərəcəsindədir. – Hərraca çıxarılmış başqa bedbəxtlərin yanından ötüb keçək.

Fəlakət yağdırılan çəkicin boğuq səsi eşidilmez dörd nəfər bədbəxt başlarına gəlmiş bələni bildiler, – göz yaşları, hicqirtı, ah-nale buraya toplaşanların hamısını mütəəssir etdi. Ən möhkəm adamlar da kövrəldilər. Daşqətblilər! Bu faydasız dərda şəriklik nəyə lazımdır? Ey kvakerlər! Bizim də qəlbimiz sizinki kimi olsayıdı, biz şərəkli pul qoyub fəlakətzadeleri alıb, azad edərdik. Uzun illər boyu bir-birinin qucağında yaşmış bu bədbəxtler biabırçı satış nəticəsində ayrılıq dər-dini duyacaqlar. Əgər qanun, daha doğrusu, vəhi adət (çünki qanun-da belə şey yazılmamışdır) bəşəriyyətə bu cür təhqiri layiq görürse, bu körpəni satmağa nə haqqımız vardır? O, bic doğulmuşdur. Qanun onu azad buraxır. Dayanın, mən xobərcilik edəcəyəm; mən onu xilas edəcəyəm. Əgər onunla birlikdə başqlarımı da xilas edə bilsəydim! Ey bəxt! Sən nə üçün məni səadətdən bu cür binasib etdin? Bu gün, sənin gözəl nəzərlərinə böyük ehtiyac hiss edərək, ilk dəfədir ki, varlı olmaq arzusuna düşmüşəm. – Qəlbim o qədər sıxıldı ki, camaatın içində qalxıb, pul kisəndəki axırıncı qəpik-quruşumu o zavallılara verərək, otaqdan cəld çıxıb qaçdım. Pillekəndə bir əcnəbi dostuma rast geldim:

– Sənə nə olub ki, ağlayırsan? – soruşdu.

Mən ona:

– Qayıt dedim, – qayıt, biabırçı mənzərənin şahidi olma: Sən bir zaman vətəninin uzaq əyalətlərində zənci qulların satılması kimi vəhi adətə lənet yağıdırırdın; qayıt ki, – deyə təkrar etdim, – cəhalətimizin

şahidi olub, adətlərimiz haqqında öz vətəndaşlarınlə söhbət edirken biziñ bu biabırçılığımızı onlara danışmayasan.

Dostum mənə dedi:

— Buna mən inana bilmirəm, hər kəsin istədiyi kimi düşünüb inanmasına icazə verilən bir yerdə bu cür biabırçı bir adətin möveud olması mümkündürmü?

Mən ona:

— Təəccüblənmə, — dedim, — dini azadlıq təkcə keşişləri və rahibləri incidə biler ki, onlar da İsa sürüsünün qoyunundansı, özleri üçün canlı bir qoyun əldə etməyə daha artıq can atalar. Lakin kənd carnatına azadlıq verilməsi, necə deyərlər, xüsusi mülkiyyət hüququna toxunur. Azadlığa bütün tərəfdar ola bilən adamlardan, bütün böyük malikanə sahiblərindən deyil, azadlığı onların məsləhətlərindən deyil, əsəratın ağırlığından gözləmek lazımdır.

TVER

Aşxanada mənimlə birlikdə nahar edən bir nəşər mənə deyirdi:

— Bizdə müxtəlif mənalarda başa düşülən şairlik sənəti ezmətdən hələ çox uzaqdadır. Şeir bir zaman oyanmaq istədisə də, lakin hələ də mürgüleyir, şeir yaradıcılığı: işə bir dəfə addım atdısa da, lakin donuxub qaldı.

Lomonosov, şeirlərimizə geyindirilmiş leh paltarının gülünc olduğunu görüb, onlara yaraşmayan arxalığı soyundurdu. Yeni gözəl şeir nümunələri göstərərək, öz xələflərinin başına böyük timsal cilovu keçirdi; bu vaxta qədər də kimsə onun qoyduğu nümunələrdən kənara çıxmaga cürət etməmişdir. Bədbəxtlikdən Sumarokov da haman dövrde yaşayırdı; özü də gözəl bir şair idi. O da Lomonosov kimi şeir yazırı; indi də hamı onun arxasında gedərək, başa düşmürələr ki, bu məşhur kişilərin yazdığı yamb kimi, başqa cür şeir də yazmaq olar. Bu şairlərin hər ikisi başqa cür şeir yazmaq qaydalarını da öyredirlərse də, Sumarokov işə hər cür şeir nümunəsi qoyub getmişsə də, onlar o qədər əhemiyətsiz olmuş ki, kimsə onun yolu ilə getməmişdir. Lomonosov İovu və ya Zəbur oxuyanı daktıl vezni ilə nəzəmə çəksəydi, yaxud Sumarokov "Semira" və ya "Dmitri" əsərlərini xorey vezni ilə yazmış olsayıdı, Xeraskov da, yamblardan fərqli olan başqa cür şeirlər yazar və özünün səkkiz il əmək çəkib yaratdığı əsərində Kazanın alınmasını

mənzum dastan şəklində təsvir etmiş olsayıdı daha artıq şöhrət qazanardı. Vergiliyə Lomonosov biçimli qədim papaq geydirilməsinə təəccüb etmirəm; lakin arzu edərdim ki, Omir bize yamb vezni ilə deyil, onun öz şeirlərinin vezni, — müsəddəs, — şəklində təqdim edilsin, şair olmasa da, tərcüməçi olan Kostrov işə şeirin inkişafını bir nəsil qədər sürətləndirərək, şeir yaradıcılığında yeni bir dövr açmış olsun.

Lakin Rusiyada şeir yaradıcılığını lengidən təkcə Lomonosov və Sumarokov olmamışdır. Yorulmaq bilməyən işlək və çalışqan Trediakovski öz "Telemaxida" adlı əsəri ilə buna az kömək etmemiştir. İndi işə yeni bir şeir nümunəsi vermək çox çətindir, çünki yaxşı və pis şeir yaradıcılığı timsalları dərin kök salmışdır. Parnas yamblarla ehətə edilmiş və qafiyələr də her tərəfdə qarovalı çəkir. Daktıl ilə yazmaq istəyənə dərhal Trediakovskini lələ verəcəklər; beləliklə də, gözəl bir körpe uzun zaman, Miltonlar, Şekspirlər və ya Volterlər dünyaya gelincəye qədər eybecər qalacaq. O zaman Trediakovskini də unudulmuş və mamir basmış qəbirdən qazib çıxaralar, "Telemaxida"da gözəl şeirlər tapılar və onlar hamiya nümunə kimi göstərilər.

Qulaqlarımız adət etmiş olduğu "krayesloviye" şeir forması¹, faydalı dəyişikliyə hələ uzun zaman mane olacaqdır. Şeirlərde hamılıqla qəbul edilmiş sonluğu uzun zaman eşitdiyimiz üçün qafiyəsizlik kobud, kələ-kötür və biçimsiz görünəcəkdir. Rusiyada başqa dillərdən daha çox fransız dili işləndikcə veziyət belə də qalacaqdır. Bizim hissərimizi yeni əkilən cavan ağac kimi düz də yetişdirmək olar, ayrı də, o bizim özümüzdən asılıdır. Bundan əlavə bütün başqa şeylərdə olduğu kimi şeirdə də moda hökmranlıq edə biler, onun özündə müəyyən dərəcədə təbiilik olarsa, şübhəsiz qəbul ediləcəkdir. Lakin modaya minən hər bir şey anidir, bu cəhət xüsusi şeir yaradıcılığına aiddir. Zahiri parlıtı paslana biler, həqiqi gözəllik işə heç bir zaman solmaz. Omir, Vergili, Milton, Rasin, Volter, Şekspir, Tasso və bir çox başqaları bəşər nəсли mehv oluncayadək yaşayacaq və oxunacaqdırlar.

Rus dilinə xas olaraq yazılın müxtəlif şeirlər haqqında sizinlə söhbət etməyi artıq hesab edirəm. Şeir yaradıcılığı qaydalarına az çox bələd olan hər bir adam yamb, xorey, daktıl və ya anapestin nə olduğunu bilir. Lakin mən müxtəlif şeir növlerinə dair kifayət qədər misal göstərə bilsəydim, o da faydasız olmazdı. Lakin buna mənim nə gücüm

¹ Bir neçə misranın birinci hərflərindən ad əmələ gələn şeir forması. Azərbaycan şeir sənətində belə bir forma yoxdur.

çatar, nə də ağlım yeter. Əgər mənim məsləhətim bir şey edə bilərsə, mən deyərdim ki, mənzum əsərlər hemişə yamb ilə tərcümə edilməsə idi rus şeiri, elecə də rus dilinin özü xeyli zənginləşərdi. "Genriada" yamb ilə tərcümə edilməmiş olsayıdı epik poemaya daha yaxın olardı, krayesloviyəli olmayan yamblar isə nəsrən pisdirdi.

Bütün bu deyilənləri mənim nahar yoldaşım bir nəfəsə və elə bacarıqlı bir dillə danışdı ki, mən ona heç bir etiraz edə bilmədim, halbuki yambi və yamb ilə yazanları müdafiə etmək üçün çox dəlil getirərdim.

O, sözünü davam edərək dedi:

– Mən özüm də bu xəstəliyə tutulmuş olduğum üçün yamb ilə şeir yazırdım, lakin bu şeirlər qəsidi idı. Onlardan qalanların biri budur, ayrı nə var idisə, hamısı yandı; əlde qalanın da taleyi əvvəlkilərinki kimi olacaqdır. Moskvada onu iki səbəbə görə çap etmək istəmədilər: birincisi ona görə ki, şeirlərin mənası aydın deyil və bir çoxları kobud yazılmışdır; ikincisi, şeirlərin məzmunu şəraitimizə uyğun deyildir. İndi mən Peterburqa gedirəm ki, onun nəşr edilməsini xahiş edim; mən öz balasına məhəbbət bağlamış ata kimi o ümidi gedirəm ki, son səbəbə görə bunu Moskvada çap etmək istəmədikləri üçün, bəlkə birinci yə mərhəmət nəzəri ilə baxalar. Əgər bəzi beytləri oxumaq sizə ağır olmazsa, – deyə o, mənə bir kağız verdi. Mən kağızı açıb bu sözləri oxudum: Azadlıq... Qəsidi... – Təkcə adına görə bu şeirlərin çap edilməsini rədd etdilər. Lakin mənim yaxşı yadımdadır ki, yeni qanunnamənin tərtib edilməsi haqqındaki tapşırıqda azadlıq haqqında belə deyilmişdir: "hamının qanuna bir bərabərə tabe olmasına azadlıq deyilməlidir". Deməli azadlıq haqqında danışmağımız yerli olar.

1

Ey quđsi göylərin verdiyi nemət,
Möhtəşəm işlərin mənbəyi sonson!
Azadlıq! Ucadır səndəki qiymət.
Qul tərənnüm edir seni ürokden.
Könlüm atəşinlə alovlanaraq,
Eşqinlə çırpinır hər zaman arıcaq:
Köləlik zülmətin işığa döndər!
Ayılsın Brut və Tell yuxusundan.
Onları, hakimlik etmeye göndər.
Titrosin səsindən zalim hökmran.

142

Bu beytləri iki səbəbə görə ittiham etdilər: "köləlik zülmətin işığa döndər" misrasından ötrü. Çok ağır və çətindir. Bir misrada (ruscasında) on samitə qarşı üç sait vardır. İtalyan dilində olduğu kimi rus dilində də şirin şeir yazmaq olar. Raziyam... Başqaları isə bu misrani çox müvəffeqiyətli hesab edir və deyirlər ki, misranın kələ-kötürlüyüne hadisənin özündəki çətinliyin təsviri səbəb olmuşdur... Başqa bir misra: "titrosin səsindən zalim hökmran". Padşahın titrəməsini arzu etmək ona pislik arzu etmək deməkdir; deməli... Lakin mən sizi mənim şeirlərimə edilən qeydlərlə dərixdirməq istəmirəm. Etiraf edirəm ki, bu qeydlərin bəziləri haqlı idı. İcazə verin, mən sizin oxucunuz olum.

2

Mən çıxdım işığa sən də mənimlə...

Bu misranın yanından ötek. Onun məzmunu belədir: insan azad doğulmuşdur...

3

Her yerdə arzuma görürəm bir sədd,
Nodir mane olan azadlığıma?
Xalqın arasından doğdu hökumət
Hər bir hökumətə rəhbərdir icma.
Cəmiyyət her yerdə ona baş əyir,
Hər yerdə dilbirdir onunla, dilbir.
Rast gelməz ümumun xeyri əngələ.
Hamını bəxtimə görürəm amır.
İradəm hamının iradesidir:
Cəmiyyət qanunu belədir, bclə.

4

Sarı sünbül biton gen vadilerdə,
Orada ki, açılır ince zanbaqlar
Məşəqqətlə taxıl biçilən yerde
Orda ki, kölgəli sakit zeytun var.
Orda Paros ek mərmərindən ağ
Günün işığından aydın və parlaq

143

Bir məbəd ucalıb, baş çəkib göye.
Orda görülmeyir yalançı ehsan.
Orda qızıl xətə yazılıb lövhə
“Hər bir folakotə son qoyar insan”.

5

Zeytun yarpağından qoymuşdur bir tac!
Tanrı oturmuşdur daş üzerinde
Kardır, insafsızdır, soyuqqanlıdır,
Heç şey yox nəzərində...

ve sairə... Qanun, məbəddə əyleşən və gözətçisi həqiqət və ədalət olan allah kimi təsvir edilir.

6

Ciddi baxışlarla o sahri nezər,
Saçır dörd bir yana şadlıq, məsərrət.
Heç kəsə göstərmir sevgi, ya nifret.
Yaddır yaltaqlığa mala-sərvətə.
Baxan deyil əsla o, nəcabətə.
Qurban dan iyrənir o, sevmeyir nəzir.
Nə qohumluq bilir, nə de ki, düşmən.
Bölür mükafatla cəzanı hər an.
Tanrı kölgəsidir o, yerde görət.

7

Xeyli dəhşətlidir, yaman bədheybət,
Yüz başı ilana, ejdərə bənzər.
Güləldir, ağladır lakin hər saat,
Doludur cəhəngi daima zohor.
Tapdayır yerdeki hökmərənları,
Başını qaldırır göylərə səri.
Söyləyir ki, “mənə göylərdir meskən”
Mövhumat, cəhalət yayır hər yana
Peşədir aldatmaq, yaltaqlıq ona,
Deyir kor-korana çıxma əmrindən.

144

8

Zülmətdən idrake çekibdir pərdə,
Qorxulu zəhərələr yayır hər yerde.

İnsan hissiyyatını elindən alan, onu əsərət və çəşqinliq boyunduruğu
altına sövq edən, onu zirehə geyindirən müqəddəs mövhumatın təsviri.

Əmr edir ki, qorxun hər həqiqətdən...

Hakimiyyət onu allahın xəyanəti, düşüncə isə aldadıcılıq adlandırır.

9

Görürük çox engin, geniş sahəde
Durur köləliyin dumanlı taxtı.

Əmin-amalıq və dinclik aləmində müqəddəs və siyasi mövhumat
bir-birini tamamlayır.

Xalqı esir edib birlikdə onlar
Biri düşüncəni daim dondurur,
Biri iradeyə zərbələr vurur.
Deyirler: “Ümumcun bunda fayda var”.

10

Kölelik hökmərən olan bir yerde
Ağaclar yetire bilməz qızıl bar.
Ordakı, ağıllı baş düşük dərde.
Yetişməz heç zaman böyük insanlar.

Köleliyin qeydsizlik, tənbəllik, qəddarlıq, acliq və saira kimi bütün
pis nəticələri.

11

Alını qaldırıb göstərir qürur.
Əlində dəmirdən əsa tutub çar.
Hakimiyyət taxtı üstə oturur,
Sanır heşəratdır bütün insanlar.

145

Deyir ölüm-dirim məndedir ancaq
“İradəmlə qalar amanda alçaq,
Ona verdiyorəm mən hökmədarlıq
Sevinər hər bir kos güldüyüm zaman.
Təlaşa düşərlər qaşqabağımdan
Əmrimlə yaşaya bilər hər varlıq”.

12

Onu dinteyirik biz soyuqqanlı...

...acgöz ilan kimi ağızına gəlenlə sözüşərək şadlıq ve əyləncə gün-lərini zəhərleyir. Senin taxt-tacının ətrafında hamı baş eymış halda dursa da, titrə, bu intiqamçı gelecek, azadlıq xəberini gətirəcək...

13

Yaranır döyüşkən dəstə her yanda,
Hamunun olubdur ümid silahı;
Çarın axırdığı qırımızı qanda
Yumağa çalışır hər kos günahı.
Hər yerdə bir iti qılınc parlayır;
Ölüm qanad çalır hər an gurlayır,
Müxtəlif şəkildə möğrur başlarda
Sevinsin qandalı xalqlar da tamam;
Təbiət alacaq yeqin intiqam
Cellad kötüyünə çıxacaq çar da.

14

Gecələrin böyük gücü qüvvəti
Bu mənfur, yalançı pərdəni yırtar,
Bu lovgə, inadkar hakimiyyəti
Bir heykəl tapdayıb cdər tar-mar,
Bu yüz qollu nəhəngi xalq zəncirloyer.
Müqəssir yerinə getiribdilər:
“Hökəmrənləq verdim sənə ey alçaq!
Başına tac qoydum etdin xəyanət,
Qüvvəmle yüksəldin sonra sən ancaq
Üşyanla gösterdin mənə xəyanət.

“Geydirdim oynino şahlıq paltarı
Bir gözdə tutasan xalqı bərabər,
Himayə edəsən yoxsul dulları,
Yetimlər çekmesin belə, qəm, kədər.
Atalıq edəsən günahsızlara,
Cəza verdiresən sen haqsızlara;
İntiqam alasan böhtançılardan,
Düz çalışınlara mükafat olsun.
Bütün pis işlərə bir son qoyulsun
Əxlaqlar qorunsun kirli-çirkabdan.

16

Seyr etdim gəmide mən dənizləri...

Sərvət və səadət əldə etmək üsulunu göstərdim. Mən istəyirdim ki, əkinçi öz tarlasında əsir olmayıb həmişə sənə xeyir-dua versin...

17

Bir damla qanımı əsirgəmədən,
Yaratdım səninçin böyük bir ordu;
Misdən əzəmetli heykəl qurdum mən!
Xarici düşmənə olsun bir qorxu.
Əmr etdim olunsun sənə itaet,
Qazanım adınıla mən şərəf, şövkət.
Xalqımcın her işi mən görüm gərək.
Ən dərin qatını yerin yarıram,
Parlaq metalları mən çıxarıram.
Verəsen özünə qızıldan bəzək.

18

Lakin sən unutdun içdiyin andı,
Unutdun ki, səni mən oldum seçən,
Tac qoydun, qəlbində nəşə canlandı.
Zənn etdin deyiləm hakim mən, sənsən,

Qılıncıla pozdun qanunlarını,
Tapdadın acızın hüquqlarını.
Əmr etdin utansın düzlük, həqiqət,
Bütün pis işlerin yolunu açdın.
Tanrıni çağırdın mendənse qaçdın,
Bəsledin qəlbində mənə kin, nifrot.

19

Çalışıb, işleyib alın terimlə,
Özümçün mən hasıl edirəm yemek.
Nə qazanmışamsa öz hünərimlə,
Hamisin sənilə bələşdürücək.
Verdim sənə dünya xəzinəsini.
Məgər bu da qane etmədi səni,
Soydun əynimdəki köhnə paltarı?
Ki, onu verəsən yaltaq qadına
Namussuz, şərofsiz pis arvadına,
Yoxsa sən qızılı sanırsan tanrı?..

20

Yaxşılarçın icad olmuş nişanı
Sən hədiyyə verdin həyəsizlara;
Qılıncla tökürlər alçağın qanı,
Sən onu çevirdin günahsızlara
Yaratdığım böyük ordunu məgər
Xilas olmaq üçün ezabdan bəşər
Apardın meydana dava, döyüşün
Vuruşursan bu gün qanlı sohrada,
Qarlar axıdırsan son Afinada,
Qəhrəman desinlər sənə bu işçin.

21

Zülmkar, zalimin ən qəddarisan...

Sən bütün xəbisliyi cəmləşdirdin və ağunu mənim üstümə tökdün.

Geber, məhv ol yüz kərə...

148

Xalq deyir:

22

Dövlət adamısan, var səndə hiylə
Kafirsən, riyakar, ən xəbis, alçaq.
İstəsən dünyada əməllerinlə
Olardın xeyrxah... olmadın ancaq.
Kromvel hörmətə layiqdir səndən,
Hökəmrənləq vərkən qüdrətində sən,
Necib azadlığı məhv etdin tamam.
Nesillər zülmündən senin iyrondi,
İntiqam almağı xalqlar öyrəndi.
Karlı öz hökmünlə eylədin edam.

23

Və bu azadlıq səsi hər tərəfdə gurlayır...

Axır hər tərəfdən xalq yığıncağa
Tunc taxtı məhv edib kökündən yixır,
Elə bil qüdrətli Samsondur qalxır
Yixmaqçın fitnəli kaşaneləri.
Qanunun möhkəmdir ulu tabiat!
Ülvisən, azadlıq var səndə qüdret,
Hünərindir böyük tanrı hünəri

24

Qalan on bir beytde azadlıq səltənəti və onun təsiri, yəni saxlanması, asayışı, rifahi, əzəməti təsvir edilir...

34

Artırındı kimi lakin chtiras...

Vətəndaşların asayışını fəlakətə çevirirler.

Atanı oğulla edirlər düşmən,
Pozurlar qalmasın əsor kəbindən.

149

35, 36, 37

Debdəbənin felakətli nəticələrinin təsviri. Daxili müharibə. Mülki söyüş. Mari, Sulla, Avqust...

Yatırtdın azadlıq heyecanını,
Çarlıq əsasına sərdin çiçekler...

Bunun nəticəsi köləlikdir...

38, 39

Təbiətin qanunu belədir; əzabdan azadlıq töreyir, azadlıqdan köləlik...

40

Burada nə təccüb yeri var? İnsan da ölmək üçün doğulur...

Qalan 8 beytde hissələrə ayrılaceq və nə qədər tez ayrılsara o qədər də tez genişlənəcək votənin gelecek taleyi xəbər verilir. Lakin zaman hələ çatmamışdır. Nə vaxt çatarsa o zaman:

Partlayar qandalı ağır gecənin.

Çevik hakimiyyət gəberirken sözün üstündə gözetçi qoyar və baş verən azadlığı bir dəfəlik əzməkdən ötrü bütün qüvvələrini toplayar.

49

Lakin bəşəriyyət buxovlanmış halda bağırar və azadlıq ümidi və özünün məhv edilə bilməz təbii hüququ ilə sövq edilərək hərəkətə gələr... hakimiyyət titrəyəcək. O zaman bütün toplanmış qüvvələr, o zaman ağır hakimiyyət

Bir anda dağılıb məhv olub gedər.
Ey əziz günlerin əzizrağı

150

Gəlir qulağıma bir ilahi səs,
Təbiət səsidiş eştidiyim səs.

Qaranlıq qalalar titredi və azadlıq parladı.
Vəssalam, deyə yeni modalı şair sözünü bitirdi.

Mən çox sevindim və istədim ki, onun şeirləri haqqında cansızçı bir etiraz deyim, lakin zinqirov məni xəbərdar etdi ki, kahqir Peqasla getməkdənse, poçt yabiləri ilə getmək daha yaxşıdır.

QORODNYA

Bu kəndə girərkən qulağıma şeir səsleri deyil, insanın qəlbini parçalayan ah-nalə səsleri gəldi. Bu, qadınların, uşaqların və qocaların ürək dələn ah-nalə səsleri idi. Küçədə baş vermiş qarğışalığın səbəbini öyrənmək üçün kibitkamdan çıxb, onu poçt həyetinə buraxdım.

İzdihama yaxınlaşış öyrəndim ki, burada toplaşan adamların çoxunun nalə və fəryadına səbəb kəndlilərin əsgərliyə aparılmasıdır. Bir çox xəzinə və mülkədar kəndlilərindən əsgərliyə aparılan adamlar toplanmışdı.

Bir dəstədə əlli yaşlı bir qarı iyirmi yaşlı cavan oğlanın başını bağrına basıb qışqırıldı:

Mənim əziz balam, sən məni kimin ümidiñə qoyub gedirsen? Atanın evini kimə tapşırırsan? Bizim tarlalarımızı ot basacaq, komamız mamırla örtülecek. Sənin bu binevə qoca anan avara sergərdan gəzib dolanmalı olacaq. Mənim bu taqətsiz bədənimi soyuqdan kim qoruyaçaq, onu şiddətli istilərdən kim mühafizə edəcək? Məni kim yedirib içirəcək? Həle bunlar mənim qəlbimi bir o qədər də sıxırmır; son nəfəsimdə mənim gözlerimi kim bağlayacaq? Mən kimə analıq xeyirduası verəcəyəm? Mənim cəsədimi ümumi anamız olan rütubətli torpağa kim tapşıracaq? Kim mənim qəbrimin üstüne gələcək, məni kim xatırlayacaqdır? Sənin isti göz yaşlarının qəbrimin üstüne tökülməyəcək; belə bir xoşbəxtlik mənə nəsib olmayıacaqdır.

Qadının yanında cavan bir qız dayanmışdı. O da nalə edirdi:

— Bağışla, mənim əziz sevgilim, bağışla, mənim parlaq günəşim. Sənin nişanlığının üzü bir daha gülməyəcək, o bir daha şad olmayıacaqdır.

151

Bacılıqlarım mənə həsəd aparmayacaqlar. Başının üzərindəki günəş məni sevindirməyəcək... Sen məni elə kədərlı bir vəziyyətde qoyub gedirsən ki, mən nə dulam, nə də ərli arvadam. Heç olmazsa bizim bu insafsız kəndxudalar imkan verəyidilər biz nikahlanayıq; mənim əziz istəklim, sen heç olmazsa bircə gece mənimlə yataydın, bircə gecəni mənim ağ sinəm üstündə yuxulayaydın. Bəlkə allahın mənə rəhmi gələr və mənə təsəlli üçün bir oğul verərdi.

Oğlan onlara deyirdi:

— Bəsdir, ağlamayın, mənim qəlbimi parçaladınız, yetər. Bizi, hökm-dar xidmetə çağırır. Qürə mənə çıxmışdır. allahın əmriddir. Ölməyen sağ qalacaq, yaşayacaqdır. Bəlkə də mən polkla birlikdə sizin yanınıza geldim. Bəlkə xidmet göstərib rütbə sahibi oldum. Mənim əziz anacığım, özünü üzmə. Proskovyuşkada gözün olsun, onu mənim üçün saxla. — Bu əsgəri, kilsəye məxsus kənddən vermişdilər.

Yaxındakı dəstədən qulağıma tamamilə başqa cür səsler gəlirdi. O dəstənin içərisində otuz yaşılı, orta boylu, vüqarla dayanıb ətrafin-dakı adamlara şən nəzərlərə tamaşa edən bir adam gördüm.

O deyirdi:

— allah mənim duamı eşitdi. Mənim kimi bir zavallının göz yaşlarına, kərim allah, mərhemət etdi. İndi heç olmazsa bileyəcəyəm ki, mənim təleyim özümün yaxşı və pis eməllərimdən asılı olacaqdır. İndiye qədər bu təleyim bir qadının gənciliyi və inadından asılı idi. Bircə fikir mənə təsəlli dir ki, dəyənəkə məhkəməsiz cəzalandırılmayacağam!

Onun danışqlarından ağa nökeri olduğunu başa düşərək, hədsiz şad-liğının səbəbi ilə maraqlandım. Mənim bu xüsusdakı sualımı o belə cavab verdi:

— Mənim ağam, əger bir tərəfdə dar ağacı, başqa bir tərəfdə isə dərin bir çay olsaydı və siz də iki fəlaket arasında dayanmış olsaydınız, sizi qəti olaraq sağa və ya sola getmeye, boğazdan asılmağa, yaxud suya atılmağa məcbur etsəyidilər, siz hansını intixab edərdiniz, ağlınız və duyğularınız bunlardan hansını istəməyə vadar edərdi? Mənim fikrimcə, elə başqa hər bir kəs də, çaya atılmağa razı olardı; cüntki çaya atılmaqdə bir ümid yeri vardır ki, üzərək o biri sahile çıxıb, tehlükədən xilas olarsan. Boğaza keçirilən kəndirin möhkəm olub-olmadığını kimse öz boynunda imtahanından keçirməyə razı olmaz. Mənim də vəziyyətim belə idi. soldat həyatı çətin və ağır həyat olsa da, dar ağacı kəndirindən yaxşıdır. Hələ iş bununla qurtarsa yaxşı olardı, lakin dəyənək altında,

qarmaqlı şallaq altında, buxovlanmış halda, anbarda, çılpaq, ayaqyalın, ac, susuz, həmişə yamanlanmaq və söyüş altında məşəqqət içinde ölmək daha betədir; mənim ağam, siz nökerlərinizi öz malınız, çox zaman isə heyvandan da pis hesab edirsınız, lakin bədbəxtlikdə həmin zavallılar hiss və duyğudan məhrum deyildirlər. Mən görürem ki, siz kəndlinin ağızından belə sözleri eşitməyə təəccüb edirsınız, lakin bu sözləri eşidirken öz həmkarlarınız olan dvoryanların qəddarlığına nə üçün təəccüb etmirsiniz?

Həqiqətdə də mən bu tünd qonur kaftan geymiş əməgəyi qırıldırımdan belə sözler gözlemirdim. Lakin daha artıq maraqlanaraq, belə aşağı silkə mənsub olduğu halda, çox zaman yersiz olaraq nəcib adlan-dırılan adamların da başa düşmədiyi şeyləri bu haradan bildiyini mənə demesini ondan xahiş etdim:

— Mənim hekayəni dinləmək sizi usandırmazsa sizə deyə bilerəm ki, men qul ailesində anadan olmuşam; mənim evvelki ağamın lələsi-nin oğluyam. O qədər sevinirəm ki, daha bundan sonra mənə nə Vanka deyəcəklər, nə mən pis sözlər eşidəcəyəm, nə də məni fitlə çağıracaqlar. Mənim qoca ağam mərhemətli, ağılı və comərd adam idi; o çox zaman öz qullarının halına hönkür-hönkür ağlayardı, atamın uzun müd-dətli xidmətinə görə məni də mükafatlandırmaq istəyərək, mənə öz oğlu ilə birlikdə tərbiyə vermişdir. Bizim aramızda demək olar ki, heç bir fərq yox idi, yegane fərq bu idi ki, onun kaftanının mahudu mənim-kindən bir az nazik idi. Cavan ağaya nə öyrədirdilərə, mənə də onu öyrədirdilər; bizim hər ikimizə hər məsələdə eyni öyüd-nəsihət verilirdi, lovgalanımdan deyə bilerəm ki, bir çox şeyi mən öz cavan ağam-dan yaxşı öyrəndim.

Qoca ağam mənə deyərdi: "Vanyuşa, sənin xoşbəxtliyin tamamilə sənin özündən asılıdır. Sən elmə və exlaq qaydalarına mənim oglumdan daha həveslisən. O mənim kimi zəngin olacaq, ehtiyac nə olduğunu bilməyəcək, sən isə anadan olandan ehtiyac içərisindəsən. Çalış ki, mənim himayəciliyimə layiq olasan".

Gənc ağam on yeddi yaşına çatanda onu da, məni də bir nəfər nəzə-rətçi ilə birlikdə yad ölkələrə göndərdilər, nezaretpəsi tapşırılmışdı ki, mənə nöker kimi deyil, yol yoldaşı kimi baxsın. Məni yola salırkən qoca ağam mənə dedi:

— Ümidvaram ki, sən qayıdırkən məni də, öz ata-ananı da sevindirəcəksən. Sən ancaq burada bu dövlət daxilində qulsan, buradan kənar-

larda isə sen azadsan. Bu vilayətə qayıtdıqda isə anadan olan kimi boy-nuna keçirilen zəncirdən səni azad edəcəyəm.

Biz beş il səyahətdən sonra Rusiyaya qayıtdıq; mənim gənc ağam öz ata-anasını görəcəyi üçün sevinirdi, məni isə, etiraf edirəm ki, məni düşündüren yalnız, verilən vədin yerinə yetirilməsi idi. Vətənimin tor-paqlarına ayaq basırken qəlbim titrəyirdi. Həqiqətən, ürəyimin nara-hathğı əbəs deyilmiş, Riqada gənc ağam atasının vəfat etməsi xüs-sunda məlumat alıb çox müteəssir oldu, mən isə çox məyus oldum. Ona görə ki, gənc ağamın hüsn-reğbetini ve etimadını qazanmaq üçün sərf etdiyim bütün səylər həmişə boşça çıxırdı. O məni, ola bilsin ki, dar-qəlblı insanlara xas olan paxilliqdan sevmirdi, həm də mənə qarşı əda-vat bəsləyirdi.

Atasının ölüm xəbəri məni nə qədər heyecanlandırdığını görünce, o mənə dedi ki, əger mən verilən vədə layiq olaramsa, o, bu vədi unut-mayacaqdır. O, ilk dəfə olaraq bu sözləri deməyə cürət etdi, çünkü atası ölündən sonra azadlığa çıxdığı üçün, Riqadaca öz nəzarətçisinə xeyli zəhmət haqqı verərək, onu buraxdı. Əvvəlki ağam haqqında insafla deməliyəm ki, onda bir çox yaxşı cəhətlər vardı, lakin iradə zəifliyi ve dəmdəməklik bütün bu yaxşı cəhətləri pərdələyirdi.

Biz Moskvaya gəldikdən bir həftə sonra mənim ağam sıfətdən gözəl bir qızə vuruldu, lakin bu qız zahirən gözəl olsa da, çirkin ürkəli, rəhmsiz və daş qəlblı bir adam idı. Kübar ailədə terbiyə aldığı üçün çox lovğa idı, yalnız zahiri bəzəyi, şöhrəti, sərvəti yüksək tuturdu. İki aydan sonra o menim ağamın arvadı, mənim isə xanımım oldu. O vaxta qədər menim vəziyyətimdə bir dəyişiklik hiss etmirdim, ağamın evində onun bir yoldaşı kimi yaşayırdım. O mənə heç bir iş buyurmurdusa da mən onun ixtiyar sahibi olduğunu və özümün taleyimi hiss etdiyim üçün bəzən onun arzusunu başa düşür və diləyini yerinə yetirməyə çalışdım. Gənc xanım hökmran olmaq üçün gəldiyi evə ayaq basan kimi, mən öz taleyimin bedən gətirdiyini hiss etdim. İlk toy gecəsi və ertəsi gün onun əri məni öz arvadına bir yoldaşı kimi təqdim edirkən, qız yeni ailə həyatının adı işləri ilə məşğul idı; lakin axşam çağrı, xeyli adam toplaşmış olduğu zaman hamı stola yaxınlaşdı, bəylə gelin ilk axşam yeməyi məclisində eyleşirkən, mən də adətim üzrə stolun aşağı başında eyleşdim; bunu görən yeni xanım öz ərinə ucadan dedi: əger sen mənim qonaqlarla birlikdə stol kənarında eyleşməyimi istəyirsəsə, nökerləri bu stolda eyləsdirmə. O mənə diqqətlə baxaraq, artıq arvadının təsiri

altında mənim yanımıza adam göndərib tapşırıldı ki, mən stolun başından qalxb axşam yemeyini öz otağında yeyim. Bu təhqirin mənə nə dərə-cədə ağır təsir etdiyini təsəvvür edin. Lakin mən göz yaşlarını zorla saxlayıb məclisden çıxdım. Ərtəsi gün mən gözə görünməyə cürət etmedim. Mənim əhvalimdan xəber tutmadan naharımı və axşam yemə-yimi gətirdilər. Qalan günlər də bu qayda ilə keçdi. Toydan bir həftə keçmiş, bir gün nahardan sonra yeni xanım evi gəzib yoxlayır və xid-mətçilərin hamisinin vəzifə və otaqlarını böülüsdürükən, mənim otaq-laruma geldi. Bu otaqları məndən ötrü qoca ağam hazırlamışdı. Mən evdə yox idim. Mənim otaqlarımı gəzirkən haqqında tənə ile demiş olduqlarını burada təkrar etmək istəmirəm, lakin evə qayidirkən, mənə dedilər ki, onun əmrinə görə mən aşağı mərtəbədə subay ofisianlarla bir yerde olmalıyam; mənim yatacağım, paltarlarımı saxladığım san-dığım da artıq buraya gətirilmişdi; qalan hər bir şeyi mənim otaq-larında saxlamış və otaqlarima da öz qulluqçularını köçürmüştü.

Bu sözləri eşidirkən qəlbimin necə heyecanlar keçirdiyini, bacaran adam üçün hiss etmək, təsvir etməkdən asandır. Lakin uzun-uzadı təsvirlə sizin vaxtinizi almamaq üçün onu deməliyəm ki, mənim yeni xanımım evin ixtiyarını öz əlinə aldıqdan sonra məni xidmət üçün qabiliyyətsiz hesab edərək, lakeyliyə keçirib eynimə də livreyə geyin-dirdi. Bu vəzifəmdəki ən kiçik bir sehv bəhanəsilə mənə sille vurulur, dəyənək və şallaq altına salınırdım. Ah, hörmətli cənab, kaş anam məni doğmayaydı! Men defələrlə məhrum xeyrixah ağama qarşı qəzəb-lənməli olmuşam ki, nə üçün məndə belə həssas bir qəlb terbiyə etmişdir. Mən elə cahil böyüsə idim daha yaxşı olardı, mən bütün başqa insanlara bərabər adam olduğumu əsla düşünməzdim. Mən bu mənfur həyatdan canımı çıxdan qurtardım, lakin birçə şey qarşımı aldı ki, o da bütün insanların hakimi olan allah-taalanın bu işi haram etməsidir. Mən qismətim olan bu vəziyyətə təhəmmül etmək qərarına gəldim. Mən təkcə cismanı işgəncələrə deyil, onun qəlbimi yaralayan təhqir-lərinə də dözməli idim. Lakin qəlbimi parçalayan yeni bir təhqir baş-verirkən mən az qala əhdimi sindiracaq və dözülməz dərəcədə ağır həyatima son verəcəkdirim.

Xanımımın, on yeddi yaşılı qvardiya serjantı, Moskva şıkları zöv-qündə tərbiyə edilmiş cavan bacıoğlu öz xalasının gənc qulluqçusuna vurulmuşdu, çox keçmədən onun ilk məhəbbətini qazanaraq, qızı hamilə elədi. Bu adam öz sevgi macəralarında nə qədər cəsarətli olsa

da, bu əhvalat onu qorxutmuşdu. Çünkü onun xalası əhvalatdan xəber tutub, öz qulluqçusunu yaxınına buraxmadı, bəcioğlusunu isə bir balaca danladı. Rəhmdil ağaların adəti üzrə, xanım əvvəlcə xatirini istədiyi üçün mehtərə əre vermək fikrində olduğu qızı cəzalandırmaq istədi. Lakin onların hamısı evli olduğuna görə, ailəni hörmətdən salmamaq üçün isə hamile qadına er tapmaq lazımdı; bu işdən ötrü də qulluqçular içerisinde məndən pisini tapa bilmədi. Xanımım, bunu böyük bir mərhəmət edirmiş kimi öz ərinin yanında mənə bildirdi. Mən artıq təhqiqə dözə bilmədim:

— Mürüvvətsiz qadın! Mənə zülm edib işgəncə vermək sənin elindədir; siz deyirsiniz ki, qanunlar bizim ixtiyarımızı sizlərə vermişdir. Mən buna da az inanıram; lakin bir şeyi möhkəm bilirəm ki, kim-seni zorla evləndirmək olmaz. — Mənim sözlərim ona bərk təsir etdi və o vəhşicəsinə susdu. Sonra isə üzümü onun ərinə tutub dedim:

— İnsanpərvər atanın nankor oğlu, son öz atanın vəsiyyətini unutdu, öz sözlərini də yadından çıxardın, lakin sən öz nəcib ürəyini ümidi-sizliyə vardırmaqdən qorx!

Mən bundan artıq bir söz deyə bilmədim, çünkü xanımın əmri ilə məni tövləyə aparıb qarmaqlı şallaqla o ki var döydülər. Ərtəsi gün canım kötekdən elə ağrıydı ki, yatağımdan zorla qalxdım, məni yenə də xanımın yanına gətirdilər.

O mənə dedi:

— Sənin dünənki ədəbsizliyini mən bağışlayıram; sen mənim Mavruşkamla evlən, o səndən xahiş edir, mən onun cinayetine də bax-mayaraq Mavruşkanı sevdiyimdən bu işi onun xatiri üçün düzəltmək isteyirəm.

Mən ona dedim:

— Siz mənim cavabımı dünən eşitmışınız, başqa bir cavabım yoxdur. Bircə onu əlavə etmək isteyirəm ki, məni ixtiyarınız olmayan bir məsələyə məcbur etdiyiniz üçün sizdən rəisənə şikayət edəcəyəm.

— İş ki belə oldu, soldatlığa gedəcəksən, — deyə xanım qəzəbə qışqırı...

Mən bu sözləri eşidirkən o qədər sevindim ki, dəhşətli səhrada azmiş bir səyyah axtarış öz yolunu yenə də tapdığı zaman belə sevinə bilməzdə; "soldatlığa", deyə, o, təkrar etdi, ərtəsi gün onun əmrini icra edib moni soldatlığa verdilər.

Ağlısız arvad! O, elə düşünürdü ki, soldat getmək kəndlilərə olduğunu kimi mənə də cəzadır. Bu mənim üçün şadlıq idi, emgəyim qırxi lan-

kimi elə bil men təzədən anadan oldum. Qollarıma qüvvət gəldi. Ağlım da, ruhum da tezeləndi. Ah! Ümid, zavallı bir adam üçün sən nə şirin duyğusun, sən mənə təselli ver! Onun gözlərindən yaş axdı, lakin bu ağır göz yaşları keder və məyusluq yaşları deyildi.

Mən onu bağrıma basdım. Onun sımasında yeni sevinc əlamətləri parladı:

— Hələ ki, bütün ümidler kəsilməmişdir, sən mənim qəlbimə qüvvət verirsən — deyə o, səsləndi, — mənim kədərim qarşısında sən mənə hiss etdirdin ki, mənim felakətim sonsuz deyildir...

Mən bu bədbəxtdən ayrılib başqa bir dəstəyə yaxınlaşdım; buradakı adamların içerisinde möhkəm buxovla buxovanmış üç adam gördüm. Mən bu dustaqlara baxırcən öz-özünmə dedim: qəribə işdir; indi qəməngin, kədərli və qorxaqdırlar; onlar nəinki soldat olmaq istəmir, onları soldat etmək üçün hətta hədsiz amansızlıq göstərmək de lazımlı; lakin bu ağır vəzifəni yerinə yetirməyə alışdırıdan sonra ığid, təşəbbüskar olur, hətta öz əvvəlki hallarına nifret edirlər. Paltarından dövlət memuruna oxşayan yaxındakı bir nəfərdən soruştum:

— Yəqin ki, bunlar qaçmaq istədikləri üçün buxovanmışlar?

— Yaxşı başa düşübünüz. Bunlar bir mülkədarın kəndliləri idilər; təzə kareta almaq üçün mülkədara pul lazım oldu, bu pulu əldə etməkdən ötrü də mülkədar həmin kəndliləri soldatlığa vermək üçün xəzina kəndlilərinə satmışdır.

— Əzizim, sen səhv edirsən, xəzinə kəndliləri öz qardaşlarını satın ala bilməzər, — dedim.

— Bu iş satmaq yolu ilə görülmür. Bu bədbətlərin ağası müqavilə üzrə pul alıb onları azad edir; onlar guya öz arzuları ilə, onlar üçün pul vermiş volostun xəzinə kəndliləri sırasına yazırlar, volost isə kəndlilərin ümumiyyətinin qərarı üzrə onları soldatlığa verir. İndi onları yazdırmaq üçün azadlıq kağızları ilə birləşdə bizim volosta aparırlar, — dedi.

Heç bir cinayət etməmiş azad insanlar buxovlanıb heyvan kimi satılırlar! Ey, qanunlar! Sizin hikmetiniz çox zaman üslubunuz və ifadə tərzinizde görünür! Bu, açıqdan-açıqə sizin üçün tənə deyilmə? Hələ daha betəri budur ki, azadlığın müqəddəs adı lağə qoyulur. Əger qullar, ayaqlarına ağır buxov vurulmuş bu məzumlar, dözülməz vəziyyətlərindən cana doyb qəzəblənərək onların azadlığına engol olan dəmirlə başlarımızı, öz vəhşi ağalarının başlarını əzsəyidilər və bizim

qanımızla öz tarlalarını suvarsayıdilar, dövlət bundan nə itirmiş olardı? Cox keçmədən onların içərisindən məzlam tayfaları müdafiə etmək üçün böyük və qabiliyyətli kişilər çıxarıdı; lakin onlar özlerinin barəsində başqa cür fikirde olardılar ve onların əsaret hüququ olmazdı. Bu, xəyal deyildir, menim nezərlərim, zamanın, gələcəyi bizdən gizlədən qalm pərdəsini yanır uzaqlar seyr edir; tam yüz il irəlini görürəm. – Mən izdihamdan qəzəblə ayrıldım.

Lakin zəncirlənmış dustaqlar indi azaddırlar. Əgər bir balaca möhkəm olsayıdilar, öz zalimlərinin murdar niyyətlərini puça çıxarardılar... Qayıdaq...

Mən öz vətənində esir edilmişlərə dedim:

– Dostlarım, onu bilirsınız ki, əgər hərbi qulluğa getməyə sizin öz arzunuz olmasa, indi kimsə sizi bu işə məcbur edə bilməz?

Ağa, gal sən bu bədbəxt insanları lağla qoyma. Sənin bu zarafatın yersizdir; onsuz da birisi qocalıb əldən düşmüş atasından, birisi xirdacə bacılarından, başqası isə cavan arvadından ayrılmalı olmuşdur; bu ayrılıq ağır və dözlülməzdür. Biz bilitik ki, ağamız bizi soldatlığa verilmək üçün min manata satmışdır.

Əgər siz bu vaxta qədər bilmirsinizsə, indi bilin ki, adamları soldatlığa satmaq qadağandır; kəndlilər adam satın ala bilməzlər; ağanız sizə azadlıq kağızı vermiş və sizi satın alan adamlar guya öz xahişinizlə volostlarına yazdırmaq isteyirlər.

Əgər elədirse, ağa, çox sağ ol; bizim əl-ayağımız açılan kimi hamımız deyəcəyik ki, biz soldatlığa getmək istəmirik və biz azad adamlarıq.

Onu da əlavə edin ki, ağanız sizə fərman qüvvədə olan dövrətə satmayıbdır və sizi zorla aparırlar.¹

Mənim sözlərimin bu bədbəxt insanları nə qədər sevindirdiyini təsəvvür etmək çətin deyildir. Öz yerlərindən qalxıb sevinə-sevine buxovlarını silkeleyərək, sanki bu buxovları qırmaq üçün öz qüvvələrini sınayırdılar. Lakin bu səhət məni az qala böyük bir əngələ salacaqdı: mənim danışığımı başa düşmüş olan soldat sahibləri qəzəbli bir halda üzərimə atlaraq:

– Ağa, bu sənin qarışacağın iş deyil, nə qədər ki, kefini qarışdırma-mışiq, çəkil get, – deye müqavimət göstərməyimə baxmayaraq meni elə itələdilər ki, bu izdihamdan tələsik uzaqlaşmağa məcbur oldum.

¹ Əsgər toplanan zaman kəndlilərin satılmasına dair qəbale yazdırmaq qadağandır (*Müellifin qeydi*).

Poçt həyətinə yaxınlaşırkən, mən burada da bir dəstə kəndli gördüm; bunlar paltarı cırıq bir adamı dövreyə almışdır; bu adam deyəsən bir az sərxoş idi, etrafındakılara qıyqacı baxdıqca onlar da buna baxıb qəhqəhə ilə gülürdüler.

Mən bir uşaqdan:

– Bu nə xəbərdir, nəyə gülürsünüz? – deyə soruşdım.

– Soldatlığa gedən bu adam yadelliidir, rusca bir kəlmə də danışa bilmir. – Onun dediyi tək-tük sözdən mən başa düşdüm ki, o, fransızdır. Mən bu işlə daha artıq maraqlanmağa başladım; kəndlilərin xarici təbəəsi olan bir adamı soldatlığa necə verdiklərini öyrənmək istədim. Mən ondan öz ana dilində soruşdım:

– Dostum, necə olmuş ki, sən gəlib buralara çıxıbsan?

Fransız. Tale belə istəmişdir; güzəranın harada xoş keçirse, orada da yaşamalısan.

Mən. Bes sən soldatlığa necə düşdün?

Fransız. Mən əsgəri yaşayışı sevirəm, bu həyata mən bələdəm, özüm istəmişəm.

Mən. Bes necə olmuşdur ki, səni soldatlığa kenddən verirlər? Kəndlərən soldatlığa adətən tokce kəndliləri və rusları aparırlar; sən isə görüürəm nə kəndlisen, nə də russan.

Fransız. Məsələ bələdir. Parisdə mən kiçik yaşlarımdan bərbərlik öyrənirdim. Bir nəfər cənabla Rusiyaya gəldim. Peterburqda tam bir il onun başını daradım. Onun mənə vermək üçün pulu olmadı. Mən onun yanında qalmayıb bir yer tapa bilmədiyim üçün az qala acıdan ölcəkdir. Xoşbəxtlikdən, rus bayrağı altında seyr edən bir gəmidə matrosluğa girdim. Dənizə çıxmazdan evvel mənə bir rus təbəəsi kimi and verdilər və Lübekə yola düşdüm. Dənizdə gəmi sahibi məni, tənbəl olduğum üçün kəndrilə tez-tez döyürdü. Ehtiyatsızlığımdan dor iplərindən göyərtəyə yixilib üç barmağımı sindirdim, bu işsə məni avar çəkməkdən hemişəlik olaraq mehrum etdi. Lübekə gəldikdən sonra prussiyalı əsgər toplayanlara təsadüf edərək müxtəlif polklarda xidmət etdim. Tənbəllik və sərxoşluq üstündə məni tez-tez dəyənekələ döydürdüler. Sərxoş olduğum zaman öz yoldaşımı süngü ilə öldürüb, Memel-də qulluq etdiyim qarnizondan çıxb getdim. Yادına düşdü ki, and içdiyim üçün mən Rusiyada qulluq etməliyəm; vətənin sadiq bir oğlu kimi cibimdəki iki taler ilə Riqaya yola düşdüm. Yollarda diləncilik edirdim. Riqada bəxtim gətirdi, sənətimi işə saldım; gizli surətdə içki satmaqla məşğul olub iyirmi manat qazandım; bunun on manatına özüm

üçün gözəl bir kaftan aldım; bir nəfər qazanlı tacirə nöker olub, onunla birlikdə Qazana yola düşdüm. Lakin Moskvadan keçirkən iki nəfər eloğlumla görüşdüm; onlar mənə məsləhət gördülər ki, taciri buraxıb Moskvada özüm üçün müəllimlik yeri axtarım. Mən onlara dedim ki, savadım çox azdır. Lakin onlar mənə belə cavab verdilər: "Fransızca ki, danışırsan, o da kifayetdir". Küçədə ağamın gözündən itdim, ağam öz yoluna davam etdi, mən isə Moskvada qaldım, çox keçmedən eloğlularım mənə burada ilde yüz elli manat pula, bir pud qəndə, bir pud qəhvəyə, on girvənkə çaya müəllimlik yeri tapdilar, yeməyim müftə idi, özüme də bir nöker və kareta verirdilər. Lakin kənddə yaşamaq lazıim geldi. Daha yaxşı. Orada düz bir il bilmediyər ki, mən savadsızam. Lakin evində yaşadığım cənabin bir nəfər qudası mənim sırrimin üstünü açdı, məni Moskvaya geri apardılar. Bunun kimi başqa bir axmaq adam tapmadım, sinan barmaqlarla öz peşəmdən istifadə edə bilmədiyim üçün və acıdan ölməkdən qorxaraq özümü iki yüz manata satdım. Məni kəndlə yazdırıldılar və indi də soldat aparırlar. O lovğalıqla deyirdi: eminəm ki, müharibə başlayan kimi general rütbəsi alacağam; müharibə olmasa da cibimi (mümkün olduqca) dolduracağam; böyük şöhrət sahibi olub vətənimə qayıdacağam.

Mən bu səfilin danışıqlarını eşitdikcə bir neçə dəfə ciynimi çekdim, qəlbim acıya-acıya kibitkama eyləşib yoluma davam etdim.

ZAVİDOVO

Atlar kibitkaya qoşulmuşdu, mən də yola düşməyə hazırlaşırdım ki, küçədə böyük bir hay-küy qopdu. Camaat kəndin bir başından o biri başına qaçışmağa başladı. Mən küçədə qranoder papaqlı bir döyüşü gördüm. O, təkəbbürle gəzişir və şallağını yuxarı qaldırıb qışqırırdı:

– Tez olun atları hazırlayın; poçt müdürü haradadır? Zati-aliləri bir dəqiqədən sonra burada olacaqlar; poçt müdürüni çağır... – Poçt müdürü yüz addımlıqdan papağımı çıxarıb var gücü ilə çağırılan tərəfə yüyürdü.

– Cəld ol, atları hazırla!

– Bu saat ağa, yol vəsiqənizi göstərmənizi xahiş edirəm.

– Al. Cəld ol dedim, yoxsa sonı... – deyərək, o, şallağını tir-tir əsən poçt müdürünin başı üzərinə qaldırdı. Bu yarımcıq qalan söz də Vergilinin "Eneida"sında, Eolanın küləklərə müraciətə: "Mən sizi!" deməsi qədər

ifadeli idi.. və təhəkkümle əmr edən qranoderin şallağını görüb büzüşmiş olan poçt müdürü də, azığın küləklər öz üzərində güclü Eolanın hökmünü hiss etdikləri kimi, təhdid edən döyüşünün əlinin gücünü hiss etməkdə idi. Poçt müdürü vəsiqəsini bu yeni Polkana qaytarırkən dedi:

– Nəcib ailəyə mənsub zati-alilərinə əlli at lazımdır, bizim cəmi otuz atımız var, qalanları işdədir.

– Doğ, qoca şeytan. Atlar hazır olmasa, səni şil-küt edərəm.

– Axi at olmayanda mən onları haradan tapım?

– Hələ danışırsan da... Bax gör atlar haradan tapılacaq... – deyərək, qocanın saqqalından yapışib onu şallaqla amansızcasına döyməyə başladı. Bəsindirmi? Ala bu da sənin üçün üç dənə tezə at, – deyə çaparxananın qeyzli hakimi arabama qoşulmuş atları gösterdi. – O atları açıb bize ver.

– Əger ağa versə.

– Hünəri var verməsin! Onun da payını verərəm. O nəqidir?

– Nə bilim, bir nəfər... – Məni necə tanıtığını bilmədim.

Bu zaman mən küçəyə çıxıb zati-alilərin qoçaq bəşarətçisine öz niyyətini yerinə yetirməyə, mənim arabamdan atları açıb məni poçt otığında gecəleməyə məcbur etməyə mane oldum.

Menim qvardiya Polkanı ilə mübahisəmi zati-alilərin gelmesi kəsdi. Arabaçlarının bağırışları və sürətlə səyirdilən atların ayaqlarının səsi uzaqdan eşidilməkdə idi. Cəld səyirdilən atların ayağının və sürətlə fırlanan təkərlərin qaldırıldığı toz havanı ele qəlizləşdirmişdi ki, zati-aliləri gözlöyən arabacılar onu görə bilmirdilər; cünti onun arabası sanki qalın buludlarla örtülmüşdü. Don Kixot əlbəttə, burada daha qəribə bir şey görərdi; cünti zati-alilərin mübarek vücudu altından qalxan toz dumani birdən dayanıb seyrəkleşdi və biz onu tozdan qaraya calar bozumtraq rengdə gördük.

Poçt stansiyasına çatdığını vaxtdan arabama yenidən at qoşuluğu vaxtadək ažı bir saat keçmişdi. Lakin zati-alilərin arabaları ən çoxu on beş dəqiqəyə qoşuldu... Yel kimi uçub getdilər. Menim yabilərim isə zati-alilərin vücudunu aparmağa layiq hesab edilənlərdən yaxşı görünse də qranoder qırmacından qorxmayıb löhrəm yerişə gedirdilər.

Təkbaşına hökmranlıq edən əyanlar xoşbəxtidirlər. Ciynilik və ləntalarla bezonenlər xoşbəxtidirlər. Bütün təbiet onlara tabe olur. Dərrakəsiz heyvanlar da onların arzularına əmel edir və səyahət zamanı,

onların canı sıçılmasın deyə bərk yükürür, nə ayaqlarını əsirgöyirlər, nə də ciyərlərini, çox zaman da təngnəfəs olur, çatlayıb gəberirlər. Təkrar edirəm ki, hamının dərin hörmətini qazanan zahiren bəzekli adamlar xoşbəxtlırlər. Şallaq qorxusu altında tır-tır əsənlərdən kim bilir ki, onu kimin namına qorxudurlarsa, o adam saray sərfində səssiz adlanır; kim bilir ki, o bütün həyatında nə A... deyə bılıb, nə də O...¹ o özü yüksəlişi ile kimə borclu olduğunu deməyə de adam utanır; kim bilir ki, o, daxilən ən murdar bir mexluqdur; kim bilir ki, aldadıcılıq, xəyanətkarlıq, satqınlıq, əqləqsizlik, zəherlərinə, oğurluq, quldurluq, qatılık onun üçün bir stekan su içmek kimi bir şeydir; kim bilir ki, onun yanaqları heç bir zaman həyadan qızarmamışdır, qızarsa da ya qəzəb və ya sillədən qızarmışdır; kim bilir ki, o hər bir saray ocaqqısının dostu və sarayda az bir vezifə sahibi olan bir adamın quludur. Lakin onun alçaqlığını və həşərat kimi süründüyüni bilmeyenlər üzərində o hökmrandır və onlara nifret edir. Həqiqi ləyaqəti olmadan adlı-sanlı olmaq kəndlərimizdəki sehrbazlar kimi bir şeydir. Bütün kəndlilər onlara hörmət edir və onlardan qorxurlar, kəndlilər elə güman edirlər ki, onlar təbiət üzərində hökmrandırlar. Bu adamaldadanlar onların üzərində istedikleri kimi aqalıq edirlər. Onlara ilahi nezərlə baxan camaatin içərisinə kobud cahilliyyə nifret edən bir adam gələr-gelməz, onların yalancılığının üstü açılır və belə uzaq görükülərin möcüzələr göstərikər yerde qalmasına yol vermirler. Əyanların sehrbazlığının üstünü açanları da vay halına.

Mən zati-alilərə çata bilerəmmi? O, böyük tozanaq qopardı, ötüb keçdikdən sonra toz dumani yatdı, mən isə Klinə gəldikdə onun xatirəsi də qopardığı hay-küylə bərabər mehv olmuşdu.

KLİN

— Biri var imiş, biri yox imiş, bir Roma şəhəri varmış, burada knyaz Yevfimian yaşarmış... — Bu xalq mahnısını oxuyan allahın mömin bəndəsi Aleksey adlı qoca, kor bir kişi idi; bu kişi poçt həyətinin qapısı ağzında oturmuşdu; çoxlu uşaqlardan və gənclərdən ibarət olan bir izdiham qocanın ətrafına toplaşmışdı. Onun gümüşə çalan başı, yumru gözleri, simasındaki sakitlik, onun üzünə baxanları qocaya hörmət

¹ Fonvizinin "Saray sərfi"nin olyazmasına bax (*Müəllifin qeydi*).

göstərməyə vadar edirdi. O, nəgməni məharətsiz oxuyurdusa da, dərin menəli ifadələrindəki incəlik təbiətin səsini eşidən dinleyicilərin qəlbini nüfuz edirdi, Qabrielli, Markezi və ya Toddi kimi müğənnilərin məlahətli səsinə alışmış Moskva və Peterburq əhalisi də bu cür zövq almırırdı. Klinli aşiq, qəhrəmanlarının ayrılığından danışırkən öz hekayətini hər an titrək səsle söylədikcə burada duranların hər birinə dərin təsir bağışlayır, onları kədərləndirirdi. Onun əzab çekmiş həssas qəlbinin acısından yaşaran kor gözlerindən sel kimi axan göz yaşları yanaqlarını isladırırdı. Ah, təbiət, sən nə qədər qüdrətlisən! Göz yaşları axıdan qocaya tamaşa edən qadınlar hönkürtü ilə ağlayırdılar; gəncliyə xas olan təbessüm onları terk etmişdi; uşaqların üzündə acı və name-lum bir hissin açıq-aydın olaməti olan ürəklilik görünürdü; hətta qədarlığa xeyli alışmış olan yaşılı adamlar da düşüncəli bir vəziyyət aldılar. Ah, təbiət – deyə mən yene də inildədim...

Kədəri acısız duymaq nə qədər şirindir! Bu duyuğu insanın qəlbini nə qədər təzəleyir, onda yeni hissələr oyadır. Poçt həyəti yanında toplaşmış camaat kimi mən də hönkürtü ilə ağlamağa başladım, mənim göz yaşlarını da Verterin ürəyindən qopan göz yaşları qədər şirin idi. Ah, əziz dostum, əziz dostum! Nə üçün bu mənzərəni sən də seyr etmediñ? Sənin də gözlerin mənimki kimi yaşarar və qarşılıqlı hissələrimiz biza daha şirin olardı.

Qoca, mahnısını oxuyub qurtardıqdan sonra onun ətrafindakıların hamısı sanki onun çəkdiyi əmək qarşısında ona mükafat verməye başladılar! O, bütün xırda pulları və yarım qəpiklikləri, çörək qırıntılarını tam bir laqeydiliklə alırdı, lakin hər dəfə təşəkkür edərək baş şyir, üzüne xaç çəkir və sədəqə verənə "allah sənə can sağlığı versin," deyirdi. Mən allahın, əlbəttə ki, mərhəmət göstərdiyi bu qocanın xeyir-duasından binəsib qalaraq yola düşmək istəmedim. İstəyirdim ki, o mənə də seferim və arzularım üçün xeyir-dua versin. Mənə elə galirdi və həmişə də belə xəyal edirəm ki, həssas ürəklərin xeyir-duası sefərdə yolu yüngülləşdirir və insanı şübhə ezabından qurtarar. Ona yaxınlaşaraq titrəyen elinə bir manat pul qoydum; bu pulu qoyurken mənim əlim də qorxudan, bəlkə mən bu pulu şöhrətpərestlik üçün verirəm, — deyə onunku qədər titrəyirdi. Üzüne xaç çəkirkən sədəqə verən adama öz adı xeyir-duasını deməyə başlamamış, ovcundakı sədəqənin qeyri-adiliyi onun fikrini yayındırırdı. Bu mənim qəlbimə toxundu. Mən öz-özümə: "Gör ona verilən qəpik-quruş qocaya nə qədər xoş gelir!" — deyirdim. O həmin qəpik-quruşlara, bəşə-

riyyətin fəlakətlərə göstərilən adı rəhmdilik nəzəri ilə baxdığı halda, mənim verdiyim manatda təkəbbür əlamətləri duyur. O bu pul üçün xeyir-dua vermir. Ey! Mən o zaman öz nəzərimdə nə qədər kiçilmişdim, nəğmə oxuyan qocaya yarım qəpik və çörək tikəsi verən adamlara nə qədər həsəd aparırdım!

O hər sözündə olduğu kimi, indi də qeyri-müəyyən bir adama müraciət edərək soruşdu:

— Bir şahılıqdımı?

— Yox, baba, manatlıqdır, — deyə onun yaxınlığında dayanmış bir oğlan cavab verdi.

Kor qoca gözünün yerini aşağı tikdi; sanki ovcundakı şeyi xəyalında canlandırmış istəyərək:

— Belə bir sədəqə nə üçündür? — deyə soruşdu. — Bundan istifadə edə bilməyəcək bir adamın bu pul nəyinə lazımdır? Mənim gözlərim kor olmasayı, bunun üçün mən nə qədər təşəkkür edərdim. Buna ehtiyacım olmadığı üçün mən bu pulu yoxsul bir adama verərdim. Ah! əger bu pul burada baş vermiş yanğından sonra elime gelmiş olsaydı, qonşumun ac qalmış balalarına heç olmazsa bir günlük təsəlli olardı. Lakin indi bu mənim nəyinə lazımdır? Heç bilmirəm də bunu hara qoyum; bəlkə də bu pul bir cinayətə bais ola bilər. Yarımqəpiyi oğurlamaqdan bir fayda çıxmaz, bir manata əl uzadan çox olar. Mərhəmətli cənab, bu pulu geri götür, sənin bu manatınla sən də, mən də oğurluğa yol vermiş olarıq. — Ah, həqiqət! Sən məzəmmət kimi ifadə edilirkən həssas qəlb üçün nə qədər də ağırsan.

— Bu pulu geri götür, doğrusu o mənə lazım deyildir, mən özüm də heç ona layiq deyiləm, çünkü onun üzərində təsvir edilmiş padşaha xidmət etməmişəm. Xalıqın məsləhəti belə imiş ki, mən hələ gənc ikən öz gözlərimdən mehrum olum. Onun cəzasına səbirlə dözürəm. Bu bəla mənə günahlarına görə göndərilmişdir... Mən döyüşü idim; vətənin düşmənleri ilə aparılan bir çox döyüşlərdə iştirak etmişəm; həmisi qoçaqlıqla vuruşmuşam. Lakin döyüşü, lazım olan yerde məharət də göstərməlidir. Döyük başlanırkən qəlbim qəzəblə dolurdu; mən ayağımın altına yığılan düşmənə heç bir zaman aman verməmiş və silahsız bir halda məndən mərhəmət diləyənə rəhm etməmişəm. Cəza vermək və qənimət arxasında qoşurken gözlərimin yanından keçən top güləsının zərbəsindən bihuş halda üzüqoylu yere sərələndim. Ah! ey yolumla gedənlər, mərd olun, lakin insanlığı unutmayın! — O, mənim manatımı geri qaytarı və yene də öz yerində sakit oturdu.

Kora yaxınlaşan əlli yaşı bir qadın qocaya dedi:

— Al, baba, öz bayram kətəni al! — Qoca bu kətəni böyük sevinclə iki əlli aldı.

Bax, həqiqi ehsan, həqiqi sədəqə budur. Mən otuz ildir ki, bayram günləri və bazar günlərində bu kətəni fasıləsiz yeyirəm. Sən uşaqlığında etdiyin vədini unutmamışsan. Sənin rəhmətlik atan üçün etdiyim, sənin məni ölüən qədər yaddan çıxarmamağına dəyərəmi? Dostlarım, mən onun atasını, yoldan keçən soldatların kəndliləri çox zaman döyməsi kimi bir veziyətdən xilas etmişəm. soldatlar nəyi isə onun elindən almaq isteyirdilər; o, soldatlarla mübahisəyə başladı. Əhvalat xırmando baş vermişdi. soldatlar kişini kötekleməye başladılar; mən soldatlar mənsub olduqları rotanın serjantı idim; kişinin qışqırtısını eşitcək qaçaraq gəlib onu soldatların kötəyindən xilas etdim; bəlkə əhvalat bir az da böyüyə bilərdi, lakin bunu bilmək olmazdı. Məni burada dilənçi vəziyyətində gəren bu mərhəmətli qadın həmin əhvalatı xatırlamışdır. Onun hər gün və her bayramda xatırladığı və heç bir zaman unutmadığı bu məsələdir. Mənim gördüğüm iş böyük olmasa da, yaxşı bir iş idi. Yaxşılıq isə allaha xoş gedər; allah heç bir əməli əcirsiz qoymaz.

Mən ona dedim:

— Qoca əmi, heç rəvadırmı ki, sən hamının qarşısında təkcə mənim sədəqəmə rədd etməkə məni bu dərəcədə incik salasan? Məger mənim verdiyim sədəqə bir günahkarın sədəqəsidir? Bu sədəqə günahkarın daş qəlbini yumşaltmağa kömək edərsə, bu da ona fayda verər.

Qoca dedi:

— Sən təbii bir işgəncə ilə artıq çoxdan yaralı bir qəlbə kəderləndirirsən, mən heç gümən etməzdim ki, zərər yctirə biləcək bir sədəqəni qəbul etməməkə sənin qəlbinə toxuna bilerəm; sən mənim günahımdan keç, lakin mənə bir şey vermək istəyirsənəsə mənə faydalı ola biləcək bir şey ver... Biz tərəflərdə yaz soyuq keçdi, mənim boğazım ağrıyırdı, boğazımı sarımağa bir yaylığım yox idi, — allahın rəhmi gəldi, xəstəlik keçdi... Sənin bir dənə köhne yaylığın olmazmı? Boğazım ağrıyanda mən onu boğazıma bağlayam; o mənim boğazımı isti saxlayar; boğazım daha ağrımadı; sən istəyirsin ki, dilənçi səni xatırlasın, mən səni həmişə xatırlayaram. Mən boynumdakı yaylığı açıb korun boynuna bağladım... Mən ondan ayrılib yola düşdüm.

Qayıdan baş Klindən keçirkən kor müğənnini tapa bilmədim. Mən gələndən üç gün əvvəl o ölmüşdü. Bayram günləri ona kətə gətirən

qadın mənə söyledi ki, ölümündən qabaq xəstələnən qoca mənim yaylığımı boynuna bağladı, onu tabuta qoyurken yaylıq da boynunda idi. Ah! bu yaylığın qiymətini başa düşən bir adam olsa idı bu sözləri eşidirkən mənim nələr duyduğumu da hiss edərdi.

PEŞKİ

Mən öz səyahətimi başa çatdırmağa nə qədər can atsam da, məsəl var deyərlər: "qarın qardaşdan irəlidir". Açıq məni bir komaya girməye vadar etdi, mən də insəni zəhərləmək üçün ixtira edilmiş raqu, frikase, paştet və sair fransız yemeklərinə olım çatımcı, ehtiyat üçün özümlə götürdüyüm bir parça qızarmış köhnə mal eti ilə nahar etməyə məcbur oldum. Bu dəfə mən, bir çox polkovniklərin (hələ generalları demirəm) uzaq hərbi sefərlərə gedirken bəzən yedikləri nahardan da qat-qat pis nahar edərək, ümumun təriflədiyi adət üzrə, mənim üçün hazırlanmış qəhvəni fincana töküb zavallı Afrika qullarının qan-teri ile eməle gəlmış məhsulla nəşənənirdim.

Evin sahibi, xəmir yoğuran qadın, qarşımızdakı qəndi görərkən, kiçik bir uşağı yanına göndərib bu boyar yeməyindən bir parçasını ona verməyimi xahiş etdi.

Qəndimin qalanını uşağa verirkən mən qadına dedim:

— Buna niyə boyar yeməyi deyirsən? Məger sən qənd işlədə bilməzsənmi?

Ona görə boyar yeməyidir ki, onu almağa bizim pulumuz olmur, boyalar isə qəndi özləri qazanmadıqları pü ilə alırlar. Doğrudur, bizim dərəğə Moskvaya gedəndə qənd alır, lakin o da qəndi bizim göz yaşlarımız bahasına alır.

Məger sən elə düşünürsən ki, qənd işlədən bir adam sizi ağlamağa məcbur edir?

Hamısı yox; lakin cənab dvoryanların hamısı. Sənin kəndlilərin də bizim yediyimiz çörəkdən yeyəndə sən öz kəndlilərinin göz yaşı hesabına yaşamırsanı? Bu sözleri deyərək o, öz çörək parçasını mənə gəstərdi. Bu çörəyin üç hissesi saman, bir hissəsi də ələnməmiş un idi. Hələ allaha şükür ki, indiki qəhetlik vaxtında bunu da tapırıq. Bir çox qonşularımızın vəziyyəti bundan da ağırdır. Siz boyarlar qənd yeyirkən bizim ac qalmağımızın sizə nə faydası var? Uşaqlar qırılır, böyükler

də ölürlər. Nə edəsən, nə qədər qüssələnib kədərlənsən də, ağanın buyruğunu yerinə yetirməyə məcbursan. — Bu sözləri deyib xəmir kündələrini firna qoymağa başladı.

Hiddət və ya narazılıqla deyil, ürəkdən qopan qəm-qüsse duyguları ilə ifadə edilən bu məzəmmət məni son dərəcə kədərləndirdi. Mən kendli komasının bütün avadanlığına ilk dəfə olaraq göz gəzdirdim. Bu vaxta qədər, qəlbimə təsir bağışlamayıb ona ötəri toxunan şeyə mən ilk dəfə nəzər saldım. Dörd divarı da, bütün tavan kimi, yarıya qədər his basmışdı; hər tərəfi çatlaq olan döşəmədə azı bir verşok qalınlığında çirk vardı; soyuqdan on yaxşı qoruyucu olan firmanın bacası yox idi; buna görə de tüstü qışda da, yayda da hər seher komaya dolurdı; kiçik pəncərələrə çəkilmiş qovuq günorta vaxtı da komanı lazımi qədər işıqlandırmırırdı, komada iki üç dənə güvəncə, (ocağında hər gün ətsiz şorba qaynayan bir koma xoşbəxtidir,) taxta çanaq və boşqab, taxta parçalar vardi; balta ilə kobud yonulub qayrılmış stol vardı ki, bunu da bayram günləri ərsinlə qazıtdıylar. Donuzlara və ya dana lara yem verilən tekne də komadadır; ailə həmin komada bu heyvanlarla birlikdə yeyir və kəsif havada nəfəs almali olur; yanın şam komanın havasını ağırlaşdırı duman içərisində və ya pərdə dalında olduğu kimi görünürdü. Xoşbəxtlikdən, içərisində sirkəyə oxşar kvas olan çəllək var, həyətdə haman görünür, burada cimməyən vaxtda malqara saxlayırlar. Kəndir lışından toxunmuş köynək, təbiətin verdiyi ayaqqabı, bir yerə gedirkən, geymək üçün sariqli çarıq. Həqiqətən dövlətin bolluğu güc və qüdrət mənbəyi bu hesab edilir; lakin buradaca qanunların zəifliyi, nöqsanları və bunların pozulması halları, necə deyirlər, qanunların kələ-kötür cəhətləri gözə çarpır. Burada dvoryanların acgözlüyü, qarotkərlik, verdiyimiz işğəncə və çıxılmaz dilənçilik vəziyyəti gözə çarpır. Acgöz vəhşilər, doymaq bilməyen zəlilər – bizim kəndlilin əlindən almadığımız şey nədir? Onun əlindən ala bilmədiyimiz hava. Bəli, təkcə hava. Bəzən yalnız torpağın bəxş etdiyi neməti – taxılı, suyu, işığı da onun əlindən alırıq. Qanun onu öldürməyə yol vermir. Lakin bu qanuna ani ölüm daxil deyildir. Onu həyadandan tədricən məhrum etmək üçün nə qədər üsul vardır! Bir tərəfdən demək olar ki, bütün qüdrət; digər tərəfdən – köməksizlik, yoxsulluq. Zira mülkədar kəndlili üçün qanunverici, hakim, öz qərarlarının icraçısı, öz arzusu üzrə tələbkardır ki, bunun qarşısında cavabdeh heç bir şey deyə bilməz. Bu, buxovlanmış adamin taleyi dir, bu, üsünləti zindana salmış adamin taleyi dir, bu, boyunduruq altındakı öküzün taleyi dir...

Amansız mülkədar! sənin ixtiyarında olan kəndlilərin uşaqlarına bir bax. Onlar, demək olar ki, tamamilə lütdürər. Nə üçün? Xəstəlik və qəm-qüssə içərisində doğulan bu zavallıları bütün tarla işlərindən başqa bir də öz faydan üçün biyarla yükleyən sən deyilsənmi? Hələ toxunub qurtarmamış kətanı özü üçün müəyyən edən sən deyilmisən? Sənin nazlı elin yerdən qaldırmaqdan iyərendiyi kobud və cindir paltar neyinə lazımdır? O, sənin heyvanlarını da silib təmizləməyə yaramayaqdır. Kəndlilərinin lüt və paltarsız qalmaları üçün ittiham olunacağına baxmayaraq, sən özünə lazım olmayan şeyləri də toplaysan. Səni burada mühakimə edən yoxdursa, üzgörənlək nə olduğunu bilməyen hakim vardır; bu hakim bir zaman sənə gözəl bir bələdçi – vicedan vermişdir, lakin sənin pozğun şürurun onu öz məskənidən – sənin qəlbindən çıxdan qovub çıxarmışdır bax, sən həmin hakim qarşısında cavab vermalı olacaqsan. Lakin cəzana çatmayacığına ümidi etmə. Sənin bütün əməllərinə sayılıqla nəzarət edən bu gözetçi səni təklikdə yaxalayacaqdır ve sən də onun cəzasının ağırlığını hiss edəcəksən. Ey kaş, sənin əməllərin özünə və sənin ixtiyarında olanlara fayda vernmiş olaydı... Ah! Ey insan, kaş öz daxili aləminə tez-tez nəzər salıb, özünün heç bir şeyə tabe olmayan hakimin, vicedanın qarşısında öz əməllərini açıb göstərməklə tövbe etmiş olaydı. Onun ildırım şəqqıltısı kimi gur səsi qarşısında herəkətsiz bir şalban kimi dayanardın, gizli cinayətlərə el atımadın; belə olsaydı felakətlər, dağdırıb məhvətmə halları da az olardı... və sairə, və sairə, və sairə.

ÇYORNAYA QRYAZ

Burada da dvoryanların kəndlilər üzərində özbəşimalığına dair bir çox hallar gördüm. Həmin yerdən toy mərasimi keçirdi. Lakin şad və güller üzər əvəzinə, gəlinin tezliklə şadlığa çevriləcək və qorxaq göz yaşları əvəzinə, evlənmək qərarına gələnlərin simasında kəder və qüssə əlamətləri görünürdü. Onlar bir-birinə nifrit edir və öz ağalarının hökmü ilə edama, bütün nemetlər sahibinin, incə duyğuları və şadlıqları yarananın, həqiqi xoşbəxtlik banisinin, kainatı xəlq edənin mehrabına sürüklenirlər. Onun xidmətcisi olan din xadimi isə hökmə içilən andı qəbul edib nikahı təsdiq edəcəkdir! Bu da ilahi bir ittifaq adlandırılacaqdır! Bu kafırlıq isə başqalarına örnek olacaqdır! Bu pozğunluq qanunla

cəzalandırılmamış qalacaq!.. Buna nə üçün təəccüb edilsin? Nikaha xeyir-dua verən satqın bir adamdır; qanunu qorumalı olan bəylərbeyi dvoryandır. Bunların hər ikisinin bu işdə mənfəəti var. Birincisi, bu işi muzd almaq üçün icra edir; – digəri isə, bəşəriyyət üçün təhqir olan zoraklığı aradan qaldırmaqla özü kimi insanları kefi istədiyi kimi idare etmək üstünlüyündən məhrum olmamaq üçün bu işə yol verir. – Ah! Milyonlarla insanların acı taleyi! Sənin sonunu mənim nəvələrim də görə bilməyəcəklər...

Oxucu, sənə deməyi unutдум ki, Tverdeki aşxanada birlikdə nahar etdiyimiz Parmas hakimi mənə bir hədiyyə vermişdir. Onun başı bir çox məsələdə öz gücünü sınamışdır. Onun təcrübəlerinin nə dərəcədə müvaffeqiyyətli olduğunu istəyirsən özün müəyyən et; sənə necə təsir bağışladığını isə quiąğıma deyərsən. Bunu oxuyurkən yatmaq istəsen, kitabı büküb yuxula. Bunu yuxun gəlməyən vaxtlar üçün saxla.

LOMONOSOV HAQQINDA

İsti yay günü axşamının xoş havası məni otağımdan çıxmaga vadar etdi. Mən Neva monastırına təref üz tutub onun dalındakı meşədə xeyli gezindim. Günəş üzünü gizlətməmişdi, lakin gecenin zərif pərdəsi göy qübbəsinə yenice çəkilirdi. Eve qayıdırkən mən Neva qəbiristanlığının yanından keçirdim. Qəbiristanın darvazası açıq idi. Mən qəbiristana girdim... Ən möhkəm adamlar da bu əbədi sükut yerinə daxil olanda bütün parlaq qəhrəmanlıqların sonunun burada başa çatacağını düşünürkən üzünü qırışdırır; sarsılmaz sakitlik və möhkəm laçeydiliklə lovğalıq, şöhrətpərəstlik və tekəbbür bir yerə sığsa bilərmi? Bəs bu təmtəraqlı sərdabələr?.. Bunlar şübhəsiz ki, insan tekəbbürünün əlamətləri, həm də əbədi olaraq yaşamaq arzusundan irəli gələn əlamətlərdir. Lakin insanın bu dərəcədə həsrətini çəkdiyi əbediyyət budurmu? Səni gələcək nəsillərin xatirəsində yaşıdan, qəbrin üzərində ucaldılmış abidə olmayıacaqdır. Sənin şöhrətini gələcək əsrlərə, üzərində sənin adın qazılmış daş keçirməyəcəkdir. Sənin əsərlərində həmişəlik və əsrlər boyu yaşayan sözlərin, rus xalqının, dilimizdə sən təzələdiyin sözlər, xalq içərisində ağızdan-ağıza keçib əsrlərin ucsuz-bucaqsız üfüqlərinə yayılacaqdır. Qoy dünyanın təbii qüvvələri toplaşıb yerin bağını yararaq bu gözəl şəhəri, sənin gurultulu nəgmə

səslərini ucaldıb geniş Rusyanın hər tərəfinə yayan bu şəhəri məhv etsinlər; qoy hər hansı bir azğın istilaçı sənin sevimli vətəninin adını da yer üzündən silsin, lakin rus dili danışıldıqca sən də yaşayacaqsan və ölməyəcəksən. Rus dili susarsa, sənin şöhrətin də sənub məhv olacaqdır. Belə ölmək səadət və xoşbəxtlikdir. Lakin bu davam etmənin həddini hesablamağı bacaran varsa, fala baxan barmaq sənin adına hədd qoyursa, bu əbədiyyət deyilmə? Mən Lomonosovun qəbri üzərində tikilmiş abidənin qarşısında dayanaraq bu sözləri fərəhla dedim. – Xeyr, sənin rus xalqının iftiخارı kimi yaşamış olduğunu bu soyuq daşlar göstərmir. Sənin nə olduğunu bu daşlar açıb göstərə bilməz. Bunu bize sənin əsərlərin söyleyir, sənin nə üçün şöhrət qazanmış olduğunu sənin heyatın göstərər.

Haradasan, ey mənim sevimli dostum! Haradasan? Gəl böyük insan haqqında mənimlə səhbət edək. Gəl rus dilinin banisi üçün çiçəklərdən şöhrət tacı hörək. Qoy başqları hakimiyyət qarşısında pərəstiş edərək güc və qüdrəti mədh etsinlər. Biz comiyetə olan xidməti tərənnüm etdirdik.

Mixaylo Vasilyeviç Lomonosov Xolmoqoroda anadan olmuşdur... Valideyni yoxsul olduğuna görə, təhsil vasitəsi ilə onun anlayış dairəsinin genişlənməsi, faydalı və gözəl biliklər əldə etməsi üçün onu tərbiye ədə bilməmişdir; öz vəziyyətinə görə günlərini, fikir və düşüncə dairələri öz peşələrindən kənara çıxmayan adamlar içərisində keçirməyə məcbur olmuş; öz vaxtını bir tərəfdən, balıqçılıq işinə, digər tərəfdən isə, çəkdiyi zəhmətin muzdunu almaq qayğısına qalmağa sərf edən gənc Lomonosovun ağılı, təbiəti sımaqdan keçirməklə üzərində çalışarkən bu dərəcədə genişlənib inkişaf ədə bilməzdı, temiz və saf ilhamdan almış olduğu belə şirin səsə malik olmazdı. Ailesində aldığı tərbiyə ona cüzi bir şey, oxumaq və yazmaq bacarığı, yəni elmin açarını verə bildi, təbiət isə ona fərasət və həvəs verdi. Bu da, ey təbiət, sənin tentənəndir. Bizim qəlbimizə yeritdiyin böyük həvəs və fərasət duyguları hər şeyi dərk etməyə can atır; şöhrət arzusu ilə alışib yanana ürək isə onu sixıldırın buxova dözə bilmir. O bağırir, coşur, zaryır və ona mane olan bütün əngelləri birdən-birə qıraraq böyük bir sürətlə (qarşısını saxlamaq olmaz) məqsədə doğru hərəkət edir. Hər şey unudulmuş, fikirde tutulan yalnız məqsəddir; onunla nəfəs alır, onunla yaşayırıq.

Dərinən arzu etdiyi şeyi bir an belə nezərdən qaçırmayan bu gənc, şeyləri elin mənbəyindən, cəmiyyətin en aşağı təbəqələrindən axan çox zəif və kiçik arxda dərk etməyə başlayır. Bilik əldə etmək işini sürtəndirmək üçün bu dərəcədə zəruri olan rəhbərlikdən məhrum qalmış

Lomonosov, öz ağlının ilk gücünü artırır, hafızəsini zənginləşdirir və beləliklə də, şüurunu inkişaf etdirir. Doğuluğu yerde əldə edə bildiyi bu mehdud məlumat dairesi, hədsiz maraqla yaşayan idrakını təmin edə bilməməklə bərabər, gəncin elmə olan böyük həvəsini daha artıq alovlandırdı. Ehtiras həyəcanları bizi hissizlikdən ayıltığı yaşlarda, kişilik yaşlarına yaxınlaşdığını zamanlarda, onun həvəsi şeyləri dərk etməyə doğru yönəldiyi üçün o xoşbextdir.

Elm kəsb etmək həvəsinə düşən Lomonosov ailəsini tərk edir; paytaxt şəhərə üz qoyur, rahiblərin ilham ocağına gəlir, azad elmləri və ilahiyatı öyrənməklə məşğul olan gənclərin sırasına daxil olur.

Alimliyə giriş yolu dilleri öyrənməkdən ibarətdir; lakin bu yol insana tıkanlı bir çöl, sıvri daşlar qalaqlanmış dağ kimi görünür. Burada nə gözəl münasibət, nə səyyahın ayaqları dincəlmək üçün rahat düzənlilik, nə də taqətdən düşmüş bir adam üçün yaşıllıq siğınacaq yoxdur. Tələbə də bu vəziyyətdədir; nabəuled bir dili öyrənməyə başlayırken, müxtəlif ahənglər onu təccübələndirir. Onun boğazından çıxan qeyri-adi nəfəslər boğazını yorur və məcburiyyət qarşısında yeni-yeni vəziyyət alməli olan dili yorulur. Burada ağıl keyiyir, fəaliyyətsiz qalmış şüur zəifləyir, təsəvvür öz vüsətini itirir; yalnız hafizə ayıq olur, yaxşılaşır, onun bütün nöqtələri və çatışmayan cəhətlərini bu vaxta qədər məlum olmayan səslerin sureti doldurur. Dilleri öyrənirkən adam hər şəyə nifrət edir, adama hər şey ağır gəlir. Qeyri-adi səsələr özünü alışdıraraq və yad tələffüzləri mənimseyərək gözəl şeylərin sırrına bələd olmaq ümidi olmasayı belə, ağır yola qədəm qoyacaq adam çətin tapılardı. Lakin bu çətinlikləri aradan qaldırdıqdan sonra inadlı əməyə sərf olunan zəhmətin qat-qat əvezi çıxır. İnsanın gözləri qarşısında yeni-yeni menzərələr açılır, bir sırə müxtəlif təsəvvürlər yaranır. Yad dilləri öyrəndikdən sonra biz həmin dildə danışan məməkətin vətəndaşı oluruq, min illər bizdən əvvəl yaşamış adamlarla səhbət edirik, onların həyatı və fikirləri ilə tanış oluruq; bütün xalqlar, bütün əsərlərin ixtiraları və fikirləri arasında bir əlaqə yaradırıq.

Dilləri öyrənmək sahəsindəki inadlı səyi neticəsində Lomonosov Afina və Romanın vətəndaşı oldu. Onun inadlı əməyinin qarşısında əbədi mükafat bu oldu. Anadangəlmə kor club işiq nə olduğunu bilməyən adamın gözləri mahir bir göz həkimi tərəfindən açıldıqda günün işığı ona nə qədər əzəmətli görünər, o, təbiətin bütün gözəlliklərini iti nəzərlərlə seyr edər, təbiətin müxtəlif şəkillərinə və sadəliyinə heyran

olar, hər şey onu məftun edər, hər şey onu heyrətə getirər. Bu adam təbiətin gözəlliyyini həmişə gözleri salamat olan adamlardan daha tez hiss edər, heyran olar və vəcdə gələr. Lomonosov da belə olmuşdur. Latin və yunan dillərini öyrəndikdən sonra qədim natiq və şairlərin gözəl əsərlərini çox böyük maraqla oxuyurdu. Təbiətin gözəlliklərini o, bu əsərlər vasitəsilə hiss edirdi; bu əsərlər vasitəsilə canlı şeirlərdə həmişə gizlənmiş bütün sənət sərəni dərk etməyi öyrənirdi; bu əsərlər ona öz hissələrini ifadə etməyi, fikir aşılamağı, cansız bedənə ruh verməyi öyledirdi.

Qüvvəm çatsayıdı bu böyük insanın yad məfhumları tədricən necə dərk etdiyini, bu məfhumları qəlbində və şüurunda deyişdirib öz əsərlərində onlara nə cür yeni şəkil verdiyini və ya tamamilə başqa şəkilde, bu vaxta qədər bəşəriyyətin dərk etməmiş olduğu bir şey kimi meydana çıxardığını açıb göstərerdim. Mən onu öz məktəbində qədim əlyazmalarını araşdırıb öyrəndiyi və elmi mənimsemək üçün çalışdığını və bilik arxasında qoşduğu halda təqdim edərdim. O çox zaman ümidiyərində aldanırdı. Lakin kilsə kitablarını tez-tez oxumaq onun üslubunu gözəlləşdirdi. O, rus dilini öyrənmək istəyən hər bir adama belə mütləq üsulunu təklif edirdi.

Cox keçmədən onun həvəsi gözəl nəticələr verdi. O, şanlı Volfun şagirdi oldu. Rahib məktəblərində öyrənilən sxolastikanı və ya bundan daha artıq çasqınlığı bir tərəfə ataraq, o, felsefə məbədinə möhkəm və aydın yollar açırdı. Mətiq ona mühakimə öyretdi; riyaziyyat, düzgün nəticələr çıxarıb, vahid, aydın qənaəət hasil etməyi öyretdi; metafizika, çox zaman çasqınlığa aparıb çıxaran ehtimal həqiqətlərini öyretdi; bəlkə də təsəvvür gücünü gözəlləşdirmek xatirinə təkmil mənimseməmiş olduğu fizika və kimya Lomonosova təbiətin qurbangahını göstərib onun sirlərini fas etdi; bu elmlərin bir növ davamı olan metalluriya və mineralogiya da onun nəzərini cəlb etmişdi; Lomonosov bu elmlər üçün rəhbər olan qaydaları fəal surətdə dərk etməyə çalışırdı.

Məhsul və ərzağın bolluğu insanları bu məhsulları çatışmayan şeylərlə mübadilə etməyə vadar etdi. Bu təşəbbüs ticarətin emələ gelməsinə sebəb oldu. Mübadilə ticarətindəki böyük çətinliklər, hər cür servəti və hər cür emləki təmsil edən əlamətlər ixtira etmək fikrini oyandırdı. Pul ixtira edildi. Xalis və ən qiymətli metal və inдиye qədər də zinət şəyi olan qızıl və gümüş, pul şəklini aldı və hər cür arzuları təmsil etməyə başladı. Sərvətə qarşı bu acgöz və mənfur ehtiras yalnız

bu zaman, həqiqətən də bu zaman, alışqan şeylərə rast gəldikcə daha artıq şiddetlənən alov kimi insanların qəlbində alış ibanıga başladı. Bu zaman insan öz ibtidai sadəliyi və təbii məşgülüyyətini, yəni əkinçiliyi tərk edib özünü coşqun dalgalara atdı və ya səhralardakı acliq və susuzluğa baxmayaraq, bu səhraları aşış keçərək sərvət və xəzinələr əldə etmək üçün naməlum ölkələrə getdi. İnsan günəş işığına etinə etmədən diri-dirisi qəbirə soxulur və yerin bağını yararaq onun təkində yem axtaran gərəşənlər kimi özü üçün dəlme-deşik açdı. Beləliklə, insan yerin dərinliklərinə girərək, parlaq metal axtarıb və yerdən çıxan zəherli buxarlarla nəfəs aldıqca ömrünün yarısını itirirdi. İnsan bəzən zəhərə də adət edərək ona böyük ehtiyac duyduğu kimi, yeri qazılıb metal çıxarmaq da yer qazanların ömrünü azaltmasına baxmayaraq, onlar öldürücü olan bu işdən əl çəkməmişlər; əksinə, mümkün qədər daha çox metal çıxarmaq üçün daha açan üsullar ixtira etmişlər.

Lomonosov da bunu öyrənmək istəyirdi. O öz fikrini yerinə yetirmək üçün Freyberqə getdi. Mən onu yerin təkində qazılıb götürülən metalin çıxarıldığı yerdə dayanmış təsəvvür edirəm. O əsلا günəş işığı düşmeyən mədənələrə enmək üçün hisli çırığı əlinə alıb düşəcəyi yerin işıqlandırmaq istəyir. İlk addımı atdı: "Nə edirsən?" – deyə idrak ona mane olmaq istədi: "Məgər təbiət sənə istədədi yalnız onun üçünmə vermişdir ki, sən ondan öz yoldaş və dostlarının fəlakəti üçün istifadə edəsən? Sən bu uğuruma enirkən nə düşünürsən? Qızıl və gümüş çıxarmaq kimi böyük bir sənəti mənimseməkmi istəyirsən? Yoxsa dünyada onların nə bələlər töretdiyindən xəbərin yoxdur? Yoxsa Amerikanın istilasını unutmuşsan?.. Yox, yox, en, insanın yer altındaki hiylələrini öyrən, vətənə qayıdanda isə, elə iradə möhkəmliyi göstər ki, minlərlə insanlar basdırılmış bu qəbirleri sənin məsləhətinə örtüb basdırınsın!"

O, həyəcanla mədənə enir və günəş işığı görməyen zülmətə qovuşur. Mən onun yeraltı səyahətində iştirak etmək, onun fikirlərini toplamaq və bunları onun şüurunda əmələ gəldiyi əlaqə və qaydada göstərmək istərdim. Onun fikirlərinin menzərəsi bizim üçün həm əyləndirici, həm də öyrədici olardı. Hər cür dirilik menbəyi olan ilk torpaq təbəqəsini keçən yeraltı səyyahı, başqa təbəqələrdən öz sərvətilə daha artıq fərqlənən təbəqəni gördü. Bəlkə də ondan belə nəticə çıxarıdı ki, torpağın bu səthinin tərkibi heyvanların və başqa bitkilerin çürüntüsündən savayı bir şey deyildir, bu torpağın məhsuldarlığının, qidalandırma və təzələmə qüvvətinin əvvəli öz mahiyyətini dəyişmə-

yerek yalnız təsadüfən baş vermiş hallar nəticəsində öz şəklini dəyişən hər bir varlığın dağılmayan və ilk hisselerindədir. Yeraltı səyyah daha aşağılara endikcə həmisi bir-birinden qatlarla ayrılan yer təbəqələrini görürdü; bu qatlar arasında bəzən dəniz heyvanlarının, bitkilərinin qalıqlarını tapır və belə qorara gelirdi ki, bunlar əvvəllərdə suyun axını istiqamətində təbəqəleşmişdir və sular yer küresinin bir tərəfindən başqa tərefinə axırkon torpağı yerin altındakı şəklə salmışdır. Torpaq qatlarının belə bir qaydada yerləşməsi onun nəzərindən qaçaraq bəzən ona bir çox müxtəlif növlü təbəqələr qatmış şəkildə görünürdü. Bundan belə neticə çıxarırdı ki, coşqun təbii hadisələr, od, yerin təkinə keçib ona müqavimət göstərən rütubətlə qarşılaşaraq qəzəblənir, müqavimətdə inadçılıq etmeye çalışan hər bir şeyi bulandırır, yixir və darmadağın edirdi. Müxtəlif növlü cismişləri bulandırıb qarışdıraraq öz qızığın nefəsile metalların əmələ gəlməsi dövründə onlara cazibə qüvvəsi vermiş və onları birləşdirmişdir. Lomonosov orada, özlüyündə hərəkətsiz olan bu xəzinələrin təbii hallarını görüb, adamların acgözlük və fəlaketini xatırlamış, qəlbi acımış və insan tamahkarlığının bu qaranlıq məskənini tərk etmişdir.

Təbiəti dərk etməkə məşğul olan Lomonosov çox sevdiyi şeir sənətini öyrənməkdən də el çəkməmişdir. Hələ öz vətənində yaşadığı zaman bir hadise ona göstərdi ki, təbiət onu əzəmət üçün yaratmışdır, o, boşəriyyətin getdiyi adı yol ilə irəliləməyəcəkdir. Simeon Polotskinin nezəmə çəkdiyi Zəbur, şeir haqqında təbiətin sırlarını açıb ona göstərdi və əlavə göstərdi ki, o da şairdir. Horası ilə, Vergili ilə və başqa qədim yazıçılarla səhbat edirkən o, çoxdan yəqin etmişdi ki, rus şeiri dilimizin ahənginə və əhəmiyyətinə əsla uyğun deyildir. Lomonosov alman şairlerinin əsərlərini oxuyurkən görürdü ki, onların üslubu rus şeirinin üslubundan revandır, şeirlərdəki təqtılər onların diliనə uyğun şəkilde düzülmüşdür. Beləliklə o, yeni üslubda şeir yazmağı sinamaq istəyərək əvvəlcə rus şeri üçün, dilimizin gözəlliyyinə əsaslanan qaydaları müəyyən etdi. Lomonosov, rus qoşunlarının türklərə və tatarlara qələbə çalmasına və Xotinin alınmasına həsr edilən bir qəsidiə yazaraq Marburqdan Elmlər Akademiyasına göndərmış və beləliklə də, öz fikrini yerinə yetirmişdir. Qeyri-adi üslub, canlı ifadə və təsvir qüvvəsi bu yeni əsəri oxuyanları heyran etmişdi. Hələ açılmamış yol ilə irəliləməyə can atan təsəvvürün bu ilk övladı başqa cəhətlərlə birlikdə isbat etdi ki, bir dəfə tokamülə doğru istiqamət

almış olan xalq, şöhrət və şərəfə doğru bir cığırla deyil, bir çox yollarla gedir.

Təsəvvür qüvvəsi və canlı duyğu təfsilat axtarmağı inkar etmir. Lomonosov dildəki ahəngə dair nümunələr verirken bildirdi ki, üslub gözəlliyi dilə xas olan qaydalarə əsaslanmışdır. Lomonosov bu qaydaları sözün özündə çıxarmaq istəyirdi, lakin eyni zamanda unutmayışdır ki, ilk adət həmisi sözlərin birləşməsi misalını verir və qaydadan irolı gələn kəlamlar düzgün adət halına düşməye başlayır. Lomonosov, bütün nitq hissələrini parçalayıb onları işlədilən mövqelər ilə uyğunlaşdıraraq öz grammatikasını tərtib etmişdir. Lakin o, rus dilinin qaydalarını öyretməklə kifayətlənməyib, ümumiyyətlə öz fikirlərini ifadə etmək üçün beşərə əm nəcib istedad olaraq verilmiş dildən ümumi anlayış verir. Bunlar onun ixtisar edilmiş ümumi grammatikasıdır: söz fikirləri temsil edir; sözün amili səsdir; səs təşəkkül və ya tələffüz yolu dəyişilir; səsin müxtəlif dəyişməsi, fikirlərin müxtəlif olduğunu göstərir; deməli, söz, müəyyən eza vasitesilə ifade edilən səslərdən əmələ gələn fikirlərimizin təsviri deməkdir. Lomonosov buna əsaslanaraq, daha sonra, sözün bölünməyən hissələrini müəyyən edir ki, bunları da təsvir edən işarələrə hərf deyilir. Sözün bölünməyən hissələrinin birləşməsi nəticəsində ahəng və uyğunluq yaranır; bu hissələr səsin əmələ getirilməsi fərqində başqa bir də vurğularla fərqlənir ki, şeir yaradıcılığı da bunun üzərində əsaslanır. Ahenglərin əlaqələndirilməsi sözləri və ya sözün başlıca və mühüm hissələrini əmələ getirir. Bunlar ya şeyi və ya hərəkəti təsvir edir. Şeylərin şifahi təsvirine isim deyilir; hərəkətin təsvirinə feil deyilir. Şeylərin bir-biri ilə əlaqəsinin təsviri üçün və nitqdə onları ixtisar etmək üçün isə başqa söz hissələri vardır. Lakin birincilər zəruridir; bunlara sözün başlıca hissələri, qalanlarına isə köməkçi hissələri deyilə bilər. Lomonosov sözün müxtəlif hissələrindən bəhs edir, belə qərara gəlir ki, onların bəziləri müəyyən şəraitdə əhəmiyyətini itirir. Başqa şeylər haqqında bəhs edildikdə bir şey müxtəlif vəziyyətlərdə ola bilər. Bu cür vəziyyət və münasibətlərin təsvirinə hal deyilir. Hər cür hərəkat vaxta görə müəyyən edilir; buna görə də hərəkəti təsvir etmek və hərəkətin nə zaman edildiyini müəyyən etmək üçün fellor zaman etibarilə qurulmuşdur. Nəhayət, Lomonosov sözün nitqi əmələ getirən mühüm hissələrinin əlaqəsindən bəhs edir.

Lomonosov, ümumiyyətlə, bizim öz təbii bədən quruluşumuza əsaslanan sözə dair bu cür fəlsəfi mühakimələrini qeyd etdikdən sonra rus

dilinin qaydalarını izah etmeye başlayır. Qrammatikanın tikanlı yollarında zeka məşəli ilə hərəkətə gətirilən bir ağlın irolu sürdüyü bu qaydalara adı bir şey kimi baxmaq olarmı? Sən, ey böyük insan, bu tərifə nifrat etmə. Səni öz vətəndaşların arasında şöhrətləndirən təkcə sənin qrammatikan olmamışdır. Sənin rus dili sahəsindəki xidmətin çoxcəhətli olmuşdur; sən nəzərə kiçik gələn bu əsərinə diliinizin əsl qaydalarının banisi və hər bir sözün təbii düzülüşünün keşfiyyatçısı hesab edilirsən. Sənin qrammatikan sənin natiqlik elmini oxumaq üçün giriş yoludur; bunların hər ikisi isə sənin əsərlərinin gözəlliyini hiss etmek üçün rəhbərdir. Lomonosov, qaydaları öyrətməyə başladıqda Hellikonun çətin yollarında öz vətəndaşlarına rəhbərlik etmək istədi, onlara natiqlik yolunu göstərərək, ritorika və poeziya qaydalarını izah etdi. Lakin onun qısa ömrü bu böyük işin yalnızlığını görməyə imkan verdi.

İnce duyğulara, zəngin təsəvvürə malik olan və şöhrət qazanmaq istəyen bir adam xalq içərisindən çıxır, ucalığa qalxır. Bütün nəzərlər ona zillənir, hamı səbirsizliklə onun nitqini gözləyir. Onu ya el çalıb alqışlayır, yaxud da ölüm qədər acı olan istehza ilə qarşılıayırlar. Belə bir adam orta bir mövqə tuta biləmi? Demosfen belə idi. Siseron da belə idi; Pit belə idi; Hazırda Burk, Foks, Mirabo və başqları da belədirler. Onların nitq qaydaları şəraitdən götürülür, nitqlərini şirinləşdirən onların duyğuları, delillerinə qüvvə verən onların dərrakə və zəkası olur. Bu dərəcədə mahir natiqlərin istedadına təeccüb edib, onların nitqlərini tehlil və tədqiq edən soyuqqanlı tənqidçilər belə düşündürdülər ki, fərasət və təsəvvür üçün qayda müəyyən etmək olar, belə düşündürdülər ki, zəif göstərişlərə gözəlliklərə doğru yol açmaq olar. Bu, natiqlik elminin başlangıcıdır. Lomonosov qədim yazıçıların əsərlərini oxuyub öyrənmək yolu ilə islah olunmuş təsəvvürünün, özü hiss etmədən dəlməcə gedərək, elə düşünürdü ki, onun qəlbini coşdurən bütün alovlu hissələri öz vətəndaşlarında da oyada bilər. Bunun üçün Lomonosov əbəs yere çalışısa da, lakin öz qaydalarını əsaslandırb izah etmək üçün getirdiyi misallar natiqlik elmi ilə məşğul olmaq və bu sahədə şöhrət qazanmaq istəyenlər üçün şübhəsiz, rəhbər ola bilər.

Əzbərləməkdən daha çox hiss etmək lazımlı olan qaydaları öyrətmək sahəsində onun çəkdiyi zəhmət əbəs olsa da, Lomonosov öz əsərlərində rus dilini sevənlər üçün en etibarlı nümunələr qoyub getmişdir. Onun bu əsərlərində Tsitserov və Demosfen nitqlərinin şirinliyi vardır. Bu nümunələrin hər bir xəttində, hər bir nöqtəsində, hər bir hecasında, hələ belə də hər bir hərfində onun nitqi üçün son dərəcə xas olan,

tamamilə nadir, əsla misli görünməmiş ahəngdar və uyğun səsler və xoş bir avaz eşidilir.

Təbiət ona öz müasirlərinə təsir göstərmək kimi çox qiymətli bir hüquq, yaradıcılıq qüdroti vermişdi; xalq kütləleri içərisinə atılmış bu böyük insan onlara hər zaman bir istiqamətdə olmayan təsir göstərirdi. Mərkəzdən hərəkət edən, dairənin bütün nöqtələrinə təsir göstərib öz fəaliyyətini hər tərəfdə hər zaman genişləndirən təbii qüvvələr kimi, Lomonosov da öz həmvətənlərinə müxtəlif cəhətdən təsir göstərərək, bilik qazanmaq sahəsində ümumi şurun inkişafı üçün müxtəlif yollar açmışdır. Onu öz arxasınca apararaq, dolaşqı dili açıb gözəl və ahəngdar nitqə çevirmiş, onu ədəbiyyatın miskin və mənasız mənbeyindən xilas etmişdir. Təsəvvürünə deyirdi: xəyal və imkanın geniş üfüqlerine yüksəl, təbii, parlaq çiçəkləri toplayıb zövqlənərək, on kiçik sahələri də bu çiçəklərlə bəzə. Olimpiada oyunlarında gurlayan bu Pindar şey-puru mozamir oxuyanın arxasınca, allah-taalanın vəsfini elan edirdi. Lomonosov bu şeypurla, ildirim şaqqılıtı və göy gurultusundan əvvəl külək qanadlarında yüksələn əbədiyyətin əzəmətini göstərib, özünün günəş içində parlayan varlığını və həyatın bütün məhiyyətini ölməyə möhkum insanlara göstərirdi. Pindir şeypurunun səsini azaldıb həmin şeypur vasitəsilə də insan həyatının faniliyini və insan ağlığının dərk edə bildiyi anlayışları tərennüm etdi. Ucsuz-bucaqsız dünyaların dərin uçurumunda, dəniz dalğaları içərisinə düşmüş ən kiçik bir qum dənesi kimi, əsla əriməyen buzda cüzi gőzə çarpan parıltı kimi, on şiddetli tufanda zəif bir torpaq dənesi kimi görünən insanın şüru nədir? – Bu, sənsən, ey Lomonosov, mənim pərdəm səni gizlədə bilməz.

Sən çox vaxt, nəinki ahəngdar səsle tərennüm edilməye, hətta boru gurultularına da ləyəqəti olmayan şahlar yaltaqlıq göstərmək kimi ümumi adətə eməl edərək, şeirlərində Yelizavetanı mədh etməkle ona yaranmaq istədiyin üçün mən sənə həsəd aparmıram. Həqiqəti və gələcək nəsillərimizi təhqir etmədən səni bağışlamaq mümkün olsayıdı, mən səni comərdliklə döyünmüş qəlbinin xatirəsi üçün bağışlayardım. Lakin qəsidi deməkdə sənə çata bilməyen qəsidiçi bir şair sənə həsəd aparar, xalqın asayışı və dincliyinin gözəl mənzərəsinə, şəhər və kəndlərin, məməkətlerin və şahlar təsəllisinin bu güclü hasarına həsəd aparar; sənin sözələrinin hədsiz gözəlliklərinə həsəd aparar; bolke də bir zaman olacaq ki, sənin şeirlərindəki misilsiz məlahət və gözəllikləri öz yaradıcılığında oks etdiyə bilən bir adam meydana çıxacaqdır, lakin hələ bu vaxta qədər bu dərəcəyə yüksələn olmamışdır. Qoy hər kəs öz

eserlerinin şirinliyi ilə səni ötüb keçsin, qoy sənin fikirlərin gələcək nəsillərimizə namənəsib görünsün, qoy sənin şeirlərinin mənə və ehəmiyyəti onlara əcayib görünsün!.. Lakin sən bir nəzər sal: ucsuz-bucaq-sız görünən geniş bir müsabiqə meydanında saysız-hesabsız izdiham içərisində, başda, hamıdan irəlidə, meydana bu qapıları açan ancaq sənən. Hər kəs qəhrəmanlıq göstərməkələ şöhrət qazana biler, lakin birinci qəhrəman sən oldun. Ən qadir qüvvə də sənə vermiş olduğunu geri ala bilməz. O, səni başqalarından əvvəl yaratmışdır, səni rəhbər yaratmışdır, sənin şöhrətin rəhbər şöhrətdir. Siz ey qəlbin mahiyyətini dərk etmek üzərində və bunun bizim varlığımıza nə derecədə təsir etməsi üzərində bu vaxta qədər bühude və səmərəsiz çalışanlar, bu çatın vəzifəni siz yerinə yetirməyi sinamalısınız. Deyin görüm ürək ürəyə necə təsir edir, ağıllar arasında nə kimi əlaqə vardır? Cismiñ cismə təmasının nə kimi təsir bağışlaşdığını bilişksə, deyin görüm duyulmayan bir şey duyulmayan bir şəyə necə təsir göstərir ki, maddiyət törədir; və ya qeyri-maddiliklər arasında nə kimi əlaqə vardır. Onun mövcud olduğunu bilirsiniz. Böyük insanın ağlının ümumiñ ağlına təsirinin nədən ibaret olduğunu bilirsinizsə, onu da bilin ki, böyük insanı böyük insan yetiştirdə bilər; bu sənin qələbə tacındır! Ey Lomonosov! Sumarokovu yüksəldən sən olmuşsan!

Lakin Lomonosovun şeirləri onun müasirlerinin şeir yaradıcılığı məfhumunun əmələ gəlməsində iri addımlar atı bilmədir, onun natiqliyinin ele bir mühüm təsiri olmamışdır. Onun Afina və Roma şeir sənətindən öyrənib, böyük məharətlə işlətdiyi sənət nümunələri ilə berabər, Demosfenin ifadələrinəndən qüvvəni, Siseronun natiqlik bacarığını mənimsemək sahəsindəki söyləri səmərəsiz olub, gələcəyin qəzənləklərinə dalmışdır. Bəs natiq kim olacaq? Elə o özü sənin hədsiz mədhlərindən zövq alıb sənin üslubunla şöhrət qazanmasa da, sənin şagirdin olacaqdır. O zaman tezmi, yoxsa gecmi gəlib çatacaq, naməlum gələcəyi axtaran gözər dayanacaq bir yer tapa bilmir. Lakin biz Lomonosovun natiqliyindən bilavasito tərbiye alan nəslə görməsək də, onun məlahətli səsi və ahəngdar nitqinin ümumi təsirini görməkdəyik. Vətəndaş natiqliyində ona törefdarlar olmayıbsa, yazının ümumi üslubunda onun yolu ilə gedənlər çox olmuşdur. Lomonosova qədər mövcud olan yazılarla Lomonosovdan sonra yazılan əsərləri müqayisə et, onun nəsrinin açıq-aydın təsiri hamı üçün melum olar.

Bəlkə biz belə nəticə çıxarmaqdə yanılırıq? Holo Lomonosovdan xeyli əvvəl Rusiyada natiqlik istedadına malik keşişlər vardı, bu keşiş

lər allahın kelamını öz müridlərinə öyredirkən öz natiqlikləri ilə şöhrət tapmışlar. Doğrudur, bələləri olmuşdur, lakin onların üslubu rus dilinin üslubu olmamışdır. Onların yazı üslubu tatarların istilasından əvvəlki, rusiyahıların Avropa xalqları ilə əlaqəyə girişdiklərdən əvvəlki üslub idi. Lakin sən Lomonosovun özünü gördüğün və onun əsərlərini oxuyaraq bəlkə də natiqlik öyrəndiyin üçün mən səni unutmayacağam. Rus qoşunları meğrur osmanlıları meğlub edirkən, onların qəhrəmanlıqlarına laqeydlik və həsedlə baxanların hamisının arzusundan daha artıq fəaliyyət göstərdiyi zaman, sən, döyüş allahına, qüvvə allahına təntənəli şükürler etməli idin; Pyotrun qəbri üstündə vəcdə gəlmüş bir qəlbə ona müraciət edərək gəlib əkdiklərinin səmərəsinə tamaşa etməyə çağırırdın: "Qalx, Pyotr, qalx"; sənin heyran etdiyin qulaq öz növbəsində gözləri də heyran edirkən, Pyotrun qəbri üstə gələrək onu ilahi qüvvə ilə ucaltmaq istəyirkən, mən də Lomonosova deyərdim: tamaşa elə, tamaşa elə, bura-da da sənin təsirinən nəticəsi vardır. Əgər o sənə dil öyrəde bilsəydi... Platonda Platon ürəyi var, qoy onun qəlbə bizi öyrətdiyini görsün və buna heyran olsun.

Bizim ona qarşı göstərdiyimiz hörmət hissələri heç də yaltaqlıqdan irəli gələn hissələr deyildir, hətta ona qarşı məhəbbətimizdə də böyük və mord insana haqq verirkən biz ona hər şeye qadir, hər şeyi yarada bilən bir allah kimi sitayış etməməliyik, biz onu bir bütə əvvərək cəmiyyəti ona parəstişə dəvət etməməli və her hansı bir yanlış fikrin və ya yalan nəticənin kök salmasına yardım göstər¹⁸, meməliyik. Bizim üçün on böyük tanrı həqiqətdir və əgər qadir allah onun surətini dəyişdirmək istəyib bizə başqa cür görünə, biz ondan üz döndərərik.

Biz həqiqətin dalınca gedərək Lomonosovda fövqəladə bir yazıçı axtarmamalıyiq, onu Tassit, Renal və ya Robertsonla müqayisə etməməliyik; kimya elmi ilə məşğul olduğu üçün onu Markgraf və ya Ridiger dərəcəsinə qaldırmamalıyiq. Lomonosov bu elmi sevirdi də, o öz həyatının bir çox günlərini təbiət həqiqətlərinin tədqiq edilməsinə həsr etmişdir də, o, ancaq başqasının yolunu davam etdirmişdir. O, artıq açılmış olan yollarda dolaşırı; həm də təbiətin tükənməz sərvəti içərisində onun gözündən bir çöp də yayına bilmədiyi halda onun sələfləri aşkar edə bilməmiş olduqları maddələrde qaba bir yayı belə görə bilmədi.

Məgər biz onu, insan təsvirinin altında yazılın ən tərifli yazınlara layiq görülmüş sima ilə bir sırayamı qoymayıq? Yaltaqlıqla deyil, zor

ve qüvvəyə qarşı çıxan həqiqətən yazılın həmin yazı belədir: "Bu, göylərin gurultusunu susdurən və şahların elindən əsasını alan adamdır". Lomonosovu, elektrik qüvvəsini öyrəndiyi, elektrik cərəyanının gücündən həlak olmuş müəllimini görəndən sonra da elektriği tədqiq etməkdən boyun qaçırmadığı üçünmü onunla yanaşı qoyaq; Lomonosov elektrik qüvvəsi hasil edə biliirdi, ildırım şığımasının qarşısını alırdı, lakin Franklin bu elmin memarı, Lomonosov isə peşəkarıdır.

Lomonosov təbiəti tədqiq etmək sahəsində dahiliyə nail olmamışdırda da, təbiət hadiselerini təmiz və aydın bir üslubla çox gözəl təsvir etmişdir. Biz onun, təbiət elmlərinə dair əsərlərində gözəl təbiyyat müəllimi olduğunu görmürükse də, söz ustادı olduğunu və təqlid edilmək üçün leyaqətli bir örnek olduğunu görməliyik.

Beləliklə, böyük insana haqq verərek, Lomonosovun adını özüne layiq dərəcəyə yüksəldib, biz burada, onun etməmiş olduğu şeyləri və ya görmədiyi işləri də onun müvəffəqiyyətləri saymaq istəyirik; yaxud coşqun sözləri düzüb qoşaraq həyəcan və qərezə qapılmışdır. Bizim məqsədimiz bu deyildir. Biz göstərmək istəyirik ki, rus ədəbiyyatı cohətdən şan-şöhrət məbədinə doğru yol açan adam, bu məbədə daxil ola bilməsə də, şan-şöhrət qazanmağa haqqı olan ilk adamdır. Elmi yalnız necə intişar etmək mümkün olduğunu deyə bilmış Bakon Verulamski yad edilməyə layiq deyildirmi? Zülüm və əsarətə qarşı üşyan edib beşəriyyəti buxovdan və köləlikdən xilas edə bilməmiş mərd yazıçılar minnətdarlıq hisslerinə layiq deyildirlərmi? Lomonosov da biabırçı şerin mahiyyətini başa düşməyərək dastan aləminə qapılmış, şeirləri təsisiz və quru olmuş, öz mühakimələrində həmişə uzaq-görən olmamış və qəsidiələrində bəzən menadan çox sözçülük olmuş deyə, biz ona hörmət göstərməmeliyikmi? Lakin bir düşün, dövrümüzdən əvvəl, o zamanlar ki, heyat istinadgahsız idi, o zamanlar ki, hər bir şey qüvvə mənbəyindən asılı idi, dünyanın bütün gözəlliyi onun fikrində idi, lakin hərəkət yox idi, başlangıç yox idi. Bu qüdrətli el fəzada maddələrə təkan verərek, onları hərəkətə gətirmişdir. Günəş parladı, ay işıqlanmağa başladı, yüksəklərdə fırlanan cisimlər əmələ gəlməyə başladı. Yaradıcılığın ilk vüsət qüdrətli idi; dünyanın bütün yarasığı, onun bütün gözəlliyi yalnız nəticədən ibarətdir. Müasir insanların və ya nəsillərin qəlbərinə böyük qəlblərin göstərdiyi təsiri mən belə başa düşürəm; ağlım ağıllara təsirini mən belə anlayıram. Rus dili və rus ədəbiyyatının inkişafı yolunda çalışan ilk adam Lomonosov olmuşdur.

Qaç, ey həsəd aparan izdiham, onu mühakimə edən bu nəsildir. Bu nəsil riyakar deyildir.

Lakin hörmətli oxucum, səninlə səhbətimiz uzandı... Artıq Vsesvyatskoye görünməkdədir... Əger mən səni təngə gətirmədimse, hasarın yanında məni gözlə, qayıdan baş görüşərik. Hələlik salamat qal! Arabacı, sür.

Moskva! Moskva!!!

KİTABDAKİLAR

Ön söz 4

PETERBURQDAN MOSKVAYA SƏYAHƏT

Lütfkar dostuma	15
Səfər	16
Sofiya	17
Tosna	19
Lübani	20
Çudovo	23
Spasskaya polest	30
Podberezye	46
Novgorod	51
Bronnitsı	57
Zaytsovo	59
Kresttsı	72
Yajelbitsı	86
Valdai	89
Yedrovo	91
Xotilov	100
Vişni Voloçok	111
Vidropusk	114
Torjok	118
Mednoye	137
Tver	140
Qorodnya	151
Zavidovo	160
Klin	162
Peşki	166
Cyornaya Qryaz	168
Lomonosov haqqında	169

ALEKSANDR NİKOLAYEVİC RADİŞŞEV

**PETERBURQDAN
MOSKVAYA SƏYAHƏT**

“AVRASIYA PRESS”

BAKİ-2006

Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piriyev*
Kompyuter operatoru: *Ruhəngiz Arazqızı*
Kompyuter səhifələyicisi: *İslam Rzayev*
Korrektor: *Elmira Əliqızı*

Yığılmağa verilmişdir 01.06.2006. Çapa imzalanmışdır 02.08.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 11,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 107.

Kitab "Şərq-Qərb" metbəesində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.